

ƏLİ BƏY HÜSEYNZADƏ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

M.F.Axundov adına
Azərbaycan Mədəniyyət
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ
2007

*Bu kitab “Əli bəy Hüseynzadə. Siyasəti-fürusət” (Bakı, “Elm”, 1994),
“Əli bəy Hüseynzadə. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” (Bakı,
“Azərnəşr”, 1996), “Əli bəy Hüseyinzadə. Türkler kimdir və kimi lərdən
ibarətdir?” (Bakı, “Mütərcim”, 1997), “Əli bəy Hüseynzadə. Qərbin
iki dastanında türk” (Bakı, “Ağrıdağ”, 1998) və digər nəşrlər əsasında
təkrar nəşrə hazırlanmışdır*

Transliterasiya ve tərtib edəni:
Elmi redaktoru ve izahların müəllifi:

Ofeliya Bayramlı
Azər Turan

ISBN 978-9952-34-162-1

079.4754-dc22
Azerbaycan edebiyatı – Publisistika

Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri.
Bakı, “Şərq-Qərb”, 2007, 480 səh.

Böyük fikir adamı, publisist, filosof, şair, hekim, rəssam... Əli bəy Hüseynzadenin “Seçilmiş əsərləri”ne müxtəlif illərdə yazdığı bədii-publisistik irsin-dən nümuneler daxil edilmişdir:

XX yüzilde Türk dünyası üçün inisflisiz əhəmiyyət kəsb edən türkleşmək, İslamlasmaq, avropalaşmaq təliminin yaradıcısı olmuş bu dahi şəxsiyyətin əsərləri ister elmi-ədəbi, istərsə də milli məfkurə tariximizin öyrənilməsi baxımından əsas qaynaqlardan hesab olunmaqdadır.

© “Şərq-Qərb”, 2007
© Ofeliya Bayramlı, 2007

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ƏLİ BƏYİN İRSİ VƏ VARİSLƏRİ...

Bayraqımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boyanın simvolikası da onun “*türkleşmək, islamlaşmaq, avropalaşmaq*” – düsturunun rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır... Məhz bu mənada nəinki Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik, Ziya Gökalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır.

Azərbaycanda milli bir ideologiya səviyyəsində türkçülüyün ilk dəfə hərəkətə gəldiyi qatarın sükanı arxasında hamidan əvvəl Əli bəyi görürük və bu qatar sonralar bütün Qafqazdan, Orta Asiyadan, Anadoludan keçir. Öz hərəkətində milli-mənəvi mədəniyyətin bütün əsas qatlarını – elmi, sənəti, fəlsəfəni, sosiologiyani... birləşdirir.

İyirminci yüz ilə ədəbiyyat da Əli bəyin nişanı verdiyi körpünden keçib daxil olur. Üç təmələ – qırmızı, mavi və yaşıl sütuna söykənən körpünün üzərində və bu üç rəngin işığı altında biz bu gün də sabaha, iləriyə, mənzilbaşına yol axtarıraq.

İttihad – qüvvət – tərəqqi! – Əli bəyin “Turan” idealında bədii spcktr – üç sütun və üç rəng – bu üç mərhələ kimi də bir-birini əvəz edir, izləyir və tamamlayırlar: “Bir millət üçün hər şeydən əqdəm arzu ediləcək şey qüvvətdir. Zəmanəmizdə millətlərin səlaməti-səadətinə yeganə vasitə budur”. Məhz qüvvət üçün tərəqqi, tərəqqi üçün isə ittihad (birlik!) lazımdır. Odur ki, Əli bəy, cəl bil bu günümüzzü görərək, hələ o vaxtdan elan edirdi: “**Əvvəl tərəqqi!**” Təsadüfi deyil ki, o, məhz “İttihad və tərəqqi” firqəsinin əsasını qoyur. Bu ittihadın və tərəqqinin məramında “Turan” sözü yazılmışdı, dünyadakı bütün türklərin iqtisadi, ədəbi, mədəni birliliyi sözü yazılmışdı.

“Turan” deyəndə Əli bəy, hər şeydən əvvəl, əlbəttə vahid mənəvi məkanı görür və bütün türklər üçün sabit, monolit, dəyişməz mənəvi Vətəni nəzərdə tuturdu. Bu Vətənin orazisi – vahid islam idi, vahid türk kültürü, dili və mənəviyyəti idi. Bəlkə də məhz Əli bəyin bu təlimindən sonra Atatürk öz məşhur millet tərifini və düsturunu söyləmişdi: “*Türkiyə Cümhuriyyətinin təməli kultürdür*” və məhz kültür baxımından “milli mənliyini bilməyen millətlər başqa milletlərin şikarıdır”.

Qərb-Şorq konteksti, əlaqə və təsirdə miqyas və nisbət problemi Əli bəyə bütöv bir konsepsiya təşkil edir. “...Biz avropalıların ədəbiyyatlarına, sənaye-lərinə, ülüm və maariflərinə, keşfiyyat və ixtiraatlarına müraciət etmək istiyō-

ruz, özlərinə deyil. Biz isteyiriz ki, İsləm ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girmesin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.

Avropaçılığa meyil mosələsində bezen müasir Türkiyədə və Azərbaycanda özünü göstəren açıq-aşkar aludəlik və ifratçılıq hallarının mənbəyini Əli bəy hələ o zamandan görmüş, türklüyü və islamı ayıq-sayıq olmağa çağırması: “...türklük və islam dairəsində tərəqqi etmək istiyoruz. Biz arzu ediriz ki, bizim tərəqqimizə baxıldığda “türk və müsəlmanlar ne güzel tərəqqi ediyorlar” denilsin, yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşir” denil-məsin!”

“Türklər kimdir və kimlərdən ibarətdir?” – bu sorumun içində elə biz isteyən suala da cavab vardır: “Əli bəy kimdir və onun “türk” anlamı nələr-dən ibarətdir?”

Əli bəyin Azərbaycan (və bütünlükdə türk) amalına həsr etdiyi məqalələr çoxdur. Həmin ideya həmin irdən ən davamlı əsəb siniri, ana damar kimi keçir. Və maraqlıdır ki, bu səadətə doğru yolda o, türk xalqlarını gözləyən sınaq və maneələri də əvvəldən görür və xəbər verir.

Türklük tarixində hadisə adlandırılan “Məktubi məxsus”da türklüyə və türkə, onun adına, dilinə, tarixinə və coğrafiyasına münasibət barədə indi də öz nəzəri və metodoloji əhəmiyyətini qoruyub saxlayan müdrik müşahidələr var. Ümumiyyətə, Azərbaycanın ilk linqistik və tarixi-coğrafi xəritəsi C.Məmmədquluzadənin, Türk dünyasının isə Əli bəy Hüseynzadənin əsərlərində çizilmişdir. “*Türk kimdir və kimlərdən ibarətdir?*” – bu ad altında Ə.Hüseynzadənin yalnız bir əsərini yox, bütün əsərlərini toplayıb nəşr etmək olar. “*Türk var, mögöl var, fəqəq tatar* yoxdur. Krimlilər, kazanlılar, orenburqlular və saira həp türk oğlu, türkdürlər...”

Maraqlıdır ki, Əli bəy “qan tökdükləri üçün” Çingizlər və Teymurlara, adının əvvəlində “mirzə” sözü, sonunda isə “ov” şəkilçisi olduğu üçün Axundovlara münasibətdə hələ o vaxtdan özünü göstərən ifratlara və əyrilərə dəqiq məntiqi cavablar verir, mədəniyyətə və tarixə münasibətdə millilik problemini sağlam elmi-nozori əsaslıarda iləri sürməyin nümunəsini göstərir: “Qafqaz türklərinin Molyeri (Moelicre) bulunan müdhibənəvisi – şəhər Mirzə Fətəli Axundovun adının başında “Mirzə” var, yaxud axırında “ov” var deye əcəm, əcəmləşmiş, yaxud ruslaşmış nəzəriylə baxıb tanımamaq, təkrir etməmək, türk olduğunu, türkə yazdığını türklərə xidmətdə bulunduğuunu bilməmək... İştə tayib olunacaq hallar...”

Biz çox uzun bir müddət milli tarixin simalarına və hadisələrinə (Cavad xana və M.Ə.Rəsulzadəyə, Çələbi xana və Hüseynqulu xana, elə Əli bəy

Hüseyinzadənin özünə və Ə.Ağaoğluna...) milli mənətiqin və mənafeyin yox, qeyri-milli tarixlərin ölçüləri baxımından qiymət vermişik. Türkün tarixinə türk olmayanın nəzərile baxıb təhlil vermişik. Sən demə bu mərəzin də tarixi qədim imiş və Əli bəy həle o vaxt yazdığını bu sözləri elo bil bizi nəzerdə tutaraq yazmış "...böyük cahangirlər öz qövm və milleti nəzəriyle deyil, başqa milletlərin nəzərile baxırlar... Səd İbn Vəqqasın mədəniyyətə xidmətlərini iranlılardan sormayı, ərəblərdən sorun... Bismark fransızların qənimi, almanların iftixarı; Teymurun da türk mədəniyyətinə etdiyi xidmətlərini İrandan və Çindən yox, ...Orta Asiyadan soruşun".

M.F.Axundovdan sonra Azərbaycan (Türk) mədəniyyəti tarixinde "Qerb-Sərq sintezi"nin böyük nümayəndəsi Əli bəy Hüseyinzadə olub. Bu sintezdə türklik "Qerbdən və Şerqdən nə alıb?" suali ilə yanaşı, "dünyaya nə verib?" suali da öz əyani ifadəsini tapmışdır. Ədəbi-mədəni sintezin daha ali və kamil Əli bəy nümunəsini biz nəinki ondan əvvəlki Axundov mərhələsinin, hətta... ondan sonrakı "sosialist realizmi" və "Anadolu avropaçılığı" mərholəsinin də ifratlarından təmizlənmiş halda görürük. Əli bəyə görə, əger bir Türk milli, ədəbi, mədəni "mən"ini itirib fransızlaşırsa, bu Türk kültürünün yox, fransız mədəniyyətinin tərəqqisi deməkdir. Biz "Avropa sivilizasiyası" deyilən qazanda və mədədə qaynamaq və həzm olunmaq üçün yox, onlardan da bəhrələnib, milli baxımdan gerçəkləşmək, özümüzü təsdiq etmək üçün Qərbə açıq oluruq. Bu baxımdan Əli bəyin rus ədəbiyyatına və onun ayrı-ayrı nümayəndələrinə ikili, dialektik münasibəti çox iqrətli və səciyyəvidir.

O, bir tərəfdən, ən adı milli-insani haqq və hüquqların təminatı, demokratiya və sosial tərəqqi baxımından "Avropa jandarmı"nın çağdaş sivilizasiyadan nə qədər uzaq olduğunu görüb belə yazılırdı: Rusyanın bu günlərdəki həlli hürriyyət səadəti degildir, bəlkə bir anarxiyadır" ("Heyat", 30 noyabr 1905). Digər tərəfdən isə deyirdi ki, "...əsri-hazır bəşəriyyətin bir üzvü-mühümümlər olan rus millətinin dövrü-kamalıdır". Bunu deyərkən Əli bəy, şübhəsiz, bixincə növbədə XIX-XX əsrlərin mütarəqqi rus ədəbiyyatını (Tolstoy, Dostoyevski, Çexov, Bunin...) nəzərdə tuturdu və onu da əlavə edirdi ki, ona mehz bu baxımdan hətta "Avropa və Amerika qibte edə bilər". "Peygəmbər olmayan", fəqət "sahibi-kitab" olan Tolstoysi o, daha tez-tez xatırlayır və ona ayrıca məqalə həsr edirdi. Əger çar naziri Puruşkeviçi biz Əli bəyin əsərlərində Şeyx Fəzlullah, Seyidəli Yəzdi, Mir Həsim kimi ən qatı Şərq (Iran) irticacılarının əhatəsində görürükse, Tolstoysi Əli bəy həmişə Firdovsi ilə, Sənai ilə, Sədi ilə bir kontekstdə təhlil və təqdim edir. Özü də maraqlıdır ki, nəhəng Tolstoysi biz həmin kontekstdə həm həssaslıq və ehtiramın, həm də obyektiv tənqidin münasibətin hədəfi şəklində görürük: "Tolstoy bəlkə dərin bir mütefəkkir deyildir. Lakin hər halda vase bir böhrə-bədayedir".

"Ömrü boyu yol gedən və keçdiyi bütün yol boyu da heç vaxt mənzilbaşına çatmayan seyyah! Əbədi yarı yolda qalan, zamanın, ömrün karvan yolunda

əbədi köçəri didərgin olan, sarvan və müsafir... Sənot fəlsəfə adlı en möhtəşəm qalaya, qəsəbə daxil olan, feqət qapının və yaxud qapiya açarın harda olduğunu bilməyen ixtiyar ədib! – rəssam Əli bəyin firça ilə kətanda yox, qələmə və rəqde çəkdiyi Tolstoy obrası və portreti belədir...

Əli bəy Hüseyinzadənin şah əsəri "Siyasəti-fürusət"dirse, tarixe ırs qoyub getdiyi ən böyük kitabının adı "Füyuzat"dır.

"Füyuzat" sözünün əsil mənası seadət və əleküsüs səadəti-mənəviyyədir, həqiqi zövq və səfələrdən ibarət bir səadəti-mənəviyyədir, heyat isə monayi-batinisile daimi bir meyli-səadət, bir meyli-füyuzatdır..." Müəllif xüsusi qeyd edir ki, mən "heyat – seadətdir" demirəm, "heyat – meyli-seadətdir" deyirəm. Bununla o, idealdan ən uzaq gerçəklilikdə də idealla yaşamağın labüdüyüne işaret etmək istəyir.

Bəs idealla nisbətdə onun yaşadığı ictimai gerçəklisinin real iqtisadi və siyasi məkandakı İslamin həqiqi vəziyyəti necədir? Əli bəy bu suala da cavab verir. Onun "Məcnun və Leyləyi-İslam" ("Füyuzat", 1907, №17, 18, 20) adlı ədəbi-fəlsəfi düşüncələr silsələsində həkim müayinə etdiyi xəstəyə – islamə bele diaqnoz qoyur: "...beyniniz, daimağınız müzəmin və menid bir sedai-istibdad və əsarete mübtəladır". Bəs "nicat nədədir?" "Nicat – məhəbbətdədir!" İdeala və gözəlliyyə əbədi meyildədir!.. Bu, Əli bəyin qəti qənaətidir, həm təbiətdə, həm də cəmiyyətdə zorakı qəsdi inkar edən müasir humanitar təlimlərlə də onu birləşdirir. Heyati idealsız absurd, mənəvi, exlaqi dəyər və servet-dən mehrum xaos, yerüstü iblis seltenəti sayan bəzi qaranlıq, işıqsız modern Qərb felsəfelerindən Əli bəyi aparıb Şərqlə, klassik Şərq ontoloji dəyərləri ilə birləşdirən körpü də bu nöqtədə idi!..

Həle böyük Füzulidən və Mövlənədən sonra Dostoyevski elan etmişdi ki, dünyani gözəllik xilas edəcək. Cavid bu hökmü olduğu kimi qəbul edir, Əli bəy isə elan edəyir ki, "Nicat məhəbbətdədir..." ("Füyuzat", 1906, №6). Əli bəy bu sözünü o zaman söyləyir ki, "qızımızı qaranlıqlar", "terror alovları" hər tərəfi bürüyüb, her gün, her yerde "bombalar və həşiyənə rəqs edir", "kəlisa önündə insanlar bir-birlerini öldürür, məktəb içində insanlar bir-birini vurur". Mehz görünməmiş zor, irtica şair-filosofun simasında şorri-İblisi yox, xeyir və məhəbbət mələyini dilə gətirir. O, nicat sorağında tarixi əlek-vələk edir, böyük peyğəmbər və filosofların ırsində zamanın böyük sualına cavab axtarır:

"İsa və Məhəmmədin arzu və tələb etdikləri bu məhəbbəti nə ilə və nə vasite ilə təmin etmək olur?.. O vasitəni bəşəriyyət keşf edə bilməmişdir? Şübhəsiz, etmişdir. O nədir?.. Hürriyyət və adaleti-kamile!..

Ədl olursa, hürriyyət də olur. Hürriyyət olursa, məhəbbət və müvəddət olur. Həzərət İsanın da, həzərət Məhəmmədin də şər və qanunları bu həqiqətə müncərdir".

Təbiət və tarix Əli bəyin ne qədər haqli olduğunu sübut etdi. Terror doğuran "texnogen sivilizasiya" özünü tamamilə tüketdi. Əsrin sonu mehz o həqiqi-

qətə təsdiq və yekun oldu ki, həm təbiətə, həm də cəmiyyətə zorakı qəsd özünü heç vaxt doğrultmur. Təbiət de, cəmiyyət de belə qəsd üçün insandan intiqam alır. Yüzden çox inqilab və eksinqilab, iki dünya müharibəsi, total rejimlər, ölüm peçəleri və konslagerler – bütün bunlar Əli bəyin həla yeni başlayan esrin qanla qızaran dan yerində gördüyü və evvelden xəber verdiyi “qırmızı qaranlıqlar”dan doğdu. Əql, məhəbbət, şəfqət, hamısı batan, yox olan “yaşıl işıqlarda” və yaşılı evəz edən al qaranlıqla – “qırmızı eşafotda” sönübü, əriyib itdi. Planeti bürüyən kütləvi ölüm və zor epidemiyası Şərqi (Əli bəyin, Qandinin, Tolstoyun...) “Məhəbbət və nicat” fəlsəfəsindən yox, ...Avropanın (Hegel, Marks, Nitsse...) vulqar və nihilist “elmindən” – “təzad və mübarizə”, “sinif və tərəqqi” təlimindən doğdu.

Ədib – inqilabı “qırmızı qaranlıq”, maarif, zəka, ağıl çıraqından yayılan nuru isə “yaşıl işıqlar” adlandırır (“Qırmızı qaranlıqlar içinde yaşıl işıqlar”, “Füyuzat”, 1906, №5). “İnqilab ilə irticə görüşür, mübarizə edir, bu mübarizə nəticəsində ortaçıq al-qanlılara boyanır. O qanlardan süud edən buxarati-kəsif bir sehəbə hahı alıb bütün etrafi zülmətə qərq edir. İştə qırmızı qaranlıq!”

Bütün Turanı Əli bəy məhz yaşıł perspektivde (maarif qəndilinin nurunda!) görmək istəyir. Bunun üçün coğrafi, yaxud siyasi bir anlam kimi heç bir “pan-türkizm”, “panislamizm” uydurmaq lazım deyil, məhz mədəniyyət, elm və sənət menasında vahid bədii, estetik, mənəvi məkana nail olmaq lazımdır: “İslam, türk her tərəfdə tərəqqi etse, qüvvət bulsa, məməlik-i-Osmaniyyə də o alemin içinde bir daha degil, bir behişt-öndər-behişt olur. Binaənəleyh məsələ, ittihad, yaxud tövhid məsəlesi degil, məsələ yekdigerimizi tanımaq, sevmək, təriqi-təməddünə yekdigerimizə müavinen etmək məsələsidir”.

Nəhayət, Əli bəyi oxuyanda və cyni vaxtda müasirliyin tarixi kitabını vərəqləyəndə Azərbaycanda tekrar olan cyni tarixlərin bir qanuna uyğunluğuna da heyrot edirsen: sən demə, tarix təcrübə darslarını həmişə Şərqdə keçir, böyük eksperiment üçün sosial və siyasi poliqon axtararken bir qayda olaraq Azərbaycanın üstündə durur... Bəlkə ona görə ki, qlobal geopolitik mənafelər həmişə burada qovuşur və kəsişir? Hər halda belə təcrübələr üçün “xammal” a, qurbana və çıxdaşa hamidian əvvəl, həmişə bizim xalq çevrilir.

Görün həle o vaxt taleyin və qezanın Qafqaz müsibətinə Əli bəy nece təsvir verir: “Bu gün bütün cahanı sarsıtmadı olan və yekdigerilə tesadüm edərək, ortaçıq hərc-mərc eyleyən üç mühüm cəreyanın, yeni imperializm, nasionalizm və sosializm cəreyanlarının ən fəci saheyi-fealiyyəti Kavkaziya və bilməsə Azerbaycan oldu. Orası bir cəhənnəmə döndü. Oradakı türk qardaşlarımız bütün bu müxtəlif yaxıcı, yixıcı, eziçi cəreyanların altında sərsəmledi, nə yapacağını şaşdı, mühakiməsini qeyb etdi. Osmanlı türkү imdadına yetişməsə idi, möhv olub gedəcəkdi. Fəqət onun möhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi-kəndini də qurtarıyor, buna şübhə etmeyiniz. Derlər ki, dağ dağa qovuşmaz, insan insana qovuşur.

Xeyr, tarixin elə anları vardır ki, dağ dağa qovuşur, bugün Erciyez dağı Qaf dağına qovuşuyor və qovuşduqca yüksəliyir”.

“Türçülüyün babası” rolunda Əli bəyin ən böyük xidməti, bu istiqamətdə yazdığı ən qiymətli yazı isə Hüseynzadə yaradıcılığının Bakı dövrünün şah əseri (“Şahnaməsi”) – “Siyaseti-fürusət”dir.

... “Siyaseti-fürusət” – “At minmək siyaseti” – bu ad, nə üçünse, “Kutadqu bilik” (“Xoşbəxtlik və siyaset biliyi”) kitabının adını mənim yadımı salır: hələ XI əsrden Şərqdə ədəbiyyat “Xoşbəxtlik və siyaset” biliyini xalqa öyrətməyə başlamışdır və “Siyaseti-fürusət” bu tarixdə son böyük sehifələrdən birini teşkil edir.

Her iki kitab başqa bir baxımdan da səslesir: “Kutadqu bilik” türk xalqlarının tarixində hələ “ath (köçəri) həyat” tərzi dövrünün abidəsi idi. “Siyaseti-fürusət”də də məcəzi – şərti mövzu və əsas metafora – “at” və “ath” obrazıdır. Dünyada son böyük köçəri xalq türklərdir və onların çoxesrlilik “atlı” (azad, serbest, qanadlı) həyat tərzinə və ənənəsinə qarşı çevrilmiş ən müasir, çağdaş “quyruq və at siyaseti”nə Əli bəy bigane qala bilməzdi.

Kitabı tarixi, milli ənənəyə bilavasitə bağlayan bir cəhəti də vurgulamaq isteyirəm. Burada hadisələrin axarı miqyaslı, çeşidli tarixi və coğrafi məkanları əhatə edir, lakin onların hamısı Cənubi Azərbaycanda kəsişir və qovuşur. O zaman Cənubda baş verən hadisələr xalis milli hərəkat və milli inqilab idı, xalis “Şərq hadisəleri” idi. Burada “marksızım üç menbəyi, üç tərkib hissesi” hələ yox idi və Əli bəy Hüseynzadə “rus şapkalı”, “çinovnik epoletli”, müsəlman texəllüslü vulqar bolşevikə yox, Səttar xana inanırdı.

O da menalı və ibratımızdır ki, ədib Qafqazda tarixen qonşu xalqlar arasında münasibətlərdən danışarken qədim fars mədəniyyətini İranın şahpərəst, şovinist hakim ideologiyasından, rus demokratik ədəbi-ictimai fikrini isə hərbi-bürokratik rus çar üsul-idarəsindən və müstəmlekəçi rus-çar şürurundan fərqləndirirdi.

Nəhayət, milli ənənəyə bağlılıq özünü xalis sənət və sənətkarlıq sahəsində, “Siyaseti-fürusət”lə ondan evvelki böyük bədii-publisist təcrübə arasında olan varis-irs əlaqələrində göstərirdi. Kəmalüddövlənin, İbrahim bəyin məşhur seyahətnamələrindən sonra “Siyaseti-fürusət” esrin evvelinin növbəti böyük bədii-fəlsəfi traktatı və növbəti böyük “Ölüler”i idi.

Əlbəttə, əsər, ənənəni yada salır: “Maaday Kara” dastanında Maadayın ölü-lər dünyasına seyahətini, Dantenin “cəhənnəm”ini, Qoqolun “Ölü canlar”ını, qədim Misrin “ölüler kitabı”... Dünyanın özü kimi qədim tarixini. Lakin povest, birinci növbədə, ənənəyə sadıqliyi ilə yox... novatorluğu ilə diqqəti cəlb edir.

Ənənəvi süjetqurma prinsiplerini saxlasa da, Əli bəyin əsori modernist nəşrin ilk maraqlı nümunələrindən biri kimi təsir buraxır. Bir neçə süjet xəttinin kontrapunkt axarı əserin məhz modernist arxitektonikasını yaradır. Simvolların polifoniya sistemi assosiativ planı gücləndirir. Ümumiyyətlə, modernist simvolika əserdəki alogizm (şərtliyi) hazırlayır və şərtləndirir.

Qərb mifik ənənəsində “at quyuğunu keşmek” – o dünyaya düşmək demekdir. Qədim hindlilər o dünyaya köç eden ölüleri at belində təsəvvür edirdilər. Obraza və ideyaya belə miqyaslı nəzər XX əsrin türk müəllifi üçün zəruri idi.

Tendensiya, fəlsəfi mövqə burada dildə də özünü göstərir, pafosda ifadəsinə tapır. Ümumiyyətlə, diqqətlə nəzər yetirək görərik ki, Ə.Hüscynzadə yalnız obrazlara yox, həm də üslubla “düşünür”. İdeya təzadları, fəlsəfi kontrastlar bu üslubu “kəskinləşdirir”.

Əli bəyin təsvir etdiyi “axırət”də on doqquz (!) əsrin ölüleri və ...əməllerini iştirak edirdi. Miqyas birinci növbədə tarixə salınan nəzərin ölçülərində dəyişirdi: Əli bəyi hər şeyin zati, əсли, hətta ölülerin də soy şəcəresi, soy adı, soy kökü maraqlandırır!.. Ve bütün bunlar böyük mütefəkkirə müasirliyi, gələcəyi, bu günü görmək üçün lazım olurdu. Təsadüfi deyil ki, əsrin evvelində yazılın bu əser indi əsrin sonunda da öz böyük ədəbi-bədii və siyasi-tarixi əhəmiyyətini qoruyub-saxlayır.

Əli bəyin Şərqə, tarixe, keçmişə saldığı nəzərin bu əsərdə içine aldığı əhətə və miqyas digər bir baxımdan da dəyişirdi: “Ölüler”də (C.Məmmədquluzadə) hele avropalı və rus “mərhum” yox idi, burada isə Puruşkeviç – baş kabus, “zülmət səltənetində hakim İblis” rolunda çıxış edirdi. Yerli, “milli”, müsəlman kölgələr və ruhlar bu “əcnəbi kabusdan” nicat və imdad dərsi alırlılar: “Qurbanınız olaq, bize də at oynatmaq siyasetindən nicat veriniz və “fürusət” sözündən xəbərdar ediniz”.

Söhbət Azərbaycana və onun taleyi məqamına gəlib çatanda, hətta “Şiri-xurşid” də (şahlığın və istibdadın rəmzi!) Puruşkeviçin sırasında bayquşla tərəfi-müqabil, həmtay və həmkar olmağa razılıq verir!..

Əsər boyu Əli bəy də elə tarixən çarlıq və şahlıq rejimi arasında Azərbaycana qarşı çevrilmiş bu razılığın tarixini qələmə alır. Və qərara gelir ki, hər iki dünyada İslam aleminin başı üstündən “domokl qılıncı” yox... “at quyuğu” (kazak atının quyuğu) sallanıb. Quyuqlu ulduzlardan və quyuqlu atlardan gələn belə daha qorxuludur. Ayıq olun: başınızın üstündəki səlib xəçi poladdan, yaxud paliddan düzəlməyib, əyilən və qırılan quyuqdan düzəlib. Xatırlayın ki, ta qədimdən türk qövmi həmişə qılıncla açıq döyüşdə yox, quyuqla şübhəli cəngi-cidalda meğlub olub!..

Bir var Zevsdən, Yupiterdən, Marsdan gələn qəza, bir də var şeytandan, İblisdən, bayquşdan yayılan bəla. Bir var başla hədə və hücum edəsən, bir də var... quyuqla. İkinci ilə mübarizə qat-qat çətindir.

Tarix əməldə, işdə göstərdi ki, Əli bəy nə qədər haqlı imiş: imperiyalar hələ də öz “quyuğunu” Qafqazdan çıkmır ki, çıkmır və bu gün onun quyuğu rolunda birbaşa və açıq şəkildə vulqar erməni şovinizmi çıxış edir.

Bələliklə, Əli bəy XX əsrin bədii-fəlsəfi və publisist fikrində məlum “dəlilər”, “artiqlar”, “xirdalar” və “ölülər” təsnifini “quyuqlar” çeşidi ilə dozenginləşdirir və tipologiya daha böyük kamillik, tamlıq və bütövlük (“alt qat” da görünməyə başlayır) kəsb edir. “Quyuqlarsız” – Dövrün obrazı onun həm “Füyuzat”dan, həm də “Molla Nəsreddin”dən görünən mənzərəsi natamam olardı.

Ta on yeddinci ilə qədər Puruşkeviçin atının quyuğu hələ rus bolşevizminin də başının üstündə idi. Amma o vaxt ki, bolşevizm özü bu atın üstünə qalxır, Şərqə və türkə qarşı eyni “quyuq siyaseti” yenə davam edir. Bir fərqlə ki, at “siyaseti” artıq “Duma”da yox, “Ali Sovet”də, “Plenum”da, “Politbüro”da davam edir. At dəyişir, quyuq dəyişir, yaxud atlı dəyişir, at özü dəyişmir.

Və Əli bəy də hoyəcan təbili çalışır, haray qaldırır ki, “Atı quyuğu ile birlikdə” dəyişmək lazımdır.

Povestde at, araba, kocavə, gəmi obrazları var. Lakin müəllifin diqqət hədəfinə çəkdiyi – “Qafqaz müsəlmanlarıdır”, “çəke-çəkə gətirdikləri türk atının iki cinahında (!) onların səf bağlamaları”dır. Müsəlmanların son zamanlar öymək istədikləri və intixab üsulu ilə aradıqları... qəsina hilal, köksünə Şiri-Xurşid əlaməti taxılan bir türk atını ayırləmələri”dir. “Hilalın”, “Şiri-xurşid”in, “Türk atı”nın və qafqazlıların (bir kontekstdə xatırlanan bu əlamotlər sisteminin!) vurgulanması heç də təsadüfi deyildi, bəlkə “vəhdət” rəmzinin törkib hissələrinin xatırlanması demək idi. Hələ lap bu yaxınlara qədər biz nəinki bütün Azərbaycanı, adətən, həftə Şimali Azərbaycanın özünü də iki əks “milli (sınıfı!) qütbo” bölüb ayrılıqda təhlil eləyirdik. “Siyaseti-fürusət” müəllifi isə onları cəm halda alır! XX əsrin milli vəhdət idealını Şəhriyardan əvvəl Əli bəy ifadə və təsdiq edir...

Romantik maksimalizm Əli bəy tarix və tale probleminin təkcə qoyuluşunda yox, həlli üsulunda da yol verir və nail olur: “Vətənin şu Feniks kimi bir kərə yanib kül olması, iller əzunu aləmi bizar edərək bari-istibdad altında əzilib inləməkdən min qat övladır”.

“İstibdad” adlanan Şərq gerçekliyinin təqnidində Əli bəyin Sabirdən və Mirzə Cəlildən fərqi nə idi? Axundovdan və Talibovdan o, nədə iləri gedirdi?

Hər şeydən əvvəl, problemə fəlsəfi-nozəri baxışın vüsət və dərinliyində! Miqyas özünüdərkin ölçüsündə də dəyişirdi, islam birlüyü, türk bütövlüyü miqyasında məsuliyyət və cavabdhılık şüuru, tarixi-milli mentalitet hərtərəfli dərk olunmuş elmi, nəzəri, fəlsəfi hüdudlara qalxırıb, bugünkü milli tale və tarixi müsibətlər üçün babaların günahı, əedadların səhvi və eyni bir ittihadın təhlil və cəza hədəfinə çevrilir, islamı dünya miqyasında bazara, hərraca çıxaran Nəsrullahlar, Xəzəri şor su kimi rusa satan Fətəli şahlar məhşər ayağına

çəkilirdi, heç kəs kənarda qalmırı: ən qədim, əsatiri Pişdadyan sülaləsindən, onun ilk hökmdarı Kəyumərsdən XX əsrə, Qacar sülaləsinə qədər...

Şərqdə sosial böhranlar və müsibətlər silsiləsinin rus-çar ünvanları və onun qaynaqları da bu ittihadın kənarda qalmır. Məlumdur ki, At şillaq atır, quyruq bulayır, soncuqlayır. ...Ədib quyruğu atdan ayırır və onu olduğu yerdə, daha doğrusu, olmalı olduğu yerdə yox, ...III Dumada (!) təsvir edir. Quyruğun bədəndəki və Dumadakı “yerləri” arasında estetik baxımdan da, sən demə, elə fərqli yox imiş. Hər iki mənada və ünvanda quyruq çubuq və qırmanc olub, şapalaq olub Qafqaza dəyir. Doğrudur, bu çox qorxuludur: axı qafqazlılar “at yeyirlər!” Amma nəyi yeyirlər: atın zorbəsini, ya özünü?!

Əli bəy bu əsərdə ayrı heç yerde olmadığı qədər yazıçı-ideoloq kimi çıxış edir və bu gün də Qafqazda “quyruq üstə” tamam olan əsrin əsas bələsini hələ o vaxtdan göstərərək gur səslə elan edir ki, “İngiləbi qırmaq, kəsmək, şikəst edib, topal qoymaq üçün quyruqların hücumu” mütləq olacaq və ona hazırlıqla lazmıdır.

O da maraqlıdır ki, əvvəlki səyahətnamələrdən fərqli olaraq, burada səyahət, əsasən, coğrafi məkanda yox, ...tarixi ərazidə davam edir. Tarixin dolaylarında, azadlığa aparan hər yoxusuda Puruşkeviç Azərbaycanla, Şərqlə, İranla qarşılaşır. Hər dəfə də coğrafi ünvanın (kəndin, şəhərin) yox, tarixi şəxsiyyətin simasında.

Kefli İskəndər, Kəmalüddövlə, İbrahim bəy... rolunda isə burada müəllif özü iştirak edir. Puruşkeviçlə, Şeyx Fəzlullahla, Seyid Yəzdi, Mir Haşim və Kəyuməslə... dialoqda (alt qatda) həmişə hiss olunur.

Əli bəy özü isə tarixə və keçmişə səyahətdən gördükllərini və götürdüklərini bütün dünyaya və bütün zamanlara göstərir. Mənəvi-exlaqi təcrübəmizin dərsləri kimi bu görüntüler bu gün üçün də mənalıdır və ibretlidir. Hamısı birlikdə ən modern, mükəmməl, klassik bir filmin bədii-fəlsəfi lentinə çəkilmək üçün hazır süjetə benzeyir. Belə bir lenti – Şərqiñ cyni vaxtda həm romantik, həm də satirik “Şahnamə”sini, güman edirəm ki, gec-tez böyük ekranda biz mütləq görəcəyik...

“Siyaseti-fürusət” – özünə qədərki böyük sosial və tarixi “səyahətnamə”-lərin sonəkarlıq təcrübəsini və ədəbi məziyyətlərini də özündə birləşdirir. O, tək klassik siyasi parodiya, folsəfi kinayə və həcv, publisist pamphlet deyildir, həm də obrazlı təxəyyül, sonədli bədii düşüncə məhsulu olan nəşr əseridir, fəlsəfi, publisist povest – traktatdır. Bu povesti Turanın və İranın, Yaxın və Uzaq islam Şərqiñin bütün nəsilləri bir dərslik kitabı, etiraf, tövbe və yaddaş qamusu, qeyri-rəsmi ana yasa kimi oxumalıdır. Müasir milli-mənəvi tərəqqiye, yaxın humanitar gələcəyə Şərqdə yol bu povestin səhifələrindən və sətirlərindən keçir...

Tarixi, Qarabağı itirməmişdən əvvəl tarixi yaddaşı (!) itirmişik. Əcnəbi drakonlar və daxili manqurtlar, islam və türklük düşmənləri Şərqdə, o cümlədən

Azərbaycanda yaddaşın məhvi ilə müntəzəm, ardıcıl, planlı şəkildə məşğul olmuşlar. Türkün qalxanı tarix boyu yalnız bir şeyə – yaddaşa enən qılıncı qarşı bu qədər zəif və bigənə olmuşdur.

Əlbəttə, bizim xalqda “məhkumluq maniyası” yoxdur. İstər obyektiv-geopolitik, istərsə də tarixi-coğrafi mövqə baxımından o, həmişə etibarlı, sabit, açıq milli, dini və mənəvi məkanda yaşamışdır. Onun nə kənardan gözənlənən daimi qəsd xəfu və maniyası ilə yoluxması üçün, nə də qövmi, milli “özüne qəsd” və intihar şizofreniyasına tutulması üçün heç bir obyektiv və ya subyektiv əsas olmayıb. Elə ona görə də millətin taleyi işığa, ağıla, ziyanlıya yox... qəzəbə, nifrətə, məzhabə və irq instinkti istinad edərək ayaga qalxan qüvvətə o, heç zaman tapşırmayıb.

Bütün klassik mənəvi-bədii ırsımız bu həqiqotin ədəbi sənədləridir. Xalqın psixologiyası ən çox məhz onun sözündə, sənətində əksini tapır. Əli bəy fenomeni də bir daha təsdiq edir ki, bədii sözün timsalında xalq əvvəlcə içindəki drakona qarşı çıxır və özüne qalib geləndən sonra daha ətrafdı da düşmən axtarmır. Ətrafdan qorxan və həmişə ətrafla vuruşan xəstə milli şüurda və psixologiyada isə gizli, daxili drakon əbədi yaşayır və həmin xalqı, milləti içindən didməkdə davam edir.

Bu baxımdan artıq qamuslara düşmüş məşhur “erməni fenomeni” və “məsələsi” Əli bəy Hüseynzadəni ömrü boyu düşündürüb, narahat edib. Və öz yazlarında o, bu milli-xroniki-tarixi anomaliyaya klassik təhlillər verib. Görünə bilərdi ki, belə təhlillərdən sonra həmin fenomen və bəlaya Əli boyin xalqı daha həmişəlik hazır olacaq. Lakin belə olmadı. Özünə və Əli bəyə qarşı çevrilmiş inkarçı canfəşanlıqda bozən hətta ən qatı erməni şovinistini belə arxada qoyan yerli, milli “ziyalıñun” vətəni və mənəviyyatı eyni bəlaya yenidən tutuldu, tarixdə bəlkə də hələ görünməmiş növbəti erməni qəsdinin və təcavüzünün qurbanı oldu. Son yetmiş ildə Azərbaycan ədəbiyyatşunaslığında və siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə və “Füyuzat” ədəbi məktəbinə qarşı yağıdırılmış iftira və böhtən fəvvaresi ilə müqayisədə hətta üzdən iraq “erməni mənbələri” və “əlyazmaları” da “toya getməli” görünür. Görünür bu da öz növbəsində davamlı sindroma və mənfi işarəli immunitetə çevrilən “müsəlman” və “Türk fenomeni”dir və tarix boyu “erməni amili” belə “Türk fenomeni”ndən planlı və məharətli şəkildə istifadə etmiş, yalnız onunla eyni məkanda mövcud ola və fəaliyyət göstərə bilmışdır.

Əli bəy Hüseynzadənin siyasi-fəlsəfi publisistikasında erməni-türk qarşılığı münasibətlərində erməni şovinizminin rehbər tutduğu və israrla, inadla həyata keçirdiyi konkret-tarixi və milli-siyasi programın global motivləri və strateji havadaları, ideya kökləri, dini, irqi, sosial və qövmi əsasları, həm fiziki, həm də mənəvi terroru açıq, fəal cəbbəxana elan edən ikiüzlü, saxta məkrili üslub və vasitələri öz yüksək ixtisaslı, predmetli, təfsilatlı elmi şərhini və təhlilini tapır. Əsrin əvvəlinin “erməni hadisələri”ni dərindən incələyən bu təhlil-

lər əsrin sonunun “erməni işğalları”nı da anlamamaq və açıqlamaq üçün en yaxşı açardır. Tək bir fərqli var, o da odur ki, 1905-1918-ci illərdə türk əleyhinə çəvrilən milli qırğıın və genosid aktlarının təhlilində Əli bəyin irsi yarandı. 1937, 1948-1952, 1988-1995-ci il hadisələrinə qarşı isə siyasi-ideoloji reaksiya kimi bu sanbalda və siqlətdə elmi-fəlsəfi irs yaranmadı. Odur ki, Qafqazda və Azərbaycanda real gerçəklilikdə və ideologiyada erməni genosidinin mahiyyətinə və ənənəsinə qarşı əvvəlmiş Əli bəy irsini öyrənmək Vətənimizdə gədən müasir müharibənin də psixologiyasını, ideya qaynaqlarını və tarixi köklərini öyrənmək deməkdir. Bu irsdən – həm siyasetdə, məkrdə və riyakarlıqda düşmənin gücü, həm də ona qarşı müqavimətdə bizim milli-siyasi ənənənin gücsüzlüyü (eyni vaxtda!) görünür. Əli bəy bizi heç olmasa bu dəfə tarixdən dörs almağa, keçmişdən ibrət götürməyə çağırır...

Tarixi paralellər, hər şaydən əvvəl, əsrin əvvəlinin və sonunun Azərbaycan və erməni mətbuatındaki tipoloji uyğunluqda və bu uyğunluğun xristian-rus kontekstlerində özünü göstorir və heyrətə gətirir:

“...Erməni üdəbasından bəzisi ittihadi-islam qorxusu saiqəsilə rast gələn qəzetələrə kizb və böhtandan ibaret məqalələr yazdıqları bir zamanda biz:

“Dövri-islahatdır, sülhü səlah əyyamıdır,
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır” –

beytini mənzuməmizə nəqərat ittixaz edib... vətəndaşlarımıza xitabən təkrarla-maqda idik... Qəzetəmizin ilk nüsxəsində nəşr edilən bu növ xeyirxahanə sözlər təsirsiz qalmadı. Buna dəlil, təbi-şairanolori müsəlləm olan sair din qardaşlarımızın qəbləri bizimlə həmahəng zərbət olub (döyünb), yenə sülh və vifaqə dair şövqəver mənzumələr vücudə gətirmələridir. Üç-dörd gün müqəd-dəm qəzetəmizin sütunlarında deyilmə idki, növrəsindən şüəramızdan Əli Əkbər Sabir, bu büyüz və ədavətin və bu nifaqın və bunlardan iləri gələn qətl və qitalım bir cəhl və qəfət, bir zəlalət nəticəsi olduğunu xəlqə bildirmək üçün fəryad edib duruyordu. Erməni qəzetələri və qəzetə mühərrirrələri buna diqqət etdiyərmi? Erməni sükəndənləri Əli Əkbər Sabirin mənzuməsində nəqərat olub təkrar edən: “Ey sükəndənan, bu günlər bir hidayət vəqtidir; Ülfəti-ünsiyyətə dair xitabən vəqtidir!” – bəyti-mənidərindən ibrət alıb o yolda qəlem oynadılar mı? Bir şeir və ya bir məqalə yazdırımları? Yazdlarsa, bildirsinlər. Biz onları tərcümə edib, sülh və vifaq meylinin ikitərəflı olduğunu cəmaətimizə böyük bir məmənnuniyyət və məsərrotlə bildirməyə hazırlız... Yoxsa bugündək erməni lisanında çıxan və yaxud erməni mürəvvici-əfskarını bulunan qəzetələrə dörd gözle diqqət etdiyimiz halda, sadə şəfa verəcək bir sözə rast gelmediğəm.”

Maraqlıdır ki, hətta mənəvi ittihəm, “ölüm-dirim” məqamında bizim milli mətbuat Əli bəyin simasında ənənəvi-milli ziyanlığını itirmir: “Şübəsiz, ermənilər də hər millet kibi bir millətdirlər, onların da özlərinə moxsus qüsurları

olduğu kibi, məzayaları da vardır. İçlərində hər millətdə olduğu kibi fənə adamlar varsa da, yaxşılırı daha çoxdur, biz erməni milletini heyəti-məcmue-silə bəzi nareva işlərdən naşı əsla ittihəm edəməyiz, onların dəxi ümumiyyət etibarilə nifaq və şıqaq əlcəhinə olub, sülh və vifaqə şiddətlə məyal bulunduqlarına eminiz! Ancaq ermənilərin əhli-maarifi, mühərrirləri, ədibləri öhdələrino tərtib edən vəzifəyi, iki millet arasında təlifi-beyn etmək xüsusundakı müqəddəs vəzifəyi əsla ifa edəmədilər, bu xüsusda hətta bezilərinə bir həmaqət belə arızı oldu...”

Saxtakarlıq və yalan, qurbanı və cəlladı ayırd etməkdə dünyani çash-baş salmaq, türklük və azərbilik əleyhinə riya, iftira və böhtən kompaniyasının az qala bütünlükdə xristianlıq və planet toru və miqyası (həqiqətin səsini isə blokadaya alınması), mətbuatda və işdə, əməldə terrorun bir-birinin neçə hazırlaması və evez etməsi... — sen demə bütün bunlar hələ o vaxtdan məlum model və taktika imis: “Bunlar cahilənə bir nifaq hər iki tərefi müsavat üzrə zerərdidə edib cəyni müsibət və felakətlərə düşər etdiyi halda, hər iki tərefdən ölenlərin edədi təxminən bir olduğu, halda, toossüb, cəhalət, vohşət, hər iki tərefdən cəyni dərəcəyi-şiddətlə izhar edildiyi halda, erməniləri haqlı, insaniyyəti, bigünah və əlhasıl mesum bir quzu kibi göstərməye, bizi isə bütün bunun əksivsaf ilə tövüsif etməyə qeyrət ediyorlar, qəzetələrlə, teleqraflarla, ajanslarla Avropanın bir ucundan o biri ucuna, belkə ta Amerikadan Avstraliyaya qədər o yolda fəryadlar ediyorlar; daha doğrusu, bizim kibi aciz qalmayıb elə biliyorlar idi. Pişik öz pişliyini topraqa sitr etdiyi kibi, bunlar da öz qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içinde gizlədib, bizim isə on kiçik qəbahətimizi birəni dəvə edərcəsinə mübaliğələndiylər idi. Bu qədərlə de iktifa etməyib adəten qəsdi istifalarda bulundular” (ayırma bizimdir – Y.Q.).

Bu iftiralardan on qlobalı hansıdır? Sen demə onun da artıq yüz yaşı varmış: bütün xristianlıq, sivilizasiya (!) üçün qorxu, fəlakət – islam, yeganə xilas, nicat, ümid yeri isə ermənilər imis: “Guya ümummüsləmanlar, yeni üç yüz milyondan ibaret müsləmanlar ittifaq və ittihad edib bu günlərdə çəgirtikə kibi qanadlanıb uçacaq və Rusiya ilə Avropanın üstünə tökülecek və Qərb mədəniyyətini və belkə de bütün xristian aləmini bağlı ilə, bağçası ilə, əkininə, əhalisiyle yeyib yetəcəkləmiş. Buna da guya indiyə qədər ermənilər mane olduğundan, ittihadi-mozkurun mərkəzi olan bir nöqtədən, İstanbuldan, Kabilədən, ya Bombeydən ermənilərin qətli-ammine dair bir barmaq işarəti çəkilmiş imis!..”

“Panislamizm” bir mif, “panxristianizm” isə həqiqətdir, “pantürkizm” – mehz türklük əleyhinə genosidə haqq qazandırmaq, xristianlığı müsəlman xofu ilə ermənilərin əlində oynamaq üçün düşünülen uydurmadır – bütün bunları da Əli bəy hələ o vaxt, öz ideya rəqibinin düz gözünün içinsə deyir:

“...Səni ittifaq və ittihadı qorxuduyor?.. Biz isə nifaq və şıqaqdan qorxuyoruz!.. Nifaq və şıqaq deyilmidir ki, sizlərle bizlər arasında bu qodər qan

tökülməyə səbəb oldu?! Bizim Qafqazda bu nifaq, bu ədavət və qital yet-miyormuş kibi bir də ümum alemi-islamın içine dəxi nifaq düşüb ittihadı-muslimin xatırınız üçün müxtəlmi olsun, muslimin yekdigerinin qanınımı töksün? Siz bunuru istiyorsunuz? Xeyr, sizi qorxudan ittihad və ittifaq degildir. Bu, zaten min üç yüz sənədən bəri mövcuddur. Qəribədir aranızdakı qitalın səbəbi cəhalet, qəflet və zəlalət olduğu mühəqqeq iken, ermənilərin eksəriy-yetinçə dəxi mühəqqeq iken, siz hər nedənse alemi-islamın ittihadından degil, xabi-qəflətdən oyanıb, teriqi-təməddün və maarife sülükindən qorxursunuz! Sizi təlaşa salan, zənn edirəm, bu cəhdərdir”.

Bu sözlərin müəllifi doğrudan da **həkimdir**: xəstəliyə diaqnoz çox dəqiq qoyulub! Doğrudan da **peyğəmbərdir**. İndi də səsi müqəddəs haqdan və haq-qın dərgahından gelir! Doğrudan da **filosofdur**: təbəti iblisdən ve insan qəs-dindən, ekologiyani radasiyadan qoruyur: “Sizin qorxu və təlaşınızla qanuni-təbiətə səddmi çəkiləcək, zənn ediyorsunuz? Və ya siz bütün Avropanı təlaşa düşürmeklə bizi tehdid etdiyiniz üçün, biz: – Xeyr, esteğfürləh, qəlet etdik. Biz nə alemi-islamın sülh və insaniyyət dairesində ittihadını arzu edər və ne də bu aləmin xabi-qəflətdən oyanıb ənvari-mədəniyyətdə münevver olmasını istəriz”, – deyənlərdənmiyiz, zənn ediyorsunuz? Və bütün Şərq dəxi oyandığı halda, sizin qorxunuzdan: “Qorxma, qorxma, hənuz oyanmadıq”nı deyəcək? Xeyr, xeyr, sizin və bizim və ümumi-insaniyyətin nicat və selameti-bidaridə, haqqı bilməkdə, nuri-maarifdə, tərəqqi, təməddün və təkamülli-daimidərdir. Etiqa-dımızca, ancaq bu vesaitlə insanlar, milletlər, din və məzhəbler arasından nifaq və şıraq, ceng və cidal fəsx oluna bileyəkdir...

Qeyrət, vətəndaşlar, qeyrət!

Qəribədir və iibrətlidir: o, təkcə yerli milletçinin “başına ağıl qoymur”, erməni şovinistinə erməni ziyalisinin deməli olduğu sözü də ona – erməni yox... Əli bəy deyir: “Çalışalım ki, Bakı və İrəvan hadisələri kibi çirkin şeylər yad-dan çıxın, hətta sehayifi-tarixiyyəmdən belə silinsin! Maarife, təməddüne, təkamül və tealiye çalışalı, vəqtimizi qaib etniyeləm, çünkü yol uzundur, yoxusdur, arizəlidir!” (“Həyat”, 5 iyul 1905).

Dialoq-mükəlime şeklinde yazılmış başqa bir məqalesində Əli bəy Hüseyn-zadə erməniyə xas ənənəvi dini və irqi ambisiyanın o vaxtkı konkret-tarixi səbəblərini izah etməyə çalışır və bu izahlar da bizim günlərin hadisələri kontekstində nə qədər aktual seslərin: “...Bu qovğa üç növ siyasetin tehti-təsirində hasil oldu: birincisi, bəzi ermənilərin azığlığı və zəlaləti idi ki, ermənilər bir az kəsbi-maarif və sərvət etdiklərindən naşı **kəbirləndilər**, qürur peyda etdilər. Bu hallarına bir də təsirati-kelisa qarışdı. Sair milletlər, məsələn, fransızlar kelisanın elindən xilas olmağa çalışırlarkən, ermənilər alemi-islamın orta-sında bulunduqları halda, dini-islamdan qətiyyən bixəbər qalmağa və təes-sübi-kelisalarını son dərəcələrdə vardırmağa cəhd və qeyrət ediyorlar idi!

Siyasetin ikincisi müsəlmanların qəfletləri, avamlıqları idi...

Fəqət bu iki amil özlüyündə nifaq və şəqaqə bais olmaz idi! Baisi-həqiqi köhnə üsuli-idarə idi, daha doğrusu, o üsulan bəzi qərafkirani idi ki, bu kibi əhvalda bir zəmini-müsəid (ölverişli zomin) bulub toxmə-nifaqı əkdilər!..”

Nehayət, Əli bəy Hüseynzadə ırsində sənədləşən tarixi faktlar bir də onu sübut edir ki, məhz şovinizm dalğasında qabaran rus-erməni həmroyliyi heç də təzə hadisə deyilmiş:

“...Naxçıvan və Şərurda vaqıə gələn dəhşətli fəlakətlər paytaxt qəzetlərinə əks edib, təsirata səbəb vermədi. İnsanı lərzələrə, dəhşətlərə düşər etmək üçün əcəba əskik olan nədir?.. Bütün bu işlər üçün indiyə qədər bir neçə məqalə və məktubdan başqa rus mətbuatı hərf belə yazmamışdır. Mətbuatın bu cür sükutuna bais, əcəba, nədir? Əcəba, bu sükut qəsdənmə ixtiyar olunuyor? Bu məsələyi şimdilik buraxalıım”.

“Buraxalıım” desə də, ədib bu dərəcədə müdhiş insani, bəşeri müsibətə rus ziyalısının göstərdiyi laqeydiliyə laqeyd qala bilmir və göstərir ki, sükut və laqeydilik pozulanda da, Badkubədən və Naxçıvandan yazanda da rusun mət-buatı ermənidən fərqlənmir, belə ki, “erməni mətbuatının müsəlmanlar barə-sində kizb və böhtanları” haman rus mətbuatına sirayət edib də, axırda xəcalet və peşmanlılıqə səbəb oldu”. Çünkü heç bir riya və məkr sona qəder çuvalda gizli qalmır. Axır ki, həqiqət və vicdan duyğusu öz işini görüb, “çox təcrübə-lərdən sonra həmməzəhbəlik və xristianlıq” yuxusundan oyanan rusa yəqin olub ki, bəzi adını İsa sifəti olmayıb, ancaq **isaviliyi də bir mal kimi bazarlarda satırlar**” (“Həyat”, 17 iyun 1905).

Əli bəy Hüseynzadənin erməni problemi və mövzusu ilə bağlı məqalə-lərində ifadəsini tapan “millət” və “millilik” anlayışında bir cəhət diqqəti xüsusi cəlb edir: milliliyi o, bəşerlikdən və insanılık problemindən heç zaman ayırmır. Hətta yazılarından biri də belə adlanır: “Milliyyət və insaniyyət”. Əksinə, ermənisayaq “millilik” programını o, məhz humanizm məzmunundan möh-rumluqda, erməniçiliyi” hər cür humanizm və insanşərvərlik çərçivəsindən kənarda mütləqləşən ifratlar və anomaliyalar seviyyəsinə enməkdə ittihəm edir. Müsəlmansayağı, türksayağı hor şey cybəcədir, nəcə olursa olsun, nə olursa olsun, – onun maraqlı bir yazısını bu fikir aşılıyır: “Panislamizmə bir məqsəd-dir ki, nəticəsi cəmi əqvam və məmaliki-islamiyyəyi bir-birinə rəbt edib qayət vəse və həddən ziyyade böyük bir məməkət, bir hökumət təşkil etməkdir...”

Müsəlmanlar (osmanlı, iranlı, qafqazlı, hətta hindistanlılar) panislamizmə məqsədinin etrafına cəm olmağa hərəkət ediyorlar və dəryada qərq olub boğulanlar kibi onun vasitəsilə nicat tapmağa səy və qeyrət ediyorlar... Məgər panislamizm məqsədinin geləcəkdo qüvvədən fəla çıxması mümkünürmü? Biz diyoruz ki, xeyr!..

Bu üç cümlədən nə anlaşılıyor? Üç-dörd yüz milyon nüfusdan ibarət bir cəmaət dəryada qərq olub boğulmaqdə iken, guya yeganə çarə, nicat zənn

olunan panislamizm də bir Nuh gəmisi kibi təcəssüm edib meydana çıxiyormuş!.. Demək ki, boğulacaqları mühəqqeqdir”.

Görülüyür ki, ya erməni rəssamlarından dəryayı, əmvaci-bəhri təsvirdə məharətiş şöhrət qazanmış olan Ayvazovskinin “Tufan” adlı məşhur lövhəsi dəxi bu qədər fəci və əzəmetli bir mənzərə iraye edəməz!..

Aşorin erməni mühərririnin bu qədər rəssamanə qələminə!..

Qüvvəyi-vahimə insanları nə qərib, nə gülünc hallara ilqa edərmiş!.. Nə qədər doğru sözdür. Deyirlər ki, yalançı bir yalanı deyə-deyə axırda özü də o yalanla inanmağa başlar!..”

Absurd və səfsəfə hali olan “ermənisayaq” doktrina aşağıdakı incələmədə xüsusişlə qabarıq, şəksiz karikatura halına düşür: “Lakin məqaledə bir cümlə daha vardır ki, mühərririn vicdan və qəlbindəki, niyyətindəki xülsü - səfəvetin dərecəsini, daha doğrusu, dərrakəsini göstərmək üçün yeganə o cümlə kafidir.

O da budur: “Müsəlmanlar (müxtəlif siniflərdən bəhs olunuyor) tərəqqi edəmədilər və edənləri də biməna oldu, onların da əksəri Qafqazdadır...”

Bu sözə diqqət ediniz: Tərəqqi, etməsək, şikayət olunuyor, tərəqqi etsək, yəne şikayət olunuyor. Bu hal sadə bir erməni mühərririnə məxsus degil, bütün avropalılar cüzi bir istisna ilə ələmi-islama qarşı bu məsləkdədirler (ayırma bizimdir – Y.Q.)

Əgər biz tərəqqi yolunu tutsaq, süretlə tərəqqi etsək, tərəqqimiz, süreti-tərəqqimiz bunların təlaş və endişələrinə, dad və fəryadlarına bais olur. “Makikan”ından ziyadə teleqrafların, dəmir yolların çəkilməsinə, darülfünunların açılmasına, cəmi cəmiyyətlərin, cəmiyyəti-xeyriyyələrin təşkilinə mümaniat edərlər, mümaniat etmək üçün ənva-hiyələr, dəsəsələr icad edərlər. Yox biliqsə, əgor bətalet və ətalətə meyl edib, tədəniyyə, geridə qalmağa qeyrət etsek, gcri qalmamızdan, vəhşiliyimizdən, cəhalətimizdən ələman deyib bütün ələmi də vəlvələyə salırlar, vavçylalar qoparırlar!..

İttihad və ittifaq etsək də şikayət edərlər, nifaq və şəqaqə düşər olsaq da şikayət edirlər; ittifaqımız bunlar üçün bir təhlükə, nifaqımız yəne təhlükə: ittifaq etsək “panislamizmə” adı qoyarlar, mitinqlərde, məclislərde, qəzətə sütunlarında xatırı xəyala gəlmeyən iftiralar, kizbü böhtən söyləməkdən çəkinməzlər, xəyaldan ibarət bulunan, əsla vücudi olmayan bir qüvvətin əleyhina mühib və həqiqi kuvalisiyalar təşkil edirlər...

Öz aramıza təfriqə düşüb öz xənəmizin içində iki qardaş bir-birimizlə dəvətsək, yəne narahat və bezar olurlar. Fasda, Marokda olduğu kibi müttəfəqənməmləkətə girib bütün ölkəyi təqsimə qalxışıborlar!..”

Əli bəyin xəyalı, romantikası ifrat satira boyaları alanda məqalədəki mahiyət dəyişərək, əlavə qabarlılığı ilə üzə çıxır:

“Ve əlhasıl tərəqqi və təali edib göylərə çıxsaq, deyəcəklər ki: Ay haray, qoymayın!.. Müsəlmanlar göyə çıxıborlar, olmaya ki başımıza asımandan

şorarbar olalar, ildirimlər, şəhablar, atəşlər yağıdırarlar!.. Yox, tədənni və tənəzzül edib yerin dibinə keçəcək dərəkələrə gəlsək, bağıracaqlar ki, ay haray!..

Qoymayın ki, nari-cəhənnəmə iqaz edən bunlardır. Vezuvi yanar dağının ətrafa saçdığı odları, külləri, kükürdləri, lavaları püşkürən bunlardır!.. Yerdən də, göydən də ol çəksək, dəryalara, dənizlərə iltica etsək, yenə susmayacaqlar, fəryad edəcəklər ki, ay haray! Əqvami-islamiyyənin qüvəyi-əksoriyyəyi bəhriyyəsi artıbor!.. Sahillərimizə barıtlar, güllələr, bombalar yağıdıracaqlar!..

Bu adamları nə ilə memnun etməli?.. Bunların xoşuna getmək üçün nə etməlidir? Nə etməli? Ya boynumuza bir zənciri-əsarət salmalı, yaxud məhv və nabud olmalı vəssalam!..

Üç-dörd yüz milyon xalq ya əsarətdə, ya məhvyyətdə!.. Başqa heç nə!.. Bu mümkün mü?.. Əzizim erməni mühərriri, biz nə boğulub qərq oluruz və nə də panislamizməyi vəse və böyük bir dövlət təşkil etməyi özümüzə bir vasitəyi-nicat bilirüz. Səhvin var, xatan var!.. Biz bir sövq-təbii ilə, naqabilətiyir bir hökmi-qədərlə, bütün əlyanın, oqvas və millin getdiyi yollarla gediyoruz!.. O yolun ibtidası qaranlıq və tikanlıq işə də, ilərisi işıq və çəmənlikdir!.. Millətlərin bir qismi yolun ortasında getdikləri və ya nəhayətinə yetişdikləri halda, digərləri o yolu başlarlar!.. Bu bir qanuni-təbiyyətdir ki, adına “evolyusiya”, təkamül qanunu deyərlər. Biz də bu yol ilə gediyorum, məqsədimiz, amalımız ittihad, ittifaq, ictimai, maarif, kəsbü-kar, sənaye, ticarət və sairə qüvvətləri ilə kürreyi-ərz üzərində insanlara qismət olan səadətə nail olmaqdır. Menşikov, Mağda, Neman, Çirevanski, “Mşaq”, “Arşalyus” və sairə nam divlər, ifritələr arxadan, sağdan, soldan istədikləri qədər çığırbağır etsinlər, biz qorxub geri baxanlardan degiliz!..”

Sonralar real siyasi təhlükəyə çevrilən ifrat məcyl-azadlıq və istiqlal ideologiyalarına da vulqar nasionalist məzmun vermək bu yazıda o vaxtdan bəri xəber verilir.

Bizim odəbi-bodii folsəfi fikirdə Faust kitabı, Hamlet monoloqu, Tanrıya, Təbiətə, bəşəriyyətə ünvanlanan alqış, qarğış, fəryad nidası çox-çoxdur. Nə qədər desən (“Müsəlman əhlinə”, “Qafqaz müsəlmanlarına”, Allaha, Peyğəmbər...). Amma Əli bəyin qonşulara, erməniye xitabla söylədiyi tragik monoloq onların hamisindən fərqlənən nadir, unikal monoloqdır. Burada bir xalqın və etiqadın oğlu başqa bir xalqın və etiqad sahibinin özünə müraciət edir. Onu bu gün də ucadan, Tanrı səsi, peyğəmbər səsi kimi Kosmosdan elan etmək, yeni yüz ilin, yeni min ilin hamiya xəbərdarlıq sənədi kimi dünyaya car çökəmək olar: “Yüksəlin, qonşular, yüksəlin! Dar bir milliyyət, bir nasionalizmə dairəsindən dişarı çıxınız! Əfradi-millətinizi zəlalətə düşər etməyiniz... Şekspirin, Getelərin, Jan-Jak Russoların, Lassalların, Marksların, Tolstoyların məziyyətləri, qədr və qiymətləri yüksəlib milliyyət xaricinə çıxdıqları üçün, bilafərqi-qövm və millet, ümumbəşəriyyətin, insaniyyətin vali-nemətləri olduqları üçündür... Bir işıq yüksəldikcə, yuxarırlara çıxdıqca o nisbətdə, uzaqlara tənvir edər, odur

ki, bütün aləmə işiq və hərarət verən şəmsi-taban ən uca, ən bülənd bir nöqtədir. Bu gün bu qədər elm və maariflərlə, sərvət və samanınızla bərabər degil ümum insaniyyeti, hətta bir-iKİ qonşularımızı dəxi müstəfid edəcək içinizdən bir fərd yetişmədi!.. İçimizdən nə bir Əbu Əli Sina, nə bir Mollayı Rumi, nə bir Uluq bəy göstəremməzsiniz. İki min illik tarixinizi qarşıdırısanız, yenə göstəremməzsiniz! Əflatunlar, Ərəstular, Homerlər yetişdirən yunanlara, Musalar, Spinozalar, Heynelər, Lassallar yetişdirən yehudilərə heç bir vəchlə müşabihətiniz yoxdur!.. Yüksəlmədikcə, əxlaqınızı təthir etmodikcə, milliyyət xəyaləti-vahiyəsini beyninizdən çıxarıb atmadiqca, ümumi beşəriyyətə, insaniyyətə ıslalar, Məhəmmədlər, Buddalar kibi bir nezerlə baxmadıqca müşabihədə olam-mazsınız, bir virteyi-həlakə düşüb gedərsiniz!..” (“Heyat”, 9 aprel 1906, №77).

Əli boyin ibretli və müdrik irsi bizə yalnız tarixi erməni ekspansiyasının mahiyyətini açmaqda və ona həmişə hazır olmaqdə kömək etmir. O, həm də bu ekspansiyaya qarşı özümüzün mübarizə təcrübəmizi saf-çürük etməkdə, çağdaş istiqlal hərəkatımızın, Azərbaycanda çağdaş türkçülüyün və millətçiliyin qüvvətli və zəif cəhetlərini meydana çıxarmaqdə bugünkü ədəbi-ictimai fikir üçün ayna və açar rolunu oynaya bilər. Öz müdrik təlimi, klassik Şərq və dünya fəlsəfəsi ənənəsi üzərində yüksələn ədəbi-ideoloji irsi ile o, bir daha sübut etdi: Azərbaycan Demokratik Cümhuriyyəti ona görə qalib gəldi ki, o, belə təməl üzərində milli dövlətin bünövrəsini ideyaca hazırlayan kamil program zəminində bayraq qaldırdı. Yaxın on ilin milli azadlıq hərəkatı isə Əli bəy və Əhməd bəy miqyaslı ideoloq və mütəfəkkiri yarada bilmədi və həmin səviyyədə mənəvi, əxlaqi, nəzəri ideoloji işin nəticəsi, ona adekvat bir təşkilati-əməli fealiyyətin barı, bəhəresi şəklində yaranmadı. Kültürdə, əxlaqda, qeyrətdə milli-mənəvi intibahın siyasetdəki, əməldəki təzahürü və ifadəsi kimi gerək-ləşmədi. Son on ildəki siyaset və mücadilə təcrübəmizin bu miqyasda elm, mədəniyyət, torpaq, insan itkilerilə nəticələnən nöqsan və səhv'ləri bəlkə də elə buradan iləri gelir.

“Maarif, ittihad, hürriyyət. Nə qədər gözəl nemətdir. Bunları unutmayalıım. Çünkü əsil nicat bu üç qüvvədədir” (“Müzəffərəddin”, “Füyuzat”, 1907, №7). Həmin “üç qüvvədən” bircəciyinin bu vəhdətdən kənarda qalması naqışlıq, böhran olardı və nece ki, bizim yaxın təcrübəmizdə oldu da. Bugünkü böhran-dan və milli faciədən xilas olmağın da yaxşı üsulu yenə budur -- bu üç qüvvət arasında vəhdətdədir: “Nicat məhəbbətdədir” -- Əli bəy bunu deyərkən ən ali milli ideal, qeyrət və şərəf möqamında ümummilli həmrəyliyi və ittihadı nəzərdə tutur. Erməni eksponizminin və ideoloji erməni blokadasının dünya masstablarına biz yalnız bu yolla qarşı dura bilərik.

Heç də təsadüfi deyil ki, Əli bəy “panislamizmdən” və “erməni məsələsindən” həmişə eyni yerdə danışır və hətta onun bu problemlə həsr etdiyi məxsusi məqalənin başlığı da belə adlanır: “Panislamizm məsələsi və ermənilər” (“Təzə həyat”, 1907, №20-22). Ermənilər və onlara havadar xristian

qüvvələr islama və türklüyü qarşı eyni siyasetdən bugün də cənili istifadə edirlər. Əger aşağıdakı metndə “panislamizm” sözünü “Islam fundamentalizmi” ifadesiyle dəyişsəydi, inanmaq olardı ki, həmin yazı 1907-ci ildə yox, bugün yazılıb, məhz islama tapınan “qaynar nöqtələrdə” “açıq genosidə, savaşa çevrilən fitnə və fəsad toxumuna onda “panislamizm” əindi “fundamentalizm”ə qarşı mübarizə adı altında bərəet verilirdi: “...biz də özümüzə naməlum, özgələrə aşkar, özümüzdən məstur, özgələrə əyan bir qüvvə var ki, hamı ona məna verib, hamı ondan qorxur. Bu qüvvət də haman “panislamizm” deyilən qüvvətdir. İslamların tutduğu sükunət etdiyi yerlərin şəklin, xəritəsin dürüst gətirib nəzərdən keçirində bunun üstüne bir az da qeyret, namus, dirilik, fealiyyət fikri gətirənde, doğrudan da, elə bir qüvvət əmələ gəlir ki, ondan nəinki xristian aləmi, bəlkə cəmi dünya təşvişə düşsə haqlıdır. İslam torpaqları bir kəmər kimi cəmi Avropanın belində sıxılıb ələşməyə məcbur olan əjdaha nisbətində başın ozib beynin çıxartmağa hazır islam tayfasını görür. Lakin hamisin yatmış, hamisin bir şirin yuxuya uyumuş görür”.

Bəs “uyqudan oyanmağın” vaxtı haçan çatacaq? Axı nə vaxta qədər şərimiz deyəcək: “Ayıltmadı qolomim bu türk ilə əcmə!” Vulqar xaçperəst irticə da elə bunu istəyir. Fil hələ yatmış iken hələ “oyanma” baş verənə qədər “yatmış fili” yuxuda məhv etmək, didib-parçalamaq siyaseti yeridir.

Ona görədir ki, böyük ideoloq türkçülüy hələ o vaxtdan qarşısındaki tarixi sınaqlara hazırlayıb: “Füyuzat” tutduğu yol türklik, müsəlmanlıq və avropalılıqdır” (“İntiqad ediyoruz, intiqad olunuyoruz”). Türk milli-tarixi şüuru tarixən bu yönə yaranıb və indi də bu məqsədə xidmət edəndə qüvvətli, sivil və gələcəklə görünə bilir.

Yadındamı, doğduğun zamanlar
Sən ağlar idin, gülərdi ələm.
Bir öylə ömür keçir ki, olsun
Mövtin sənə xəndə, xalqa matəm.

Əli boyin ən səmimi, kövrək yazılarından biri yuxarıdakı poetik bəndlə başlayır. Həmin setirləri böyük ədibin və mütəfəkkirin özüne aid ələmək, müdrik Şərqiñ bizim əsrədəki son peyğəmbərinin öz ömür yoluna cpiqraf seçmək olar. Bütünlükdə islamın yaddaşına türkçünün tarixinə çevrilən şəxsi tərcüməyi-halı ilə Əli bəy doğrudan da elə bir ömür yaşadı ki, bu ömür bitəndə o özü “xəndə” (məmnun), bütün dünya, bütün ələm isə məğmun və perişan oldu...

Yaşar Qarayev
1995

REDAKTORDAN

Əli bəy Hüseynzadə (Əli Turan) 24 fevral 1864-cü ildə Salyan şəhərində dünyaya gəlib.¹

Tiflis Məsələn Məktəbinin müəllimlərindən Molla Hüseyin Hüseynzadənin oğladur. Anası Xədicə xanım Qafqaz Şeyxüislamı Axund Əhməd Hüseynzadənin qızıdır.

Valideynlərini erkən yaşında itirən Əli bəy babasının himayəsində böyüdü. 32 il (1852-1884) Qafqazın Şeyxüislamı olmuş Axund Əhməd Səlyani dini fealiyyətə yanaşı maraqlıdır ki, milli məfkurə istiqamətində də ciddi işlər görürdü. Şeyx "Tarixi-ədəbiyyati-türki" adlı bir osor yazmışdı, türk milletinin böyükleri, əski türklərin yazılısı, cıqatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz demoyi özüne vicedan borcu bilirdi. "Qafqaz məmələkətinin xalqları", eləcə də qələmə aldığı digər əsərləri Şeyxüislamın zəngin crudisiyasından xəbər verir. Uzun illər dostluq etdiyi Mirzə Fətəli Axundov, eləcə də Həsən bəy Zerdabi və Seyid Əzim Şirvani Şeyxin üstün möziyyətləri barədə qiymətli fikirlər söyləmişdilər. Şahzade Mirzə Yusif xanın 1862-ci ildə Mirzə Fətəli Axundova yazdığı məktubda Axund Əhməd Səlyani ilə bağlı belə bir maraqlı məqam var: "Mən o cənabı, mollalar silkindən hesab etmirəm. Mən onu ruhani alımlardən bilirəm".

...Əli bəy Hüseynzadə ibtidai təhsilini Tiflis məsələn məktəbində, orta təhsilini isə Tiflis birinci klassik Gimnaziyasında (1875-1885) alıb, Peterburq Universitetinin fizika-riyaziyyat (1885-1889), İstanbul Darülfünununun Əsgəri-Tibbiyyə fakültələrini (1889-1895) bitirib.

Peterburq Universitetində Mendeleyev, Nikolay Menşutkin, Yegor Vaqner və Nikolay Beketov kimi böyük kimyaçı alımlərdən dərs alan Əli bəy, universitetin şərqsünəşliq fakültəsində Jukovskinin mühazirələrini də dini olmuş, Rəssamlıq Akademiyasının məşgələlərində iştirak etmişdi.

Əli bəy Hüseynzadənin İstanbul Universitetində təhsil aldığı illəri səciyyələndirən Yusif Akçura yazırı: "Qafqazlı Əli Hüseyin Əfəndinin İstanbul Əsgəri-Tibbiyyəsinə girməsi... rayihədar bir Avropa həvəyi-mədəniyətinin ösməsi kimi oldu. Toləbəsinin çoxu Anadolu və Rumelinin uzaq və qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir facri-şimalı kimi parladi. Yunan və latin ədəbiyyatına aşina olmaqdan əlavə, alman, rus, ingilis ədiblərini xeyli mütəaliə etmiş və Şərqi ədəbiyyatına şərqsünəşlər nöqtəyi-nəzərindən vaqif olmuşdu. Üstəlik rəssam idi və kaman çalırdı. Arkadaşlarının hamısı əski dövr ədiblərinin ad və rəsmlərini ancaq "Kiçik Larousse" dən bilirdilər. Rus fikir və ədəbiyya-

tına tamamən yabançı idilər. Çoxunun Batı fikir və ədəbiyyatına bələdliyi, ancaq fransız qramer və lektorlarında hecalanan parçalara dayanırdı. Əli bəy, İstanbul Tibbiyyə məktəbinə Batı fikirlərini, Batı ədəbiyyatını, Batı irfan və mədəniyyətini, qisası Batını tanıtmaqdə professorlardan çox xidmət etdi".

İstanbul Darülfünunun tələbesi Əli bəy Hüseynzadənin adı bu illərdə Türkiye tarixinə "İttihad və Tərəqqi" cəmiyyətinin qurucularından biri kimi daxil olur.

Hüseynzadə 1895-1897-ci illərdə Heydərpaşa əsgəri xəstəxanasında dəri mütəxəssisi, Türkiyə-Yunanistan mühəribəsi zamanı – Tesaliya savaşında (1897-1900) hərbi həkim olaraq çalışıdı. Mühəribədən sonra, 1900-cü ildə müsabiqə yolu ilə İstanbul Darülfünununda dosent seçildi.

1903-cü ildə Qafqaza – Bakıya qayıdan Əli bəy Hüseynzadə 1905-1906-ci illərdə "Həyat" qəzetiinin (əvvəlcə Əhməd bəy Ağaoğlu ilə birlikdə), 1906-1907-ci illərdə "Füyuzat" dərgisinin baş redaktoru vəzifəsində çalışıb. 1907-ci ildə Birinci Dövlət Dumasının dağıdılmasına etiraz sənədini – "Viborq bəyannaməsi"ni imzaladığı üçün mədəni haqlardan məhrum edilən Ə.M. Topçubaşının yerinə bir müddət "Kaspı" qəzetiňin də baş redaktoru Hüseynzadə olmuşdu.

1905-ci ildə Qafqaz məsələn məltiplikator tərəfindən Peterburqa göndərilən heyətin tərkibində Ağaoğlu Əhməd, Adil Xan Ziyadxan, Əli Mərdan bəy Topçubaş, Ferrux Vəzirov və b. ilə birlikdə Əli bəy Hüseynzadə de vardi. Nümayəndə heyəti Rusiyanın baş naziri Vitte ilə görüşməş və özünün bir çox siyasi tələblərini baş nazirə qəbul etdi.

Yusuf Akçura, Ziya Gökalp, Məhəmməd Əmin Rəsulzadə, Bay Məhəmməd Tevfiq, Hilmi Ziya Ülken, François Georgion, Y.Landau və b. bildirdiyi kimi, bu illərdə Əli bəyin ən böyük tarixi xidməti türk millətinin qurtuluşu üçün yeni məfkurə sistemini – *türklaşmak, islamlaşmak, avropalaşmak* triadasını iləri sürmosı oldu.

1910-cu ildə ittihadçı dostlarının daveti ilə İstanbula köçən Əli bəy Hüseynzadə Bakıdan ayrılrak şəxsi əmlakını 1908-1910-cu illərdə müdürü və türk dili müəllimi olduğu "Seadət" məktəbinə hədiyyə etmişdi.

¹ Yazida Ə.Hüseynzadənin 1935-ci ildə qələmə aldığı "Bioqrafiq müxtəsər məlumat"ı əsas götürülmüşdür (red.).

İstanbulda Tibb fakültesində əvvəlcə dəri xəstəlikləri üzrə dosent, sonra professor seçilən Əli Turan 1933-cü ilə qədər Darülfünundakı vəzifəsini davam etdirdi.

1911-ci ildə İstanbulda süvari zabiti Şemsəddin bəyin qızı Ədhiyyə xanımıla evlənən Əli bəy Hüseynzadənin üç övladı var: Saida Santur, türk rəssamlığında yeni adlandırılan hərəkatın qurucularından biri Səlim Turan və Feyzavər Alpsar.

* * *

“İttihad və Tərəqqi”nin ilk qurucularından olan Əli bəy Hüseynzadə 1911-ci ildə Eyyub Sobri, Midhəd Şükrü, Ziya Gökalp, Ömer Naci, Telət Paşa və başqaları ilə birlikdə partiyanın royasət heyətinin üzvü seçilmiş.

...1911-ci il sentyabrın 1-də yaradılmış “Türk Yurdu” cəmiyyətinin qurucuları sırasında Türkiyənin milli şairi Məhməd Əmin Yurdəqul, Əhməd Hikmət bəy, Ağaoğlu Əhməd bəy, Akil Muxtar bəy, Akçuraoğlu Yusuflu yanaşı Əli bəy Hüseynzadə də vardi.

1913-cü ildə Əli bəy Hüseynzadə akademiya tipində olan və Cəlal Sahirin röhbərlik etdiyi Türk Bilgi Dərnəyinin Türkiyyat komissiyasının, yenə həmin ildə “Kafqasyalılar Nəşri-Maarif Cəmiyyəti”nin (Qafqaz Türkleri Maarif Cəmiyyəti) üzvü seçilmişdi.

Dünya Müharibəsi əsnasında Hüseynzadə Rusiya müsəlman türk-tatar xalqlarının haqlarını qoruma komitesinin “Turan heyəti” adlandırılaraq qrupunun törkibində türklük lehinə təbliğat aparmaq, türklərin siyasi haqlarını müdafiə etmək məqsədilə Avropa ölkələrində sefərlərdə olmuşdu. "...Əvvəlcə Cəmiyyət adından yaradılmış bir komissiyanın, önce müttəfiq və dəst dövlətlər olan Almaniya, Avstriya-Macarıstan və Bolqarıstanaya getməsi və sonra da 1916-ci ilin hazırlanında İsvəçrədə toplanacaq olan “Millətlər konfransı”na qatılmalara uyğun görülmüşdür... Komissiyanın Avropaya hərəkətindən öncə, ilgililərə təqdim edilmək üçün 1915-ci ilin yayında almanca “Rusiyadakı Müsəlman türk-tatarların bugünkü durumu və fealiyyətləri”, “Rusiyadakı müsəlman türk-tatar xalqlarının haqlarını qoruma komitəsinin boyanatı” sərlövhəsi ilə iki mətn hazırlanmışdı. İkinci mətn, Budapeştə nəşr olunmuşdur... Bu bəyanat almanca və fransızca olaraq İsvəçrədə də yayımlanmışdır. Bəyanat hazırlanıv və təqdim edən kimsələr olaraq bu adları görürük: Yusuf Akçura, Əli bəy Hüseynzadə, Məhəmməd Əsəd Çələbəzadə, Mukiməddin Beycan”!

Əli bəy Hüseynzadə, Yusuf Akçura, Çələbəzadə və Beycan dekabrın 8-də Vyanada Avstriyanın baş naziri Storqk və xarici işlər naziri Forqaç, dekabrın 12-də Budapeştədə baş nazir Tisza, parlament üzvü Andrası, 1916-ci il yanvarın

12-də Berlində xarici işlər naziri Paqu və onun müavini Zimmermann, 1916-ci ilin fevralında isə Sofyada Bolqarıstanın baş naziri Rodoslov və Məclis üzvləri ilə görüşlər keçirdilər.

1916-ci ilin mayında Əli bəy Hüseynzadənin də təmsil olunduğu Yusuf Akçura, Abdurrəşid İbrahim, Mukiməddin Beycan, Safa Əhmədoğlu, Əhməd Saib Kaplanov, Seyid Tahir Əfəndi, Əziz Makər və Əhməd Ağaoğlu dan ibarət nümayəndə heyəti Lozanda keçirilən “Milliyyətlər Birliyinin Üçüncü Kongresi”ndə iştirak üçün İsvəçrəye getmişdi.

François Georgeonun yazdığını görə, 1916-ci ilin qışında “Hüseynzadə Əli Almaniyada, alman orduları tərəfindən dustaq alınmış Rusiya kökənlərən taburlar teşkil etməyə çalışırı”.

Bu orəfədə Əli bəy Hüseynzadə, Yusuf Akçura, Abdurrəşid İbrahim və Əhməd Ağaoğlu tərəfindən Amerika Birləşmiş Ştatlarının prezidenti Vilsona teleqram göndərildi. Teleqramda onlar Amerika Prezidentindən Rusiya müsəlmanlarının hüquqlarını müdafiə etmək üçün öz şəxsi nüfuzundan istifadə etməsini xahiş edirdilər.

Xatırladaq ki, “Turan heyəti”nin Avropaya bu gözlənilməz və uğurlu sefərləri Rusiya Dövlət Dumasında ciddi müzakirələrə səbəb olmuşdu.

* * *

1917-ci il avqustun 14-də Stokholmda keçirilən Beynəlmiləl Sosialist Konfransında Türkiyəni Ə.Hüseynzadə təmsil edirdi. Konfrans zamanı bir sıra boyanatlarla çıxış edən Əli bəy Stokholmda ermənilərin türk milləti əleyhinə apardıqları təbliğat kompaniyasına qarşı güclü antitəbliğat işlərini də həyata keçirirdi. Stokholma gedərkən, yolüstü Berlində dayanan Hüseynzadə burada alman sosialistlərinin liderlərindən biri, müharibədən sonra isə Almaniyadan ilk prezidenti olan Evertlə görüşüb, Rusiya türklerinin vəziyyətini müzakirə etmişdi.

Əli bəy Hüseynzadənin Millətlərərəsi Sosialist Konfransındakı çıxışının mündəricəsi barədə təsəvvür yaradan əsas məqamlar bunlardır: “Osmanlı dövlətində milliyyətlər məsələsi dünya millətlərinin bağımsızlıqlarını qazanmalarına bağlıdır... Kapitalist imperializminin savaşda meydana çıxardığı problemlər arasında türk məsəlesi diqqətlə əla alınmağa dəyar. Sosialistlərin bir qismi kapitalist dönyanın, islam aləminə qarşı aldığı tövrü mənimseməkdir. İngiltərədəki Labour Party, Türkiyənin gelecəkdə Millətlər Cəmiyyətindən çıxarılmasını istəməkdədir. Yeni sosialistlik iddiasına rəğmən kapitalist zehniyyət içinde qalmışdır. Halbuki onların bu kimi hökmərlərdən qurtulmaları lazımdır. Müsəlman düşmənliyi, türk düşmənliyi belə hökmərlərin başında gəlir. Alman və fransız sosial-demokrat partiyalarının çoxunda bu kimi hökmərlər davam etməkdədir. 1908-ci il Türk inqilabı bu şikət dünyagörüşünü ortadan

¹ Temir Ahmet. “Yusuf Akçura”, Ankara, 1987, soh.49-50.

qaldırmaq qayəsini güdməkdə idi... Fəqət imperialist dünya Türkiyəyə bir dəqiqliqdə nöfəs aldırmadı: İtaliya səbəbsiz Trablise hücum etdi. Avropa hazırlanmağa vaxt qoymamaq üçün Balkan savaşını icad etdi. Sosialistlər arasında yalnız böyük Laures, Osmanlı dövlətinin parçalanmasının sosialist idealına aykırı olduğunu gördü. Əgər Laures tragik bir suretdə ölməmiş, Stokholm Konqresində bulunmuş olsayıdı, bu çox yaygın olan türk düşmənliyi (*turcophobia*) ilə mücadilə ederdı. Çünkü o, Türkiyənin mühafizəsinin və bağımsızlığının Doğuda barışı davam etdirmək üçün yeganə tominat olduğuna qane idi. Türklerin dünya savaşına girmələri də imperialist saldırmaların doğurduğu bir hadisə olmuşdur. Çanaqqala zəfəri imperialist dünyadan iləriləməsi üçün bir baraj olmuş və bu böyük hadisə Doğu millətlərinin oyanmasına imkan hazırlamışdır”.

...1916-1917-ci illərdə Hüseynzadə Türkiyə Maarif Vəkəleti “Asarı-İlmiyyə və Milliyyə Tədqiq Cəmiyyəti”nin, eləcə də Məclisi Ali Şəhiyyə Cəmiyyətlərinin üzvü olaraq təhsil və şəhiyyə sahəlerinin inkişafında xidmetlər göstərmiş, 1916-cı ilde yaradılan Milli Telim və Terbiye Cəmiyyətinin qurucuları sırasında olmuş, yenə həmin ilde “Türk-Macar Dostluq Cəmiyyəti” idarə heyətinin üzvü seçilmişdi.

1918-ci ilə Əhməd Ağaoğlu ilə birlikdə Azərbaycana gələn Əli bəy Hüseynzadə Azərbaycan Cümhuriyyətinin təsis edilməsində iştirak edir.

Şoxsi qeydlərində Əli bəy Azərbaycana səfərini belə şərh edirdi: “Digər mühüm bir səfər də, “Qafqaz Cümhuriyyətləri Federasiyonu” ilə bir sülh müəhidəsi əqd etmək üzrə, xariciyyə naziri Xelil bəyin Batumda bulunduğu sıralarda Ağaoğlu Əhmədə bərabər, xüsusi bir vəzifə ilə, əvvəla Batuma (Xelil bəyin nəzdinə), sonra oradan da, Federasiyondan ayrılib ayrı bir hökumət halında təşəkkül etməkdə olan Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı Gəncəyə (Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir...

Burada türk ordusu sayosunda yenidən istiqlalını qazanmaqdə olan Azərbaycanın münəvvərlərilə birlilikdə, bu ölkənin bir Cümhuriyyət halında təsəssüs və təşəkkül etməsi işlərində çalışdıq”.

Əli bəy Hüseynzadə Gəncəni iyunun 24-də tərk edib. Qafqaz məsələsini müzakirə etmək üçün Məhemmed Əmin Rəsulzadə ilə birgə İstanbula qayıdır.

Bu illərdə Əli bəy Hüseynzadənin Qafqazın, o cümlədən Azərbaycanın siyasi aqibətə bağlı xüsusi, ayrıca fikirləri vardi. Əvvəla, necə adlandırılmalıdır — from asılı olmayaraq, Əli bəy bu məmələkəti türkərin ölkəsi hesab edirdi.

Əli bəyə görə “bu bölgə üçün üç seçenekdən söz etmək mümkün idi: bir Qafqaz Federasyonu, ayrı-ayrı müsəlman və gürcü dövlətləri və ya bölgədə türkərin yaşadığı kəsimlərin hidiviyət şəklində Osmanlı dövlətinə bağlanması”¹.

Əli bəy Hüseynzadə 1918-ci il oktyabrın sonu və noyabrın əvvəllerində Fuad Köprülü, Nureddin bəy Xudayarxanov, türküstanlı Sədrəddin Xan, sibirli Abdurəşid İbrahim, Osman Tokumbet və kazanlı Bahaddin və Həlim Sabitlə bir yerde Rusiyadakı əsir türkərin problemlərini müzakirə etmək üçün İşveç-roye getmişdi. Yolüstü Kiyevdə Almaniya səfiri Baron Mumla görüşməsdürələr.

1919-1921-ci illərdə Əli bəy Türkiyədə Damad Fərid Paşanın sədr-əzəm olduğu döndər, yəni “İttihad və Tərəqqi” mənşublarının təqib olunduğu vaxtlarda bir neçə dəfə həbs edilir. Həbslərle müşayiət olunan bu illərdə də elmi-ictimai fəaliyyətinə fasılə verməyən Ə.Hüseynzadə 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin İstanbuldakı elçisi Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan türk ədəbiyyatı tarixini yazmasına və əsərin yayınlanmasına yardım etmişdi.

Hüseynzadənin Bakıya sonuncu gəlişi 1926-ci ilin fevral ayına təsadüf edir. Həmin günlərdə keçirilən Birinci Türkoloji Qurultayın fəxri reyasət heyətine seçilmiş Əli bəyin çıxışı, təessüf ki, türkoloji qurultayın stenoqramına daxil edilməyib. Lakin Hüseynzadənin bu qurultayla əlaqədar yazdığı birdəftərlik qeydlərini türkiyəli alim Hilmi Ziya Ülken “Türk sosializminin və türkçülükün atası Əli Turan” əsərinə daxil edib. Tədqiqatçıların bir qismi isə bu qonaqtadır ki, həmin il Bakıda nəşr olunan “Qərbin iki dastanında türk” əsəri Əli bəyin qurultaya təqdim etdiyi məruzənin mətnidir.

Türkoloji qurultay günlərində Azərbaycan Yaziçılar Cəmiyyətinin fəxri üzvü seçilən Hüseynzadə Bakını 1926-ci ilin 25 martında tərk edib. Bu, Əli bəyin Bakıdan son gedisi tarixidir: **25 mart 1926-ci il**.

Əli bəy Hüseynzadə Bakıdan qayıtdıqdan sonra – 1926-ci il may ayının 4-də İstanbul Universitetinin professoru seçilir.

...1928-ci ilə Əli bəy Hüseynzadə dahi şotland filosofu Adam Smithin 1776-ci ildə yazdığı və Parisdə 1881-ci ildə nəşr olunmuş “Sərvəti-miləl” – “Təbiətin tədqiqi və millətlərin zənginliyinin sababləri” – red.) əsərini fransızcadan tərcümə etdi. Bu kitab Ə.Hüseynzadənin həm böyük bir siyasi iqtisad alimi və həm də mükəmməl bir fransızca mütəxəssisi olduğu qənaətini doğurdu.

Yenə də 1928-ci ilə Kamal Cənabla birlikdə Əli bəy Hüseynzadə elmi mündəricəsi etibarilə bu gün də çox əhəmiyyətli olan “Enziklopedik tibb

¹ Tadeusz Sviatuchovski. “Rus Azərbaycanı 1905-1920”, Ankara, 1968, səh.163.

lüğəti”ni yazmışdı. Ensiklopediyanın tekçə “A” hərfi ilə başlayan qismi 600-ə yaxın tibbi termini ehtiva edirdi.

1933-cü ilin iyul ayında Əli bəy Hüseynzadə Türkiyənin maarif naziridir. Roşid Qalibin əmrilə yeni iş yeri tapana qədər bir il müddətində aylıq maaşı saxlanılmaqla təqəüdə çıxarıldı. Təqəüdə çıxarılması ilə əlaqədar ona göndərilmiş məktubda maarif naziri “uzun illərdən bəri həyatını məmlekətə münəvvər yetişdirməyə vəqf etmiş və çox zaman zorlu şərait içinde böyük hizmetlər görmüş olan zati-alilərinin” – Əli bəyin xidmətlərini etiraf etməyi də unutmamışdı.

Türkiyədə soyadı haqqında qanun qəbul edilərkən 1934-cü ildə Əli bəy Hüseynzadə Turan soyadını götürdü. “Turani” adından nisbet “i”-sini qaldırıb bunu kəndimə soyadı olaraq seçdim. “Turani” imzasını 1904-cü yılında “Türk” qəzetesindəki türklük, türkçülük üzərinə yazdığını bitülərdə (məqalələrdə), düzgülerdə kullanmışdım”. Akçuranın dediyi kimi, ilk Turan olan Hüseynzadə həm də 1934-cü ildə Türkiye hündürlərində Turan adına rəsmi status verərək onu soyadına çevirdi.

1930-cu illərdə qələmə aldığı yazılar Əli bəy Hüseynzadənin dilinin sürətli şəkildə turançı düşüncə sistemini ehtiva etməsi kimi də maraq doğurur. Artıq Əli bəy yazılarında hətta Tanrı əvəzinə bu adın əski türkçədəki daha qədim versiyalarından olan *Oğan*, peyğəmbər əvəzinə *Yalavac*, metod əvəzinə *oran*, şair əvəzinə *ozan*, saz əvəzinə *çögür-çökür*, hökumət əvəzinə *törü* və s. bu kimi sözlərdən istifadə etməyə başlayır.

1934-cü ildə Ə.Hüseynzadəyə Ankara “Təlif və Tərcümə əncüməni” başqanlığı vəzifəsi təklif edilsə də o, bu vəzifəni qəbul etməyib.

Hüseynzadə 1936-cı ildə Üçüncü Türk Dil Qurultayının, 1940-cı ildə isə Dəri və Zöhrəvi Xəstəlikləri Cəmiyyətinin təsis yığıncağında iştirak edib.

Parlaq istedadını yaradıcılığın müxtəlif istiqamətlərində bürüze verən Əli bəy Hüseynzadənin ilk mətbu yazısı “Ömer Xəyyam” darülfünun telebəsiyikən A.H.-zadə imzasıyla A.Cövdətin çıxardığı “Ramazan bağçası”nda, ilk mənzum əsərləri Səlyani imzasıyla “Məlumat” və “İrtika” qəzetlərində dərc olunmuşdu. Miltonun “İtirilmiş cennət”, Getenin “Faust”, Esxilin “Zencirlənmiş Prometey”, Homerin “İliada”, Şillerin “Kəfalət, yaxud vəfakar dostlar”, Firdovsinin “Şahnamə”... əsərlərinin bəzi parçalarını ingilis, alman, yunan, fars dillərində tərcümə edən Hüseynzadə, eyni zamanda, ərəb, rus, çin dillərindən də tərcümələrin müəllfididir.

Qeyd etdiyimiz kimi, tibb sahəsində də əhəmiyyətli çalışmaları olan Əli bəy “Ensiklopedik tibb lüğəti”ndən başqa “Vəba və mikrobu”, “Siflis” əserlərini də qələmə almışdı.

O, həm də rəssam idi. 1880-ci illərdə çəkdiyi “Şeyxüllislamın portreti” başda olmaqla digər əsərləri Hüseynzadəni müasir Azərbaycan boyakarlığının banisi adlandırmaga əsas verir. Səlyani imzası ilə akvarellə çəkilmiş “Tesali-

yada türk əsgərləri” əsəri müəllif tərəfindən Sultan Həmidə, Plevnə qohrəmanı Osman Paşanın yağlı boyla ilə yaradılmış portreti isə Müzəffərəddin şaha hədiyyə edilmişdi. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tərtibatçı rəssamı da Əli bəy Hüseynzadədir.

* * *

İstanbulda Üsküdarın Ehsaniyyə məhəlləsində yaşayan “bəyaz saqqallı, pəmbə üzlü, gözəl gözlü, şair, rəssam, musiqişünas, filosof, qəzətoçi, professor, doktor, mütərcim... bütün bir dövrün həqiqətən gizli həyat qaynaqlarından biri” (S.Ağaoğlu), türk dünyasının fəxri, türkləşmək, islamlaşmaq, avropalaşmaq triadasının müəllifi və “Azərbaycan bayrağını menalandıran üç ümdə amilin ideoloqu” (M.B.Məmmədzadə), hələ sağlığında böyük müasirləri tərəfindən rəsuli-həqq (A.Cövdət, Z.Gökalp), dahi (M.Hadi) adlandırılan Əli bəy Hüseynzadə 1940-ci il martın 17-də bazar günü İstanbulda dünyasını dəyişib. Qaracaəhməd məzarlığında başdaşında “Tibb fakültəsi dəri professoru Hüseynzadə Əli Turan” yazılmışdır...

Azər Turan

MƏKTUBI-MƏXSUS¹

Möhtərəm qəzətənizin bilmiyorum hanki nüsxələrinin bir-iki bəndində türklüün nədən ibarət olduğuna tamamilə vüquf göstərilməmiş və tatarlara, ələlxüsus türklüün mədəri-iftixarı bulunan Çingizlər, Teymurlar kibi hərb dahişərinə həqarətamız bezi sözər dərc edilmişdir. Bu da Osmanlı türklərini müdafiə niyyətindən iləri gelərək qaş yapayım dərkən göz çıxarmaq qəbilindən bir şey olmuş oluyordu.

Bu gün üləmayi-ətrakşunasın, hətta rus müstəşriqlərinin çoxu Çinin bəri cəhətlərində tatar namıyla bir qövm tanımiyorlar: türk var, mögol var, fəqət tatar yoxdur. Krimlilar, kazanlılar, orenburqlar və sairə həp türk oğlu turkdürər. Kəndilərinə nə qövmdən olduqları türkçə sual olunmasa türküz – deyə cavab verirlər. Bunlara əqvamisaiərə tərəfindən bir yanlışlıq olaraq tatar denilmişdir.

Surəti-məxsusada şu üç məsləkdən (üç tərzi siyasetdən) heç birini tərvic edəmiyecəyinizi, yeganə məqsədinizin Osmanlı türklərini iqaz və şəhərəhi-tərəqqi və təməddünə sövq etmək olduğunu bildiriyorsunuz ki, umum türklər üçün tariqi-səlamət budur... Müslümanlar və bilxassə türklər, hər nerədə olursa olsun, istər Osmanlıda, istər Türküstanda, istər Baykal Gölünün ətrafında ya Qaraqum cıvarında olsun, yekdigerlərini tanıyacaq, sevəcək, sünnilik, şıəlik və daha bilməm nəlik anamlarıyla təəssübi-məzhəbiyi azaldıb Qurani-Kərimi anlatmağa qeyrət edəcək olurlarsa əlverməzmi?.. Çünkü gərək dincə, əsasən gərək qövmiyyətcə birdirlər, müttəhiddirlər. Süni olaraq ayrıca pantürkizm, panislamizm namlarıyla məslək icadına nə lüzum vardır? Əsil məsələ nə surətlə çalışmaq, nəyə çalışmaq və öyrənməkdir. Bir millət üçün hər şeydən əqdəm arzu ediləcək şey qüvvətdir. Zamanımızda millətlərin səlamətlərinə, səadətinə yeganə vasitə budur. Bir millətin kəsbi-qüvvət etməsi nüfusun kəsrətinə, əfradın sihhət və afiyyətinə və ənasırı-mütəcanisəsi arasında irtibati-mənəvinin təzayüdüne vəbəstədir. Təkəssüri-nüfuz sohhəti-cismaniya

və ruhaniyə, irtibati-mənəvi sərvətsiz, məhəbbətsiz, hüsni-əxlaqsız olamaz. Binaənəleyh əvvəl əmirdə cahil olmamağa çərə aramalıdır. Sərvət qazanmanın yollarını öyrənməlidir. Fəsadi-əxlaqın önu alınmalıdır. Və ələlxüsus məhəbbəti-mütəqabilənin təzayüdüne çalışılmalıdır.

Ancaq şunu gözəlcə anlamalıdır ki, bu millətin və ümmətin tərəqqiyi-maddi və mənəvisi mütəqabildir; yeni təavvün əsasına müsteniddir. Ətrakın bir qismində vüqua gələn tərəqqi o biri qismində əks edər, təsir edər. Məsəla, lisani-Osmanının təkamülü krimliların, kazanlıların, ya şirvanlıların dəxi dilini islaha hizmet edər; Türküstan Çini bir Fransa qədər laəqəl bir Fləmənk, bir Belçika qədər mütərəqqi bir məmləkət olsa idi, bunun Osmanlı türklərinə dəxi bir faidəsi olmayıacaqmıydı?.. Aləmi-İslam, ya məmaliki-ətrak qeyri-münbit bir çöl, bir biyaban halını aldığı təqdirdə əmin olunuz ki, Osmanlı mədəniyyəti dahi nə qədər çalışsa yenə bu biyabanın ortasında bir vahədən başqa bir şey olamaz! Bir məmlekətin bağlarına filoksara arız olmuş ikən orta yerdə bir-iki bağın şu illətdən tamamıyla məsun qala bilməsi çox müşküldür. İslam, türk hər tərəfdə tərəqqi etsə, qüvvət bulsa məmaliki-Osmaniyyə də o aləmin içində bir vahə deyil, bir behişt, əndər-behişt olur. Binaənəleyh məsəla, ittihad, yaxud tövhid məsəlesi deyil, məsələ yekdigerimizi tanımaq, sevmək təriqi-təməddündə yekdigerimizə müavinət etmək məsəlesidir.

Qafqaz türklərinin Molyeri bulunan məzhəkənəvisi-şəhir Mirzə Fətəli Axundova adının başında mirzə var, yaxud axırında “ov” var deyə əcəm, əcəmləşmiş, yaxud ruslaşmış nəzəriylə baxıb tanımamaq, təqrir etməmək, türk olduğunu, türkçə yazdığını, türklərə hizmetdə bulunduğuunu bilməmək... Müəllim Feyzi kibi fazıl və kamil bir türkü, bu Azərbaycan türkünü İranda təvəllüd etmiş olduğu üçün, ya iraniləri sevdigi üçün əcəm təlqib etmək... Digər tərəfdən də İranın kaanilərinə varincaya qədər məktəb şagirdanına şeirlərini əzbərlətmək; fəqət Mirzə Əlişir Nəvaidən iki sətir olsun düz oxuya bilməmək... istə teyib olunacaq hallar...

“Alimi-müşarünileyhin [1] məktubunu oxurkən yadına vaxtıyle türklüyü dair yazmış olduğum qıtələr geldi. Bunları məktubuma əlavə edib zati-alinizə göndəriyorum. İstanbulda təb və nəşri müm-

¹ “Məktub-məxsus” yazısı Ə.Bayatın “Hüseynzade Ali Turan və Türkiyəde yayımladığı eserleri” (İstanbul, 1992) kitabından götürülüb.

kün olmamışdı. Qüsurlarına baxmayıb qəzetənizə dərcini layiq görür-səniz, bəndənizi minnətdar edərsiniz.

Sizlərsiniz ey qövmi-macar bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəi Turan.
Bir dindəyiz biz, həkimiz haqpərəstan
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Çingizləri titrətdi şu afaqi sərasər
Timurları hökm etdi şəhinşahlara yeksər.
Fatihlərinə keçdi bütün kişvəri-qeyşər...[2]

A.Turani

"Türk" qəzeti, sayı 56
24 təşrini-sani 1904

QƏZETƏMİZİN MƏSLƏKİ

Qəzetənin əhəmiyyəti bir cəmiyyət, ya millət üçün artıq o qədər aşkarlıdır ki, bundan bəhs etməyə lüzum yoxdur. Qərbdə məcmui 4-5 milyon əhalidən ibarət kiçik məmləkətlərdə üç-dörd yüzə qədər müxtəlif qəzetələrin yüz minlərcə nüsxələrlə intişarına baxılırsa, əvvəmi-mütəməddinə üçün qəzetənin dəxi nani-əziz kimi ehtiyacatı-bəşəriyyənin ən zəririlərindən ədd olunduğu anlaşılır. Bu kimi məmləkətlərdə insanlar qəzetə qiraətini etiyad edə-edə (təbir cayızsə) bir növ qəzetə tiryəkisi oluyorlar. Hər sabah və axşam qəzet oxumamışsa çay, qəhvə içməyən adamlar kimi rahatsız oluyorlar... Qəzetə insan üçün adətən munis bir yoldaş, xeyirxah bir müəllim, nafe bir məktəb, hətta fərəhəfza xoş bir tamaşaxana kibidir. Zəlalətdə qalanlara doğru yolu, hidayet yolunu göstərir. Lakin qəzetə sözünü hənuz yeni eşidən və qəzetin nə olduğunu layiqilə bilməyon bizim xəlqdə qərib bir fikir vardır. Bunlar və ələlxüsus içlərində bir az məktəb görüb, yazmaq, oxumaq bilənlər öylə zənn edirlər ki, hər qəzetə faydalıdır və balada tedad olunan övsaficəmedir. Xeyr! Qəzetə dəxi tutduğu məsləkə görə bir qism xalqın mübtəla olduğu əfyun və bəng kimi müzürr ola bilir. Fikrin sönməsinə, xəsaili-məmdüheyi-milliyyə və insaniyyənin məhv olmasına, cavanların qəbləl-vəqt fikrən qocalmasına xidmət edən qəzetələr də vardır. Avropa mətbuatının içində nə qədər qərəzkaranə məqalələr

nəşr edən qəzetlər mövcuddur!.. Binaənəleyh qarçın bir qəzetədən layiqi-vəchlə fayda görmək üçün əvvəl əmrədə o qozetin nə məsləkdə olduğunu, yəni nə yol tutduğunu bilməsi lazımdır. Çünkü qəzətin əhali üçün nafeya müzürr olmağı o qəzətin ibtidadan tutduğu yola, məsləkə bağlıdır. Məsləksiz, ya məsləkini gizlədən bir qozet dinsiz, ya din və məzhibini gizləyən adamlar kibidir. Məslək demək – yol deməkdir. Yol düz və asan ya arızəli və müşkül ola bilir. Bunda bir bəs yoxdur.

Dər biyaban gər ze şövqc Kəbe xahi zəd qədəm
Sərzənişa gər dəhəd xare-moğilan qəm məxor¹.

Lakin rəhbər hər halda yolu nə halda olduğunu və nərəyə vasil olacağını, məqsudun, hədəfi-amalın nədən ibarət bulunduğu və yolda nə sürətlə gediləcəyini həm özü bilməli, həm xəlqə əvvəlcə-dən anlatmalıdır. Çünkü ola bilir ki, xəlq içinde heç o yolu getməmək istəyənlər vardır. Yoxsa yolu təyin etmədən bir cəmi-ğəfirin önüne keçib cəmaəti gah iləri, gah geri, gah sağa, gah sola çəkərek aldatmaq cayız olamaz. Yolu təyin etmədən zülmət içinde yol getmek və bu surətlə xəlqi kor-koranə bir girdabi-xotornakə doğru aparmaq böyük bir cinayət olur. Biz qəzətemizin məsləkini ibtidadan bildirmək isteyiriz. Bəyənənlər oxumağa rəğbat edərlər. Bəyənməyənlərin də bilaxırə tən etməyə həqqi olmaz. Məsləkimiz qəzətemizin adından da istidlal oluna biləcəyi vəchlə həyatın mənayı-həqiqisine xidmətdir. Həyat isə mənən, fikrən və maddətən daimi bir hərəkət-dən, bir fəaliyyətdən, cismani və ruhani bir nəşvü nümadan, bizi bir dövri-kəmalə yaxınlaşdırın mütəmadi bir nəşvü nümadan ibarətdir. Bir fərd üçün belə olduğu kibi bir cəmiyyət, bir millət, hətta bütün bəşəriyyət üçün də böylədir. Bizlərə gəlinçə şübhə yoxdur ki, bir hikməti-xəfiyyəyi-ilahiyyə məbna hidayoti-rəbbaniyyə ilə müsərrəf bilisləm olaraq kürçyi-ərzin bir qismi-əzimində tovottun edən millətimiz qəvi, zində, bilcümle xafi həyat ilə müttəsif bir millətdir. Həm də tazə cavan bir millətdir, hənuz həyatın dövri-kəmalə doğru gedən yolunun monzili-əvvəlindədir. Sinni-kəmal denilən bir dövə vasil olmamışdır ki, qocalığa, zavala üz tutsun. Bunu bilməmiz lazımdır.

¹ Tərcüməsi: Əgor Kəbənin həvəsilə biyabanda istəsən qədəm vurasan, Dəvə tikarı ağər səni dalasa da qəm yemə.

Bu və sonrakı farsca şeir və nəşr parçalarının tərcüməcisi Çingiz Sasanidir (tərt.).

İnşaallah gələcəkdə bunu ayrı məqalələrlə göstərməyə səy edəcəyiz. Burada ancaq bunu demək istəriz ki, zatən zihəyat olan millətimizə qəzetişim həyat vermək iddiasında deyil! Qəzetəmiz ancaq bu həyatı bir ayinədə olduğu kibi öks etdirib göstərmək istər. Fəqət bununla bərabər qəzetişim həyatın mənayi-həqiqiyəsinə, övsaf və şəraitinə agah bulunduğuundan həyati-ictimaiyyəyi-milliyəmizin nigahbanı olub daxildən və ya xaricdən, hər bir cür tərəqqi və təkamülə qarşı zühur edən maniə və müşkülata müqabilə etmək ister. Digor tərəfdən məlumdur ki, dünya və həyat bir meydani-cəngdir. Bütün zihəyat daima yek, digərləri ilə rəqabət və mühiti-təbiyyələrilə mübarizədə bulunuyor. İşte qəzetişimin əsil vəzifəsi bu cəhətdədir. Borcu millətimizi qələmlə müdafiə və bu yolda mücahidədir. Lakin sayir əqvam ilə rəqabət edərək varlığımızı təqviyə etmək üçün əvvələ-əvvəl gerilədiyimizin sobəblərini mütaliə eyləmək lazımdır. Filhə-qıqə səbəb nədir ki, bütün ətrak, bütün aləmi-islam bu gün sair əqvami-mütəməddinəyə nisbətən bu qədər geri qalmışdır. Bu məsələ barəsində gələcəkdə bitərəfanə və biqərəzanə bilaxof sözü aşkar söyləməyi özüümüzə borc biləcəyiz. Ancaq doğru irayeyi-təriq xüsusunda əsla etidali-lisan və etidali-əfkardan ayrılmayacağız. Məsləkimiz nizamat və qəvanini-mövcudə dairəsində müntəzəmən və tədricən ilərilmək sürətli tərəqqiyə xidməti iqtiza etdirir. Burada şübhəsiz bəzi müşkülət baş göstərəcəkdir. Çünkü mötədil tərəqqi-pərvəranidən bulunacağımız cəhətlə sağımızda və solumuzda duran iki böyük firqə ilə mübarizəyə məcbur olacağız. Sağımızda duranlar firqeyi-mühafizəkarandır ki, hər növ təzə və cədid şeylərdən və işlərdən həzər edib insanları ələtdəvəm bir nöqtədə saxlamaq xəyalındadırlar. Bunlar daima xalqın ilərilməsinə sədd çəkirlər. Solumuzda duranlar isə rəqiblərimizi kor-koranəyə təqlid edərək birdən-birə sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyirlər! Hər iki tərəfdən əlhəzər! Birincilər dini-mübini-islamın ruhuna vaqif olmayıaraq öz zövq və həvəslərinə müvafiq bir halətdə qaldığını xəyal edirlər. İkincilər isə zənn edirlər ki, islamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir şey yoxdur. Avropa cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə şəfabəxşdir. Bunlar bütün şu maddiyunluğun, dəhriyunluğun, iştirakiyunluğun mahiyyətlərinə özləri belə agah olmadan bu təriqəti-folsəfiyyələri nəşro çalışıborular!.. Nə böyük yanlışlıq!.. Biz isə türk, müsəlman və rus rəiyəti bulduğumuz üçün türklük və islam dairəsində və rus

dövlətinin şəraiti-iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istəriz. Biz arzu edərəz ki, bizim tərəqqimizə baxıldığda, rus rəiyəti bulunan türk və müsəlmanlar no gözel tərəqqi ediyorlar deyilsin. Yoxsa türklər, müsəlmanlar irtidad ediyor, firəngləşirənlər deyilməsin! Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk ya müsəlman tərəqqisi demək deyildir!.. “Təfavüt əz koca ta bekoca”¹.

Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyrxahi bulunduğumuz din qardaşlarımız tərəqqi etsə biz o tərəqqiyi əz canü dil alqışlarız! Türküz, binaənəleyh türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu eyləriz. Rus təbəəsliyiz, binaənəleyh bütün rus vətəndaşlarımıza məsudiyyət və rifahiyət diləriz. Və əlha-sil sifati-səlasə ilə müttəsif olmamız bizi bütün islamın, ətrakın və rus cəmaətinin xeyrxahi olmaya sövq edir. Sedəd və mətləbimizdən uzaqlaşmayalı. Yuxarıda dedik ki, məsləkimiz həyatın mənayi-həqiqiyəsinə xidmətdir. Əcəba, məsləkimiz, niyyətimiz dini-islama müvafiq gəlirmi? Əcəba, islam həyata nə nəzərlə baxıbor? Əcəba, onu bir lüzumlu hesab edir. Xeyr! “Əddünya məzrəətül-axirə-mənkənə fihəzəhə”². Ey qare, rükni-əzimi-islam olan Qurani-kərimi anlaya-anlaya oxudunsa, bilirsən ki, həyat cənabi-həyyi-layəmutun ən böyük nemətlərindən məduddur. O nemətə əhəmiyyət verməmək küfrani-nemət deməkdir. Bir korrə rəbbina-atına fiddünya həsənətən və filaxirət həsənətən duasını xatırla. Burada zikr olunan həsənə və dünyadan murad həsənəti-maddiyyə və mənəviyyədir.

Bu həsənəti-maddiyyə və mənəviyyə həm fərdə, həm cəmiyyət və millətə aiddir. Fərdə və heyəti ictimaiyyətimə aid olan həsənəti-maddiyyə və mənəviyyəye isə ancaq vəzaifi-həyatiyyəmizi mükəmmələn etdiyimiz halda nail ola bilərik. “Leysə lil insan illa masəə”³. Soy və qeyrət daima əgər fikrən və cismən hərəkət və fəaliyyəti-daimidən ibarət isə həyatın başlıca şərtlərindən biridir ki, nəticəsi getmək, tərəqqi etmək, nəşvü nüma və təkamüldür. Bunların ələimi-zahirəsi nədir? Əvvəla, heyəti-ictimaiyyəmiz əfradının mümkün mərtəbə əksəriyyəti arasında maarifi-ümumiyyənin intişar və təzaidi. Lakin hansı maarif? (Mən ərəfə nəfsəhu, fəqəd ərəfə rəbbəhu)⁴

¹ Forq hardan hara kimidir.

² Dünyasız axırət, axırətsiz dünya olamaz.

³ İnsana yalnız çalışmaq gərəkdir.

⁴ Özünü tanıyan Allahını tanımiş olur.

hədisi-şerifinin müstəfadınca ancaq o taifə, o millət təriqi-fəlah və nücatda olur ki, özünü tanıya. Yəni hər qövm və millət öz qövmiyyətinə, lisanına, dininə, tarixinə, adət və əxlaqına və əlhasıl özünün bütün əhvali-məziyyə və hazırlısına, hətta əhvali-atiyəsinə kəsbi-vüquf eyləməlidir. Binaənəlcyh “Həyat” miləlül-islamiyyəyə və ələlxüsus türk qövmünə dair məlumat və onların nə olmuş olduqlarına və nə olacaqlarına bacardıqca diqqət edib bu yolda türklərin əhvali-siyasiyyə və tarixiyyə və ədəbiyyələrinə dair nəşriyyata qeyrət edəcəkdir. Kəsbü karidən səməro hasil olmaq üçün əvvəl əmrde bilgi və vüquf lazımdır. Bilgi və vüquf isə elm və lisan ilə olur. Bir əcnəbi lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə təhsil olunan elm əfradi-məhdudə beynindo qalıbor. Millətin əksəriyyəti arasında intişar edəməyir. Ülum və maarif əksəriyyət beynində intişar etmək üçün lazımdır ki, millətin öz ana dili məlum və maarif təhsilinə alət olsun. Təbiri-axərlə lazımdır ki, millət öz dilinin qədrini bilsin və onun tərəqqi və təkamülünə çalışın. Bir vaxtlar Şərqdə milləti-islam beynində ərəb və fars dilləri ülüm və maarife alət bulunuş olduğundan ərəb və fars qövmləri xeyli tərəqqiyəti-iqtisadiyyəyə və ictimaiyyəyə malik oldular. Bu gün isə ülüm və ədəbiyyat türk dilində olmaq üzrə tərəqqiyə başlamış olduğundan ümum Şərqdə maarifin ən gözəl vasiteyi-intişarı türk lisanı olmuşdur. Türk lisanı bu xüsusda mütəhəddid şəraitü mətlubeyi-camedir. Miləli islamın ruhu olan dini-mübini-Məhəmmədinin əsasən nədən ibarət bulunmaqdə olduğuna dair mütaliat və müzakiratda bulunacağız. Lakin bir qövm tayfanın həyatı məhz ruhaniyyatdan ibarət olmayıb, həyatı-maddiyyə və cismaniyyəni dəxi möhtəvidir. Binaənəleyh tərəqqi və nəşvü nümadan ibarət bulunan həyatın bir əlaməti zahirişə də sərvət, yəni dövləti-milliyənin çoxalmasıdır. Və bu surətlə rifah və səadətin artmasıdır. Bunun üçün “Həyat” daima sərvəti-milliyənin təzayüdi-vəsaitini göstərməyə çalışacaq. Ticarət, ziraət və sənayeye dair müzakirata girişəcəkdir. Bunlardan başqa həyatı-milliyəmizin ən birinci şərti əxlaq və adabin qəvaidi-həsənə və məmduhə üzrə olmasınaşıdır. Əxlaq pozuqluğu, sirqət və qətl cinayətləri, kizb və böhtan, büğz və nifaq, həsəd və ilaxır məzmum sifətlərlə möttəsif olan taifə əsla fəlah bulunmaz. Bunun üçün “Həyat”ın vəzifələrindən biri də təhzibi-əxlaqi-milletə səy edib Qurani-məcid və şəriəti-qərrayı-Məhəmmədi iqtizasınca insan nə cür olub və özündən qeyrilərlə nə tövr müəşirət və müamilə etməsi nöqtələrinə

diqqət edəcəkdir. İndi yuxarıda məslək haqqında yazdığını xülasə edəcək oluruqsaq, deyəriz ki, tərəqqi edib, beheqq “zihəyat” bir millət olmaq istərsək, bize hər şeydən əqdəm islam bulunmaq, islam qalmaq əlzəm və bilcəlle məsaiyi-həyatpərestənə və tərəqqipərvəranəmiz ehkami-islamiyyəyə tofiqən icra olunmalıdır. Bizim üçün islam xaricində nicat yoxdur. Bunu mazidə bütəpərest, ya atəşpərest olan əcdadımız idrak etdikləri üçün dini-islamı qəbul və nəşrilo müşərrəf olmuşlar idi. Ancaq hikməti-islamiyyəyə vaqif olmalıyız və bu hikmətdən feyzəyə olmamıza, nuri ilə tənəvvül etməyimizə hail olan maneqələri ortadan rəf etməyə qeyrət etməliyiz, digər tərəfdən də aləmi-islamın hər nə səbəbdənsə bir neçə əsrən bəri haləti-təvəqqüfdə qaldığı, hətta gerilədiyi bir müddəti-mədidə zərfində Qərb aləminin durmayıb, təriqi-mədəniyyətdə nə cür tərəqqiyata nail olduğunu nəzəri-etiabar və ibretə almamız lazımdır. Fəqət bu cəhətdən dəxi zəvahirə aldanmayıb bu mədəniyyətin din və qövmiyyətlərə deyil, bəlkə ümumi-bəşəriyyətə aid əsaslarını mütaliə ilə əsbabi-tərəqqi və rifahiyətlərini dini-islama tofiqən millətimizin tərəqqiyatına tətbiq etməliyiz. Avropa ülümuna, maarifinə, ədəbiyyatına, sənəat və sənayeinə kəsbi-vüquf etməyə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yapmağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir. Çünkü bu surətlə qüvvətimiz, həyata istehqاقımız, sair millətlərlə rəqabətə qabiliyyət və istedadımız və əlhasıl mühitimizlə, yəni bizi əhatə edən canlı və cansız bütün mövcudat ilə mübarizəyə iqtidarımız təzayüd edə bilir. Ancaq qəzətəmizin heyəti-mühərrirrəsində çalışmaya, yazıb-pozmaya bir həvəs, bir şövq olmaq üçün lazımdır ki, cəmaətimizin hüsnü-təvəccöhünə, müavinəti-maddiyyə və mənəviyyələrinə məzhər olsunlar. Bizim saf və səmimi niyyətlərimiz budur.

Ümid ediriz ki, xudavəndi-aləm bize öz tofiqini əta buyurub milləti-nəcibədə öz müavinəti-ruhanisini müzaiqə etməsin.

Ə.H.

“Həyat”, 1905, №1

QƏZETƏMİZİN DİLİ HAQQINDA BİR NEÇƏ SÖZ

Bizəmi qəzetəmizin dilini sadələşdirmək, yoxsa, cəmaotimizəmi öz ana dili olan türkcəyi öyrənmək lazımdır. Budur məsələ!.. Rəyimizdə görə yazdığınızdan daha sadə Qafqazda söylənən şivələrə daha müvafiq bir surətdə yazmaq mümkün deyildir. Vəqinən, qəzetəmizdə yazılın məqalə və bəndlərin şivəsi, üslubu müxtəlifdir. Lakin bunu da yaddan çıxarmamalıdır ki, yazarlarımız da Qafqazın və Rusiya-nın müxtəlif şivo ilə mütəkəllim guşələrindən gəlmışlardır. Birimiz Qarabağdan, birimiz Gəncədən, ya Şirvandan gəliriz. Birimizin vətəni lap Rusyanın ortasındadır. O birimizin vətəni isə ya Osmanlı, ya İran sərhədine yaxındır. Qəzetəmizi qiraət edənlər də böylədir-lər. Amma həqiqət aranırsa, bu şivələrin heç birinə, hətta qəzetəmizin ən ziyadə nəşr olunduğu Bakı şivəsinə belə rüchanıyyət verməmək icab edər. Cümlosunu tovhidə çalışmaq lazımdır. Orta yerdə, vəsətde durmağa qeyrət etməliyiz. Çünkü, hər hansı şivəyi ayrı-ayrı ələ alsaq, hər birindo bir nöqsan görürüz. Bəzi şivələrdə əfkari-alıyyə və hikəmiyyəyi-ifadəyə, məsaili-siyasiyyə, ya ictimaiyyəyi, mətəlibi-iqtisadiyyəyi bəyana artıq söz qalmamışdır. O biriləri türkcə sərfi və nəhvi bilkülliyyə yaddan çıxardıb, artıq bir neçə türkcə sözü fars ya rus nəhvinə tətbiqən yan-yana düzərək ifadəyi-məram etmək istəyirlər. Şübhəsiz, böylə olamaz! Bakı şivəsi iləmi yazaq? Yazarsaq qorxuram ki, qeyri türklər içində, türkcəyi yaxşı bilən türklər içində rüsvay oluruz!.. Ey qare, şübhəsiz “Həyat”ın altıncı nömrəsindəki “Dəriş” imzalı “Balaca mütəfərriqə”yi oxudunuz. Orada qəzetəmizin dilini bəyənməyib ton və rişxənd edən zatin sözlərinə diqqət etdinizmi? Rus lisanına vaqif deyilsiniz, əlbəttə, o sözlərdən bir məna çıxarammadınız. Nümunə üçün bir daha burada dərc edib idrak edə bilməniz üçün tərcümə dəxi edəcəgəm: “Yahu... “Həyat” qəzətəsinin rəsmi-güşədina... təşrif gotirdinizmi? – sualına bir zat bu surətlə cavab veriyor:

– Bana “priqlaşeni” göndərməmişdilər və bir də vallah “zanya-tiyam” o qədər çoxdur ki, sən ölösən¹, obcd də yadıma düşməyir... Danış görək nə var idi, yaxşımı keçdi? “Reç” zad deyən oldumu! Və ilx.

¹ Yalan deyirsəm “mən ölüyim deyəcək” – yerdə müxatebin arzu olunmayan mövtə yəmin olub Qafqazın bəzi tərəflərinə məxsus qərib bir təbirdir.

Bu zatin yarım rusca və yarım türkcə olan bu sözlərini türkcədən başqa bir dil bilməyənlər üçün tərcüməyə məcburuz.

Ağa demək istəyirdi ki: -- Bana dəvətnamə göndərməmişdilər. Bir də billah məşguliyyətim o qədər çoxdur ki, “sən ölösən” günorta taamı da yadıma düşməyir... Danış görək nə var idi, yaxşımı keçdi? Nitq-filan irad edən oldumu?..

Hər zaman qəzetəmizin dili bu tərcümədə göstərildiyi kibi ola-cağından şübhəsiz bəzi zəvat bunu bəyənməyəcəklər. “Dəvətnamə”, “məşguliyyət”, “taam”, “nitq” və sair kimi sözlərə müğləq və öz təbirlərinçə “qəliz”dir, ərəbcədir, anlaşılmıyor deyəcəklər. Nə qayıraq? Öz ana dilini bilməyən bir neçə zatin xətiri üçün türkcə hüruf ilə yazılmış rusca bir qəzetəmi çıxaraq? Qəzetəmizin dilinə etiraz edənlərin bir qismi bu cür xəlqdəndir! Bunlar dəvət olunmaq, iş görüb məşğul olmaq, xörök yemek kimi ən sadə mətləbləri öz ana dillərində ifadədən aciz qalırlarsa, bunlara əhvali-aləmi, ülüm və funundakı tərəqqiyəti, məsaili-siyasiyyə, iqtisadiyyə və ictimaiyyəyi, ehtiyacati-zəruriyyəyi-milliyyəmizi, hikəmiyyəti-islamıyyəti hansı dildə anladaq? Türkiyi-cədid artıq türkiyi-qədim deyildir. Türkiyi-qədim üzrə yazmağa qalxışsaq, heç kimse sözümüzü anlamaz. Məsələn, Mir Əlişir Nəvai kimi dessəm ki, “uçmaq” içərə həyat tapğaylar tamuğ-dan nəcat tapğaylar. “Uçmağ”ın behişt, cənnət və “tamuğ”un cəhən-nəm, duzəx olduğunu içimizdə anlayan olacaqmı?.. Şübhəsiz xeyr! Nə üçün? Çünkü bugünkü dilimiz türkiyi-cədiddir. Türkiyi-cədid isə bir tərəfdən dini-islamın, bir tərəfdən də vüquati-tarixiyyənin təsirilə ərob və farsdan çox kəlmələr alıb müruri-zamanda bu iki dil ilə o qədər ülfət eləmişdir ki, artıq onların xəzaini-lüğəviyyəsini özünə mal eləmişdir. Hər nədənsə türklərin təbiet və məzaci-milliləri ancaq dini-islam ilə mütədəyyin olmayı iqtiza etdirmiş ikən, lisanları dəxi ancaq farsi və ərəbi kəlmələr oxz və qəbulə meyil göstərib, sair lisanların kəlimatını bəyonməz, rədd edər!.. Bunun üçündür ki, rus, firəng, ingilis kibi Avropa əlsənəyi-cədidişi tərəqqi və təkamül və tovsi eyləmək üçün yunan və latin lisanları kibi əlsənəyi-mürdədən istifazə etdikləri kibi türkiyi-cədid dəxi bu gün bir cəhətlə mürdə və bir cəhətlə zində olan ərobın və farsın xəzaini-lüğəviyyəsini özünə bir məxəz ittixaz elədi. Bu surətlədir ki, türk şivələrindən biri olan osmanlı lisanı o dəroco tovsi və təkamül etdi ki, ən ali, ən derin fikirləri, ən nazik, ən rəqiq hissələri ifadəyə bugünkü ərəbi və farsı dillərindən belə müstəid və müqtədir olub biləpərvə hər hansı Avropa

dili ilə rəqabət edə bilir. Ancaq türkiyi-cədid ərəb və farsın lügətinə ehtiyac göstərir. Yoxsa sərf və nəhvi qəvaidi-lisaniyyəsini qəbul etməz. Çünkü, öz qəvaidi-lisaniyyəsi bu dillərin qəvaidi-lisaniyyəsin-dən fitrətən daha bəsit, daha asan və binaənəleyh daha mükəmməldir. Lügət xüsusunda doxi türkçəmiz ərəb və farsın hər kəlməsinə meyl göstərməz. Öz töbinə müvafiq olan kəlimati alır. Bunun üçündür ki, yəzdan, giyti, kuhi, dirəxt və ilx. kimi kəlimat dilimizə daxil olmayıb bunlara xuda, allah, ağıl, cahan, dünya, cəbəl, şəcər və ilx. kimi sözlər tərcih edilmişdir. Ülüm və funun tərəqqi etdikcə, ixtiraat və kəşfiyyat çoxaldıqca ətrafımızda, mühitimizdə yeni-yeni şəylər, fikrimizdə yeni-yeni mətləblər, mənalar peyda olacağından, əlbəttə, bu şəylərə, bu mətləb və mənalara yeni adlar vermək lazımdır. Avropa lisانları bu adları, bu yeni kəlmələri latin və yunan dillərindən alıb yaradıborlar. Zənn cdilməsin ki, yunan və latin dilləri cədid Avropa lisانlarından vəsc və mükəmməldir və mürdə olan məzkur lisanda hər yeni ixtira və kəşfə məxsus ad hazır və mövcuddur da, onun üçün böylə edilir! Xeyr! Bu lisانlar olmuş olduqlarından onların sadə və müəyyən bir məna ilə olan kəlmələri alınıb bəsit, ya mürəkkəb bir halda başqa məna ilə istemal cdilir. Məsələn, sinini-əxirə zərfində icad olunan fotoqraf, teleqraf, fonoqraf, telefon və ilx. alətlərini ələ alalı. Bunları yunani-qədim bilmədiyindən lisanlarında bu alətlərin adı da olamayacağı aşikardır. Amma “ışiq”, “səda”, “yazı” bugünkü kimi yunanırlar zamanında dəxi mövcud olduğundan, bu kəlmələrin müqabili, əlbəttə, onlarda da var idi. Bu halda avropalılar üçün “ışiq”, “səda” və yazıya məxsus öz kəlmələrini yenə bu mənalara həsr edib, yunanın kəlmələrini isə yeni icad etdikləri alat və ədəvata ad vermək və bu surətlə dillərini zənginləşdirib tovsc etmək üçün istemal eləmələrinə nə mane var? Biz nə üçün avropalılar kimi hərəkət etməyələm? Nə üçün biz də türkçəmiz üçün latin və yunan dilləri məqamında olan fars və ərəb dillərinə müraciət etməyəlim? Lazımdır ki, biz də “ışiq”, “səs”, “yazı” sözlərini öz mənalarda mühafizə edib farsın, ya ərəbin bunlara müqabil olan “pərtov”, “səda”, “nəviştən” kimi kolimatını yeni ixtira olunan alat və ədəvata tətbiq etməklə fotoqrafa – pərtovnəvis, fonoqrafa – sədanəvis, telefona – durşeno və ilx. deyəlim! Və bu surətlə dilimizi tovse edəlim. Böylə etsək, şübhəsiz, çox keçmədən dilimiz farsiyə mürəccəh ola biləcəkdir. Çünkü fars özü “pərtovnəvis”, ya “durşeno” kibi kəlmələri icaddan aciz qalıb fotoqraf, ya telefon

deməyi tərcih edəcəyi halda türki-farsi kəlmələrindən mürəkkəb məzkur ibarələrlə təzyin etmiş olacaqdır.

İndi sual olunur ki, dilimizi əcnəbi lügətlərlə doldurmaqımı lazım, yoxsa dilimizdəki nöqsanları ikmal üçün bu dilə münasibəti-diniyyə, tarixiyyə və ədəbiyyəsi olan ərəb və farsi dillərinə müraciət eləməkmi müvafiq məsləhətdir. Əlbəttə, içimizdə öz lisani-millisinin qədrini bilən hər fərd ikinci şıqqəyi tərcih edər. Ərəbi və farsi kəlimətə mügləq, qəlizdir, deyənlərdən sual edirəm ki, kapitalist, ekonomiya, pressa, direktor kibi sözlərmi, yoxsa sərmayədar, iqtisad, mətbuat, müdirmi mügləq və “qəliz”dir? Bir əsəri Avropa dillərindən tərcümə əsnasında sözü mənayı-həqiqi və müəyyəniliyi tərcümə etməli, yoxsa xalqımızın asan anlaması üçün mənayı-əsliyi təhrifmi etməli?

Keçənlərdə bir məqalədə rusca “Mir zaklyuçit” sözünü “sühl əqd etmək” surətilə tərcümə eyləmək istəyirdim. Rüfəqamdan birisi buna etiraz edib dedi ki, böylə tərcümə etsən kimsə anlamaz. “Sühl etmək” yazmalıdır. Lakin “sühl etməklə” “əqdi-sühl etmək” birmidir? “Sühl etmək” sadəcə barışmaq deməkdir. “Əqdi-sühl” isə qanun və nizam dairəsində, şahidlər hüzurunda əldə kağızlar, əhdnamələr tərofeyin tərəfindən imzalanmış şərtnamələr olduğu halda barışmaq deməkdir. Əgər dilimizdə “sühl bağlamaq” demək mümkün olsaydı, əlbəttə, böylə tərcümə edərdim. Fəqət “sühl bağlamaq” təbiri çox qərib görülübündən də sözü haqqı ilə tərcümə üçün naçar “əqdi-sühl” ibarəsindən ayrılmadım. Biz mənayı pozamayız. Lazımdır ki, xalq öz dilini öyrənməyə rəğbət eləsin. Bu xüsusda gələcək nüsxələrdə daha damşarız.

Ə.H.

“Həyat”, 1905, №7

TÜRKLƏR KİMDİR VƏ KİMLƏRDƏN İBARƏTDİR?

Qəzetəmizin türkçə bir cəridəyi-islamıyyə olduğu hər nüsxənin başında zikr olunuyor: “Türkçə” və “islamiyyə” ibarələri hər nə qədər surəti-zahirdə qayət aydın və aşkar sözlərə bənzəyirlərsə də, həqiqət halda öylə deyildir. Bu kəlmələr asan, sadə, munis görünürər və hər kəs öylə zənn edir ki, bunlar izahata, şərh və təfsirə möhtac deyil-

dir. Böylə zənn edənlər, əlbottə, səhv edirlər. Çünkü, qəzetəmiz illorcə intişara davam etdikcə məzkur iki kəlmənin mənalarını bəyan etməklə məşğul olacaqdır. Bu xüsusda çoxdan bəri mövcud batıl, zənniyyati, fərziyyati, səhv və xətaları ortadan rəf eləməyə səy edəcəkdir. Lisanımızı, qövmiyyətimizi, tariximizi, tariximizə zinət verən böyüklərimizi, qohrəmanlarımızı, dinimizi məzəmmət sifətlərlə ləkədar etmək istəyən qərəzkaranə nəşriyyata, rəqiblərimizə, çox kərrə də biz özümüz aldımız inanırız. Bunların nə niyyət və məqsədlə yazılmış və yazılımaqda olduğunu bilməyiriz. Hətta məttəəssüf keçənlərdə türk qəzetələrindən birində belə tatarlara, türk və tatarların mədari-iftixarı bulunan Çingizlərə və Teymurlara dair narəva sözlərə rast gəlmış idik. Türk'lək iftixar etdikləri halda türkün kim və kimlərdən ibarət bulunduğuunu bilməyon nə qədər türk mühərrir-lərimiz vardır!.. Şübhəsiz, öz qövmünü ehya edən, öz məmləkətini abad edən, öz millətini təriqi-tərəqqiyə sövq ilə anı mədəniyyətin bala mərtəbələrinə çıxardıb şərəf qazandıran böyük cahangirlərə öz qövm və milləti nəzərilə deyil, başqa və rəqib millətlərin nəzərilə baxarsaq böylə cahangirlər haqqında əlbəttə yaxşı söz deyəməyiz. Sed ibn Vəqqasın mədəniyyəti xidmətini iranilərdən sormayın, ərəblərdən sorun? İranilərin, zərdüştilərin mədəniyyəti-qədimələrini kökündən məhv etdiyi halda, islam və ərəb mədəniyyətinin xadimi bulunurdu... Dövri-cədiddə Moltke və Bismark fransızların səbəbi-fəlakətləri olduqları halda almanın vəliyyül-nemətləri bulunurlar. Şübhəsiz, birincilər bunlara vəhşi, xunxar deyərək məzəmmət edir, ikincilər isə bunların mədh və sitayışından aciz qalıb namlarına heykəller tikərlər. Lord Keçnerdən burlar şikayətçi, ingilislər isə fövqəladə razıdırlar. İştə Teymurun da türk mədəniyyətinə etdiyi xidmətləri Dəşt-i-Qıpçaq, İran-Osmanlı, Çin əhalisindən deyil, Asiyai-Vüsta türklerindən, Səmərqəndi təzyin edən asari-memariyyədən, öz nəslə bulunan Uluğbəylərin, Babur Mirzələrin təlifatından, cıqatay ədəbiyyatına şərəf verən şüra və üdəbanın yazdığı kitablardan sormalıdır. Bu xüsuslarda batıl fikirlərimizi təshih etməliyiz! Ancaq tariximiz və keçmişdəki əkabiri-milliyəmiz haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl əmrədə özümüzü tanımalıyız. Yəni, türkərin kim olduğunu və kimlərdən ibarət bulunduğularını, nərədən noşət etdiklərini, neçə şobəyə ayrıldıqlarını, bu gün nərədə sakin olduğunu və nə namları təhtində yaşadıqlarını göstərməliyik. İçimizdə özbəklərin,

qırğızların, başqırdıların türk olduğunu bilməyənlər də vardır!.. Binaənəleyh məsələ qayət mühümmüdür. Surəti-zahirde nə qədər sönük görünsə də, həqiqət halda böyük və daimi bir əhəmiyyətə haizdir. Bu məsələ ilə bu gün deyil, bir neçə əsr əvvəldən bəri iştişəl etmək lazım idi. Mazido ehmal olunmuş bu məsələyi gələcəyə, uzaq gələcəyə tərk etməyib heç olmazsa indi ələ almalıdır. Ancaq böylə bir məsələni həqqilə tənqiv edə bilmək, bir, ya iki fərdin işi deyildir. Bəlkə onu mütaliə üçün beynəlislam xüsusi darülfünunlar, məclislər, cəmiyyətlər mövcud olmalı.

Finlandiya Helsenkfors şəhərində “Fin və uğor (yəni uyğur) ismələ bu kimi məsail ilə məşğul bir cəmiyyəti-fənniyyəyi-məxsusə vardır. Peterburq darülfünununda əqvami-Türkiyə əhvalına vüquf üçün ayrıca şöbə olduğu kimi, akademiya (Əncüməni-daneş) əzəsi arasına dəxi “ətrakşünaslıqda” şöhrət qazanmış Vasili Radlov kimi böyük alımlor vardır.

Macaristanda əlmi-əhvali-otrakin nə dörəcələrdə tərəqqiyata məzəhrə bulduğunu göstərmək üçün Vamberinin, Uyfalvunun namalarım zikr etmək kafidir. Ümum Avropada isə bu yolda çalışan müstəşirinqin və bu cür üləma tərəfindən yazılan asari-mühümənnin adlarını saymaq üçün qəzetə sütunları yetməz. Hətta Daniya (Danimarkalara) varıncaya qədər kiçik məmləkətlər belə bu əlmdə mühüm kəşfiyyatlar ilə tarixi-otraka, aləmi-otraka xidmətlərdə bulunmuş (gərçi bu xidmətlər bize məchul qalmış), Vilhelm Tomsen kimi böyük alımlorla fəxr edirlər. Məsolənin əhəmiyyətindən naşı Avropanın bozi yerlərində¹ mövcud olaraq övraq və rəsaili-məxsusə dəxi noşr olunur. Qoribədir ki, məsələ ən ziyan türklərə mütəəlliq ikən aramızda bu yolda sahibi-tətəbbö bir alim yetişmək nədir, hətta Avropa üləmasının əhvali-otraka dair asari-tətəbbüati-fənniyyələrinə aşina olanlarımız belə pek nadirdir!

Vaqiən, axır zamanlarda Osmanlı türkleri arasında mərhum Şəmsəddin Sami bəy, Nocib Asim və sair bəzi zəvati-möhtərəmə bu vadido bir cığır açmaq, yeni bir yol göstərmək toşəbbüsündə bulundular! Ancaq bunlar toşəbbüsündə ilori gedəmədilər!.. Nə üçün? Çünkü məsələyə elm və irfan sahiblərinin qüvayı-müttəhidəsilə çalışmaq, məclislər, cəmiyyətlər, darülfünunda şöbələr güşəd etmək, türk asari ətiqəsini aramaq üçün uzaq məmləkətlərə fənni-heyətlər göndərmək lazımdır!.. Lakin heyhat, heyhat!

¹ Müntəzəm “vəqt və fasılələrlə çıxan” deməkdir.

Bu kimi mosololrlə behəqq iştigal etmək üçün əvvəla "Elmi-əhvali-əqvam", "Elmi-bəşər", "Elmi-lisan" və sairə kimi bir neçə elmdə tətəbbö və ixtisas sahibi olmaq lazımdır. Biz isə belə bir ixtisas sahibi olmadığımıza etirafla bərabər deyə bilər ki, hər həqiqəti millətimizə sadə və bir rəngdə göstərmək istəyən "Həyat" sütunlarında bir surəti-ümmumiyyə və bəsitədə bəhs edəcək qədər məlumatı-lazımdən də məhrum deyiliz. Zənn edərəm türk lisanında çıxan bir qəzetənin nüsxələrinə göz gəzdirərkən atidəki ibarələrə rast gəldik:

"Biz tatarları türkdən xaric buraxmadıq, şu qədər ki, tatar namile bir cins, bir lisan, bir çohrə, bir cəhətin bu gün mövcud olduğu pək məlumdur". Lakin volov türk irqinin, bir fərini təşkil etsin. Tatar namında bir qövm əlbəttə vardır. Bunlar böyük hökumətlər təşkil etmişlər, cahangir olmuşlar və ilx. Mühorrir məqalənin bu qədər sözləri içində fəna, səhəh bir cümlə varsa, o da "tatar namında bir qövm əlbəttə vardır" – sözüdür. Şübhəsiz, vardır! Ancaq bir qövm, bir oşirət, ya qəbilə halında bunlar Çin daxilindən xaricə çıxmamışlardır. Çıxanlar isə ancaq ayrı-ayrı zəvatdan, qoşun böyüklərindən və sairədən ibarət qalmış, yoxsa öz qövmlərini özlərilo birlikdə bəri cəhətlərə çəkib gətirməmişlərdir.

Bunlar isə moğol cinsinə mənsub olduqlarından bütün moğollar kimi türk irqinin bir fərini təşkil edəməyi, moğol irqinin bir fərini təşkil edirlər. Binaənəlcəy türkdən xaric tutulmaları əlzəmdir. Əger cahangir olmaq qövmiyyətə, millətə, millətin heyəti-məcmuəyi-ictimaiyyəsinə aid isə moğolların bu qismi bəri cəhətlərdə nə böyük hökumətlər təşkil etmiş və nə də cahangir olmuşlardır. Ancaq müxtəlif dövrlərdə əsakiri-əziməyə müvəffəqiyətlə sərkərdəlik etdikləri inkar olunmaz! Bunların moğol irqinə mənsubiyyətlərindən naşı, təbiidir ki, cinsiyyət, lisan və çohrələri dəxi az-çox moğollara moxsus cinsiyyət, lisan və çohrədir.

Tatar deyilən, səhvən tatar deyilən türklərə, daha doğrusu türklərin səhvən tatar deyilən qisminə gəlinco, bunların lisan və tarix cəhətilə moğollara müşabihət və münasibətləri çox azdır. Yox kimi dir. Lisanları, iləridə isbat edəcəyim vəchlə nisbətən qaba olmaq ilə bərabər Azərbaycan türkü, osmanlı, hətta cıqatay şivələrindən ziyadə türkçədir. Yəni türkiyi-qədimə, farsın, ərəbin təsirindən azada qalmış türkiyi-əsliyə daha qəribdir və tatar türkcəsində görünən bu hal

Qərbən Şərqə doğru getdikcə Volqa nəhrindən Baykal gölünə, ya Altay dağlarına təqərrüb etdikcə daha vazeh və aşikar oluyor.

"Cins" və "çohrə" məsələsinə gələlim: Burada ancaq antropologiya (elmi-bəşər) qaydasınca miqyası-cümcmə (qafa tasını ölçmək) və sair üsullar ilə tutulmuş bir statistika hökm oluna biler. İçimizdə az-çox moğollara bənzeyənlərə "tatar çohrəli" diyoruz, deyilmi? Burada iki mülahizə var və xatir ola bilər: Bir mülahizəyə görə ola bilər ki, burada bir ırsiyət məsəlesi vardır. Yəni bu şəkildə olanlarımız, ya obaən, cəddi külliyyən türkləşmiş bulunan moğollardır, yaxud damarlarındakı qana xeyli moğol qanı qarışmış olan türklərdir... "Üləmayi-bəşər" tərəfindən Qazan türkləri (tatarları) haqqında icra edilən tətəbbuat nəticəsində bunlardan təqribən bir nisfinin az-çox Avropa (yəni arıya) çohrəsinə və bir nisfinin də az-çox moğol çohrəsinə malik olduqları töbəyyün etmişdir. Ancaq bu hal qazanhıların moğol olduqlarını isbat edəməz! Çünkü qismən moğol çohrəli, qismən də Qafqaz çohrəli olmaq halından türklərin hansı şöbəsi azad ədd oluna bilər? Əcəba, Azərbaycanda, Anadoluda, habelə bizzat Türküstanda bu yolda təhərriyyati-fəniyyə bizim öz tərəfimizdən dəxi icra edilsə, eyni nəticə hasil olmazmı? Anadolu içlərində öyle vilayətlər vardır ki, türklərinin çoxu "tatar", yəni moğol çohrəsinə malikdirlər... Bu isə əvvəllerdə səyahət edənlərə məlum bir keyfiyyətdir. Yuxarıda dedik ki, burada ikinci bir mülahizə daha vardır. Madam ki, hər tərəfdə, haman nisfi nisfinə hər iki çohrə mövcuddur, o halda elmi-əqvam və elmi-bəşər nöqteyi-nəzərində hansı çohrəni ən ziyadə türk çohrəsi ədd etməliyiz? Moğollarımı, yoxsa hind və avropalılara müşabəh olanlarımı; məsələ qayət müşküldür. Çünkü əvvəla iki-üç min il əqdəm bir millət halını alaraq Baykal civarında Orxon və Yenisey nəhrləri səvahilində və Altay dağları etəklərində yaşamış və türklərin ən qədimi və ən xalisi bulunmuş olan Tu-ku-ye qövmünün çohrə və cümcüməsinə (qafa tasına) vüqufi-tamımız olmaq lazımdır. Mümkün isə həfriliyət icra edib üzami-qədiməyi müayinə və mütaliə etməli idik. Ola bilər ki, ən qədim zamanlarda dəxi hər iki çohrə mövcud idi... Lakin çohrə məsələsinin mücərrəd, özbaşına o qədər əhemiyəti yoxdur.

Türklər səhnəyi-tarixiyyəyə miladi-İsadan 2000 il əqdəm çıxb, o vaxtdan bəri cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz olmuşlardır: Asiya qitəsinin şərqində mancu, moğol və çinlilərlə, qərbində isə irqi-qafqazidən olan əqvam arıya və samiyə ilə, yəni hindi, irani, əslav, çərkəz, kürd, ərəb və sairə nəsillərilə qarışmış

olduqlarından bu gün hər tərəfdə şəklən, cinsən və lisanən qayot müxtolif bir qövmdür.

Bir tərəfdən tarixin göstərdiyi vəchlə müqəddəmən türk ikən bilaxıre türkcoyi tamamilə unudub, başqa lisanlarla mütəkəllim qövmlor mövcud olduğu kimi, digər tərəfdən də öz qədim dillərini tərk edib türkçə təkəllümə başlayan və bu surətlə içimizə qarışib bizlərdən mədud olan başqa qövmlər də vardır.

Xəzərləri, bu gün islavca söyləyən bulqarları, macarlara qarışmış hunları, hind əqvamına qarışmış catları, üləməyi-ətrakşunasın birinci zümrəyə nümunə ədd ediyorlar. Müqəddimən guya Fin və uyğur tayfasından olan başqurlar, Əfqan və Türküstən tərəflərində təvəttün edib iraniyüləslən olan sartlar isə bu gün tamamilə türklərə qarışib türkçə söyləməkdə olduqlarından ikinci firqəyə misaldırlar. Bundan başqa bizzat türk əqvamından bir qismi digər qismi tərəfindən təməssüle uğradılıb, bu diqqət bir maddədir. Bütün bu söylədiklərimdən anlaşılıyor ki, ayrı-ayrı nə cins, nə çöhrə, nə lisan, nə adət və əxlaq və nə də din və məzəhəb türk əqvamını fənnən tərif və təsnif üçün əsas tutulamaz. Belkə şəraiti-tarixiyyəyi-coğrafiyyəyə və sairə ilə bərabər bütün bu tedad olunan şoraitin heyəti-məcmüsəsi nəzəri-etibara alınıb bu surətlə əqvami-türkiyyodən mətlubə ən ziadə müvafiq olan bir ünmuzəc ittixaz olunmalı, digorlərinin isə cədvəli-təsnifdəki mövqeləri məzkar ünmuzəcə dərəcəyi-qürbiyyət etibarilə təyin edilməlidir.

Bunlardan hansının və nə dərəcədə türk namını daşımağa müstəhəq bulunduqları ancaq bu surətlə təbyin edə bilər.

Əsil mətləbimizə başlamazdan əqdəm “moğol”, “tatar”, “Türk” və “turok” kimi istilahati-fənniyyəyə dair bir fikir edəlim. Bu gün “moğol” ləfzi etnoqrafiya əhvali-əqvam elmincə müoyyən bir qövmə məxsus istilahıdır. Atidə bir cədvəldə göstəriləcəyi vəchlə bu qövmə türkün qeyri olmaqla bərabər türk əqvamının dəxi mənsub bulunduqları Altay, yaxud Turan əqvamından böyük bir şöbədir. Türklərə bu surətlə bir münasibətləri olmaqla bərabər türklərdən başqadırlar. Halbuki türklərin tarixi-mədəniyyətdə böyük bir rol oynamış bir qismində səhvən bu nam verilmişdir. Teymurləngin həfidi (nəvəsi) Babur Mirzənin Hindistanda təsis etdiyi böyük və motin bir hökumətə

“böyük mögollar hökuməti” deyiilmişdir ki, qətiyyən yanlış bir istilahdır. Teymur Burlas nam türk əşairində birinə mənsub olub, türkçədən başqa bildiyi bir dil var idisə, o da sonradan öyronmış olduğu lisani-farsi idi. Moğolca bilməz idi. Babur Mirzəyə gəlince, bu zatin tənzimi-dövlət və ümumi-idarədəki məharəti dərəcəsində qüvvəyi-qoləmiyyəsi də var idi. Əmuzadəsi Uluğbəy kimi hər türkçə yazmış olduğu asari-tarixiyyə və ədəbiyyə alan ortada mövcuddur. Qiymətdar olan bu əsərlər miyanında “Vəqaye”, yaxud “Baburnamə” nəmili bir də Babur Mirzənin özü tərəfindən qələmə alınmış bir tərcüməyi-halı vardır. Bu əsərin¹ bir çox yerlərində müşariley hər moğolca bilmədiyini etirafla bərabər əcdadı kimi özünün dəxi türk olduğunu və hətta türklükə iftiخار etdiyini bəyan eyliyər. Hindistanda sülaləsinə “böyük mögollar” ləqəbi bir yanlışlıq əsəri olub bu yanlışlıq avropalırlara bəzi İran müvərrixlərindən sirayət etmiş idi. Bu gün Avropa müstəşirinqin haman kaffəsi xətalarını anlayıb toshihi-maddə etmiş olduqları halda, biz nədən əski zəhabımızda səbat edib qalırız?

İndi Hindistanda böyük hökumətlər təsis etmiş olan bəzi türklərin üzərindən bu mögol² namını rəf edib yalnız aid olduğu əqvama təxəsis etdiyindən sonra gələlim “Türk” və “Tatar” istilahlarına.

“Tatar” istilahı mühəm, qeyri-müoyyən, qeyri-fənni olduğuna və ancaq avampəsəndanə və cahilanə bir surotda istemal edilməkdə bulunduğuna binaən türkoloqlar (üləməyi-əhvalşunası-ətrak) siyövəmən bu istilahın ortadan götürülməsi tərəfdarıldır. Çünkü tatar ləfzi mənayı-həqiqi əslisindən başqa üç-dörd mənə ilə daha istemal olunur ki, kaffəsi yanlışdır. İbtida bu yanlış olanları mütaliə edəlim. Bəzi əski müvərrixin və müstəşirinqin hər iki istilahı (Türk və tatar ləfz-lərini) həmməna və yekdigerinin tomamılı müradifi kimi tələqqi etmişlərdir ki, bunun külliyyən yalnız olduğu aşkarıdır. Digorləri ələlxüsəs əski fransız müəllifinin bir qismi öylə zənn etmişlərdir ki, guya moğol, tunğuz mancu, tibetli, türk və sairə hop fırutdan olub ümuminə “tatar” deyilir, yəni tatar istilahı guya qayət şümullu olub türk, moğol və sairəyi mühit və şamildir. İştə bu növ yanlışlıq nəticəsidir ki, Değin (Deguignes) nam müvərrix əsərinə şöyle bir ünvan vermişdir: “Historic generale des huns des Turcs, des Magoles et des autres Tatares”.

¹ “Pavede Kurtıl” nam fransız alimi tərəfindən fransızcaya tərcümə edilmişdir.

² Türkmen və Azərbaycan türklerindən bir qismində osmanlı ilə ərablar tərəfindən səhvən “əcəm” deyilir ki, keza təshihli əlzəmdir.

Yəni “Hun, türk, moğol və sair tatarların tarixi-ümumisi” təbiri-axırda Değin zikr olunan bu əqvamın cümləsini tatar fərz etmişdir. Bir üçüncü fırqə üləma isə bunun tamamilə əksi bir xətaya düşər olaraq türk ləfzini ümumi və şumulli ədd etdiklərindən tatarları türk irqinin bir fəri, bir şöbəsi kimi qəbul etmişlərdir. Bunlar haqqında deyə biləriz ki, əgər tatarlardan muradları başqaları tərəfindən səhvən tatar nəməti verilən türklər isə, o halda etiraz ediləcək nöqtə ancaq biz-zat ləfz tatar olur. Yox əgər məqsədləri ən əsil moğol olan tatarlar isə o halda bittəb bu da böyük bir yanlışlıq ədd edilmək iqtiza edər. Çünkü əvvəlcə ərz etdiyim vəchlə tarix göstərir ki, nə tatar deyilən moğollar Tyan-şan dağlarından bəri tərəfə hicrət etmişlər və nə də Rusiya və Sibiryə səhralarındaki türklər tatarlardır. Biləks bunlar türklərin ən ziyad türk olanlarıdır. Mərhüm Şəmsəddin Samibeyin “Qamusı-türki”sində dəxi tatar maddəsində bu yolda bir yanlışlıq vardır. Samibey öylə zənn etmişdir ki, tatar ən əsil türk əqvamından kiçik bir qövm olub, bunların namına nisbətən ümum moğollara “tatar” deyilmişdir. Bəzi fərziyələrə görə tatar ləfzinin mənşəyi mancuriyalıların lisanında tirolnaz, oxatan mənasına gələn “ta-ta” kəlməsidir. Digər tərəfdən də doqquzuncu əsri-miladidə yazılmış Çin kütubi-tarixiyyəsində iki işarə vardır ki, “ta-ta” və “ta-zə” kimi oxunur. Ərəblərin irq və cins tanımayaraq, ərəb olmayan bilcümlə əqvam və üməmə əcəm itlaq etdikləri kimi, çinlilər də Amur nəhri kənarlarında sakın və türklərə heç bir müşabihət və münasibəti olmayan, fəqət çinlilərin qeyri bulunan bir çox əqvama “ta-ta”, yaxud “ta-zə” nəməti verirlərdi. Bundan başqa, yenə ərəbin əcəm ləfzini ayrıca İranın Fürs qövminə təxsis etməsi qəbilindən çinlilər də nəhri-Əsfər sahilində yaşayan bir moğol qövmünə dəxi bilməsə “ta-ta” deyirlərdi. Bəzi çinli şivələrində hecaların axırına bir də “r” hərfi ilhaq olunduğundan bu kəlmə “tar-tar” və “ta-tar” surətində dəxi tələffüz olunurdu. İştə nəhri-Əsfər səvahilinin tatar deyilən bu moğolları çinlilərlə bir müharibənin nəticəsi olaraq Qobi səhrasından keçib Tyan-şan dağlarının ətəklərinə qədər gəlmişlər, fəqət oradan daha iləri heç bir zaman keçəməmişlərdir.

Çingizin validəsi bu moğollardan idi. Çingiz fütuhatından sonra türk əqvam və məmalikinin bir qismi bu cahangirin ordularında bulunan tatar (moğol) komandaları səhvən tatar nəmili yad olunmağa başladı. Bu səhvə başlıca islavlar səbəb oldu. Çünkü bunlar Çingiz qoşunun bir əksəriyyəti – əzimə etibarilə türk olduğunu anlamayıb ancaq

əsgərin sərkərdələrini nəzəri-etibara almış idilər. Halbuki fəth olunan ərazinin əhaliyi-turaniyyəsini zatən minəlqədim türk, bu əraziyi fəth edən əsgərlər türk, bunları təqib edən mühacirlər türk, Çingizin özü türk, türkün bir qisminə, bir şivəsinə, bir dövr tarixinə namını verən oğlu Cığatay, yaxud özbək türklərinə nam verən digər oğlu Cuci kimi həp türk oğlu türk idilər. Çingiz ümuri-dövləti üçün moğolların deyil, uyğurların, yəni qədim türklərin xətt və lisanlarını qəbul etmiş olduğu da cümləcə məlum bir keyfiyyətdir.

Çox keçmədən bir neçə komandan və sərkərdədən ibarət bulunan moğol ünsürü türklük ümmanı içinde tamamilə qayıb olub, bir əsər buraxmadığı halda, tatar nəməti əqvami-əcnəbiyyə dillərində mühafizə olunub qaldı. Fəqət elmi-ohvalı-əqvam ilə elmi-lisanda bu yanlışlıq ancaq bu axır zamanlara qədər davam edə bilib, bu gün ortadan götürülmək üzrədir. Çünkü fiyövmən məzkur elmlər birdən-birə yeni bir dövrə-tərəqqiyə vasil olmaqla “tatar” deyilən türklərin ən xalis türklərdən bulunduğu anlaşıldığından ülumi-məzkuro muntəsibini “tatar” istilahının ancaq baladə zikri keçən moğollarla tunquzlara həsr və təxəsis edilməsinə haman müttəfiqən qərar verməkdədirler. Səhvən tatar denilən türklər bərvəchi zir üç böyük şobədən ibarətdir:

1) Sibiryanın vəse səhralarında yüzlərcə müxtəlif namlar təhtində yaşayan qəbail və əşair ki, başlıca vaxtidə Qızıl Orda hökumətini təşkil edən qıpçaq türklərinin nəslindən münşəəbdirlər.

2) Rusiyayı-Avropayı türkləri. Bunlar ya qazanlılar kibi qıpçaq nəslindən elmi-bəşər nöqtəyi-nəzərində “braxisəfal” olub qismi-əzəmin çöhrəsi avropalılara məxsus çöhrədir, ya krımlılar kimi noğay və sair qədim türklərin əhfadıdır.

3) Qafqaziyanın əqvami-mücavirə tərəfindən səhvən tatar təs-miyə olunan türkləri də bunlardır. Qafqaz silsiliyyə-cibalının cəhəti-conubiyyəsində sakın Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qara-bağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir (Iranın şimalı-qərbi səkənəsi də bunlardandır) və məzkur silsiliyyə-cibalın cəhəti-şima-liyyəsində sakın noğay, bulqar, bir qismən lezgilərə qarışan kumuk və zahirən xeyli çerkəslərə bənzəyən və adətən çerkəsloşmış bulunan “kabarda” və ilaxır.

Gələlim “turok” ləfzinə. Ohvalı-qövmiyyəyi-otrakə aşına olan üləmanın on mötəbərləri bir qələti-tarixi nəticəsi olan “tatar” təbirini

rədd edib bu nam tohtində zikr olunan türklərin şək və şübhə qal-mayacaq surətdə türklüklerini isbat eləmiş bulunduqlarından bəzi Germaniya (alman) ətrakşunasını daha ziyadə ərəb, fars və Avropa təsirati-irqiyə və lisaniyyosinə məruz olmuş bulunmuş və guya bu surətlə türklükdən bir dərəcə təbaud etmiş bulunan qərb, yəni osmanlı türklərini bərikilərdən təfriq üçün fəndə başqa bir istilah icadına qal-xışdılar. Məlumdur ki, Türkiyədə beynülam ruslara Moskov deyildiyi kibi, rus əhalisi beynində də osmanlılara türk ləfzindən qələt olaraq “turok”, ya “türk” deyilir. İstə, bəzi alman üləməsi türk namını baladə tedad edilən ətrakla Asiyayı-vüstadəkilərə təxsis edib osmanlı türklərinə isə “türk”, yaxud “turok” isim verilməsini təklif elədilər. Fəqət böylə bir təklif bizzat osmanlı türkləri tərəfindən gülünc ola-cağı kibi üləmanın ümum beynində dəxi əsla şayani-qəbul görünmüyor. Hətta Rusyanın ən ciddi əhvalı-əqvami-aləm və müvərrixləri fənni-həqiqi namına bu fikrə şiddətlə etiraz etdilər. Zaten, alman alimlərinin böylə iki istilah icadı lüzumuna göstərdikləri səbəb də çox zəif, hətta qeyri-məquldur. Çünkü bu gün türk əqvamının cümləsi osmanlılar kimi ərəb, fars və sairənin təsirati-irqiyə və lisaniyyəsinə məruz olmuş bulunuyorlar. Məruz olmayanlar isə yox kimi-dir, olsa da, yakutlar kibi büt-pərəstlikdə qalan, ya xristianlıq qəbul edən kiçik şöbələrdən ibarətdir. Demək ki, zikr olunan fərq, təsirati-xariciyyənin azlığında, çoxluğunda olub, yoxsa keyfiyyətdə deyil. Bu isə ancaq təməddün və tərəqqi etibarılı türk əqvamının bulun-duqları dərəcatı-müxtəlifdən iləri gəliyor...

* * *

Türk lisanının əssəneyi-aləm beynində mövqeini təyin edəlim. Zira mütaliə etdiyimiz bəhsə böyük dəxli vardır.

“Lisanion” bir sinfi-əssənənin əsvat, hürufat, lügət, iştıqaq-sərf və nəhvində bəzi mühüm övsafi-ümumiyyəyi-müştərəkə kəşf edib bu surətlə aralarında mövcud olan müşabihətə məbna bir zümrəyi-əssəneyi “Altay”, ya “Ural və Altay dilləri”, yaxud “Əssəneyi-turaniyyə” namı vermişlərdir. Əssəneyi-məzkurənin künhi, cəddi-əlaşı qayət qədim və vahid bir lisanı-əsliyi-turani olmaq möhtəmil isə ancaq bu lisanı-əslinin mahiyyəti hənuz layiqilə anlaşılmamışdır.

Üləməyi-lisanın qövlünə görə əssəneyi-turaniyyə aralarındaki fərqlərə binaən bərvəchi-ati altı şöbəyə münqəsimdir:

1) “Fin və uqor” dilləri ki, Finlandiyanın müxtəlif ləhcələrilə Macar (Venqriya unğar) lisanı bu şöbəyə daxildirlər.

2) Sibiriyada və Bəhri-Müncəmidi-Şimali səvahilində söylənən müxtəlif “samoyed” ləhcələri, fin və uqor lisanları ilə bu ləhcələr beynində mövcud olan xüsusi bir müşabihətdən naşı cümləsini (yəni hər iki şöbəyi) bir şöbə ədd edənlər də vardır.

3) Türk ləhcələri, bunlar aşağıda ayrıca tedad ediləcəkdir.

4) Moğol ləhcələri ki Çinin şimalı-şərqiində və kəza Sibiriya və Rusyanın bəzi cənub cəhetlərində söylənməkdədir. Məvərayi-Baykal moğolları, buryat, kalmik və sairə bu zümrəyə daxildirlər. Çingiz ordusunda bulunmuş tatar komandalarının ləhcəsi dəxi bu ləhcələrdən biridir.

5) Mancuriyalıların lisanı ki, tunğuz deyilen qəbail də bu lisanla mütəkəllimdir. “Fin və uqor” lisanları ilə samoyed lisanı beynində bir irtibati-nəsli, nəsəbi mövcud olduğu kibi türk, moğol və mancuriya lisanlarının da ayrıca bir əsildən, bir kökdən mütəfərre bulunduqları zahirdir.

6) Yapon lisanı dəxi Eyveld, Şot, Venqler və sair mötəber lin-sanyonu-turaniyyənin rəy və qövlünə görə Ural və Altay lisanlarını-dandır.

Hələ qəvaidi-nəhvyyəsinin tamamilə turani olmasında üləmanın cümlesi müttəfiqül-rəydir. Əsasən yapon lisanının turaniliyini müsirranə iddia edən zat ən ziyadə Venqlerdir. Əssənə və əqvami-turaniyyəyə dair mütəəddid asarı-nafisəsilə kəsbi-iştihar etmiş bulunan alim müşarileyh bu xüsusda Budapeşt şəhərində intişar edən “Revus Orient le pour us etudes Oural-alo altai gues” nam risaləyi-mövqutənin 1900 sənəyi-miladiyyəsində çıxan məcmuələrində “Die Ural altaischen Sprachen” sərlövhəsi təhtində məqalati-mühimmə dəxi nəşr etmişdi.

Bəzi alimlərə görə əssəneyi-turaniyyə zümrəsinə tedad edilənlərdən başqa bir də xətti-mixi (xətti-mismari) ilə yazılmış akkadi, yaxud şumeri deyilen qədim bir lisanı dəxi daxil etmək lazımlı gelir.

Əssəneyi-turaniyyəni yekdigerindən təfriq edən övsafi-xüsusiyyədən sərfi-nəzərlə (bu təfsilat sədədimizdən xaricdir) yalnız türkçənin ümum əssəneyi-turaniyyə ilə müştərek bulunan övsaf və məzayasını müxtəsərən zikr edərsək faydadən xalı olmaz.

Əssəneyi-aləmin bir qismini Turani ya Ural və Altay namılə bir yerə cəm və tövhid edən övsaf və olamət bunlardır:

a) Kəlmənin müəyyən mənaya, məfhuma dəlalət edən hecai-əslisi erab və təsrif əsnasında əslən təbəddülata uğramaz.

Məsələn, ərəbin “qöv” kəlməsi təsrif əsnasında qeyl, qal və ilx. şəkillərə girdiyi, yəni bir mənayi-müəyyənə dəlalət edən heca və məsdərinin “vav”ı gah “əlif”ə, gah yayı-münqəlib olaraq hərəkələr dəxi dəyişdiyi, yaxud ara yerə başqa bir hərf daxil olduğu halda türkçənin “demək” felindəki “de” hecayı-əslisi təsrif əsnasında heç bir vəchlə təhəvvül edəmodiyindən (da), yaxud (du) və ilx. kibi şəkillərə qətiyyən girəməz. Bu isə bir lisanın asanlığı, sadəliyi, müsbətliyi nöqtəyi-nəzərindən əlbəttə böyük bir məziyyətdir.

b) Kəlmələrin təbəddülati-sərfiyyə və iştıqaqiyəsi təlasüqi-ədəvat (agglutination) və daha doğrusu, təlahüqi-ədəvat qaydasına tabedir. Ədəvat hecayı-əslini daima təqib edər, ona təqəddüm etməz.

Məsələn, ərəbcə (məqal) kəlməsində (m) hərfi hecai-məsdərə təqəddüm etdiyi halda türkçə (deyilmiş) ibarəsində (yilmiş) ədəvəti (de) hecayı-əslisini təqib edər. Hecayı-əsliyə təqəddüm edən ədəvəta əssənəyi-turaniyyədə ancaq macar dilində təsadüf olunur ki, o da müstəsna qəbilindən olaraq əndər nadiratdır.

c) Kəlmələri tərkib edən heccalar və bunlara təbəddülati-sərfiyyə əsnasında ilhaq olunan ədəvat daima “qanuni-ahəng” deyilən və ancaq əssənəyi-turaniyyəyə (macar, fin, türk, moğol və yapon, sair turan dillərinə) məxsus bulunan bir qayıdəyi-mühimməyə təbəciyyət edər ki, bu da bir kəlmədə bulunan hürufi-sövtiyyənin yekidigərə təvafüqündən ibarətdir. Yəni hərəkələrin xəfif xəfif ilə və səqili səqil ilə imtizac edə bilər. Yoxsa hərəkəyi-xəfifə hərəkəyi-səqillə bir araya gələməz. Misal: “gəlmək”, “getmək”, “gələcək”, “gedəcək” ibarələri əslən və qətən: “gəlmaq”, “getmaq”, “gələcaq”, “gedəcaq” kimi tələffüz olunamayacaqlarından “gəlmək”, “getmək” şəklində yazılımları da caiz olamaz.

Kəza qalməq (qalmaq), qaləcəq (qalacaq) ibarələri də “qalmək”, “qaləcək” surətində nə yazıla bilir və nə də tələffüz oluna bilir.

c) Ədəvəti-zəmiriyə və ya zəmiriyəyi-izafiyə vasitəsilə əfalda süvəri-intəhaiyyəyi-tesrifiyyənin hüsula gəlməsi keyfiyyəti dəxi bir çox turan lisanlarının övsəfi-müştərəkəsindən məduddur.

d) Fəqət ən ziyadə əssənəyi-turaniyyəyi bir zümrəyi-vahidə şəklində birləşdirən cəhət qəvaidi-nəhvyyədir ki, haman kaffəsində bir siyəq üzrodir. Fel və xəbərin daima cümlənin axırında bulunması məfulların, zərfi-zaman və məkanların felə tabe bulunduğuları felə,

sifətlərin mövsufə təqəddüm etmələri və ilx. əssənəyi-turaniyyədə ümumi bir keyfiyyətdir.

Nehvi-turanidə kəlmələrin bir təaqübi-müəyyən ilə irtibat və ittihad etməsindən naşı, cümlə (Venqlerin təbiri vəchilə bir “cümləyi-şibhi-kəlmə”)dir. Yəni cümlə içində təaqübi-kələmat, kəlmə içindəki təlahüqi-ədəvata təsbih oluna bilir!..

Bütün bu zikr olunan məvaddi-mövzu bəhsimiz nöqtəyi-nəzərindən qayət mühümmdür. İndi türk ləhcə və şivələrindən hansının ziyađe türkçə olduğunu anlamaq üçün əvvəla hər birinin məzkrə övsəfi-əsasiyyəyi-turaniyyə ilə nə dərəcə və nə nisbətdə müttəsif, yəni qəvaidi-əsliyəyi-turaniyyəyi nə nisbətdə mühafizə etmiş və özlorılə qeyri-mütəcanis bulunan əssənəyi-samiyə və ariyyənin təsiratına nə qədər məruz olmuş olduğunu təyin etməli, saniyən vəsaiti-fənniyyəyi-lisanıyyə və tarixiyyəyi-coğrafiyyə və sairə ilə ən qədim və ən xalis türklər kimlər olduğunu köşf ilə bunların lügətinə, qəvaidi-sərfiyyə və iştıqaqiyəsini gözəlcə zəbt etdikdən sonra türkün şimdiki ləhcələrindən hər birinin bu qədim və xalis türkçədən təbaud edib-etmədiyini və etdi isə nə dərəcə etdiyini mütaliə etməlidir. Bundan başqa türkçə ləhcələr üzərinə həmcins və həmcinvar bulunan sair Turan lisanlarının da təsiratını unutmamalıdır. Heç şübhə yoxdur ki, lisani-əsliyi-türk müxtəlif səbəblər təhtində təhəvvülata uğramaqdan və başqa dillerin təsiratına məruz bulunmaqdan bir an xali qalmamışdır.

Bu səbəblərin başlıcalarından olmaq üzrə mühitin şoraiti-iqlimiyyə və təbiyyəsini voziyyəti-coğrafiyyədən naşı münasibəti-milliyyəyi-həmcivarını: ədvari-müxtəlifdə türkər tərəfindən qəbul olunan növ-növ məzahib və ədyanı və bunlarla bərabər gətirilən xətt və lisani-diniyi vəlhasıl miləl və əqvami yekidigərinə qarışdırın müxtəlif vüquati-tarixiyyəyi zikr edərək. Əsbabi-məzkuroyo dair təfsilatdan sərfi-nəzərlə türkərin müxtəlif ədvari-tarixiyyədə qəbul etdikləri məzahibə dair bir məlumat edənəlim.

* * *

Orxon¹ səvahili qürbündə əxirən köşf edilən asari-ətiqədən müstəban olduğu vəchlə, türkərin ən qədim din və məzhəbləri bir növ şaman etiqadatından ibarət bulunmuşdur. Şaman məzhəbinə bu gün

¹ Orxon bir çaydır ki, Baykal gölünə mənşəb olan Selenma nehrinə tökülr.

dəxi bəzi Çin və mögol əqvamı və Sibiriya cəhətlərində bir neçə türk əşair və qəbaili tabedir. Zamanı-qədimdə binnisbə mənidar olub əsəsən təbiətə, əsrari-təbiətə pərestiştən ibarət bulunan bu məzhəb əlyövm qaba bir bütperəstlik dərəkesinə enib şaman kahinlərinin şarlatanlığı sayesində davam etməkdədir. Türklərdən ən əvvəl təməddün edən qədim tu-ku-yc təbiri-axərlə oğuz türklərilə bunlardan sonra səhnoyi-tarixə çıxan uğyurların qismi-küllişi məzkar bütperəstlikdə çox müddət səbat etməyib müruri-zamanla fövc-fövc müxtolif dinlərlə mütdəyyin olmağa başladılar. Şaman bütperəstliyini ilk sədəmata uğradan din miladi-İsadan əqdəm Hindistanda zühur edib türk və mögollar içində, miladi İsadan, hətta hicrəti-nəboviyyədən belə sonra intişara başlamış olan Buddha¹, yaxud Şakyamuni nam bir zati-möhtərəmin dini olmuş idi. Bir qismi-əzimi-bəşəriyyətin, haman ümum irqi-əsfərin mütdəyyin bulunmaqdə olduğu dini-məzkar, bu gün Çin mögolları ilə Rusiyadakı kalmik və buryatların və kəza mögollaşmış bir qisim türklərin arasında dəxi lama məzhəbi şəklini əxz edərək sair ədyan ilo rəqabət etməkdədir. “Dini-əsfər”, yaxud “sarı məzhəb” təbir olunan lamalığın banisi Zonqovanam rahibdir. Hər halda lama məzhəbi budda dininin bir şöbəsindən başqa bir şey deyildir. Bu məzhəbdə olan mögollarla, mögollaşmış bəxi türklərin mərkəz ruhaniləri Tibet qitosundakı Lahasa şəhərindən sonra Şimali Moğulustanda qaim Orğa bələdəsidir. Əsası panteizmə, yəni vəhdəti-mütləqə, yaxud vəhdəti-vücud ilə metampsixoz, yəni ruhun cismən-cismə intiqalı demək olan tənasük etiqadlarından ibarət bulunan məzkar məzhəblərin tövsiyə və tərifi mövzu bəhsimizə töəllüq etmədiyi cəhətlə bu xüsusda təfsilatdan sərfi-nəzər edoriz. Məqsədimiz ancaq bir zamanlar türklərin bu dinlərdə dəxi bulunmuş olduqlarını, binaənəleyh lisən, adət və əxlaqımızda o dövrlərdən dəxi bir əsər qalma möhtəmil bulunduğunu göstərməkdir. Buddha məzhəbini mütəaqib, ya onunla eyni zamanda ortaya sırıyanı xristianları çıxbı türklər və mögollar içinde nəstur məzhəbini nəşrə başlamışlar idi. Nəstur məzhəbi xristian dinindən bir şöbədir.

Məlum olduğu üzrə, bugünkü etiqadi-İsəviyyəyə görə səlib əlaməti-nicat və şəfaət olub, xristianlarca-əqanımı-səlassə, yaxud

¹ Buddha ilə büt kəlmələri arasında tələffüzcə bir müşabihətə məbna çox adam bu iki kəlməyi bir-birinə qarışdırıb buddapərestliyi bütperəstlik zənn eleyir. Halbuki budda məzhəbi əsasən əslen bütperəstlik deyildir.

üluhiyyəti-müsəlləsəyi-vahidənin bir rüknü ədd olunan həzərət İsa səlib üzərində iztirabatı bəşəriyyətin naili-əfv və qüfran olması uğrunda qəbul cləmişdir ki, bizim etiqadımıza müxalifdir. Çünkü Qurani-Kərimdə “Vela yesləbahuva ləkin şəbbiha ləhu...” buyurulur. Yəni Allahın peyğəmbəri olan Həzərət Məsih səlb olunmayıb yerinə zahirən şəbbihi bulunan biri səlb olunmuşdur.

İşte türkco bəzi əşari-qədimdə hətta bu gün dəxi türkün bəzi ləhcələrində cənab həqqə “çələb”, ya “çalap” nəmi verilməsi məzkar dövrün asarındandır... Zira çələbi farsi çəlipadan, yaxud ərəbi səlibdən qəlet olub xaç deməkdir. Osmanlı türkçəsində “ofondı”, “ağa” mənasına gələn və hətta birinci Sultan Məhəmmədə ləqəb və Konya şəhərindəki mövlana həzərlərinin pustnişininə Çələbi Əfəndiyə əlyövm belə ünvan olan çələbi təbiri doxi çələbdən müştəqqidir.

Siryanılar islamın şəşyei-zühurundan naşı türklər arasında böyük bir iş görəmodilər. Bu gün xristian bulunan türklər varsa da Anadoluda, Qazan¹ tərəflərində və Sibiryanyın bəzi cəhətlərində qəlilül-ədəd olduqlarından sair əqvami-nəsraniyyəyə qarışib məzhəb üzündən millətlərini qayıb etmək üzrədirler. Balada zikr olunan mezahibdən başqa bir aralıq bozi türklərə Zərdüşt və Mani məzhəbləri dəxi sirayət etmişdi. Əlyövm Hindistanın bəzi cəhətlərində davam edən Zərdüşt məzhəbinin əsası sənəviyyətdir. Bu məzhəbə görə bütün kainat iki yekdigerə zidd qüvvətin tohti-hökmündə bulunur ki, biri zülmət və şərin mənbəi olan Əhrimən və digəri isə nur və xeyrin xalığı bulunan Hörmüz, yaxud İyzəddir. Nur İyzədin əlaməti-zahiresidir. Nura pəroştiş guya İyzədə pərəs-tiş demək olduğundan Zərdüşt məzhəbi tabeini tərəfindən bilaxiro qaba bir atəşpərestliyə qəlb edildi. Atəşpərestlik isə zətən yuxarıda zikr olunan şaman məzhəbində də var idi. Bir çox adətimiz bu dövrlərdən qalmadır. Məsələn, axır çərşənbələrdə atəş yandırıb üzərindən atılmamız və sairə.

Bu gün türklərin qismi-küllişi əlhəmdülillah xeyli zamandan bəri artıq dini-islam ilə müşorrəf bulunurlar.

Türklər arasında müxtəlif din və məzhəblər yekdigerini təqib etdikcə bunlarla bərabər təhrirati-diniyyə və rəsmiyyədə müstəməl xətlərin, əlifbaların əşkali dəxi təbəddül ediliyordu.

¹ Anadoluda bəzi kəlisalarda türkçə icrayı ayın ediliyor. Böylə kəlisa Qazan şəhərində də vardır.

Bu gün anlaşıldığına görə türklerin ən qədim xətt və əlifbaları run denilən bir növ xətdir ki, bizzat türklorin özləri tərəfindən ixtira olunduğu məzəndur.

Bu xətdən iləridə ayrıca bəhs olunacaqdır. Beş-on sənəd əvvəlinə gəlincəyə qədər on qədim türk yazılı etibar olunmuş olan uyğur xətti ancaq run xəttindən sonra ortaya çıxıb, onun yerinə qaim olmuşdur. Uyğur xəttinin isə sıryanidən mübəddəl olduğu və türklor üçün nəsturiler tərəfindən gətirildiyi zənn olunur. Dini-islamın türklor arasında intişarından sonra artıq uyğur və mögol xətləri yerinə hər tərəfdə əlifbai-ərəbi, fars tərəfindən bir dərəcə islah edilmiş əlifbai-ərəbi qəbul olunmuşdur.

Burada qayət şayani-diqqət bir nöqtə var idi – xatir oluyor: Dini-islam ilə xətt və lisani-ərəbi türklorin lisani-ədəbiyyat, əxlaq və adətlərində xeyli əzim bir təbəddül vücudunda gətirmiş olduğu halda, türklor, yenə milliyyət və qövmiyyətlərini, lisan və ədəbiyyatlarını ancaq dini-islam daırəsində mühafizə edə bilmişlərdir.

Türklorin külliyyat etibarilə sair dinlərə meyil və istedad göstərməməlori və nadirən göstərənlərin isə milliyyət və qövmiyyətlərini qayıb edərək gah çinli, mögol və hindulara, gah əqvami-nəsarayə qarışib qayıb olmaları və biliks türklorin ancaq müsəlmanlığa meyylə və müştəq bulunmaları və islami qəbul etdiķdən sonra bir tərəfdən aləmi-islamın mühüm bir rükn və istinadgahi sırasına keçmələri, digər tərəfdən də ancaq bu dini-mübin sayesində öz qövmiyyət və milliyyətlərini mühafizə edib təminni-bəqa edə bilmiş olmaları fövqəladə şayani-diqqət və mütləcə bir maddədir ki, əsasən zikr olunduğu vəchlə iki mühüm məsələdən ibarətdir. Məsələlərdən biri türklorin ümumiyyət etibarilə ancaq dini-islamı qəbula meyil və istedad göstərmələri və digəri də dini-islam ilə mütədəyyin, ərəb elmilə mütəəllim, ərəb mədəniyyətə mütəməddin olduqları halda türklorin əsla ərəb-ləşməyib, yenə türk oğlu türk qalmalarıdır. Aya, bu hallara səbəb nədir?

Səbəb bir deyil, qayət mütəeddiddir. Əhvəli-məzκurənin əsbəbini zənn edirəm. Bir yandan dini-islamın öz mühəssənat və məzəyasında, həqayiqinin bədahət dərəcəsində sadə və əyan olmasında, isbat və dəlildən müstəğni bulunmasında, o biri yandan da türklorin fitrət və təbiətlərində, məzaclarında, fəzaili-əxlaq və xəsaili-mənəviyyətlərində aramalıdır!..

Abu hava, əhvəli-iqlimə, şəraiti-təbiyyeyi-coğrafiyyə və saire cəhətilə vəse dəşt və biyabanlara, qum səhralarına malik bulunan Türküstanla Ərəbistan beynində bir dərəcəyə qədər müşabihət bulun-

duğu kibi dəvəni, atı, süvariliyi, mərdanəliyi, igitliyi, seyri-səfəri, köçbəliyi, fışhətabad vətəni, hürriyyət və muxtarıyyəti sevən türk ilə ərəb arasında dəxi bir münasibət, bir qərabət mövcud olduğu inkar olunamaz. Bundan başqa hər iki qövmün qəbləlisəlam olan etiqadatibatılı və əhvali-tarixiyyələri arasında dəxi bir təvafüq var: Türklorin run xətti dövründəki şaman büt-pərəstlikləri ərəblərin zəmani-cahiliyyətdəki etiqadatı-sənəmpərəstənə və müşrikənələrinə xeyli bənzəyir.

İşte bu tedad olunan və sair əsbabdan naşı türklor ərəb mədəniyyətinə bir meyli-əzim göstərib onu öz malları kibi sühulətlə qəbul etdilər. Yenə eyni səbəblərə məbnadır ki, ariya əqvamı dini-islamı qəbuldan sonra bir an rahat durmayıb daima o dində cüzi, ya külli təbdilat vücudunda gətirmək həvesinə düşmüşlərkən türklor öylə fikirlərde bulunmadılar. Biliks islami olduğu kibi qəbul və olduğu kibi də mühafizəyə qeyrət etməkdəirlər.

Bununla bərabər türklor əsla ərəbleşmədilər. Ərəblər bütün Şimali Afrika, Suriya və Mesopotamiya (Əlcəzirə) əqvamını və kəza bizim Dağıstan əqvamından bəzisini, məsələn, ləzgiləri və sairəyi tərib etdikləri halda, türkleri təmsilo müvəffəq olamadılar!

Əcəba, səbəbi nədir?

Bu xüsusda türklorin bir kiçik qövm olmayıb ərəblər kibi müstəqillən bir milleti-müəzzimə olmaları və mərkezi-ətrək bulunan Asiyayi-Vüsta və Türküstanın Ərəbistandan bödi-məsafə etibarilə uzaq bulunması səbəb göstərilə bilərsə də, lakin bunlardan daha mühüm bir cəhet vardır ki, o da türkçənin əssənəyi-Turaniyyədən olmasına binaən əssənəyi-Səmiyyədən bulunan ərəbiyə külliyyən müğayir olması keyfiyyətidir. Ərəb, dini-islam vasitəsilə deyil, bəlkə lisani-ərəbi vasitəsilə əqvamı ərəbləşdirməyə müvəffəq olmuş idi. Əqvami-müteərribə ya kiçik və Ərəbistana həmcivar bulunanlar, yaxud Afrikayi-şimali millətləri kibi zaten əqvami-səmiyyədən olmaqla parlaq bir mədəniyyətin təsirilə ərəbleşməyə istedad göstərənlərdir.

Əgər dini-islam ərəblər içində degil, mögollar içində zühur edəydi, o vaxt mögollar türkleri bəlkə mögollaşdırmağa müvəffəq olurlardı. Çünkü əssənəyi-Turaniyyədən bulunan bu iki lisan beynində yekdigerini təmsil edəcək dərəcədə qərabət vardır. Məlumdur ki, hər lisan lügət və qəvaiddən ibarət bulunduğu halda, türk lisanı başlıca qəvaiddən ibarətdir (zənn edirəm, bu fikri ilk əvvəl ifadə edən Osmanlı üdəbayı-məşhurəsindən Əhməd Midhət əfəndi olmuş

idi), yəni türk dili lügətə əhəmiyyət verməz, hər lisandan bəyəndiyi kəlməyi alıb öz malı kimi asanlıqla öz qəvaidi-sərfiyyə və nəhviyyəsinə tətbiqən təsrif edər. Məsələn, (lər) ya (lar) türkcədən ədati-cəmdir. Türki yunancadan filosof, istoriya, ya latincadan doktor, professor kəlmələrini alıb asanlıqla filosoflar, professorlar və ilx. deyə bildiyi halda ərəb filosofu fəlasifə, ya istoriya əsturə, ya əsturəni əsatir şəklində cəbrən qəlb edə bilirse də, mütəəddid əşkali-cəmi olduğu halda yenə doktor, ya professorun cəmində aciz qalır dekatir professurə deyəcək deyil a.

Türk qəvaidi o qədər sadə, o qədər gözəl və məntiqə müvafiqdir ki, onunla ülfət edən türk heç bir vaxt anı tərk eləyib, ərəbin qəvaidini qəbul edəmiyəcəyi aşkar idi. İştə bu növ səbəblərdəndir ki, türklər dini-mübini-islamı öz ruh və mənəviyyatlarından nəban etmiş kibi bir şövqi-əzim ilə dərəğuş edib onun qəvi bir nigahbanı olmuş olduqları halda əsla ərəbləşmədilər və qövmiyyəti-nəcibəyi-əsliyyələrini mühafizə edə bilib, ancaq o yolda tərəqqiyata məzhər olmağa başladılar.

Bundan sonra türklərin əhvali-tarixiyyosinə nəzər edib beş-on sənədən bəri bu xüsusda əldə edilmiş kəşfiyyat və həqayiqi-cədidəyi mütləci edəlim.

* * *

Ən qədim türklərin əhvali-tarixiyyəsi xurafati-şairanə ilə qarışmışdır. Sultan Mazmud Qəznəvi kibi bədayepərvər bir türk dühəsinin təşviq və himayəsilə yetişən Firdovsinin, İran və bəlkə cahan şairi-əzəmi olan Firdovsi Tusinin vücudunda gətirdiyi "Şahnamə" başdan-başa diqqətlə oxunursa görünür ki, bu əsəri-binəzir əsasən yegidigərilə daimi bir mübarizədə bulunan iki bahadırın biri-birinə rəqib, iki dilavərin, iki böyük qəhrəmanın vəsf və tərifindən ibarətdir ki, birinin adı İran, digərinin adı Turandır. Avropanın haman nisfi cəsəmətində olan Turan, yaxud Türküstan Ceyhun, Amurdəryə və Qüsüs namlarınlə məşhur nəhri-əzimin mavərasında¹ bulunan vase bir ölkədir. Firdovsiye nəzərən bu ölkənin əhalisi guya minəlqədim haman xilqəti-aləmdən bəri türklərdən ibarət bulunurdu. Keykavus ilə həməsr olan bunların ən qədim padşahlarından biri Əfrasiyab idi².

¹ Bu məmləkətin bir qismini Maveraünnehr və Transoksanıya dəxi deyilir.

² Bu nam ilə Türküstanda bu gün bir şəhəri-əzim xərabəsi kəşf olunmaqdadır.

"Şahnamə"nin on şairanə vo cyni zamanda ən facianə bir fəsli Səyavuş hayilosu təşkil edir. Səyavuş türklərlə bir müharibədən sonra pədəri Keykavusa küsərok, onun rəqibi bulunan Əfrasiyabın nəzdinə iltica etdiyi bir tərzi-dilnişin ilə hekayə olunur. Əfrasiyab öz qızı Fırəngizi Səyavuşa təzvic edib onu məmlekətin bir qisminə əmir təyin etdi. Şairin hekayəsinə nəzərən burada öylə bir asarı-umran və təməddün vücudunda gəldi ki, hətta Əfrasiyabın öz sarayında belə hissi-həsodin oyanmasına bais oldu: İştə ən qədim zamanda hətta xurafat dövrü bulunan bir zamanda Türküstan tərəflərində Firdovsi tərəfindən fərz və qəbul olunan bu "umran" və "təməddün" keyfiyyəti qayət mühüm bir məsələdir. Bu gün bəzi asar və dolail ilə şairin sözləri sırf xeyalatdan ibarət olmadığı anlaşılmaqdadır. Heç şübhə yoxdur ki, Firdovsi mövzuati-şairanəsi üçün özündən çox qədim, fəqət eksəri bu gün zaye edilən farsı, pəhləvi, zənd, ərəb, türk və sair dillərdə yazılmış məxəzlərə müraciət etmiş idi. Ancaq Firdovsi məxəzi-məzkurəyə bir müvərrix-i-mütəfənnin nəzərile degil, bəlkə bir şairi-büləndamal və bilməsə homiyyəti-vətoniyyəyi-fürspərəstanə ilə müttəssif bir şairi-atəşməzaci-İrani nəzərile baxmış, onları o cəhətdən nəzəri-etibara almışdır. Bununla bərabər fünnəna aşına, müqtədir bir türk tarixnovisi, bəzi əlüm və kəşfiyyati-cədidə sayəsində teyfbini-intiqad və tədqiq ilə şairin müraati-təxəyyülatında nüquşi-şairanənin əlvani-gunagununə bürünən həqayiqi-tarixiyyəyi təmyizə müvəffəq ola bilir. Bu isə xüsusi bir tətəbböye möhtacdır¹. Bundan başqa qədim türklər və mədəniyyətləri haqqında qayət qiymətdar həqayiqə Çin kütübi-tarixiyyəsində; ələlxüsus bu kitabların dördüncü əsri-miladiyyəyə aid olanlarında dəstrəs ola biləriz ki, bu da ayrıca bir mütləci ilə bilməsə Çin dillerinə kəsbi-vüquf etməklə olur.

Qerb, əz cümlə Yunan² müvərrixini türkləri ancaq altıncı əsri-miladında tanımışlardır. Bu üləməyə görə sənəyi-miladiyyəsində ən əsil Altay cəhətlərindən gələn Türküstan türklərinin xaqanı Sincibo (yunanca Silzibol) Xosrov Nuşirovan ilə bir müahidə əqd edərək, Ceyhun səvahilini yədi-istəlasına keçirmişdir. Bu tarixdən etibarən

¹ Hindi-qədim şahnaməsi olub başlıca Qoravalalar ilə Poravalann müharibələrindən bahis "Mahabharata" nam kitabının dəxi bu nöqtəyi-nəzərdən mütləci faydadən xali qalmayacaq, zənn edirom. Lakin qəbləlmütləci bir hökm verilməz.

² Yunan xurafatında ehtimal türkləre dair bəzi işarələr vardır: yarı insan, yarı at şəklində təsəvvür olunan məxluq mövhüm kentavrın türk süvarilərinə dəlalət etdiyini bəzi osmanlı mühərrirləri iddia ediyorlar.

türkler artıq Monqolustan və Türküstan daxilino münhəsir qalmayıb bilədi-müxtəlifəyi istəlaya başlamış və Volqa nəhri sevahililə bugünkü Rusyanın şərqi-cənubisino də o zamanlar gəlmışlardır. Müruri-zaman ilə istela və mühacirətlər yekdigerini vəli eyleyirdi. Bunların ən mü Hümülləri XI əsri-miladidə başlamış olduğundan türk-lərin bu əsrənən sonrakı əhvali-tarixiyələri xeyli məzbut olub ondan əvvəlki tarixləri isə ehmal edilmiş idi. Fəqət VI əsr ilə XI əsr ilə XI əsr beynindəki zamana təvafüq edən bir dövri-tarixiyəyə aid olmaq üzrə bu son sənələrdə fövqəladə mühüm kəşfiyyat icra edilmiş olduğundan, bu xüsusda bir nəbzə məlumat edinməmiz əlzəmdir.

Orxon nəhri cəhətlərində yeni Qaraqurum şəhəri xərabələrindən başqa əxirən yenə Qaraqurum namında daha əski digər bir şəhri-cəsimin xərabələri kəşf edildi ki, uyğur türklərilə bunlardan da qədim cincə Tu-ku-ye denilən Oğuz türkləri tərəfindən bina edilmişdir. İştirə ümumtürkələr içində tarixi-mədəniyyətdə ən əvvəl isimlərini qeyd etdirənlər qırğızlarla bərabər məzkrə iki qövmdir.

Tu-ku-ye, yaxud turk oğuz, uyğur. Qırğız – iştirə türk qövmiyyətinin sepayi-əsası!.. Ən qədim və ən xalis türklər əsil bunlardır. Bunlardan başqalarının, məsələn, başqurduların¹ tarixi – mədəniyyətləri bu qədər qədim deyildir. Uyğurlar tu-ku-yelərin tarixən varisləri olduqları halda qırğızlar bunların rəqibləri olmuşlardır. Qırğızlardan ayrıca bəhs olacaqdır... Uyğurların əhvali-tarixiyələri oğuz türklərindən, yəni tu-ku-yelərdən daha əvvəl məlum olmuş idi. Çünkü uyğurların lisani uyğur xətti denilən və bir növ qədim Suriya yazısının təbədülündən hasil olma bir xətt və əlifbai-məxsus ilə məzbutdur ki, qədimdən bəri qabili-qiraət idi. Macar üləmasından məşhur Vamberi tərəfindən kəşf olunan “Kutadqu bilik” ünvanlı kitab da işbu lisan və xətt ilə yazılmış olub, şu son on-on beş sənə içində icra olunan kəşfiyyati-cədidiyyə qədər uyğur və ələlitlaq türk asarı-ədəbiyyəsinin ən qədimi etibar olunmaqdır id². Uyğurlardan daha qədim olan tu-ku-yelərin əhvali-tarixiyələri ancaq şu son on beş,-igirmi il zərfində məlum olmağa başladı. Çingiz vüquati-əziməsindən sonra səlatini-Osmaniyyənin cəddi-əlası bulunan Ərtoğrul qazının

¹ Bir nəzəriyyəyə görə (başqurd) təbiri (başqa yurt)dan qələtdir. Çünkü vətəni-əsiləri Altay olmayıb Ural dağlarıdır. İləridə bəhs olunacaqdır.

² Beşinci əsri-hicridə Kaşkarda yazılmış olan şu kitab nezmən hökmər vəzir-komandan və sairənin ümumi-dövləti nə surətlə idarə etmələrin lazımlığından, insanların din və dövlət və ailəcə vəzifələri nədən ibarət olduğuna dair məlumat verilir. Cox yerlərdə fəlsəfəyə belə girişilir.

pədəri Süleyman xan komandası təhtində Xorasandan qərbə doğru hərəkət etmiş bulunan oğuz türklərinin nəmə ilə şu çinlilərin Tu-ku-ye deyə zikr etdikləri qayət əski oğuz türklərinin adı beynindəki müşəbəhət şayani-diqqət bir maddə olmaqla bərabər bunlara dair bu axır zamanlara qədər əsla məlumatımız yox idi. Bu gün kəşfiyyati-mühüməyi-cədidən sonra daxi qədim oğuz türkləri ilə Süleyman xan oğulları arasında tarixən bir neçə yüz sənəlik bir açıq, bir nöqsan qalıbor idı!

Baxalım oğuzlara dair kəşfiyyati-cədidiyyi-tarixiyə nədən ibarətdir? İki yüz sənədən bəri Yenisey nəhri cəhətlərinə run denilən qeyri-qabili-qiraət bir xətt ilə bir çox məhkukat bulunmuş, hətta bunlardan məcmuələr təşkil olunub, bəzi muzeylərdə vəz və təşhir edilmiş olduğu məlumdur. Lakin bu run yazılarının on-on iki sənə əqdəminə gəlincəyə qədər kimsə oxuyub anlamağa müvəffəq olmuş idı. Əxirən bu növ asari-ətiqə təhərrisinə həvəs artdı. Həvəs edənlər çoxaldı.

1889 sənəyi-miladiyyəsində “Şərqi Sibiriya coğrafiya cəmiyyəti”, 1890 sənəsində Helsenkfors “Fin və uyğur” cəmiyyəti və 1891-də Peterburq ülüm akademiyası tərəfindən Baykal gölünə mənsub Selenqa nəhri şöbələrindən Orxon nəhri vadisində kain hər iki qədim və yeni Qaraqurum xərabələrinə bir ay təhərriyati-müxtəlif heyəti-fənniyyə ezam olundu. Məzkrə heyətlərdən birincisinə rus ədib və mühərriri Yadrintsev (Ядринцев), ikincisinə müəllim Hegel və üçüncüsünə akademiya əzasından alimi-şəhər Radlov riyasət etməkdə idi. Zəvat və heyəti-müşarileyhin kəşf etdikləri şəhri-ənqazi, əzim saray xərabələri somaki mərmər növü daşlardan, sənayei-nüqriyyənin fövqəladə torəqqisinə dəlalət edən qayət nəfis heykəllər, əjdəha, arslan və sair heyvanat şəkilləri üzərində run xəttilə qiyətdar məhkukat bulunan gözəl dikili daşlar və sair bu misilli asari-ətiqə burada böyük parlaq bir mədəniyyəti-qədimənin mövcudiyyyətinə dəlalət edirdi. Ancaq məzkrə Run yazıları¹ oxunmadığından bu şəxəsi mədəniyyətin hansı qövmə aid olduğu anlaşılmıyordu. Bu xüsusda məsələnin həllinə Yadrintsev və Hegel tərəfindən başlıca Ərdənizo nam lama manastırı qürbündə kəşf olunan uyğurca, cincə

¹ Qədim german (alman) dilində gizli sərr mənasındadır. German və Skandinaviya və run xəttinin latin əlifbasında mühərrəf bulunduğu zənn olunur. Fəqət Orxon (run)-lərinin bunlara bir münasibəti olmayıb, bəlkə olsa-olsa arami denilən əlifbaya müşəbəhətleri vardır.

və rumca olaraq üç lisan üzrə, bəzilərində bir də mögölca məhkukat iraə edən bir neçə dikili daşların (obelisklərin) böyük yardımı oldu. Hegel adlı müəllim tərəfindən kəşf olunan və üzərində üç lisan üzrə məhkukat bulunan daş, dördguşeli bir sütun olub arslan heykəlindən ibarət əzim bir qaya üzərində paydar idi. İstə eśil bu üç lisanlı daşlardakı Çin və uyğur yazılarının dəlaletlə kopenhaqlı müəllimi-fazıl Vilhelm Tomsen 1893 sənəyi-miladiyyəsində şampolyonlara məxsus bir məharəti-kamilə ilə qədim türklərin əlifbalarını kəşf ilə run xətlərini həll edib qiraətə və məzmunları nə olduğunu anlamağa müvəffəq ola bilmişdir.

Bu tarixdən etibarən türk mədəniyyəti-qədiməsi üzərindən pərdə rəf olub gündən-günə mühüm keşfiyyat ilə elmi-əhvali-ətrak yeni bir təroqqiyə mozhər olmaqdə və üləmaya şən və şöhrət qazandıra-cqəq vase bir meydan açılmaqdadır.

Türklərə etdiyi xədəmati-əziməyi-nafisənən naşı mədyuni-şükranı bulunduğumuz Tomsen kəndilərindən əqdəm əsrlərcə anlaşılmaz bir müəmmə halında qalmış olan türki run yazılarını həll üçün uyğur və Çin xəttlə olən məhkukatın dəlaletindən başqa bir neçə keyfiyyət-dən dəxi istifadə etmişdir. Məsələyə girişməzdən əqdəm Danyalı alim müşarileyən run mühərriratının türkçə olduğuna yoqınon hökm etmiş olduğundan run əlifbasının hürufi-sövtiyyəsini ümumi Turan dillərinə məxsus olan “ahəngi-sövti” qaydasına istinadən və hürufi-qeyri sövtiyyəsini (TRK)dən ibarət olan “Türk” ləfzi ilə adına heykəl dikilən xanın adını nəzəri-etibara alaraq təyin eyləyə bilmiş idi. Vilhelm Tomsen bu xüsusa dair qələmə almış olduğu əsəri-giran-mayəsini “Dechiffrement des inscriptions de Orkhont et de l’ Jenisseï ” “Orxon və Yenisey məhkumatının həlli” ünvanı ilə 1894 tarixində Danya (Danimarka) paytaxtı olan Kopenhagendə nəşr etmişdir. Bundan sonra türk-oğuz Tu-ku-ye qövminin sair məhkukati-tarixiyyəsi artıq müntəzəmən tərcümə edilərək Avropa və rus mətbuatı vasitəsilə nəşr olunmağa başlandı. Tomsenin öz tərcümələrindən bəzisi “Memoires de la societe Finno – ougrienne” nam Finlandda risaləyi-mövqutəsinin müxtəlif nüsxələrində mündəricidir. Tomsenin kəşfindən sonra bu vadidə ən çox çalışın Peterburq əncüməni-dancş əzasından Radlov həzrətləridir... Məzkur akademiya tərəfindən Orxon sovahilinə hcy-əti-fənniyyənin məhsuli-məsaisi də bir çox xəritə və rəsmləri havi olaraq müsəvvər və mükəmməl bir məcmuə şəklində nəşr edilmişdir ki, başlıca dörd qismdən ibarətdir:

- 1) Orxon cəhələlərindəki asari-qəbələ-tarix.
- 2) Tu-ku-ye sülaləsinin oğuz türkləri dövri-asarı.
- 3) Uyğur sülaləsinin dövri-asarı.
- 4) Moğol dövrünə aid asar.

Bütün şu təhəriyyatın neticəsində Vamberinin kəşf etdiyi “Kutadqu-bilik”dən laəğəl üç yüz sənə daha əvvələ aid olmaq üzrə uyğur lisanının hər iki xətt ilə, yəni uyğur və run xətlərə yazılmış asarı və bunlardan da qədim oğuz türklərinin tu-ku-yelərin yalnız run xəttlə olən yazıları əldə edilmişdir. Run yazılarının bulunmaqdə olduğu məhəl Yenisey nəhrindən Orxona qədər mümtədd olub min kilometrdən ziyadə bir məsafə təşkil edər. Keşfiyyatın ən mühümmü Qoşo-zaydam nam mövqedə və sənəyi-miladiyyəsində türk-oğuz hökmədarlarından Kültəkin və Bilgə xanların namlarına rəkz olmuş daşlardakı run yazılarıdır. Bu növ yazılarla türk qövmünün vəqayei-tarixiyyəsi xanların fütuhatı və sairə dövri-dastanı Lejandr denilən ən qədim zamanlardan bida ilə Bilgə xanın vəfatına qədər qayıt milli və şairanə bir surətdə hekayə edilir. Bu yazılar miyanında bir də Bilgə xanın öz millətinə, yəni türklərə xıtəbən bəzi vəsaya və ixtaratını havi bir növ vəsiyyətnaməsi vardır ki, şayani-diqqətdir.

* * *

Keçən məqaləmizdə rus və fin üləməsinin Orxon və Yenisey cəhətlərində və bilməsə Qaraqurum şəhəri xərabələrində bulduqları asari-mühümməyi-tarixiyyədən və bu sayədə danyalı Vilhelm Tomsenin qədim tu-ku-yelərin run denilən yazılarını həll edib türk tarixini mütaliəyə yeni yollar açmış olmasından bəhs etmiş idik. Run uyğur yazılarında və sair Orxon asari-etiqəsində oğuz və uyğur türklərinin vəqayei-tarixiyyələrindən başqa etiqadi-diniyyəyi-qədimlərinə, sənayelərinə, sənaye-i-memariyyə və nəfisələrinə, ziraət və ticarətlərinə, adət və əxlaqlarına, əlbisə və qiyafətlərinə, tu-ku-ye mərmər heykəlləri və sair əhvallarına dair pek çox məmulati-nasiyyə dəstəsə oluna bilir. Qədim türklərin dəmir və sair mədən emalatında məharəti-kamilə sahibi bulunduqları aşikardır. Bu məharətləri zətən minəlqədim çin vəqəonəvisani tərəfindən dəxi mədh və sənə edilməkdə idi. Bu gün belə bir çox türk əqvaminin əsləhə emalı xüsusunda göstərdikləri hünər və ustalıq əcdadi-qədimələrindən ırsən

intiqal etmiş bir keyfiyyetidir. Əlan Sibiriyyada Yenisey səvahili türkləri “dəmirçi” ləqəbilə müləqqəbdirlər. Orxon run yazılarında “Əkin”, “Əkinlik” kibi təbiratla ziraətə dair verilən məlumat, ovalardakı süni isqa cədvəlləri isə su yolu kəmərlərinin şayani-diqqət bəqayası və sair bu növ asari-mühümə turklərin bilməsə köçəbə və bədəvi olmayıb minəlqədim ziraət və hirasətlə möşğul mədəni bir qövm bulunduqlarını isbat eleyir.

Tu-ku-yelerin etiqadati-diniyyələri keçənki məqalələrimizdə zikr olunduğu vəchlə şaman bütərəstliyindən ibarətdir. Lakin bu bütərəstlik məzkar dövrlərdə o qədər qaba olmayıb Misir, ya Yunan məzahibi-qədiməsi qədər xurafatı-kəsirəyə boğulmamışdır. Run məhkukatında zikr olunan məbudların ədədi məhduddur. Başlıcaları “onqon” “Oğan?”¹ nam məbud “yer” (ərz) nami-allah, “Humay” nam ilahə və sairədir. Fəqət şu təəddüd ilahə ilə bərabər türk oğullarda vəhdaniyyəti-rəbbaniyyə fikrinə bir meyil bulunduğuna sahibüs-səma mənasına gələn və ilahüllahə olması möhtəmil olan “tanrı” gög tanrı və yaxud sadə “gög” denilən allah dəlalət ediyor. Qədim türklərin ruha etiqadları var idi. Orxon məhkukatına görə ruh bir quş şəklində təsəvvür olunuyordı. Məvtayı dəfn etmək adəti dəxi talibi-diqqətdir.

Run xətti ilə yazılmış asar və məhkukat başlıca iki müxtəlis nəvahidə kəşf olunduğundan əlibasına “Yenisey və Orxon” əlibası nami dəxi verilir. Bunlar haqqında əxirən mütaliati-məxsusədə bulunmuş müvərrixeyn və lisaniyondan bəzi zəvatın qövllərinə görə Yenisey-run lisanı indiki Qara qırğız türklerininecdədi dili və Orxon runlarının lisanı isə bugünkü türkcə ləhcələrin cəddi-əlası etibar edilmək lazımdır.

Çinlilərin Tu-ku-ye nəmilə zikr etdikləri oğuz türklərindən sonra ən qədim türklər, qırğızlarla uyğurlardır. Hər nə qədər qırğızların tarixi-mədəniyyətləri qədimlik cəhətile ötəkilərdən, yəni həm oğuz, həm də uyğurlardan geri qalmazsa da, lakin tu-ku-yelerin bilavasitə əsil varisi-hökumət və mədəniyyətləri uyğur qövmünün bulunması, bizi əvvəl əmrə uyğurların əhvali-tarixiyəsindən bəhs etməyə

məcbur eyləyir. Uyğurların ləhcələrindən iki növ asar qalmışdır ki, birisi marruzzikr run xəttilə və digəri isə qədim Suriya və nəsturi hürufatından mühərrəf zənn olunan və bilməsə “uyğur” denilən xəttilə yazılmış bulunur. Məlum olduğu üzrə uyğurların paytaxtı Orxon nəvahisində qədim Karakorum olub, bu şəhər bilaxərə 13-cü əsr-i-miladidə cingizlər dövründə bina olunan yeni Karakorumañdan daha vəse, daha əzəmetli və daha gözəl idi. İşte uyğur qövmünün hər iki xətt ilə olan yazılarının tarixcə ən mühümləri Orxon cıvarında qədim Karakorum xərabələrində kəşf olunmuşdur. Bunlar miyanında “Kutadqu biliğ” e nisbətən daha qədim məhkukatdan başqa bir çox əl yazılısı ilə asar belə bulunuyor!¹

Məəməfih uyğurların daha qədim voqayei-tarixiyələrinə vaqif olmaq üçün Çinin dördüncü əsri-miladidə yazılmış kütübi-tarixiyəsinə müraciət etmək lazıim gəlir. Çin tarixlərində uyğurların iki mühüm şöbəsində şimaldañılara hay-qoy, yaxud hoy-he namları verilir, Fin və macarlara verilən hunqar ya Venqer, yaxud Enqrus² namı dəxi “uyğur” ləfzindən mühərrəf bulunduğu iddia olunuyor. Zira uyğur türkləri qerbə doğru ilərildikdə bəzi fin əqvamı ilə qarışışb guya bunlara öz namlarını vermişlərdir. Tu-ku-yelərdən sonra hayqoysaların hökuməti ancaq bir əsr qədər davam etdi. Çünkü 840 sənəyi-miladiyyəsində bunlar yuxarı Yenisey cəhətlərindən gələn qırğız türklərinə məğlub olaraq Türkistani-Şərqiye hicrətə məcbur oldular. Bu tarixdən sonra uyğurların əhvalı Çingiz dövründə qədər məchul kibidir. Uyğurların “Edikut” ünvanlı haiz bulunan Türkistani-Şərqidəki xanları Çingizə öz arzu və rizalərile ərzi-inqiyad etdikləri və bədə Çingiz dövri-mədəniyyətində uyğurların yenidən böyük bir rol oynamağa başladıqları vəqoənəvisan zamanı mütaliə edənlərin məlumudur. “Edikutlar”ın təhti-hökmündə bulunan son uyğur şəhəri Qara Xoca bələdəsi idi ki, əlan Turfan cıvarında xərabələri məşhud olmaqdadır. Türkistani-Şərqidə Qara Xocadan başqa dəxi bir neçə şəhər xərabələri vardır ki, uyğur asarıdır. Beşbalıq və saire Çingizdən sonra uyğurlar tədricən budda və nəstur məzhəblərini və “uyğur” xəttini tork edib haman cümləsi dini-islamı və elifbayi-orəbiyi qəbul və hətta qonşuları arasında nəşr etdilər. Bir dərəcədə ki, uyğurlar

¹ Uyğurlar bir zaman budda məzhəb olduqlarından ortada uyğur xəttile yazılmış sanskrit asarı dəxi vardır.

² Bir az rumcalışmış bir istilahdır.

¹ Mərhum Şəmsəddin Sami bəyin “Qamusı-Türki”də əlyövm ciqataycada müstəməl: “Oğon” əski türk müşriklerinin ən böyük məbudi olub fəzavü kainatdan kinayə idi, diyor və yunan məbudi ovğun “mühiti-kül” ilə müşabəhəti-ləfziyyə və mənəviyyəsinə təəccüb eliyor.

xəttindən hasil olan mögol və mançu xətləri bu gün türklərin öz aralarında əsla müstəməl degildir. Əlyövm “uyğur” namilə bir çox türk qəbaili mövcud isə də böyüyəcək cəmaət halında olaraq ancaq iki qövm bu namı mühafizə etmişdir ki, bunlar da Tibet hündüdündə sakın qara uyğurlarla sarı uyğurlardan ibarət bulunur. Qara uyğurlar bu gün türkçeyi unudub mögolca söyləyirlərmiş. Fəqət sarı uyğurların lisanı xalis türkçəliyi mühafizə etdikindən şayani-mütaliədir. Şübhə yoxdur ki, Çin hökuməti heyəti-fənniyyələrə və ələlümüm elmi-lisan və elmi-əhvali-əqvam maraqlılarına şu sarı uyğurların içində səyahətə, Türküstən və Moğolustən cəhətlərində həfriyyat icrasına və təhqiqati-sairəyə müsaidəyi driğ etmədikcə uyğurlara dair ittilaatımız artar və bu surətlə elmi əhvali-ətrak daha ziyadə tərəqqiyata məzhər olur.

Bu gün oğuz Tu-ku-yelərlə uyğurların nami-qədimini mühafizə edən türklər bir qaç kiçik qəbile və əşirətlərdən ibarət olduğu halda türkün Altay dağları ilə Yenisey nəhri tərəflərində mədəniyyəti-qədimələrinin asarı-mütəəddidəsi müşahidə olunan bir üçüncü böyük şöbəyi-tarixiyyəsi daha vardır ki, kəsrəti-nüfus və hissiyyati-miliyyə etibarilə əlan belə əhəmiyyəti-eziməyi haiz olub nami-qədimələrini əsla tərk etməmişdir. Bu şöbə qırğızlarla, qırğız qazaqlarından ibarətdir. Hətta denə bilir ki, ümum ətrak aləm içində bu gün türklük-lərini lisanən, əxlaqən, fitrətən ən ziyadə mühafizə etmiş bir qövm varsa, o da qırğızlardır.

Qırğızları etnoqrafiya üləməsi iki şöbəyə ayıriy়orlar. Birinə “Qırğız qazaqları”, yaxud sadəcə “qazaq”, digerinə də “qara qırğız”, yaxud “qırğız” deyirlər. Əsil xalis qırğız da bu qara qırğızlardır. Qara ləqəbi ancaq ötəkilərdən təfriq üçün sonradan verilmişdir. Əsil qırğızlar, yəni qara qırğızlar İsləq göl etrafında, Türküstani-Rusidə cərəyan edən Çu və Talas çaylarından Türküstani-Çini daxilindəki Tarım nəhrilə, Tyan-şan və Altay dağlarına və Hind hündüdündə kain Pamir cibali-mürtəfiəsinə qədər olan əraziyi-vasiənin müxtəlif cəhətlərində təvəttün edən və milyonlarca nüfuza malik bulunan əşair və qəbailədən ibarət bulunurlar. Çinlilər bunlara Ki-li-Ki-zı təsmiyo ediyorlar. Bu türklər çinlilərə ən qədim dövrlərdən bəri məlumdurlar. Bir neçə əsr miladi-İsadan əqdəm yazılmış Çin tarixnamələrinəndə bunların Gen-

Qon namilə müstəqillən böyük bir hökumət təşkil etmiş olduqları műqəyyəddir. Gen-Qonlilar sair əqvam ilə qarışib bir vəqt Xaqas¹ namını almışdı. Çinin əski müvərrixini şu xaqasları qayot mütəməddin bir qövm deyə tərif ediyorlar. Hökmədarlarına Ajo namı verilməkdə idi. Xaqasların məzhəbi şaman məzhəbinə və xətti-rəsmiləri uyğurların xəttinə müşabəh idi. Xaqas dövlətinin məməlikə altıncı əsr miladiyə doğru ziyadə təvəssö edib, Baykal gölündən Tibetə qədər imtidad etmiş və Asiya qitəsinin şimal şərqisində vüsətcə ikinciliyi qazanmış idi. Roma imperatoru İkinci Yosten tərəfindən 569-cu sənəyi-miladiyyəsində Tu-ku-ye hökmədarı bulunan Dizabolun nəzдинə göndərilən Zemarx nam elçinin səyahətinə dair hekayətdə qırğız adı zikr edilib. Hətta Zemarxa türk padşahı tərəfindən “Xerğiz” esilli bir kölə əhda edilmiş olduğu belə nəql olunmaqdadır. Məzkur dövrlərdə qırğızlardan Çinə səkkiz dəfə elçi getmişdir. 758 sənəyi-miladisində Xaqas dövləti inqiraz bulub məmləkətlərini uyğurlar zəbt və istələ etdirilər. Artıq bu tarixdən sonra bunların əhvalı məchul kibidir. Ancaq məlum olan bir şey varsa, o da budur ki, Xaqaslar bir müddət Ərebistanda münasibəti-tüccariyyədə bulunmuşlardır. Bu isə qırğızların bilaxərə islamiyyətə bir meyil göstərmış əlmalarından naşı şayani-diqqət bir keyfiyyətdir. IX əsrədə hökumət bir aralıq təkrar Ajoların əlinə keçmişsə də, sonra yenə uyğurlara keçib axırılımr cümləsi, yəni həm qırğızlar, həm də uyğurlar Çingizə ərzi-təbəiyyət etməyə məcbur olmuşlar². İştə görübüz ki, turklüğün erkani-əsasiyyəti-tarixiyyəsi başlıca Tukuye (oğuz), uyğur və qırğız namlarıla üç şöbədən ibarət olub, digər adlarla müsəmmi türklərin sehnəyi-tarixdə sonradan zühur etdikləri və hətta müsəmmi bulunduqları adların

¹ Qırğız ləfzinə müsbəhəti aşikardır. Əxirən el yazısı ilə asarı Misirdə kəşf olunub IX əsri-miladi səyyahlarından bulunan Əbü'lqasim ibn Xurdadbeh xaqasları qırğız namile zikr etməsinə məbəna “xaqas” ləfzinin çinli lisanında “qırğız”dan mühərrəf bulunduğu anlaşılır. Ş.Sami bəy “Qamusu”nda bu ismi “qırğız” şəklində yazıyor. Daha doğrusu, “qırkız” yazmaq icab ederdı. Cünki qırkız səhranəvərd, yəni qırılarda gəzen deməkdir. Sair türk əqvavı hökmədarlarına, əmirlərinə nisbatla nam aldıqları halda qırğız isminin bu suretlə təşəkkül etməsi şayani-diqqətdir.

² Baladəki məlumat Pozdneveyin məqaləsində iqtibas edilmişdir. Avropa lisanlarında qırğızlara dair xeyli asar və tətəbbüati-fənniyyə və adəbiyyə vاردır. Əz cümlə, Klaproth “La langue des kirghises” (Mem: ree a J'Asie). Dingelstedt “le régime patriarchal et le droit coutumier des kirgliz” 1891. Dal nam ədibin “Boki və Mayana” ünvanlı qırğızları təsvir edən romanı dəxi şayani-tizkardır.

əksəriyyən bilaxarə bir zata mənsubiyyətdən naşı verildigi anlaşı-hiyor. Bu qəbildən olaraq “qırğız qazaqlar” da sonradan təşəkkül etmiş bir qövm isələr də, lakin əsil qırğızlara qərabət və müşabihəti-külliyyələrdən naşı haqlarında bir nəbzə burada bəhs etməmiz münasibdir, zənn edirəm. Qırğız qazaqları özlərinə sadəcə qazaq deyirlər.

Bu nam əvvəla Asiyayı-Vüsta ətrakının heyəti-müttəhidəsindən ayrılan köçəbə qəbilələrə verilirdi. Bilaxire müxtəlif tərəflərdən ayrılib bir yərə toplananlar yeni bir heyəti-müttəhidə hüsulə gətirərək “qazaq”, yaxud “qırğız qazaq” namını mühafizə etdilər. Bu yeni heyət ancaq Çingiz dövründən sonra zühur edib bu cahangırın hökuməti ənqazından və bilməsə Əbilxeyr xanın hökuməti-inqirazından sonra sərbəst qalan özbəklərdən təşəkkül etmişdir. Bunlar üç milyondan ziyadə olaraq, böyük bir əksəriyyətlə (əhalinin yüzdə sekəndən ziyadəsi) başlıca İşıq göl ilə Ural nəhri beynindəki ərazidə təəyyüs edirlər.

Ağmolla şəhəri işbu diyarın biladi-məşhurəsindəndir. Qazaqlar Qasimxan və sonra Aqnezər xan dövrlərində 300.000 neferlik orduya malik bulunan böyük bir hökumət təşkil edə bilmışlardır. Mərkəz hökumətləri bir zaman Taşkənd olmuşdur. Bilaxire Qazaq hökuməti xanlarının yekdigerlə qoqqları və qabiliyyətsizlikləri yüzündən inqiraza yüz tutub BÖYÜK, ORTA və KİÇİK ordu namılarılıq üç qismə ayrıldı... Bu gün qazaqların bir qismi Çin torpağında yaşayırsa da qismi-külliiləri Rusiya imperatorunun təbəəsidirlər. Antropolociya elmi nöqtəyi-nəzərindən bu türklər dəxi sairələr kibi həm moğol, həm Qafqaz çöhrəli bulunuyorlar.

Binicilik, silahsurlıq, igitlik, mərdlik, cəngavərlik, bunlarla bərabər istiqamət, doğruluq, müsafirporvərlik, ciddiyyət, şeir və ədəbiyyata meyil və həvəs bilməsə bu qövmün övsafi-guzidəsindəndir. Həmiyyəti-milliyələri nəhayət dərəcədədir. Qövmiyyət və cinsiyyətlərinə fövqəladə məzurdurlar. Qırğızlıqları ilə fəxr edirlər. Bu hal qara qırğızlarda daha ziyadə nümayan oluyor. Bunların cümlə əşayiri yekdigerlərinə bir ailəyi-vahidə əfradı kibi bir ittihadı-mənəvi ilə bir məhəbbəti-qövmiyyəyi-müqəddəsə ilə bağlıdır. Bu məhəbbət ruhlarının, qəlblerinin en dərin nöqtəsindən nəban edir, öylə yaşarlar. Hər əşirətin ayrıca bir əmiri vardır ki, Mənap deyilir. Lakin bunların cümləsi Ağa Mənap namında daha böyük bir əmirə itaət etdiklərindən bu vasitə ilə yekdigerlərinə mərbut bulunurlar. Cəngavərlikləri xariqəldə bəsalət və şücaətləri, isimlərindən də anlaşıldığı vəchlə

hərəkətə, gəzməgə, təbdili-məkanə nəhayət mərtəbə meyil və həvəsləri sayəsində Asyanın mərkəzində bulunan bu qövm tarixi-aləmdə inqilabati-əzimiyi-cahanda Vamberinin dedigi kibi, böyük rollar oynamışdır. Çingiz və Teymur kibi cahangirlər ən ziyadə bunlar vasitesilə məramlarına nail olmuşlardı... ...Asiyayı-Vüsta “insan sellərinin nöqtəyi-təsadüm və təlahüqidir... O nöqtədə təlatümlər, girdablar hüsulə götirən qövm də qara qırğızlar olmuşlardır...”

Fridrix Rodzel, “Əhvəli-əqvami-aləm” ünvanlı kitabı-mötəbərində Pamirin, yəni bu “Bami-cəhanın” cəhəti-şimalisində sakın qırğızları tərif edərkən haqlarında deyir ki, “Miləl və əqvamın həqiqi mayəsi *vrai ferment des peuples* bunlardır!..”

Bu qövmün zəkai-təbiisini, istedad və qabiliyyəti-fitriyyəsinə heyran olamaq qabil deyildir. Hər hansı sənəti, elm və fənni təhsil etsələr, onda darəqəb hünərlərini göstərərlər.

Heç şübhə yoxdur ki, bunlar rusun və Avropanın dairəyi-mədəniyyətinə idxlə edilib, maarifi-cədidədən, əlumi-müsbətədən bəhrədar və müstəfid olur, tənviri-əşkar edərlərsə, Rusiya imperatorluğunun ən xeyirli ərkanından biri sırasına keçərlər. İçlərindən Rusiya məkatibi-alıyosində kamali-müvəffəqiyətlə təhsil edib yetişən erbabi-elm və hünərləri sözümüzə birər bürhani-mütəssəmdir-lər... Əster İrtış, əster Volqa nəhri kənarı əhlindən olsun, qırğızların cümləsi türk şivəsi ilə qonuşurlar. Qara qırğızlarla qazaqların ləhcələrindəki fərq həmən ancaq bəzi hürufi-türkiyyənin əsvatı-tələfiziyyəsindədir. Lisanlarındakı fəsahəti-təbiyyə məşhurdur. Əsla məktəb görmüyənlərin belə bələğəto, gözəl söyləməgə meyil və həvəsləri nəhayət dərəcədədir. Şeir nəzərlərində sənaye-i-nəfisənin ən məqbuli, ən mötəberidir. Asarı-şairənləri əşari-süniyyədən ziyadə əşari-təbiyyəyi-milliyyədir. Bu növ təbii eşar bunlarda pək tərəqqi etmişdir. Lisanlarında ağızdan-ağıza söylənən şeirlərde, dastanlarda öylə xariqələr, bədiələr vardır ki, bunları mütləq edən üləməyi -“ətrakşunası” böht və heyrət içinde buraxmışdır. Hər iki qırğız qövmünün təbi-şairənlərində dəxi fərq vardır. Qazaq qırğızlar “lirik” deyilen əşari-hissiyyəyə, qəzəliyyata rəğbət və inhimak göstərdikləri¹ halda, daha parlaq, daha şəxəəli bir məziyi-tarixiye,

¹ Novruz bəy, Bəymurad və sairə qazaqların bu zəmində şöhrət qazanmış şairərindəndir. Radlovun “Şimali türk ədəbiyyatı müntəxəbatı” ünvanlı təlifatı şayani-mütələdir. Radlovdan başqa qırğız əşarinə dair xeyli əsər yazanlar olmuşdur.

tarixi-qəhrəmananəyə malik bulunan qaraqırğızlar “epik” denilən əşəri-təsviriyyəyi-hakiyədən, Firdovsiyanə dastanlardan zövq alır, öylə şeirlər vücudə gətirməgə meyil göstərirler!.. Akademiya əzasından alimi-möhtərem Radlov deyir ki: “Yunan şairi-əzəmi Homer zamanındakı sünuhati-milliyyənin dövri-dastanisini bu gün ancaq qırğız qövmündə müşahidə etmək mümkündür...” Qırğızların bu növ əşarı başlıca sarı noğay qəbilesindən olan “Ərmanas” nam qəhrəmanın hünərlərini təsvir ediyor...

O.H.

“Həyat”, 1905, № 4, 9, 16, 22, 35, 52, 81, 82

ERMƏNİ VƏ TƏNDƏŞLARIMIZA TÖVSİYƏ VƏ İXTARATIMIZ

Əhli-nur əhli-nar amixte,
Dər miyaneşan kuhi-Qaf ənkixte¹

Zirdə qəzetəmizə, cümlə millət vəkillərindən mütəşəkkil, “Bakı sülh və vifaq komitəsi” tərəfindən irsal edilən bir vərəqeyi məol-məmnuniyyə təb” və nəşr ediyoruz. Bu vərəqədə ümum qəzetələr, daha doğrusu, qəzetə mühərrirləri sülh və müsalimət dairəsində çalışıb müsəlmanlarla ermənilər beynində təlifi-beyn xüsusunda qeyrət etməyə dəvət olunuyorlar...

Biz zənn ediyoruz ki, bu dəvət “Həyat” qəzetəsinin özünə xitabən degildir, çünki “Həyat”ın məsləki əsasən sülhcuyanə və asayış-pərvoranə olduğu aşkar olmaqla böylə bir dəvətnaməyə əsla ehtiyacı yoxdur. Biz məslökimizin sülhpərvoranə olduğunu daha “Həyat”ın intişarə başlığı ilə ilk gün bəyan etmiş idik. Qəzetəmizin ilk nüsxəsi sülhpərestanə əfskar, hətta o yolda sünuhat və ilhamat ilə başladı[3]. Erməni üdəbasından bəzisi ittihadi-islam qorxusu saiqəsilə rast gələn qəzetələrə kizb və böhtandan ibarət məqalələr yazdıqları bir zamanda biz:

Dövri-islahatdır, sülhü səlah əyyamıdır,
Arkadaşlar, sülh edin, sülh etməgin həngamıdır –

¹ Tərcüməsi: Nur əhli cəhənnəm əhli qarışdı,
Aralarından Qaf dağı ucaldı.

beytini mənzuməmizə nəqərat ittixaz edib bila təfriqi-din və məz-həbi-ümum vətəndaşlarınıza xitabən təkrarlamaqdə idik... Qəzetəmizin ilk nüsxəsində nəşr edilen bu növ xeyrxahənə sözələr təsirsiz qalmadı. Buna dəlil, təbi-şairələri müsəllə olan sail din qardaşlarımızın qəlbləri bizim ilə həməhəng zərban olub yenə sülh və vifaqə dair şövqavər mənzumələr vücuđə gətirmələridir. Üç-dörd gün müqəddəm qəzetəmizin sütunlarında deyilmi idi ki, növrəsidəkan şüəramızdan Əli Əkbər Sabir, bu büğz və odavətin və bu nifaqın və bunlardan iləri gələn nehb və qarətin, qətl və qitalın bir cəhl və qəflət, bir zəlalət nəticəsi olduğunu xalqa bildirmək üçün fəryad edib duruyordu[4]. Erməni qəzetələri və qəzetə mühərrirləri buna diqqət etdilərmi? Erməni sükəndanları Əli Əkbər Sabirin mənzuməsində nəqərat olub tekrar edən:

Ey sükəndanan, bu günlər, bir hidayət vəqtidir,
Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir, –

beyti-mənidarından ibrət alıb o yolda qələm oynatdılar mı? Bir şeir və ya bir məqalə yazdılar mı? Yazdlarsa bildirsinlər. Biz onları tərcümə edib sülh və vifaq meylinin ikitərəfli olduğunu cəmaətimizə böyük bir məmnuniyyət və məsərətlə bildirməyə hazırlız... Yoxsa bu günədək erməni lisanında çıxan və yaxud erməni mürevvici-əfkəri bulunan qəzetələrə dördgözlə diqqət etdiyimiz halda sədrə şəfa verecək bir sözə rast gəlmədik. Şübhəsiz, ermənilər də hər millət kibi bir millətdirlər, onların da özlərinə məxsus qüsurları olduğu kibi məzayaşları vardır. İçlərində hər millətdə olduğu kibi, fəna adamlar varsa da, yaxşılırı daha çoxdur, biz erməni millötünü heyəti-məcmuəsile bəzi narəva işlərdən naşı əsla ittihəm edəməyiz, onların dəxi ümumiyyət etibarilə nifaq və şıqaq əleyhində olub sülh və vifaqə şiddətə meyyal buluqduqlarına əminiz!.. Ancaq ermənilərin əhli-maarifi, mühərrirləri, ədibləri öhdələrinə tərtib edən vəzifəyi, iki millət arasında təlifi-beyn etmək xüsusundakı müqəddəs vəzifəyi əsla ifa edəmmədilər, bu xüsusda hətta bəzilərinə bir homaqət belə arızı oldu.

Bunlar cahilənə bir nifaq, hər iki tərəfi müsavat üzrə zərərdidə edib, eyni müsibət və felakətlərə düşər etdiyi halda, hər iki tərəfdən ölenlərin ədədi təxminən bir olduğu, təəssüb, cəhalət, vəhşət, hər iki tərəfdən eyni dərəceyi-şiddətə izhar edildiyi halda, erməniləri

haqlı, insaniyyətli, bigünah və əlhasil məsum bir quzu kibi göstərməyə, bizi isə bütün bunun oksi-övsaf ilə tövşif etməyə qeyrət ediyorlar, qəzetənlərlə, teleqraflarla, ajanslarla Avropanın bir ucundan o biri ucuna, bəlkə tə Amerika və Avstraliyaya qədər o yolda fəryadlar ediyorlar. Daha doğrusu, bizim kibi aciz qalmayıb edə biliyorlar idi. Pişik öz pisligini torpaqla sitr ctdiyi kibi, bunlar da öz qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içində gizləyib, bizim isə ən kiçik qəbahətimizi biren dəvə edərcəsinə mübaliğələndiriyorlar idi. Bu qədərlə də iktifa etməyib adətən qəsdi-iftiralarda bulundular. Əvvəla, Həsən bəy və Fərrux bəy kibi hər növ şəibədən bərra bulunan vücudi-pakları ləkədar etmək istədilər, müvəffəq olunmayınca Əhməd bəyə müsəllət oldular. Zavallı Əhməd bəy, bir zəlaləti-ümumiyyə nəticəsi olan Bakı müqatilosı əsnasında öz həyatını təhlükəyə qoyaraq, öz vücudunu bərabər edərcəsinə tərəfeyni barışdırmaq üçün ciddi cəhd etdiyi, gecəyi-gündüzünə qatıb o halda nitqlər iradı, məqalələr təhriri ilə məşğul olmuştu olduğu halda, keçənlərdə guya fəsad çıxarmaq üçün Qarabağa getdiyini yazan qəzətə, erməni qəzətəsi degilmi idi?..

Əvvəla, Əhməd bəyin bir an Bakıdan bir tərəfə ayrılmadığına erməni və müsəlman bütün Bakı cəməəti şahiddir. Saniyən, Əhməd bəy öz vətəni bulunan Qarabağa getmiş olsa dəxi, "Mşaq" qəzətəsinin iftira degil, hətta ən cüzi bir sui-zənndə belə, bulunmağa nə həqqi ola bilir?! Əhməd kibilərin bulunduğuqları, daha doğrusu, hökm və nüfuzları cari olan yerlərdə sədayi-nifaq degil, ahəngi-sühl, visaqi-təninəndə olacaq gün kibi aşikar və mühəqqəqdır. Hər ne hal isə biz böylə şəxsə aid iftiralara zətən əhəmiyyət verənlərdən degiliz. Əsıl məsələ ümumimizə, ümumTürk və müsəlmanlara aid iftiralardır ki, bəzi erməni mühərrirləri bu növ iftira və böhtandan dəxi çəkinmədilər. Guya ümum müsəlmanlar, yəni üç yüz milyondan ibarət müsəlmanlar ittifaq və ittihad edib bu günlərdə çəgirtgə kibi qanadlanıb uçacaq və Rusiya ilə Avropanın üstüno tökülecek və Qərb mədəniyyətini bolkə də bütün xristian aləminini bağlı ilə, bağçası ilə, əkininlə, əhalisiylə yeyib yetəcəklərmiş. Buna da guya indiyə qədər ermənilər mane olduğundan, ittihadi-mozkurun mərkəzi olan bir nöqtədən, İstanbuldan, Kabdən, ya Bombeydən ermənilərin qətli-amminə dair bir barmaq işarəti çəkilmişmiş!..

Bu sözlər iftira olsa dəxi qayet safi-dərunanə, sadodilanə, adətən tiflanə bir iftira olduğu aşkarlıdır. Ay mühərrir, ay Nikoksof pan-

islamizmə ləfzini icad edənlər şərqlilər degil, qərbililərdir, çünki, zətən müttəhid və müttəfiq bulunan, hər gün qütb-i-şimalidən qütb-i-cənubiyyə qədər, Amerikadan Avstraliyaya qədər dua və niyazlarını dərgahi-əhədiyyətə isal üçün gündə beş kərrə səlat əsnasında üzlərini eyni nöqtəyə çevirən, hər il hər tərəfdən axın-axın gedib bir əlaməti-ittihad olan həcəri-əsvədin, yəni Kəbədəki o binai-müqəddəs ittihadın ətrafinda təvaf edən, orada və hər yerdə bir-birilərini eyni kəlmə ilə salamlayıb əleyküməssəlam ilə ənamül-möminun üxüvvəti-dini, aləmi-islam o qədər müttəhid, o qədər müttəfiqdir ki, "panislamizm" kibi bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla ehtiyacları yoxdur!..

Sən ittifaq və ittihadmı qorxuduyor?.. Biz isə nifaq və şıqaqdan qorxuyoruz! Nifaq və şıqaq deyilmidir ki, sizlərlə bizlər arasında bu qədər qan tökülməyə səbəb oldu?! Bizim Qafqazda bu nifaq, bu oda-vət və qital yetməyən kibitər də umum aləmi-islamın içində dəxi nifaq düşüb ittihadi-muslimin xatiriniz üçün müxtəlmi olsun, müslimin yekdigerinin qanını töksün? Siz bunumu istiyorsunuz?.. Xeyr, sizi qorxudan ittihad və ittifaq degil!.. Bu zətən min üç yüz sənəden bəri mövcuddur. Qəribədir aranızdakı qıtalın səbəbi cəhalət, qəflət və zəlalət olduğu mühəqqəq ikən, ermənilərin eksəriyyətinə dəxi mühəqqəq ikən, siz hər nədənsə aləmi-islamın ittihadından degil, xabi-qəflətdən oyanıb, təriqi-təməddün və maarifə sülükindən qorxursunuz! Sizi təlaşa salan zənn cdiyoram bu cəhətdir. Sizə Tehranin "inci saçan fəvvərənin yanında xabidə", daha doğrusu xabi-qəflətdə qalmasımı lazımdır! Əgər siz, Nikoksov, o qədər balalara pərvaz edə bildiniz, o qədər büləndi-amalə nail oldunuzsa, əlbəttə, yalnız ermənilərin degil, xristianların degil, bütün aləmi-insaniyyətin xeyirxahı, bütün cahani-bəşəriyyətin tələbkari-səadəti olmanız icab edərdi. O halda iki-üç yüz milyon əhaliyi-islamıyyənin xabi-qəflətdən bidar olub təriqi-elm və mərifətdə teyi-mənəzil etməsi nə üçün sizi qorxuduyor və bu hali bir təhlükə, bir xətər şəklində tərif və tövşif etməyə sizi və sizin kibilərin nə haqq və səlahiyyətiniz var?.. Sizin qorxu və təlaşınızla qanuni-təbiətə sədmi çəkiləcək zənn ediyorsunuz? Və ya siz bütün Avropayı təlaşa düşürməklə bizi təhdid etdiyiniz üçün, biz: – Xeyr, əstəgfürullah, qələt etdik. Biz nə aləmi-islamın sühl və insaniyyət dairəsində ittihadını arzu edər və nə də bu aləmin xabi-qəflətdən oyanıb ənvari-mədəniyyətlə münevvar olmasını istəriz, – deyənlərdənmiyiz, zənn ediyorsunuz? Və bütün Şərq dəxi oyandığı

halda, sizin qorxunuzdan: “Qorxma, qorxma hənuz oyanmadıq”mı deyəcək?.. Xeyr, xeyr, sizin və bizim və ümumi-insaniyyətin nicat və səlaməti-bidaridə həqqi bilməkdə, nuri-maarifdə, tərəqqi, təməddün və təkamüli-daimidədir. Etiqadımızca, ancaq bu vəsaitlə insanlar, millətlər, din və məzhəblər arasından nifaq və şıqaq, ceng və cidal fosx oluna biləcəkdir!.. Bundan sonra yekdigərimizin zəmm və mədhində bulunacağımıza, hər tərəfin söz bilənləri, söz anlayanları, əli qələm tutanları öz millətinin dəfi-cəhlinə, kəsbi-maarif etməsinə, tərəqqisinə çalışın. Yoxsa bihudə bir ağız, ya qələm qovğası ilə vəqt keçirmiyəlim, nafisə yerə yekdigərimizin qeybətini etməyəlim. İstə sözlərimizə dəlil olmaq üzrə bugünkü nüsxəmizdə dəxi şüəramızdan müəllim Mirzə Həsib Qüdsinin xalqımızı sülh və vifaqə dəvət edən bəliğ bir şerini nəşr ediyoruz. Qeyret, vətəndaşlar, qeyrət!.. Çalışalım ki, Bakı və İrəvan hadisələri kibi çirkin şeylər yaddan çıxın, hətta səhayifi-tarixiyyəmdən belə silinsin!..

Maarifə, təməddünə, təkamül və təaliyə çalışalım, vəqtimizi qaib etmiyəlim, çünki yol uzundur, yoxudur, arizəlidir!..

Ə.H.
“Həyat”, 1905, №21

XƏYALİ-XAM

İspaniyadan “Russkiye-vedomosti” qəzetəsinə yazılan sərsəriyanə bir məktubla Qafqaz hadisəti-müəssisəsi arasında bir münasibət, bir əlaqə var imiş!..

“Russkiye-vedomosti” qəzetəsinə (23 avqust tarixli 232 nömrə) İspaniyanın Seqovaya nam şəhərindən guya bir osmanlı müsəlmanı tərəfindən rus lisanılı axmaqca və imza yanlışları ilə dolu imzasız bir məktub göndərilmişdir. Məktubun başına bu fransızca ibarə vəz edilmişdir:

“Məğlub olub xar və zəlil düşən Rusyanın Portsmutda müxəlli şərəf bir sülh müahidesini imzaladığı zaman ona xitabən Türkiyənin dediyi sözlərdərdir”. İmza yerinə də böylə yazılmışdır: “İntiqam alan müsəlman Türkiyənin sədəsi”. Məktub Rusiyaya qarşı kin və ədəvətin və müharibədəki ədəmi-müvəffəqiyyətlərdən naşı biməna bir sevincək təsirilə yazılmışdır.

Balandəki sərsəriyanə sözlərdən məzmunu nədən ibarət bulunduğu anlaşılan bu uzun məktubun bir-iki fəqərəsini dərci-sütun etdikdən sonra “Russkiye vedomosti” qəzeti diyor ki: “Əgər bu məktubda ifadə və bəyan olunan hissiyyat həqiqətən osmanlı türklərinin hissiyyatına tərcümən isə, o halda bu günlərdə Qafqaz ölkəsində müsəlmanlar arasında nümayan olan hərəkatı hissiyyati-məzkurə ilə bir dərəcə izah etmek qabil olur. Bu hərəkat erməniləri qırmaqdə başlayıb indi ümum xristianları təhdidə keçir”.

Məzkrə qəzetiň baş mühərriri bulunan cənab Sobolevski bu sözlərin məntiqə müvafiq olmadığını özü də anlamış olmalıdır ki, qəti iddiada bulunmayıb fikrini “isə”, “əgər”, “bəlkə”, “bir dərəco” kimi əlfaz ilə ifadə etmişdir. Lakin bir şübhə yeri buraxıbor, bir sui-zonndə bulunuyor. Fezle olaraq öylə etiqad ediyor ki, qitalı başlayan müsəlmanlar olub; bunlar ələlümüm xristian aləmini dəxi təhdid etmek üzrədirler. Nə qədər batıl, xam fikirlər!.. Biz “Russkiye vedomosti” qəzetiňinin yerinə olaydıq, böylə bir məktubu yırtar, lüzumsuz kağızlar səbətinə atar, onu qəzetiňin sütunlarında zikrə belə layiq görməz idik, nərədə qaldı ki, onunla Qafqaz vüquati arasında bir də bir irtibat aramağa qalxışmaq!.. Çünki İspaniyanın “Ucraber” şəhərindən rus lisanılı imzasız bir məktubun türk bir müsəlman tərəfindən yazılmış olması qayət şübhəlidir. Məktub müsəlman tərəfindən yazılmış olsa dəxi imzasızlığı həsəbile nəzəri-etibara alınmağa şayəstə degildir. Çünki bir məktubun nə dərəcələrdə vase bir məməkətin, qoca bir millətin əfkar və hissiyyatına tərcümən olmaq iddiasında haqlı bulunduğu ancaq imza ilə anlaşıla bilər. Hər rast gələn sərsəri bir millət vəkili, tərcümanı, həyatı sayılmaz! Deyə bilərəm ki, elə bir məktuba adı bir adam deyil, hətta Əhməd Midhət, Əbu Ziya Tovfiq, Üşşaqizadə Xalid Ziya, Əli Kamal kimi mötəbər türk mühərrirləri, yaxud Əbdülhəq Hamid, Əkrəm bəylər kimi böyük şairlər dəxi vəzi-imza etmiş olsalar idilər, mən yenə onları ümum osmanlıların tərcümani-əfkarı ədd etməkdən ictinab edərdim. Çünki bunlardan hər biri olsa-olsa osmanlılardan kiçik bir fırqənin hissiyyatını ifadə edə bilir-lər. Əgər “Russkiye vedomosti” qəzeti bu fırqələrin əfkarı nə mərkəzdə olduğunu bilməyə həvəs edirsə imzasız bir kağızda deyil, heç olmazsa meydanda osmanlı mətbuatı-yövmiyyəsinə müraciət etməli idi... Bir mətbuat ki, iki böyük fırqəyə ayrılmışdır: Bunlardan birisi Türkiyə daxilində çıxaraq Osmanlı hökumətinin və bilməs Sultan həzrətlərinin mürəvvici-əfkarı olan “İqdam”, “Tərcümani-həqiqət”,

“Sabah”, “Qeyrot”, “Sərvət” və “Məlumat” kimi mühafizəkar və qeyri sərbəst qəzətələrdən və digəri isə hüdud xaricində məməlik-i-əcnəbiyyədə intişar edən “Türk”, “İctihad”, “Şurayı-ümmət” və sairə kimi “Yeni türklər” denilən hürرəndiş tərəqqipərvəran zümrəsinin sərbəst qəzətələrindən ibarətdir. Birinci fırqəyə mənsub qəzətələr rus və yapon müharibəsinin ibtidasından bəri əqsayı-Şərqdə vəqe rus hökumətinin ədəmi-müvəffəqiyyətlərindən naşı əsla bir əsəri-mənnuniyyət izhar etməyib məzkur müharibəyə dair Avropa mətbuatında görünən həvadisi ancaq qayət bitərofanə surətdə tərcümə ilə iltifa elədilər. Özlərindən bu xüsusda müstəqillən kiçicik bir məqalə, bir bənd belə yazmadılar.

Rusyanın daxilində baş göstərən şuriş və ixtilal haqqında isə bir süküti-əməq ixtiyar etdilər... Bir dərəcədə ki, bu qəzətələri oxuyan öyle zənn cdər ki, müharibənin ibtidasından bəri Rusiyada asayış və intizam əsla xələldər olmayıb, guya bu məmləkət bir xabi-əməqə, bir növmi-müstəğrəqə giriftar olub bir sükuneti-tammə içinde dəmgüzər oluyor. Bu qəzətələrə etimad edənlərin fikir vo xəyalında ancaq Qoqolun Malorusiyaya, məsələn, “Mir qorod”da aid hekayətindəki bəzi xab və sükunət lövhələrindən başqa bir şey peydə olamaz!..

Xaricdə çıxan və osmanlı qövmünün amal və əfkarına binnisbə daha ziyadə tərcümanlıq iddiasına haqqı ola bilən cəraidə gəlince bunlarda qayət müxtəlif surətlərdə yazılmış məqalati-müstəqilləyə rast gəldiksə də, lakin ümumiyyət etibarilə bunlar rusun bəzi öz liberal qəzətələri kimi bütün ədəmi-müvəffəqiyyətləri bürokratiyaya isnad edib rus milləti-nəcibəsinin islah və təcəddüdü uğrunda olan mosai və qeyrətinə təhsinxan olurdular.

İspaniyadan gələn məhud məktubdakı kin və qərəzdən bunlarda bir əsər görünmədi. Əz cümlə İsvəçrənin Cnevrə (Jeneva) şəhərində çıxməqda ikən bu axır zamanda idarə vo mətbəəsini Misirə köçürməkdə olan “İctihad” qəzətəsinin bir çox məqalatı ancaq bürokratiya əleyhində olub. Yoxsa rus milliyyətinə qarşı tərəqqi, təcəddüd, sərbəstliyə meyil göstərən rus millətinə qarşı böyük bir “simpatiya” ilə mülhəmdir. Qəzetin sahibi və naşiri türkçə və fransızca əşəri-güzidə və asarı-fənniyyəyi-mütəəddidəsi ilə müştəhir Abdulla Cövdətdir. Baxınız, “İctihad”ın axırıncı nüsxəsində nə yazıyor:

“Ötədən bəri Rusiya əhvalına dair yazdığımız hər bir məqalədə təkrar etdiyimiz vəchlə bu müharibədən bürokrati məglubən, ruslar müzəffərən çıxacaqlar”, “...Ruslar xilasi-ümumi bayramının ərəfə-

sində bulunuyorlar, müstəhəqqidlər...” Məqul və adil bir hökumətə layiq insanlar olduqlarını cahan mədəniyyəti önündə isbat etdilər... Bu gün əlahəzrət imperatorun lütfü ilə, hüsni-tədbirilə Rusiyada təs-süs etməkdə olan dövlət duması şairin bu sözlərini təsdiq etmiyormuş?

Binaənəleyh İspaniyadan gələn məktubun bir müsəlman tərəfindən yazılmış olmasına biz əsla ehtimal vermədik. Böylə bir məktubun həm rus, həm də müsəlman düşməni olan bir şəxs tərəfindən yazılmış olması kağızın ələimi-zahirişindən aşkar olduğu kimi, məzmunu da osmanlı əhli-qələminin baladə şərh edildiyi vəchlə xaricdə və daxildə yazdıqlarına təmamilə ziddir. Ələlxüsus, bu axır zamanlarda osmanlı əhli-irfani tərəfindən bəzi nafe məqalələrlə isbat edildiyi vəchlə Türkiyəyi və bütün məməlik-i-osmaniyyəyi xəfi və aşkar surətdə bu gün təhdid edən bir dövlət, bir millet varsa, o da alman və Avstriya dövlətlərile ümumi cerman ünsürüdür. Bu mühəqqeqəqdır. Rusyanın zəif düşməsinə müsəlmanlar əsla sevinəmiyəcəkləri kimi, böylə bir halın özləri üçün qayət müzürr nəticələr verəcəklərini də çox yaxşı bilirlər. Hal və keyfiyyətin bu mərkəzdə olduğunu ümumi dövəli-islamiyyə dərk etdikləri üçündür ki, cümləsi rus və yapon müharibəsi zamanında bitərefliklərini təmamilə mühafizə edib hətta şəhamətli şahi-İran həzrətləri əxirən Rusyanın müsafirləri sırasında belə bulundu.

Bir də İspaniyadan gələn məhud məktubun sahibi bihudə və əbəs yerə seviniyor, çünki Rusiya yaponlarla müharibədən sonra nə xarū zəlil düşdü və nə də Portsmutda imzaladığı sülh müahidənaməsi müxəlli şərəfdır. Rus dövlətindən başqa heç bir Avropa dövlətinin, nə Germaniya, nə Fransa və nə də Ingiltərin bu qədər uzaqlarda on, on iki verst uzaqlarda, müharibə etmək həddi deyil idi. Bu isə bir mil-yondan ibarət burlar kimi balaca bir qövm ilə üç il düşə-qalxa müharibə edən Anqliyaya acı-acı təcrübələrlə sabitdir.

Vitte həzrətlərinin hikmət və tədbirilə Amerikanın Portsmut nam bələdəsində imzalanan sülh müahidəsinin əsla müxəlli şərəf olmadığına isə bu gün Yaponiyanın paytaxtında və sair böyük şəhərlərində baş göstərən şuriş və ixtillər böyük bir dəlildir!.. Lakin bunların cümləsində sərfi-nozər, Rusyanın öz daxilində müharibənin təsirilə vücudə gətirdiyi təcəddüd və islahat öylə nafe gələcəkdə nətayici-həsənəyi-məsudəsi mühəqqəq, öylə əzim bir hadisədir ki, müharibə meydanlarında qazanılan min zəfərlərə bədəldir, müadildir. O zəfərlərlə deyil, bu təcəddüd və islah sayəsindədir ki, Rusiya çox keçmə-

dən ümum cahanın düvəli-mütəməddinəsi arasında ən başa mərtəbələrə süud edəcəkdir. "Peterburqskiye vedomostı" və "Rassvet" nam paytaxt qəzetələrində axırən "Sursum corda" ünvanılı bir məqalo nəşr edən, ingilis məşahiri-mühərrirlərindən Vilyam Sted cənabları dəxi bu fikirdə bulunub sözlerinə dəlil məqamında İngiltərənin tarixi-cədidini dərxatir etdirir. Diyor ki, XV əsri-miladda Jan d'Ark nam bir fransız qızının homiyyəti-vətənporvəranəsi sayəsində ingilislər məğlub edilib, Avropa yerindən bilməsə Fransa torpağından tərd olundular. Lakin bu gün ingilislər o fransız qızının namını böyük bir hörmət və şükran ilə yad edirlər. Çünkü o məglubiyyət səbəbinədir ki, bilaxırə ingilislər dənizlərə, bəhri-mühitlərə hökmfərma oldular.

XVIII əsrde ingilislər yenə böyük məglubiyyətə düşcar olub Cərc Vaşinqtonun himmətilə Amerika bərri-cədidindəki müstəmləkələrini qayib etdilər. Fəqət ondan sonra ki, ədalət və hürriyyətin qəvanını-əsasiyyəsi İngiltərə ölkəsində mətin bir surətdə yerləşib ingilis milletini bugünkü heyrətbəxş-i-üqul olan tərəqqiyyati-əzimələrinə məzhər etdi. Vilyam Sted məqaləsinə böylə xatimə çəkir: "Bir neçə ildən sonra rus millətinə yəqin olacaqdır ki, bir dövlət duması üçün bir Mancuriya deyil, igirmi Mancuriya fəda etmək mümkün idi və tərəfi-imperatoridən rus millətinə bəxş və chsan olunan böylə bir dövlət müəssisəsi padşah və imperator Nikolay Aleksandroviçin dövri-səltənəsinə zəvali-napezir, müəbbəd bir şani-şərəf verəcəkdir. Öyle bir şani-şərəf ki, onu heç bir əqsayı-Şərq ədəmi-müvəffeqiyəti xələldar edəmməz!"

Ə.H.
"Hayat", 1905, №58

TÜRK DİLİNİ ÖYRƏNMƏYİN FƏVAİDİ

İslamın hikmətinə, qəvamizi-hikmətinə kəsb-i-vüquf ilə hidayəti-rebbaniyə məzhər olduqdan sonra bu qədərlə iktifa etməyib bir də o dini-mübinin ingilis məmalikiində, vəse müstəmləkolordə və cəza-yiri-kəbirədən ibarət nəfsi-İngiltərədə intişar və tərəqqisinə cəhdü qeyrət edən İngiltərə Şeyxüislami Şeyx Abdulla Qovilyam bəy əfəndi həzrətlərinin təhti-idarə və nəzarətlərində ötdən bəri Liverpool bələdiyyəyi-əziməsində ingilis lisani üzrə maarifi-islamiyyəyi nəşr məqsədi-xudapəsəndanəsilə "Zi qresent" – "Dhc Gresent",

yaxud "Əlhilal" namında bir cərideyi-əsbuiye çıxmada olduğu məlumdur. İşte, məzkur qəzetənin 30 avqust tarixli, axırıncı nömrəsi qarşımıda!.. Mutaliəsindən özümüz müstəfid olduğumuz kibi qareini-giramımızı dəxi hissəmənd etmək istiyoruz. Məzkur nüsxənin mündəricatı miyanında məqalati-atiyəyə rast gəldik: "Türk lisanını öyrənmənin mənafəi" ki, Uelss nam mühərririn əsəridir.

"Əhadisi-şərifcyi-nəbəviiyyə" ki, şeyx Abdulla Qovilyam həzrətlərinin özü tərəfindən qələmə alınmışdır və axırən "Liverpula gələn əfəgan mollaları" ki, Mustafa Leon tərəfindən yazılmışdır. Əvvəla, baxalı, "Türk lisanını öyrənmənin" fəvaidi haqqında Uelss cənabları nə kibi mütaliatda bulunuyor, şübhəsiz, bu fəvaidə ingilis müsəlmanlarının və ələlümum ingilislərin nöqtəyi-nəzərindən baxılyor, çünkü əgər türklərin mənafeyi nəzəri-etibara alına idi, ayrı bir məzmunda məqale yazılıb sərlövhəsi də böylə olmaq icab edərdi: "Türklər öz dillərini gözəl öyrənməkdən başqa ingilis dilini təhsildən, daha doğrusu, rus, ingilis, firəng və german dillərini təhsildən nə gunə mənafeyi-əziməyə dəstəs ola bilirlər?..."

Hər halda məzkur məqalənin bəzi fəqərələri bizcə dəxi şayani-diqqət olmaqla tərcümə edib buraya dərc ediyoruz:

"Türk məmaliki təxminən dörd kərrə Fransa ölkəsindən cəsimdir. Fəqət türk dili yalnız məmaliki-məzkurəyə mühəsir qalmayıb İranda və Misirdə hökmdar saraylarında söylənməkdən başqa dərəcati-müxtəlifdən Dunay (Tunay) nəhrində Nili-mübarəkə qədər və İstanbuldan Çini-Maçın hündüdünadək müntəşir bir lisandır. Türk lisanı ümum aləmin sövqülceyş nöqtəyi-nəzərindən bəzi ən mühüm məvaqcıinə hakim bulunan milyonlarca müsəlmanların söylədikləri bir dildir..."

"Bizim Türkiyədəki mənafeyi-siyasiyyə və tüccariyyəmiz "Levant" (Şərqli firəng) denilən tərcümanların lütf və insafına buraxılmışdır. Ümid ediləməz ki, bunların qəlblərində türklərin, ya ingilislərin xeyri üçün böyük bir meyil olsun, çünkü, doğrusu aramlırsa, bunlar nə ingilis və nə də türkidlər və çox kərrə məlumatları ancaq naqis və səthi bir surətdə türkçə mükəlimə edə bilməkdən ibarətdir..."

Bu axır zamanlara qədər türkcəyə aşina bulunan ingilislərin ədədi fövqələdə qəlil idi və ələlümum avropalılar arasında bu fikir və etiqad ziyanə müntəşir idi ki, guya türk dili o qədər təhsilə şayəstə olmayıb, türklər bir ədəbiyyata, yaxud mütaliə və qiraətə şayan bir ədəbiyyata malik degildirlər...

"Lisani-türkiyi təhsilə maneyi-əzimə təşkil edən məvaddən birisi də bu anadək Avropada və bilkassə Anqliyada talibənin qəvaidi-lisani öyrəndikdən sonra qiraət üçün bir şey bulmaqda rast gəldik-ləri müşkülatdır. Ehtimal türklordə guya ədəbiyyat yoxdur, fikrinin Avropada bu qədər müntəşir olmasına bu hal az səbəbiyyat verməmişdir. Xeyr, türklər bir ədəbiyyata, hətta mütənəvvə" və şayani-dıqqət, müfid bir ədəbiyyata malikdirlər.

Lakin bu ədəbiyyata dair asarın başlıca nümunələri nadir və bahalıdır, çox kərrə ancaq əl yazısı halında olaraq bulunur və bu növ kitablardan bir məcmuə, bir kitabxana təşkili böyük bir pul məbləğinin sərfində möhtacdır. Binaonəleyh türkcəyi öyrənmək üçün bilkassə əlzəm bir şey varsa, o da məcmueyi-müntəxəbat (xrestomatiya)dır, fəqət bütün Avropada bir dənəsinə rast gələməzziniz¹. Avropa talibəsinə məxsus olmaq üzrə yeganə bir qiraət kitabı var idi ki, o da "Qırx vəzirlerin hekayələri" namında bir məcmueyi-hekayət olub bu məcmuə "Əssənəyi-zindeyi-Şərq məktəbi" talibəsi üçün Fransa hökuməti tərəfindən Parisdə təbəvə və noşr etdirilmiş idi.

Məcmueyi-məzkurə bəzi türkcə hekayələrdən ibarətdir ki, nə tərcüməsi var, nə də bir şərh və təfsiri. Mətn özü öyle qədim, əski-miş, qüsurlu bir imla ilə mətbudur ki, oxunması qayət müşküldür və talibə ondan pək yanlış bir imla öyrənir. Fəzlə olaraq bu kitabda, üslub və şivəcə heç bir tənəvvö, cürbəcürlük yoxdur, çünki hekayənin kaffəsi bir müəllifin əseridir. Bu qədər nəvaqis olan bir qiraət kitabı dəxi nə xatırlə, nə də pul ilə əldə edilə bilir, zira kitab, Şərq dillərini öyrənmənin əhəmiyyətini tamamilə dərk etmiş bulunan Birinci Napoleonun dövri-hökumətində, haman yüz il qədər bundan əqdəm bir zamanda nəşr edilmiş idi. Bu kitabın nüsxələri bu gün fövqəladə nadirdir. Binaonəleyh əminəm ki, türk müəlliflərinin bədaye asarından intixab olunan qitələrdən mürəkkəb bir məcmuə türkcə təhsil edən tələbəni məmnun edəcəyi kibi böylə bir cild ələlümüm əhalimizin dəxi xeyli calibi-diqqəti olur. Zira cəmaətimiz görüb anlayacaqdır ki, türklərdə gözəl müvərrixlər, şairlər, hekayənəvislər, dram yananlar (faciənəvislər), qəzet mühərrirləri vardır ki, əsərlərində tarix, ədəbiyyat və siyaset həvəskarəni üçün surəti-qətiyyədə bir cazibə vardır...

¹ "Heyat": Türkiyə talibəsinin özlərine məxsus Ziya Paşa, Əbu Ziya Təsiq, Əkrəm bəy və sairə tərəfindən olduqca gözəl müntəxəbat kitabları vücuḍə getirilmişdir.

Mühərrir bütün məqaləsində ingilisləri türk dilini öyrənməyə tərğib və təşviq edərək bunları əssəneyi-şərqiyəyi tədris üçün Şərq Akademiyası təsis edən və türkcəyi böyük bir şövq ilə təhsil edən almanlardan iibrət alıb "Mütaliati-cədideyi-şərqiyə məktəbi" ni daha ziyadə ikmal və islaha dəvət ediyor və kral VII Eduardın bu xüsusa dair olan nitqindəki tövsiyələri ingilislərin bir daha xatırına getiriyor.

Ə.H.

"Heyat", 1905-ci il, №67

GÖZÜAÇIQ TACİRLƏRİMİZƏ XİTAB

Məmləkətimizdə hürriyyəti-mədəniyyə elan olundu, hürriyyəti-mədəniyyənin şəraiti-xəmsəsindən biri də hürriyyəti-mətbuatdır. Mətbuat isə yalnız qəzetərlə nəşriyyati-movqufədən ibarət degil-dir. Risalə, kitab, qamus və sairə şəklində olan asar dəxi buraya daxildir. Türk dilində və ələlümüm müsəlman dillərində kitablara əşədd ehtiyacımız məlum olmaqla bərabər bu ehtiyac bundan böylə gündən-günə daha ziyadə artacaqdır. Buna heç şübhə yoxdur. Çünkü, milli məktəblərimizdə türk dilinə və türk dilində ülumi-müxtəlifəyi-cədidiə təhsilinə böyük bir meydən açıldı. Binaonəleyh əli qələm tutanlarımız bu məktəblər üçün türk, ərəb və fars dillərinin qəvaidinə, sərf və nəhvinə, əlmi-əqaidə, tarixo, coğrafiyaya, hesaba, elmi cəbrə, həndəsəyə, nəbatat, heyvanat, mədəniyyət kimi ülumi-təbiəyo və sairəyə dair kitablar vücuḍa gətirməyə çalışacaqlardır. Bu kitabları əvvəl əmrədə öz fikir və xəyallarından çıxarılmışaqlar a!.. Onları ya rus və firəng dillərindən tərcümə ilə, yaxud İranda, Osmanlıda, Misirdə, Hinddə basılmış kitabları cüzi, külli bir təbdil ilə məmləkətimizin şivəsinə, əskarına, hürriyyətinə tətbiqən vücuḍa gətirəcəklərdir... Hal və keyfiyyət böylə ikən almış, yetmiş min müsəlman süknası olan şəhərimizdə ciddi bir kitabfürüş dükəni yoxdur. Bərdərəni Orucovlar, Ağa Dadaş Əlizadə, Abbasqulu Kazımkazadələr kimi kağız, qələm, dəftər və sairə məktəb və şagirdlərə lazıim şəylər satanlar zühur etdi... Lakin heç kitab satanlarımız yoxdur... vaqıən, ötedə-bəridə, məsələn, Bazarnaya küçədə bir-iki səhhaf dükənlər var... Fəqət bunların satdıqları əksəriyyətən daş basması olan İran məhsulu köhnə kitablardır. Aləmi-islamın tərəqqiyəti-mədəniyyəyi-

cədidişinə dəlalət edən kitablardan əsər yoxdur. Ərob, fars lisanlarının türkçə yazılmış qəvaidini, ya Şəmsəddin Sami bəyin Qamusı-türkisini, Qamusı-elamını, Qamusı-fransövi-türkisini, ya sair asarını bir adam edənmək istəsə mütləqa İstanbula, İstanbul kitabçılarına müraciət etməsi lazımlı gəliyor və çox adam kimo və nə surətlə müraciət edilməsini və nə vochlo pul göndərilməsini bilmədigindən bu növ müfid və nafət kitablardan məhrum qalır... Əhməd Midhətlərin, Əbdülhəq Hamidlərin, Kamal bəylərin, Əbu Ziya Təvfiqlərin adları belə bizim səhhaflara məchuldur! Halbuki şəhərimizin bir kitabfürüş taciri “İqdam” qəzətəsinə, yaxud İstanbulun Babi-alı caddəsindəki bir kitab mağazasına müraciət edib, məsələn, yüz dənə “Qamusı-türki” götürtəsə, ominəm ki, bir-iki ayın zərfində bunların yüzünü de yaxşı bir qazancla satmağa müvəffəq olacaqdır... və kitabçılar pul qazandıracaqdır. Osmanlıda, Misirdə və sair məmaliki-islamiyyədə nə qədər kitablar vardır ki, səhhaflarımızın onlardan xəbərləri yoxdur. Bu gün hər şey tərəqqi ediyor. İgirmi-otuz il əvvəl üç-dörd balıq, ya bir-iki boçka neft ilə Bakıdan Tiflisə bir aya gedən bir atlı, iki təkərlikli arabamız bu gün bir maşına münqəlib oldu ki, dalına minlərcə adam dolu yüz vaqonluq bir qatar bağlayıb o qədər məsəfeyi bir gündə teyy eyləyir. Bir neçə il əqdəm bir adam qöym və əqrəbasına bir-iki mənzillik yoldan bir məktub, bir kağız göndərməkdən aciz ikən bu gün telefon vasitəsilə Bakı Mərdəkan kəndilə, Peterburq, Moskva şəhərili, Paris, Rim ilə söhbət eyləyir. Atababalarımız qulaqlarının dibindəki qonşuda vəqə olan əhvaldan bixəbər ikən, bu gün dünyanın ta o biri başındakı vüquati insan bir dəqiqənin içində teleqrafla xəbər alıyor. Gecə alınan bir xəbərə sabah yüz min kişi qəzetələr vasitəsilə agah oluyor... daha nələr, nələr. Lakin səhhaflarımız nədən köhnə tasdan, köhnə hamamdan ayrılmıyorlar, ayrılməq istəməyirlər?.. Gücləri, qüvvətləri yetməyorsa, bir şirkət təşkil etsinlər, işə ictimə ilə çalışınlar... hürriyyət şənlikləri əsnasında qırmızı bayraqların çoxunda: “Yaşasın ictimaiyyət” – sözləri yazılmışdı. Əlbəttə, ictimaiyyətdə bəzi yaxşı cəhətlər vardır ki, bu adamlar “yaşasın ictimaiyyət” – deyə fəryad ediyorlar! Bu gün ictimaiyyətə belə hürriyyət verildi... Lakin şirkətlə, ittifaqla, ictimə ilə iş görmək üçün mütləq sosialist ictimaiyyən olmaq lazımlı gəlməz, ya hər nə surətlə olursa olsun şəhərimizdə təzo moda üzərinə bir-iki mədəni müsəlman kitab dükənlərinin vücudu ələzəmdir. Kitabçılar erməni və rus kitabfüruşlarından iibrət alıb Peterburq, Berlin, Leypsiq,

Lahə (Hollandda), Paris, İstanbul, Tehran, İsgəndəriyyə, Misrül-Qahirə, Bombey, Kəlkütte və sair kitabçılıq, kitabfüruşluq mərkəzlərinin kitab tacirlərilə münasibəti-tüccariyyəyə girişsinlər, oralar dan Bakı və ümum Qafqaz müsəlmanlarının ehtiyacatı-cədidiyyə-i-maariflərinə müvafiq kitablar gətirsinlər... Mağazalarını şəhərimizin Nikolayevski küçə kimi nisbətən mədəni bir məhəllinə nəql etsinlər... guşədə, bucaqda itməsinlər! Yoxsa bu işi ehmal etsələr qorxuram ki, bu ticarət dəxi biganələr, ecnəbilər elinə keçər.

İstanbulun “Babi-alı caddəsi” nam küçəsində, müsəlman, xristian, yəhudilər bir çox kitabfüruşlar vardır ki, ancaq müsəlman kitabları ilə ticarət ediyorlar. Bunlar İstanbulda və ələlümüm məmaliki-osmaniyyədə mətbuatın ədəmi-hürriyyətindən, daha doğrusu əsarətindən, oralardakı senzorun, yoni kitab və mətbuat məfəttişinin birehmligindən dadü fəqan ediyorlar... Bu kitab tacirləri məmləkətimizin sərbəstiyi-mətbuat kimi böyük bir nemətə nail olduğunu xəbər alsalar, buralara can atıb şəhərimizdə münasib bir müsəlman kitabçı dükəni açmaları möhtəmildir. Gözüaçıq yerli tacirlərimizə lazımdır ki, ticarətin bu şöbəsini onlara qapdirmayıb vəqt və zaman ilə özləri gözəl bir kitab mağazası vücuduna gətirsinlər!..

Ə.H.
“Hayat”, 1905, №93

HÜRRİYYƏT

Çərx bərəm zənəm əz qeyr müradəm gərdəd
“Mən nə anəm ke zəbuni kəşəm əz çərxo fələk”¹.

Hafiz Şirazi

Hürriyyət!.. O nə qüvvədir ki, yalnız zikri belə inşirahi-dərunə, səfayı-qəlbə badi oluyor. Zehinləri, fikirləri, xeyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviiyyata sövq eliyor!.. Yalnız zikrin eşidən insanların qanadlanıb uçacaqları, balalara pərvəz edəcəkləri gəliyor!.. O nə qüvvədir ki, onun yolunda neçə-neçə fikirlər, zəkalar, dühalar, dühayı-müəzzəmlər, Dostoyevskilər, Çernişevskilər məhbəslerdə,

¹ Tərcüməsi: Çərxi bir-birinə vuraram, istəyim başqasından hasil olar,
“Mən çərxi-fələyə əsir olanlardan degiləm”.

qürbətlərdə, mənfalərdə, Sibiriya çöllərində hər növ iztirabatı, hər növ əza və cəfayi qəbul etdiler. O nə qüvvədir ki, onun zühuru, bəşəriyyətin ona nailiyyəti bu həngamələrə, bu qiyamətlərə, bu zəlzələlərə, mənəvi-zəlzələlərə bais oldu. Məmləkəti sərasər bir mübarizə meydanaçılığına əvvəldən. Bütün əhaliyi, bütün millətləri firqə-firqə edib, yekdigerlərlə o meydanda müsariyyə, mücadiləyə, məcnunanə bir mücadiləyə məcbur elədi?

Ey pəriyi-ilhamat! Anlat mənə o nə bəladır, o nə afəti-candır, o nə canandır?

Namiq Kamal, o sənə aşiq və dildadə olan odibi-əzəm səni, ey hərriyyət, ey afəti-dövrən, gözəl, hüsna, mələkmisal fəqət zəncir-bənd bir qız şəklində təsəvvür etmiş idi... Zavallı ədib o qollar ki, ayaqlar ki, vurulan zəncirlərin qırılıb düşdüyüünü ancaq aləmir-yəsində görə bilmiş idi!.. Biz nə məsuduz, nə bəxtiyarız ki, haləti-bidaridə olduğumuz halda o zəncirlərin həqiqətən qırıldığını, parça-parça olub töküldüyüünü görməyə nail olduq!..

Xeyr! Bu xab və röya deqildir! Billah bu məhz həqiqətdir! Ey illərdən, əsrlərdən bəri üzünə, hüsni-didarına müştaq olduğumuz, həsret çəkdiyimiz hərriyyət! Bu gün sənin camalını, hüsн və anını bütün şəşəsilə, dəbdəbə və darayətlə, bütün şuriş və qiyamətlərlə seyr və tamaşaaya başladıq!

Ey periyyi-surəngiz!

Benomay ruy ke, xəlqi valeh şəvəndü heyran,
Beqoşay ləb ke, fəryad əz mərdü zən bər ayəd!¹

Ey dilbəri-cahan aşub! Ruy və didarını şu xalqa göstərməkdən, şirin göftarını hər kəsə eşitdirməkdən çəkinmə!

Bu vəlvələlərdən, bu rədü bərqdən qorxma!
Bəhr zəxxar deyil, əbr şərəbar degil²,
Həp yanar dağlar ilə dolsa civarın qorxma!

Daima sənin məhəlli-zühurun, mətləin bir "Fəcri-mühibbi-rəd-varın" al-qırmızı xunin ənvar ilə tənvir edilmişdir! Bu müqəddəs

¹ Tərcüməsi: Ey iqtisasçı pəri! Üzünü cətər ki, xalq valeh və heyran olsun!

Dodağını aç ki, kişidən və qadından fəryad qopsun.

² Tərcüməsi: Dəniz coşqun degil, bulud qıgilcım saçan degil.

ramazan günlərində belə məni məst etdi. Sürxəbin, şərabi-gülfəmin ey hərriyyət! Bu sözlərim mənim biliyəm hüşyar sözünə bənzəmiyor!.. Bu xalqa sənin birər-birər nəmətlərini tedad edəcəyinə, qədrü qiymətini, əhəmiyyətini bildirib layiqi-vəchilə təfsir edəcəginə bu nə laf və gəzafdır, bu nə hərəzə və hədyandır ki, mən ediyoram? Nə deyəyim, mən ey canan!.. Dərdlərə dərman sənsən, sən! Yaralara mərhəm sənsən, sən. Atəsi, nari, ürəkdəki azəri söndürən, həm əfsürdələri, dilmürdələri dirildən sənsən, sən! Həq və həqiqətin təcəllasına, məhkəməyi-müsavatda ədalətin behəqq hökmranlığına yol göstərən sənsən, sən! Hər növ ümuri-xeyr uğrunda çalışmaq üçün fikrү xəyalə etiqad və vicdana, hər lisan ile mütekəkkəlim xətilərin, mühərrirlərin, ərbəbi-qələmin nitq və kəlamına vase" bir meydən açan sənsən, sən! Bəşəriyyətin ən böyük ehtiyacı, mədəniyyətin tərəqqi və təkamülünün ən qəvi mühərrikə olan ictimialara, cəmiyyətlərə, şirkətlərə, ittifaqlara, ittihadlara sərbəstiyi-tam verən sənsən, sən! Vəlhasıl insanlara bilafərq lisan və şivə, bilafərq din və məz-həb, bilafərq qövm və millət, əskar və amalın həvəyi-nəsimində sərbəst nəfəs almağa müsaidə edən sənsən, sən! Yaşa hərriyyət, yaşa! ("Zaïsser moi chier!")¹. Buraxınız, mən avazım çıxdığı qədər bağırayım: "Yaşa hərriyyət, yaşa!"

O.H.

"Həyat", 1905, №94

RƏMAZANÜL-MÜBARƏK VƏ HÜRRİYYƏT

Bu gün eydi-soidi-fitrdir, ramazan bayramıdır!.. Hər kəs yekdi-gərinin oruc namazı, sövmü səlatı cənab həqqin qəbuluna məzhər olmasına təmənna ilə biri-birini təbrik edəcəkdir. Biz də ramazanda tutulan maddi və mənəvi oruc, əda edilən səlat, məscidlərdə, camelərdə qulaq asılan vəz və nəsihət vasitəsilə qəlbərin, qəlubi-müsliminin cirkdən, pasdan, büğz və ədavət, kin və qərəz, hissi-intiqam pasından, nəfsaniyyət kirindən təmizlənib pak və tahir qılındığını təbrik edər və ümid edərək ki, qəlbərin bu paklığı, sıfatı bundan sonra əsrlərə davam edib bir daha ləkədar olmaz!.. Filhəqiqə denilə bilər ki, bu il sinini-sabiqəyə nisbətlə ramazana olan ehtiyacımız daha

¹ "Məni rahat burax, dostum!" (Frans.) Abdulla Cövdətin bir mənzumusunun adıdır.

ziyadə idi... Bu sənə zərfində baş göstərən mütəəddid vəqayei-müəssifə könüllərdə kəsif bir pas, bir torti, kimya istilahilə bir rüsub buraxmış idi. Bunların cümləsini rəmazanül-mübarək sildi, təmizlədi... Bu işdə bir hüsni-təsadüf olaraq hürriyyət denilən neməti-eziməyi-siyasiyyə dəxi ramazani-şerifə kömək eylədi... "Xeyrat" ilə üxüvvət və insaniyyət bayramı ilə xitam bulan rəmazan, hürriyyət və müsavat bayramı ilə başlandı... Builkı romazan ilələbəd unudulmayacaqdır!.. Çünkü, builkı ramazan bəşəriyyətin bir qismi-əzimi üçün, Asiya və Avropanın nisfini təşkil edən Rusiya məmaliki üçün, o məmalikdə sakın bilcümələ milel və əqvam üçün hürriyyət ədvarının birinci ayı oldu: 1323 ramazanı, hürriyyətin birinci ramazanı unutmayalıım. Hürriyyət və ramazan!.. Nə qədər gözəl şeylər! Bina-ənəleyh ümid ediyoruz ki, bu sənəki ramazan yalnız müsəlmanların degil, bəlkə miləli-sairənin, musəvi və isəvilərin, yəni ümum qonşularımızın dəxi qəlblərini, fikirlərini hürriyyət sayəsində təmizləməgə, tənəvir etməgə müvəffəq oldu... zənn edərəm, hürriyyət bayramı günlərində bilafrəq qövm və millət, bilafrəq din və məzheb ümum vətəndaşlarımız miyanında görünən sülh və vifaq və hüsni-münasibət sözlərimizə dəlildir!.. Keçən il, yəni bu rəmazanın ibtidasına qədər olan müddət zərfində vüqua gələn hadisət, bəlayi-nifaqə giriftar olan hər iki tərəfin günahlarının nəticəsi idi. Lakin o günə günahlar ancaq "köhnə" üsuli-idarədə törəyə bilərdi... İnşaallah hürriyyət sayəsində həq və ədalətin təcolla cdəcəgi idarəyi-məşruteyi-cədidi daxilində keçmiş hadisata heç bir vəchlə məhəl qalmayacaqdır! Bundan sonra meydan ancaq maarifin, tərəqqi və tekamülün, maddi və mənəvi bir tekamülündür!..

Yaşasın vifaq! Yerə batsın nifaq və şıqaq!..

Ə.H.

"Hayat", 1905, №102

AVROPALILAR VƏ MAKEDONİYA

Bir-iki ildir ki, üzümüzü şərqə, şəmsin, yapon şəmsinin tüli etdiyi cəhətə çevirib və üfüqi-beiddə tarixin qərib-qərib cilvelərinə tamaşa elədik!.. İmdi də nəzərimizi qərbə, hilalin, "hilali-islamın" tüli etdiyi səmtə təvəccöh edəlim, bakalım bizə mücavir və yaxın olan bir məmələkətə nə kibi hadisət baş göstərmək üzrədir. Lakin heyhat,

bu əsnada pişi-ənzarımıza hər tərəfdən kosif bir pərdə çəkilmiş oldu. Öylə bir pərdə, nə şimal və cənubi və nə də Şərq və Qərbi görmək olmuyor!.. Rus inqilabçaların firqəsinə iltihəq edən pocta və teleqraf məmurunu-heyətinin ittifaq və qərarı ilə bütün Rusiyanın pocta və teleqrafları tətil etdi... Bina-ənəleyh nə şimaldan və nə də Qərbdən bir xəbər gəlməyir!.. Demək oluyor ki:

Əşya görünür niqabi-matəm,
Məstur durur liqayı-aləm,
Həp cilvesi aləmin xəfadə!..¹

Əcəba bu niqabın, bu pərdənin mavərasına fikir gözü ilə olsun ətfi-nəzər etmək mümkün olmazmı?

Avropalılar və avropalılarla bərabər bəzi qonşularımız "panislamizm" deyə-deyə bizi, biz müsəlmanları bizarre etmişdilər!.. Fəqət bu gün pərdənin arxasında cərəyan edən vüquat bizə əyan bir surətdə göstəriyor ki, "Panislamizmə"nin, yəni ittihadı-islamın ən cüzi bir əsəri belə görünməyib, bəlkə mükəmməl bir Avropa panxristianizməsi mövcud imiş!.. Bir neçə gün əqdəm teleqrafin verdiyi xəbərə görə bir tək Türkiyə dövlətinin əleyhinə beş-altı Avropa dövləti-müəzziməsi birləşib hərb gəmilərini müttəhidən osmanlı sularına göndərdilər və osmanlı mülkü olan Midilli cozirosini işğal etdilər... Bu "panxristianizmə" degil imiş!..

Bu ancaq bir kualisiya imiş!..

İran dərin bir uyqu içinde durur bilahərəkət... Əfqanistan əzim yüksək bir divar ilə əhatə edib, nə xaricdən içəriyi, nə içəridən xarici görmək oluyor. Fas isə nifaq və şıqaqə giriftar olaraq o qədər zəif düşmüşdür ki, xaricdən də gələn düşmənlər onu biləpərvə təqsimə qalxışmışlar... Ərəblər ingilisin ifqal və iğvasılə böylə bir zamanda mərkəzi-xilafətə qarşı üşyan ediyorlar...

Cəzair, Tunis, Misir, Hindistan, Cava və ilx. tabe bulunduqları Avropa dövlətlərinə kəmali-inqiyad ilə itaət edib yerlərində sakit və samit duruyorlar... Bu kibi əhval həp "panislamizmə" əlamətləri imiş!.. Nə isə gələlim sədədə:

Avropa dövlətlərinin müttəhidən osmanlı əleyhinə hərəkət etmələrinin səbəbi Makedoniyada vəqə şuriş və ixtilaldır. Bu şuriş və ixti-

¹ Tərcüməsi: Şeylər matəm örtüsü kibi görünür,
Aləmin üzü örtülüdür. Aləmin bütün cilvesi gizlindədir.

lal bəhanəsilə mozkur dövlətlər keçən sənədən bori Makedoniya işlərinə müdaxiləyə qalxışdırılar. Osmanlı hökuməti də, bu müdaxiləyə bir dərəcəyə qədər və bir zamanı-müvəqqət üçün müsaidə etdi. Lakin bu müdaxilənin bu gün lüzumundan həddən ziyanə olduğunu görünçə mane olmağa başladı...

“Makedoniya” nədir? Osmanlının öz türkçə dilində böylə bir məmləkət adı yoxdur. Osmanlı hökuməti bu adla bir məmləkət tanımıyor. Osmanlıların bildikləri Mermərə və Ağ dənizin Avropa sahili olan Rum elinin cəhəti-qərbiyyəsində Səlanik, Skopye Manastr, Yaniya namilə ancaq bir neçə osmanlı vilayətləri, yəni quberniya-ları vardır.

İşte, bu bir neçə osmanlı vilayətlərinin bir qismində avropalılar “Makedoniya” diyorlar. Cünki, iki min il əqdəm İsgəndəri-Kəbirin xüruc etdiyi məmləkətin ismi-qədimi böylə idi... Bu gün zorla Makedoniya denilən bu məmləkətin əhvalı-xüsusiyyəsindən biri də şudur ki, bu məmləkətin özünə məxsus bir milləti yoxdur, yəni tarixən bir Makedoniya varsa da, lakin həqiqət halda “Makedoniyali” adlı bir millət yoxdur. Ruminiyada rumin, Serbiyada serb, Bolqaristanda bolqar, Yunanistanda yunan vardır. Lakin Makedoniyada “makedoniyali” yoxdur. Yəni burayı özlərinə xüsusi bir vətən bilib istiqlal qazanmağa həqq göstərəcək bir qövm yoxdur.

Olsa-olsa böylə bir dəvada avropalıların alban dedikləri arnavudlar buluna bilərlər. Lakin arnavudların qismi-əzəmi müsəlmandır. Makedoniyanın əhalisi, əsasən müxtəliflülər və müxtəliflənməzhəb olub türk, arnavud, qrek, bolqar, serb, rumin (ovlax) və yəhudilərdən ibarətdir. Yəhudilər başlıca şəhərlərdə, ələlxüsüs, Səlanik şəhərində sakin bulunuyorlar. Mezkur şəhərin xəlqi yarı-yarıya yəhudidir – desəm caiz: Bu yəhudilər Osmanlının ən sadıq təbəəsindəndir. Bunnar hər sənə ispaniyalıların zülmündən azad olub Qanuni Sultan Süleyman zəmanından Türkiyəyə – Səlanikə qəbul olduqları günü böyük bayram edirlər... Osmane-yunan müharibəyi-əxirəsində bunnar özlərindən mü tööddid könülli əsgər dəstələri təşkil edib qanları ilə, canları ilə, malları ilə osmanlılara kömək elədilər!.. İçlərindən müharibədə bir çox yaralanan və ölenlər oldu... Aralarında məhəmmədi olanlar da çoxdur...

Anlamıyorum ki, Avropa dövlətlərinin birloşmış olan hərb donanması Səlanik şəhəri pişgahında, yəni bu yəhudilərin ənzəri önündə nə üzər nümayiş-i-bəhri icra edəcəklərdir... Fəqət-ci faiđə, avropa-

larda utanacaq, qızaracaq üz yoxdur ki, ... Onlar yenə bildiklərini edəcəklər. Nə isə buralarını sükut ilə keçəlim, çünki qorxuram söz zülfü-yarə toxunar!..

Əvet, avropalılar bildiklərini edəcəklər, bəlkə də niyyətlərində, sui-qəsdlərində müvəffəq olacaqlar! Lakin günah kimdədir?! İşte burası nazik bir məsələdir. Bu xüsusda mütaliatımızı ayrıca gələcək nömrədə bəyan edərək.

Günah kimdədir?! Şübhəsiz o adamlardadır ki, otuz ildən bəri Midhet paşa kibi bir dahiyyənin məhsuli-zəkası olan osmanlı qanuni-əsasını ortadan götürüb yerinə bürokratiya, daha doğrusu, oliqarxiya idarəyi-keyfiyyəsini qaim edib bir neçə cahil əşxasın keyfini, həvəs və arzusunu, rəyi-xudsoranəsini, qanun və şəriətin, hüquq-müqəddəsinin mafəvəqünü vəz etdirər... Öyle bir surətdə ki, qoca bir məmləkət də həqq və ədalətdən əsər qalmadı!.. Zavallı Turani iki il əqdəm İstünbəlu tərk etdiyi zaman demiş idi ki:

Həqq və ədalətdən əsər yoxsa da,
Harisi-qanun bir ər yoxsa da,
Zülm edənə qarşı sıpər yoxsa da,
Qəm yemə, səbr et, bu da yahu keçər!

Heyhat! Türklər, osmanlılar səbr etmədə qüsür etmədilər, hətta general Kuropatkini belə keçdilər, lakin bidad və istibdad üsulu hənuz keçmədi!..

Keçməmək şöylə dursun, bir də Türkiyə ölkəsinin başına bir qarğı, ya bayquş kibi yeni-yeni bəla və müsibətlər cəlb etməkdən geri durmuyor!..

İşte şu Makedoniya məsələsi, şu bəla və müsibətlərin biridir!..

Bize bu gün kibi aşikar oldu ki, Rusyanın Yaponiyaya məğlubiyyəti və bu məğlubiyyəti təqib edən ixtilalati-daxiliyyə, bürokratiya nəmə verilmiş və 17 oktyabr manifesti ilə mövtinə hökm edilmiş olan köhnə əsuli-idarənin nəticəyi-təbiyyəsindən başqa bir şey deyil idi! Lakin osmanlıda hənuz davam edən əsuli-idarə Rusyanın mütəvəffi köhnə əsuli-idarəsindən beş-on kərrə daha fənadır!.. Binaənəleyh nəhayətici-məşuməsinin də o nisbətdə ziyanə olması təbiidir. Zaten osmanlı əsuli-idarəsinin nəhayətici-məşuməsi meydandadır: Rəşid paşaların, Fuad paşaların, ələlxüsüs, Midhet paşanın cəhd və qeyrətlərile osmanlı mülki etmar və ehya edilib ümran və mədəniyyətə üz

tutmuş ikən Midhəd paşanın facianə bir surətdə vəfatı ilə fırqəsinin, tərəfəgiran əfkərinin dərbədər və pərişan olmasından sonra məmlekət parça-parça qopub əldən getməgə başladı: Rum elinin böyük bir qismi getdi. Bosna, Hersoq getdi, Tunis getdi, Kipr getdi, Misir getdi, Ərəbistanın bir çox yerləri getdi. Yunan müharibəsində biçarə əsakiri-osmaniyyə mükəmmələn qalib gəldikləri halda yenə Krid coxırayı-kəbirəsi getdi...

Bu gün növbət "Makedoniyaya" goldı!..

Üsuli-idarəyi-mütləqə, istibdad davam etdikcə növbət Makedoniyanadan sonra Anadolu vilayətlərinə də gəlməyə başlar... və yavaş-yavaş qoca bir səltənət, vase bir məmləket Xivə, ya Buxara dərəcəsinə endirilib axıruləmr istiqlalını da zaye edər və ortada tarixdən, tarixin hekayətindən başqa bir şey qalmaz!.. Qoribə şurasıdər ki, osmanlı məmalikindən parçalar qoparıldıqca osmanının özündə mütləqiyyət üsuli-idarəyi-məşuməsi ibqa ediliyor, fəqöt hər qoparılan parçaya məşrutiyət və qanuni-əsasi verilib, o parça məclisi-məbusan vasitəsilə, yəni millət və cəmaət vəkillərinin ümuri-idarəyə müdaxiləsi və idareyi-hökuməti təhti-müraqəbəyə alması surətli canlanıyor, qüvvətlənilənir. Bu surətlə ana məmləkət tədənniye, zəvala və ondan yeni bir parça qoparılmışa müstəid bir halda davam etdiyi halda, qoparılan parça tərəqqiyə, nəşvü nümayə, böyüməyə qabil olur. Rumiñiya dövləti bir, ikinci Prusiya kəsilir, nizam və intizamına, rifah və səadətinə aləmi heyran edər, Qresiya "xəlifəyi-ruyi-zəmino" meydən oxur, ortaya mükəmməl bir flot çıxardır, xəlifə isə Həsən paşa sayəsində özünün qədim bir vilayəti olan Qresiya ilə bəhrən müharibə etmək üçün iki cüt, bir tək gəmi tapmaz!..

Dünənki Sofiya, ya Felbə quberniyaları bu gün Bolqaristan nəmələ mükəmmələn silahlambə elani-hərb etməklə cürətyab olur!.. Bir deyən olmazmı ki, bütün Avropa və Amerikayı, Asyanın Yaponiyasını, Balkan şibh cəzirəsinin şu balaca-balaca hökumətlərini mədəniyyətin bu dərəcələrinə vasil edən qüvvət üsuli-idarəyi-məşrutədir və osmanlıyı və Asiya və Afrikadakı bütün islam hökumətlərini gündən-günə geri salan üsuli-idarəyi-mütləqə, üsuli-istibdaddır!.. Bu həqiqəti osmanlı hökumətinə deyənlər, anlıdanlar oldu, lakin bunlar, ya qürbətlərdə, mənfalarda, məhbəslərdə sürünlərlər, ya Mərmərə dənizinin dibində balıqlara yem olurlar!

Bu gün məmlekətin nə qədər elm və zəka, istedad və hünər sahibi adamları varsa, həm xaricə fərər etmişdir, İstanbulda isə adam

qahətligi var. Makedoniya işi üçün altı Avropa dövlətinin siyasi-yonuna söz söylüyəcək, həqiqini bildirəcək no lisan, nə də qələm sahibi bir adam yoxdur. Şübhəsiz sahibi-seyflər var, lakin bir mülahizə etməli ki, altı qəviyülşəkimə dövlətin qarşısında qılınc fayidə edərmi? Yunan müharibəsində fayidə etdimi? Ədhəm paşalar, Seyfulla paşalar, Rza paşalar, Nəşot paşalar və Anadolunun kəndli soldatları müzəffər oldular, sən və şöhrət qazandılar. Lakin Krid yenə getdi. Qılınc degil, siyaset lazım, lisan lazım, əhli-maarif lazım, qələm lazım, ədalət lazım, adilanə və müdəbbirənə üsuli-idarə lazım! Bu gün bir kiçik saat pozulduqda bir saatsaz ustanın yanına qoşuyoruz, bir qoca məmləkətin makinəsi nasıl oluyor da cahillər əlinə təslim olunuyor! Şübhə etməyirəm ki, Sultan Həmid həzrətləri Makedoniya işində yenə bir komediya oynayır. Əsasən İstanbulda payidar olan bir idareyi-müstəbidənin eks təsiri olaraq gah məmləkətin bu başında, gah o başında bir fəsad, bir şuriş baş göstəriyor... əhalinin isə zülm və bidadə təhəmməl nöqtəyi-nəzərindən istedadları bir degildir. Müsəlmanların səbr və təhəmmülləri daha ziyadədir. Ələlxüs, türklər, müsəlmanlar Fasa, İrana, Əfqanistana baxdıqca özlerinə bir təsəlli buluyorlar.

Lakin osmanının xristian təbəəsi, ələlxüs, Rumeli və Makedoniya xristianları öylə dcyclirlər... Bunların xristian olmaq həsabılə Avropa ilə əlaqələri ziyadədir... Bunlar Avropadakı və bilməsə Balkan şibh cəzirəsindəki qoşşularının hallarını, səadət hallarını külli-yövm müşahidə ediyorlar. Binaənəleyh zülmə türklər qədər təhəmməl edəməyirlər. Osmanlı siyasiyonu, liberal olan Midhət paşa tərəfdarları dərdə çarə göstərdilər. Bunlar dedilər ki: "Balıq başdan qoxumuşdur..."

"Mahi əz sər gənde gərdəd, ney zedom!.."¹

Ayri-ayrı vilayətlərə xüsusi islahat verməkdən bir şey çıxmaz, bəlkə o vilayətlərin ayrılmamasına, əldən getməsinə xidmət edər! İslahat mərkəzi və ümumi olmalıdır. İslahat yalnız Makedoniyaya degil, bütün məmaliki-osmaniyyəyə lazımdır!.. Lakin Sultan Həmid hökuməti bu fəryadlara qulaq asmayıb Makedoniyanın ayrıca islahatına razi olduğu halda məmalikinin sair əqsamında köhnə və çürük üsuli-idarəyi ibqayə çalışıyordu və bu surətlə öz əlilə məmləkətdən yenidən bir parçanın qopmasına kömək etmiş oluyordu! Müşarileyhin

¹ Tərcüməsi: "Balıq başdan iylöner, quyuqdan yox".

vükələsi məmlekətdə bürokratiya və istibdad üsulunu mühafizə etmək üçün Makedoniyanı verməgə çoxdan razı! Lakin görünür ki, artıq səbr təhəmmülü qalmayan millət və cəmaət hər çə badabəd buna mane olmaq istiyor. Baxınız, sultan dövlətlərə nə surətlə cavab veriyor. Diyəmiyor ki: "Makedoniyanın ümüruna avropalıların müdaxiləsi, o vilayətlərin ümuri-maliyyəsinə Avropa məmurlarının nəzərət və müraqəbəsi bənim hüquqi-hökmrənimə və osmanlı mülkinin temamıyyətinə bir təcavüz olduğundan buna nə men, nə hökumətim və nə də millətim razı olamayız!"

Sultan həzərətlərinin cavabından biləks bu mənə çıxıbor ki, guya sultan həzərətlərinin başına toplanan vüzəra və vükəla razı ola bilmiş də, ancaq millət mane olurmuş! Təbiri-axırkı bürokratiyanın sui-idarəsinin bir əsəri olan Makedoniya şuriş və iğtişaşında bütün məsuliyyətləri millətin üzərinə atmaq istiyorlar... Sultanın burada nə fikir bəslədigi və əlaltından nə kibi komediya oynadığı aşikardır... Yəni! "Bən biliyorum ki, siz cəbrən olsun Makedoniyyaya daxil olacaqsınız! Lakin daxil olduqdan sonra cəzayı bürokratiyaya degil, osmanlı milletinə edərək bənim İstanbuldakı üsuli-idarəmə əl sürməyib üsuli-istibdad bəlasını millətim üçün kəmakan mühafizə ediniz!" Fəqət biz əminiz ki, cahanın hər tərəfində cəmaət vəkaləti surətli olan üsuli-idarə osmanlı məmlekətində dəxi qalib gelib milləti-osmaniyyəyi erkəc tərəqqi və təkəmmül və səadət yollarına sövq edəcəkdir...

O.H.-zadə

"Heyat", 1905, №105-106

YENƏ DİL MÜŞKÜLATI

"Heyat" sütunlarında "Dil müşkülüti" haqqında yazılan bir neçə söz, bu xüsusa dair iki daha gözəl məqaləyə səbəb oldu. Bunlardan birisi "Dil məsələsi" ünvanılı və Kəngərli Əsədulla imzası ilə "Heyat"ın 97-ci, digori də S.M.Qənizadənin əsəri-xaməsi olub "Hansı dil ilə yazmalı" bir sənəmə təhtində "Heyat"ın 99-cu nömrəsində mündəric idı. Bunlardan başqa "Heyat"ın müxtəlif nüsxələrində bəndə və sair zəvat, əz cümlə "Sur" tərəfindən dəxi bu növbəhəslərə girişilmiş idi. "Türkler kimdir və kimlərdən ibarətdir"

ünvanlı məqalələrdə də məsəlcəyi-məzkurəyə dair ara-sıra məlumat veriliyor.

Gərək, Kəngərli Əsədulla bəy, gərək S.M.Qənizadə cənabları, hər ikisi də dil məsələsini ayrı-ayrı cəhətlərdən tənvir edib məsələnin həll olunmasına kömək etmiş oluyorlar. Əsədulla bəy, mütləkatının çoxunda, bəlkə eksorində haqlıdır. Ələlxüsus bir "lisanın avam anlayacaq vəchilə" yazılı bilməsindəki müşkülata dair əşkarı pək müsib və doğrudur. Kəza xalis türkçə kəlmələrin cəmi-ərəbi qaidəsilə cəmləndirilməsini Əsədulla bəyle bərabər biz də heç bir surətlə təcviz edəməyiz.

Şübhəsiz, ərəblər türkcədən, ya yunan və firəngcədən aldıqları kəlmələri ərəb qaidəsilə cəmləndirə bilirlərsə də, lakin buna türklərin qətiyyən haqları olamaz. Binaənəleyh "ciftlikati-humayun mabeyni-əqval", yaxud farsi qaidəsilə "didəkan" kibi İstanbulda işlənən təbirlər qələti-fahidirlər. Fəqət "fars" kəlməsi kibi "ətrak" kəlməsini dəxi qəbul edərək. Çünkü türk ləfzi türkçənin malı olduğu kibi, ərəb lisanının da malı olduğundan cəmi-ərəbisi caizdir. Bir də "ciftlikat" ləfzi kibi yeni çıxma bir şey olmayıb "filosof" kəlməyi-yunanisinin cəmi olan fəlasife kibi həm ədəbiyyatı-ərəbdə qədimdən bəri istənilən olunur, həm türkçəyə çoxdan keçmişdir. Və türkçəyə də boşuna keçməmişdir: "Ətrak" bir istilahi-fənnidir ki, ifadə etdiyi mənə "Türkler" cəminin qeyridir. Mütəferriqə şəklində nəşr etməkdə olduğum məqalata mən "Türkler kimdir və kimlərdən ibarətdir" ünvanını verdim, fəqət bu qədər uzun bir ibarə yerinə sadə "Ətrak" deyə idim, bu mənəyi ifadə etmiş olurdum. "Türkler" denildikdə xatirimə beş-on nəfər türk gəliyör, lakin "ətrak" denildikdə zehnimə türk qövmlərinin, yəni heyəti-qövmiyyələrinin cəmi xütür ediyor.

Gələlim, farsi və ərəbi kəlmələrinin türkcədə istənilən cəmi-ərəbi və farsılara. Əsədulla bəy yazıyor ki:

"Sərmayədar ləfzi türk dilində belə bir söz olmadığı üçün farsidən götürməyə ixtiyarımız var. Lakin "sərmayədarlar" yerinə "sərmayədaran" qollanmağa heç ixtiyarımız yoxdur, habelə "mülahizələr" yerinə "mülahizat"... Bir az sonra:

"Biz kəndi dilimizi bəğənmədigmiz kibi ərəb və farsi kibi yazıbdanışırız. Məsələn, yer ya məhəl şurası yerinə şurayı-məhəlliyyə deyiriz. Bu sözlərimə irad tutub deyərlər ki, osmanlı dilinin şivəsi dəxi böylədir. Cavabında deyərəm ki, osmanlılar da böyük xəta edi-

yorlar. Beş nəfər ədib yüz milyon taifənin¹ dilin dəyişə bilməz. Müasir ədiblərimiz və şairlərimiz bu işə islah verməlidirlər”.

Bundan başqa Əsədulla bəy alçaqlatmaq, əskiltmək kəlmələri dururkən “dun” kəlməsi istemalını caiz görmüyör.

Biz bu sözlərə birər-birər cavab verməkdən isə bu xüsusda surəti-ümumiyyədə bəhs etməyi tərcih edərək deyiriz ki:

– Əzizim, beş nəfər ədibdən muradınız kimlərdir? Əgər Şinasi, Naci, Kamal, Əbdülhəq Hamid, Əhməd Midhət, Şəmsəddin Sami və ilx. isə o halda biz ancaq təəccüb və təəssüf edərək ki, nədən o dahilərdə, Osmanlı türklərinin mədəri-iftixarları olan o sahibizəkalarda “yüz milyon taifənin” dilini nəzəri-ctibara almaq üçün Kəngərli Əsədulla bəy qədər olsun bir əql və fərasət olmadı?.. İzafət qaidəsinə və ərəbin və farsın cəmlərini türkcəyə qəbulda nə məcburiyyətləri var idi? Dostum, türki-cədid haqqında mütaliatınız yanlışdır. Bu gün nə türkçə, nə ərəbcə və nə də farsi, ya hindİ bir dil vardır! Onların yerlərinə türk müsəlmanca, ərəb müsəlmanca, farsi müsəlmanca, hindistani, yaxud urdu müsəlmanca dillər qaim olmuşdur. Bu lisanların hər biri qəvaid xüsusunda bir qövmün, bir milləti-islamiyyənin qovaidi-əşliyyəyi-qədiməsini bəzi istisnaat ilə mühafizə edərsə də, lakin lügət xüsusunda yekdigərlərindən hətta əqvam-əfrinciyədən dəxi kəlmələr istiarə edərlər.

Firdovsi Tusinin qeyrətinə rəğmən bu gün İranda nümunə itti-xaz olunan dil farsi olmayıb bəlkə Sədi Şirazının farsi müsəlmanca olan dilidir.

İştə yeni türkçə də böylədir: Bu dil lügət etibarilə türkiyi-qədim, farsi və ərəbidən mürekkebdır. Bu dillərdən hər bogəndiyi kəlməyi, ələlxüsus məsdər olan kəlmələri almağa səlahiyyətdardır; bəzi Avropa dillərindən də, məsəla, yunancadan, latincadan kəlimat aldığı da var, lakin ruscadan və ümum slavcalardan alamaz, çünki türkçə kəlmələr də farsi, ərəbi, yunani və italiyan dillorində olduğu kibi, hər sədasız hərfin yanında bir də sədali hərf olur, təbiri-axırıslav dillərində olduğu kibi hürufi-qeyri-sövtiyyə bir yerə tərakim etməz. Misal: “Dil müşkülüti” ünvanlı məqalədə zikr olunan və nəzəriyyə-müləhizə mənasına gələn rusca “vzqlyad” ləfzində v, z, q, l, y kibi beş qeyri-sövti hərf bir arayə gəldiyindən əsla türkcəyə qəbul olunamaz.

¹ Əsədula bəy “yüz milyon nüfusdan ibarət olan bir millətin” demək istəyir, zənn edirim.

Ruscadan türkcəyə kəlmələr keçər, lakin o kəlmələr keçər ki, onlar zətnə rus lisanına da, yunancadan və ya latincadan keçmişdir. Bu da yenə o kəlmələrdən rusca intihalərin tərk edilməsi şətilə olur: Məsəla, mikroskop, yəni xürdəbin, telegraf, yəni durnovis, konsul, yəni şəhbəndər, konsilus türkcəyə istiarə və qəbul olunursa da fəqət heç bir vəchlə “teleqrafičeski”, ya “konsulstvo” təbirlorunu alamayız: bunların yerinə “konsulluq” və “teleqrafi” deməlidir... Ruscadan “drama”, “qəpik”, “samovar” kibi ümuməlsənəyə keçən kəlmələr bizim dilimizə dəxi keçmişsə də, bu növ kəlmələr nadiratdandır...

O.H.-zadə

“Həyat”, 1905-ci il, №112

RUSİYA İNQİLABININ ƏHƏMİYYƏTİ-ALƏMİYYƏSİ

Ta pərişan nəşəvəd kar be saman nərəsəd¹.

Qaranlığa, ya uzaqlara baxan gözlərin, ələlxüsus göz qapaqları ilə hədəqə denilən göz bəbeklərinin əxz etdiyi şəkil başqa dörlü olub fəaliyyəti-röyyəti-mötadindən ziyadə olunur, təzayüd edər. Bunu hər kəs bilir!.. Hətta insan uzaqlara baxarkən gözlərinə eli ilə də kömək edər. Əlini alının hizasına götürüb bu surətlə gözlərini yaxından gələn işıqların təsirindən mühafizə edər ki, nəzər bütün qüvvətini uzağa həsr edə bilsin! İştə biz də nəzərimizi, nəzəri-mənəvimizi mazidən atıyə, keçmişdən gələcəgə çevirmək üçün fikir gözünə də xüsusi, xilafi-mötad bir hal kəsb etdirib fəaliyyətini təzyid edəlim!.. Mazinin, hətta hal-hazırın təsirati-mühitiyyəsindən onu təcrid eli-yəlim! Ələlxüsus, bu günlərdə zülmət, qaranlıq, vüqufsuzluq ətrafi bürüdü. Nə yaxından, nə uzaqdan bir işıq, bir şüa gəlmiyor.

“Pişimdə duran, bütün dumandır
Deycuri leyli-bikərandır.
Bir şölə degil dəlili-rahim,
Məsduddurur vüqufə birdir!..”²

¹ Tərcüməsi: Dağıtmayınca, iş sahmana düşməz.

² Tərcüməsi: “Yol bağlıdır dayanacaq birdir”.

Binaənəleyh uzaqlara, qaranlıqlara nəzərimiz nüfuz edəməyorsa,
heç olmazsa gələcəgə, istiqbala bir ətfi-nəzər etməgə qeyrət edəlim!

“Sizlər, olunuz bana pədidar,
Ey tən gözünə görünməz əsrar!
Əsrari-istiqbal!..”

Fəqət heyhat! Bu bizim üçün öyle asan bir şeyə bənzəmiyor! Biz maziye, əsari-salifəyə, vüquati-güzəştəyə doğru o qədər ifrat ilə ircai-nəzər etdik, gözlərimizi daima keçmişə doğru çevirə-çevirə bütün ümidiyimizi oraya bağlaya-bağlaya, o qədər buna etiyad və ülfət etdik ki, bu gün degil, gələcəgə, həita ətrafımıza, hal-hazırda gözümüzün qarşısında cərəyan edən vüquata, vüquati-müəzziməyə baxmağa belə qadir degiliz!.. Hətta nə surətlə baxmaq, fikir gözünə şəkil kəsb etdirmək lazımlı gəldiyini belə bilməyiriz!.. Dörd-beş yüz ildən bəri avropalı qonşularımızın gözləri müstəqəbelə, gələcəgə mətuf ikən, mətuf olmaqla, məluf ikən, biz gözümüzü hənuz mazidən ayramadıq. Biz hətta xatırımızdan çıxardıq ki, maziyi görmək, bilmək, ancaq istiqbali, təriqeyi-atiyi təyin üçün bizə lazımdır!.. Bu surətlə, biz bir növ bütperəstliyə giriftar olduq ki, onun adına mazipərestlik deyirlər! Mazipərestliğin ənvai-əşkəli var: şəkli-mötədilinə mühafizəkarlıq (köhnəpərvərlik), şəkli-ifratinə də ricətpesəndlik deyirlər!..

Bu mazipərestlik, bu ricətpesəndlik üzündən bizlər, biz şərqliyər, biz müsəlmanlar şu son dörd-beş yüz il zərfində cərəyan edən vüquati-əziməyi-cahandan bixəber, binəsib qaldıq. Binəsib və bixəber qaldığımız üçün külliyyətli zərər və ziyanlara düşər olduq. Öyle şiddətlə düşər olduq ki, bütün aləmi-islam, bütün məmaliki-vasiyyi-islamiyan Fasdan Cavayə qədər, Kazandan Zəngibarə qədər fələcə uğramış kibi əzim bir cismi-atılı oxşayırlı!..

Bu son dörd-beş sənə zərfində aləmdə fövqəladə böyük hadisat, hadisati-inqilabiyyə vüqua gəldi...

Hər ne qədər bu hadisata hükəma və üləməyi-tarix tərəfindən əhəmiyyəti-külliyyəyəyi-aləmiyə isnad olunursa da, fəqət bunların heç biri cüzi olsun üzərimizdə bir təsir hasil etmədi!.. Hətta biz bu hadisatdan bixəber qaldıq. Bəşəriyyətin bir qismi-əziməsində bu hadisatin bəxş etdiyi mənafəi-əzimədən binəsib qaldıq.

Kolumb nam italiyalı mahir bir məllah İspaniyadan qalxıb Bəhri-Mühiti-Ötləsiyi keçib Yeni dünya, Amerika denilən bir nisfi-cahan, bir nisfi-küreyi-ərz kəşf etdi!..

Nə mühüm, nə əzim vəqəə!.. Oraya avropalılar axın-axın gcdib dövlətlər, məmlekətlər, bu gün qıtbəbəxi-aləm olan məsud-məsud cümhuriyyətlər vücudə getirdilər. Eyni İspaniyadan İspaniyanın bir qismi olan Əndəlisdən nifaq üzündən qovulmaqla mütənəbbəch olmayan müsəlmanlar cyni Mühiti-Ötləsinin sahilində Fasda, Məqribi-əqsada dəxi xilafət və səltənət qovğaları ilə məşğul olub nə Kolumbdan, nə Kolumbun gəmilərindən, nə də kəşf olunan yekə bir aləmdən xəbərdar olmadılar. Olmadıqları üçün cəhanın bu qismi müsəlmanlara bu gün külliyyən biganədir...

Yengi dünyayı müsəlmanlara qayib ctdirən o fashilar, o əroblər bu gün dəxi hənuz xilafət və səltənət qovğasını bitirməmişlərdir!..

Bir neçə əsr sonra Avropanın göbəgi, qəlbə sayılan Fransada bir tufan qopdı. Bu bir tufani-hürriyyət idi? Avazeyi-hürriyyət mühib bir göy gurultusu kibi bütün avropalıların başı üzərində təninəndən oluyordı. Hökmün cəmaətdən, əfradi-cəmaətdən sadir olduğu, hüquqi-bəşərin müqəddəs bulunduğu elan olunuyordu. Cəmiyyəti-bəşəriyyənin ruhundan nəban edən bu sədalar bütün Avropayı altüst etdi. Fransa inqilabından əlli-almış sənə sonra Avropa dövlətlərinin cümləsi inqilabata düşər olub hüquqi-bəşəriyyələrinə nail oldular! Lakin Avropanın yanı-başında duran aləmi-islam yenə mütoəssir olmadı... bu hürriyyət sədəsini eşitmədi, bütün inqilablar-dan bixəber qaldı... Bixəber qaldığı üçün gündən-günə tənezzülə, tədənnidə davam edib durdu!..

İmdi bu iki vüquati-aləmdən, yəni həm Amerika kəşfindən, həm Fransa inqilabi-kəbirindən daha mühüm, daha əzəmətli olaraq gözü-müzün qabağında bir üçüncü vəqəəyi-əzimə cərəyan etməkdədir... Əgər bu vəqədən də bixəber qalıb hissəmənd olmazsaq, məhv və müzməhil olacağımız şübhəsizdir. İstə bu dəfə artıq gələcəgə, istiqbala bir əmani-nəzər edib Rusiya hərəkatı-inqilabiyyəsinin nəyə müncər olacağını kəşfə çalışılm: heç şübhə yoxdur ki, bu inqilab öz hədəfi-məqsudinə nail olacaq, hürriyyəti-mütləqəyi-kamiləyi cəmaətə bəxş etdirəcəkdir. Binaənəleyh bu hərəkata qarşı laqcyd durmayalım! Cərəyanı-ümmumiyyəyə qapılmamız, iştirak etməmiz lazımdır...

Çünkü bu iştirakdan gələcəkdə bizim üçün fayidədən, mənfiət-dən başqa bir nəticə yoxdur. Gələcəkdə zərər deyil, fayideyi-səadət görünür. Hürriyyət, inqilab bir pəhləvandır ki, hər yerdə ki, cuş və xuruş gəlib ciddən öz amalı uğrunda çalışdı, orada:

“Qələyi viran gərdo əz kafir sitəd,
Bəd əz an bərsaxtəəs səd borc o sədd”¹.

Ə.H.
“Həyat”, 1905, №120

KRİSTOFOR KOLUMBMU, YOXSA TÜRKLƏRMİ?!

Məlumdur ki, Amerikanın keşfi şərəfi Kristofor Kolumba aiddir. Bir neçə millət vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar. İtalyalılar, bilməsə Ceneva şəhəri xəlqi diyorlar ki, Kolumb bizerdən olduğu üçün, bizim şəhərimizdə təvəllüd etdiyi üçün şərəf bizimdir. İspaniyalılar diyorlar ki, xeyr. Kolumba gemiləri verən biz olduğumuz üçün o şərəfə kimsənin haqqı olamaz. Osmanlı türkləri də diyorlar ki, biz İstanbulu fəth etməsə idik, avropalılar Hindistana ayrı yollar arayıb Amerika koşinə müvəffəq olmaz idilər. Skandinaviya xalqı isə diyor ki, Kolumbdan çox əvvəller biz İsləndiya cəzirəsindən Amerikanın şimal cəhətlərinə getmiş idik. Ancaq bu hadisə bilaxırə yaddan çıxdı. Lakin əxirən fransızca “Fiqaro” qəzetəsinin verdigi xəbərə baxılarsa, türklərin Kolumbdan çox əvvəl Amerikaya getmiş olduqları anlaşılır.

Bu qəzetədə oxunduğuuna görə: “Amerikayı cumhuriyyətlərin-dən olan Meksikanın üləməyi-lisanıyuni Meksikanın vəsətlərindən bəzi qəbile və əşirətlərin türkə danışib söylədiklərini kəşf edib föv-qəladə düşəri-heyret olmuşlardır. Bunun üzərinə üləməyi-mümaun-ilcyhim, ticarət qəsdilə Meksika şəhərində iqamət etməkdə olan İstanbullu bir rumu müraciət edib məsələyi həll etmək üçün özləri ilə bərabər türkə danışan qəbilələrin nəzdinə getməsini təklif etmişlər. Rum taciri dəxi təklifi qəbul edib oraları üləmanın rəfaqətində

ixtiyari-səfər etmiş və qəbilə əfradı tərəfindən söylənən sözlərin tamamilə türkçəyə müşabəh olduğunu müşahidə eyləmiş və bir az qəbilənin şivəsile kəsbi-ülfət etdikdən sonra Meksikanın bədəvi ilə türkə təkəllümə başlayıb kəmali-sühulətlə təatiyi-əfkar eyləmişdir.

Bu hadisəyə meksikalılar nəhayət, mərtəbə heyrot ediyorlar!..”

“Türklər kimdir və kimlərdən ibarətdir” ünvanlı məqalatımızda zikr olunduğu vəchlə, Baykal cıvarında Orxan nəhri kənarlarında tukuyu, yaxud türk-oğuz türklərinə dair fövqəladə keşfiyyati-mühüm-mədə bulunan Peterburq və Helsingfors türkoloqlarının heyəti-elmiy-yelərinin Meksikaya dəxi bərayi-təhərriyyati-ciddiyyə adamlar gondərəcəklərini ümidi ediyoruz.

İstanbulda hənuz böylə şeylərin qədrini bileyək dərəcədə hazırlıq yoxdur...

Ə.H.
“Həyat”, 1905, №129

ABDULLA CÖVDƏT “İCTİHAD”I İLƏ MİSİRDƏ İCTİHADA BAŞLIYOR

Heç şübhə yoxdur ki, bu gün ümum aləmi-islamda ən ziyadə məzhorı-tərəqqi olan mətbuat türk və ələlxüsus osmanlı mətbuatıdır. Fəqət bu mətbuatın üzünü ağardan əsasən yeni türk övraqı olub, bunlar miyanında da mətanət, vüsət və ciddiyyəti-əfkar, nəzakət, lətafət və mükəmməliyyəti-lisani nöqtəyi-nəzərindən birincilik ünvanına şayəstə bir cəridə varsa, o da şübhəsiz, “İctihad” məcməsiidir ki, ayda bir dəfə Abdulla Cövdət bəyin tahti-idarə və nəzarətində nəşr olunur. Bu məcmənin əvvəlcə səkkiz nüsxəsi Avropada İsvəçrə cumhuriyyəti şəhərlərindən Cenevrədə çıxmışdır. ikən bu dəfə mühərrirlər əsbabi-müxtəlifdən naşı Misrə köçüb 9-cu nömrəsini orada təbi nəşr etdilər. Bu nömrədəki Misirdə çıxanların birincisi deməkdir. “Rusiya müsəlmanları oyanıyor” ünvanı bir məqale mündəricidir. Məzkur məqalədə qəzetəmiz haqqında məlumat verilərək deniliyor ki: “Həyat” Qafqaziya müsəlmanlarının acı bir fəryadi-intibahıdır. Fəryad deyiriz, zira Kəbəyi-nicat ilə aralarında açılmış olan girdəbin müşahidəsi onlara dəhşət və fəryaddan qeyri nə ilham edə bilir?” “Həyat” və “Irşad” Qafqaziya müsəlmanlarının acı bir

¹ Bir qalanı viran etdi, kafirdən aldı,
Ondan sonra yüz bürc və sədd tikdi.

Ə.H.Həyat

fəryadi-intibahı isə “İctihad” cəmi müsəlmanların bir fəryadi-intibahı olduğuna şübhə etməməlidir. Zira o nəsihətdir ki, “İctihad” bize veriyor, bir fəryadi-ümmüyyəti-islamdan başqa nə ola bilir? Baxınız “İctihad” bize nə yolda nəsihət ediyor”:

“Bir milletin milləti-hakimə olması, o millətdən bir fərdin təxtilətənət üzərində bulunması ilə qaim deyildir. Milləti-hakimə o milletdir ki, ümmüyyəti etibarilə alım, sənətkar zəngindir. İş bir çox esrlərdən bəri böylə olmuş və hər zaman böylə olacaqdır.

Bu gün milləti-İsrailiyyənin heç bir hökuməti, müəyyən bir vətəni yoxdur. Fəqət fəaliyyətləri, sərvətləri, sənətləri, elmləri ilə hakimi-aləmdirlər. Bu böylədir...

Binaənəleyh cahil və mütəkəbbir biz müsəlmanların dərhal yapacağımız bir şey varsa, o da kibr və qüruru artıq buraxıb, mazinin cəlali-şonılı öyünməyi tərk edib, kəndi-kəndimizi və övladlarımızı zamanın və zamanı-atının ehtiyacatına görə təlim və ehzar etməkdir. Qozətə, məktəb, kitabxana, qiraətxana, teatro, islahxana, bunlar kəbəyi-nicata doğru atılacaq ilk addımlardandır. “Qardaşlarımıza çox rica ediriz ki, bir millətin mənbəi-rifah və sərvəti olan sənayei, ticarəti istisğar etməsinlər, övladlarını Avropaya göndərsinlər. Kimi mühəndis, kimi makinist, kimi memar, kimi ciftçi (aqronom) olsun. Kimi mətbəəçilik öyrənsin, bunlar Avropanın mədarisində ikmali-elm və hünər etdikdən sonra məmləkətlərinə övdət edər, fabrikalar, ticarətxanalar yapar, kesbi-qüdrət və nüfuz edərlər.

Bir millətin həyat və bəqası da ancaq bu surətlə təmin olur”...

Bu sözlər, bütün aləmi-islama əksəndəz olan fəryadların ən büləndi, ən mənidarı, ən suznakıdır. Baxalı, fəryad edən özü kimdir? Abdulla Cövdət əsasən təbib, həkimdir, İstanbulun darülfünuniyyətində yetişmişdir. Şüəbəti-tibbdən kohallığa ayrıca həvəs etmişdir. Lakin sadə cismani gözlərin deyil, mənəvi gözlərin dəxi təbibidir. Çünkü ədib və şairdir, həm də osmanlıının ən güzidə ədib və şairlərindən biridir. Təbi-şairanəsi türkçəyə mühəsir deyildir: Abdulla Cövdət cəni məharətlə farsi, ərəbi və firəng dillərdə dəxi şeir deyə bilmışdır.

Fransız dilində bir neçə cild əşar nəşr etmişdir. Əz cümlə “Pafale de parfums (Fievre d'Ame)” ünvanları ilə Avropada təb və nəşr edilən firəngcə şeir möcmuələri onun öz təbi-asarındandır. Lakin müxtəlif lisanlarda hünorunu göstərməklə bərabər Abdulla Cövdətin ən ziyanə sevdiyi lisan türkədir. Bu lisana Avropa şüərasından Şiller,

Şekspir, Bayron kimi ən böyüklerinin asarını tərcüməyə qeyrət etmişdir.

Bu gün “Vilhelm Tel”, “Hamlet” kimi asarı-nəfisəyi onun himməti-şairanəsi sayəsində türkçə mütaliə edib zövqyab olmaq mümkündür. İndi də məşhur Lord Bayronun “Şilyon məhbusu” nam mənzuməsini təb edib bir töhfəyi-giranbaha olaraq bir cild də bize göndərmişdir. Nümunə üçün qoribən bu əsərdən bəzi parçalar iqtibas edib qozenetəmizə dərc ilə qarelerimizə ərz edərək...

İşte, böylə insaniyyət yolunda yorulmaq, usanmaq bilməyərək, çalışan bu zati-alıqədrin, bu vücudi-nadirüləmsalın vətən və millet xeyrinə etdiyi dad və fəqandan naşı görmədiyi bəla, çəkmədiyi əziyyət, uğramadığı möhnət qalmamışdır. Hürriyyət, haqq və həqiqət üzündən məhbəslərdə, mənfalarda, qürbətlərdə sürünməklə, vücut çürütməklə Dantelər, Tassolar kimi şərefyab olanların da biri bu zatdır...

Buralarını layiqi-vəchlə anlatmaqdən bən də aciz qaldığım üçün meydani-süxəni zülmdidə olan müşarileyə şairin özünə tərk ediyorum.

Cövdət “İctihad”ın son nüsxəsində öz həyatından bu surətlə şikayət ediyor:

“Bana xumar mobid verən bu cami-tehi,
Pür oldu qanla, dəmu ilə ömri-fanimin.
Xəyal əlində həqiqi əzablar çəkmək
Budur xülaseyi-məşuməsi moanimin...

Bu gün müəqqəbiyəm musiqi bükələrdən,
Daha büləndü səmimi və saf bir amalın.
Düşər məşaili-idrakim üzrə biaram,
Xüruşi-zülməti-cavidi leyleyi-əzəlin...

Şəbi-ədəmdə sükunpərvər qünudə ikən,
Bəni sürüklədi bir məhşərə keməndi-həyat.
Hüdudsuz olan işfaqimo mücazatən,
Hüdudi-mövtdə oldum pərran ki, bəndə həyat”.

Ə.H.-zadə
“Həyat”, 1906, №59

İNGİLİR ƏŞARI TÜRK DİLİNDƏ VƏ “ŞİLYON MƏHBUSU”

Bu gün türkçədən başqa bir dil bilmeyenlər dəxi Lord Bayron kimi müəzzzəm bir ingilis şairinin asari-hürriyət-pərvəranəsindən müstəfid və zövqyab ola bilərlər; çünkü o asari-nəfisiyi-ülviyyə birər-birər öz ana dilimizə nəql edilməgə başlamışdır. Bu saat qarşında Abdulla Cövdət bəy tərefindən tərcümə edilib bize hədiyyətən göndərilən “Şilyon məhbusu” duruyor...

Bayronun əşarini əvvəlcə rus və Avropa dillərində mütaliə etmiş idim. Lakin heç bir vaxt o əşari-büləndəməl mözkur dillərdə mənə öz dilimizdə olduğu qədər zövq vo ləzzət verməmiş idi. Mən bu andakı zövq və məmənuniyyətimi tərif edəməm!..

Bayronun əşarini türkçə oxumaq nə böyük nemət, nə böyük səadət! Abdulla Cövdət Avropa şairlərini bəzən nəzmən, bəzən də nəsrən tərcümə ediyor. Fəqət hər hansı surətlə olursa olsun, bu tərcümələr fövqəladə gözəl düşüyör. Adətən, əslindən heç bir vəchla geri qalmıyor!.. Mənzum tərcümələrdən şairi-əzəm Şekspirin “Hamlet” ünvanlı faciəsinin tərcüməsini zikr edə bilərəm. Bu əsər avropa-hıların “ağ şeir” dedikləri nəzmi-qeyri-müqəffa üsulu ilə dilimizə nəql edilmişdir. Çünkü, ingiliscə olan oslində dəxi külliyyati etibarilə nəzmi-qeyri-müqəffadan ibarətdir. Britaniya şairinin fikrinə görə kəlam mövzuunda təbiilik mətlub isə, qafiyələrə əsla ehtiyac yoxdur. Surətən nəzmi-qeyri-müqəffa ilə şeir demək, müqəffa mənzum-mələrdən daha asan kimi görünürsə də həqiqət halda daha çotındır, çünkü mərhum İshaq Sükutinin dediyi kimi, kəlamı bəyəndirmək qayətlə müşküldür. İş də kəlamı bəyəndirməkdir, yoxsa qafiyələri yan-yana düzəmək deyildir.

Nümunə üçün ingiliscə “Olum, ya ölüm” sözləriliə başlayan monoloqdan bəzi əbyatı burada zikr ediyorum:

Varmı olayım, yoxmu, budur məsolə,
İştə!
Zalim qədərin qədrinə etməkni təhəmməl,
Ya qarşı gəlib cuşına bu seyli-fənanın,
Verməkmi bu tufani-bəlayaya nəhayət!
Bunlardan əcəb hankısı icabi-nəcabət?
Ölmək uyumaqdır: Olamaz başqa bu bir şey!
Bəncə bitir ol uyqu ilə zəcrəti qəlbin,

Bin zəxm ki, mirasi-təbiisi bu cismin!..
Dövrəni-sitəmporvərə təhqiri-zəmanə,
Bidadların etdiyi bidadi və zülmə,
Təriz və təsəllütlərinə kibr və qürurun,
Sevdayı-mühəqqərlə golən yəsü futurə
Laqeydiyi-qanunə, hökumətdeki cəbre,
Alçaqların əhli-hünərə etdiyi levə,
Kim eylər idi səbr, kim eylərdi təhəmməl,
Bir xonçər ilə mümkün ikən xatimə çəkmək!..
Bir aləmi-məchul ki, azımları dönəməz,
Etməkdə tərəddüdə iradatı pərişan! və ilx.

Lakin sədəddən ayrılmayalı, mövzui-bohsimiz Abdulla Cövdətin nəsrən tərcümələrindən biri olan “Şilyon məhbusu”dur.

Bu kitabın başında Cövdət Bayronun şəxsi və tərcüməyi-halı haqqında bəzi məlumat verdikdən sonra onun hürriyyətpərəstliyinə və türkməci bulunduğuna nəqli-kəlam edib deyir ki:

“Bu gün Bayron sağ olsayıdı, türklər dəxi əlan Türkiyəde icrayi-hökm edən bişüür məmurların idareyi-müstəbidəyi-mütləqəsindən qurtulmaq üzrə qiyam etsələrdi, əcəba Bayron türk mücahidlərinin səfləri arasında bulunmazmı idi? Bu suala “əvət bulunurdu” – deye cavab verməyə pək mütəməyiliz, bu təməyüldə haqlı olduğumuza Bayronun Çayld Harold (Chiold Harold) ünvanlı əsərindən müstəx-rəc şu sözləri işhad edərəz: “Türklər nə aldaticıldırlar, no alçaqdırlar, nə də qatıldırlar, etiqadsızları ehraqi-binnar etməzlər. Daima ingivizyonuz olaraq öz bir olan allahlarına sadıqdlırlar” və ilx.

Bir əsr əvvəl Bayron kimi haqpərəst, bir böyük dahi tərefindən söylənən bu sözlər, bu gün türkleri vəhşilikdə ittiham etmək istəyən qərəzkarənə bir mətbuata gözəl bir cavab olduğunu diqqət etməlidir!..

Bayronun nə yolda bir şair olduğunu anlatmaq üçün Cövdət fransız şairi Viktor Hüqonun Bayron haqqında yazmış olduğu sözləri tərcümə ediyor: Viktor Hüqo diyor ki:

“Zəka və dühasındaki hüzn, təbiət və səciyyəsindəki vüqar, həyatındaki firtinalar ilə Bayron bir növ şerin ünmuzəcidir. Onun hə mənzuməsində qare adətən bir ridayı-matəm arxasından müzlüm və məğrur bir çöhrənin keçdiyini görər. Ümum dərin mütefəkkirlər kibi, bəzən mübhəmiyyət və mezlumiyyətə uğramaqla bərabər Bayronun öylə sözleri vardır ki, bütün bir ruhu isteməl edər. Öylə ahləri vardır ki, bütün bir həyatı hekayə edər. Zənn olunur ki, onun qəlbi

hər fikrə açılır və yıldırımlar saçan bir vulkan, bir yanar dağ kimi dərunundan atəşin fikirlər işqırır. Zəkayı-xariqüladəsi, ələləksər heç bir nöqteyi-məqsudəyə mütəvəcəh olmaqsızın yürüyən, yürür-kən düşünən bir rəhrova bənzər ki, mülahizati-dəruruna müstəqrəq bulunduğu üçün keçdiyi mohəllərdən xatirində ancaq məşkuk və namüyyəyen bu xəyal qalır. Lakin daima bir xəyal qanadsız vüsulu mümkün olmayan yüksəkliklərə vasil olur. Qartal nəzərin zəmin üzərinə rəkz etsə də astabgir olan nigahi-ülvisinə qayib etməz”.

Viktor Hüqonun bu sözlerini daha ziyadə şərh edərək Cövdət diyor ki:

“Bayron hər yazdığı əsərdə öz ruhuna tərcümən olmuşdur. Bayronun qəhrəmanları Bayronun heç qeyri deyildir...”

Saheyi-təcəssüs və təsviri öz ruhuna münhəsir bulunmaq cəhətilə Bayron, Şekspirə heç qiyas və təsbih qəbul etməz. Şekspirin təsvir etdiyi oşxas ilə öz ruhu arasında münasibət yoxdur... Bayronun istinbat etdiyi yeganə mənbə öz ruhi-biüfüqüdür. Biüfüqi deyiriz, zira Bayronun ruhi-tufanmədəri hüdudi-nəzər olan üfüqləri çak edər bir ümməni-nur və nardır. Bu səbəblərdir ki, daima bir dairəyi-üfuqiyyə ilə məhdud olmağa alışmış nəzəri-ərbabı Bayronu oxurkən başlarının döndüyüünü və göz qapaqlarını endirmek və o namütənahiliyə nəzərlərini tədricən alışdırmaq ehtiyacını hiss edirlər...

Bayronun özü haqqında bu qədər məlumat aldıqdan sonra bu şairin asarı-ələməfzasından biri olan “Şilyon məhbusu” ünvanlı mənzumoyı Abdulla Cövdətin tərcüməsi sayəsində mütləq edəlim: 16-cı əsri-miladidə Bonivar adlı alim, fazıl, qeyur bir zat vətəninin hürriyyəti və bələyi-istibdaddan mühafizəsi uğrunda cannisar olaraq İsveçrə ölkəsində bulunan Şilyon qalasında höbs edildi. İştə, “Şilyon məhbusu” da bu zat olub, bunun müsibəti-məhbusiyyətini Bayron suzişli bir lisan ilə nozmə çəkmışdır. Hürriyyət haqqında binəzir olan bu mənzumə böylə başlayır:

“Ey zəncirlərin zəbt və təqoyyud edəmədiyi dühayı-əbədi ruh, ey hürriyyət! Sənin rövnəq və cəlalin zindanlarda daha müşəşədir. Könüldən yapılmış olan aramgahını orada bünyad edərsən... Sənin məhəbbətindən başqa heç bir şey o könülləri möqəyyəd qılamaz. Aşıqlərin zəncirbönd olduqları və bir məhbəsin rütubətli zülmətinə müstəqrəq bulunduğu zaman, vətənləri onların fədakarlıqları sayəsində məzhor-zəfər olur və tairi-istiqlal hər ruzgardan qanad istiarə edər.

Ey Şilyon! Son bir cayı-müqəddəssən, məhbəsinin hüznəngiz daşları bir nişməngahi-ibadətdir, zira bir soyuq daşlar yumşaq bir torpaq imiş kimi Bonivarın ayaqlarının izini mühafizə etmişdir. O izlər silinməsin, zira onlar, insanların zülm və istibdadını cənab həqqə ixtar edəcəkdir”.

Bu müqəddimədən sonra şair bütün vüquatı Bonivarın öz dililə nəzmən hekayə ediyor. Hekayənin bəzi müəssir qitələrini qəzetəmizdə dərc ediriz:

“...Yeddi kişi idik, familiyamdan bir fərd qaldı, o da mənəm, altı gənc, bir ixtiyardıq. Cümlesi zülm və təcavüzü təhqir etməklə mübahı olaraq, başladıqları mücahidə meydanında təkmili-ənfas etdilər.

Birisi alovlar içində can verdi, ikisi qovğayı-həmiyyətdə hüccəti-namuslarını qanları ilə imzalayaraq və pədərləri kimi düşmənlərinin inkar etdikləri haq yolunda öldülər. Digər üçü bir zindana soxuldular. O üç qardaşdan yalnız mən yaşayıram...

Üç qardaşdan hər birimizi bir direye zəncirlədilər. Eyni zamanda üç kişi idik. Bununla bərabər hər birimiz münferid və məhrumi-ixtilat idik... Zəncirlərimiz pək qısa idi. Bir tek addım atmağa müsaid deyildi. Bir-birimizi görə bilirdik. Lakin çöhrəmizi tənvir edən solğun və donuq ziya kəndi çöhrəmizə belə kəndimizi biganə kimi bulunduruyordu. Bu vəch ilə müctəme məəhaza münferid ididi. Qollarımız üzərində zəncirin siqlətini hiss ediyor, qəlbən daha ziyadə müztərib bulunurduq. Bu hal ilə ənasırı-safzəmindən məhrum bulundugumuz bir zamanda biri-birimizin səsini duymaq və kəlimati-təsliyyəti təati cədə bilmək bizim üçün bir lütf, bir nəmət idi.

Bəzən içimizdən biri əski bir hekyə nəql edirdi. Digəri bir hərb şərqisi söylərdi. Lakin çox sürmədi... Bu təatiyi-kələmat bizim üçün bir zövq olmaqdən qaldı, səslərimizə zindan sədasına müşabəh, sami-əfərsa bir toğyiri-əda arız oldu. Artıq səslərimiz əvvəlki kimi sərbəst və gur deyildi. Ehtimal ki, bu hal bir qələti-hiss idi, bizi aldatıyordu... Fəqət bəncə hər halda səslərimizin pərdələri təbəddül etmişdi.

Mən, üç qardaşın ən böyükü idim. Cəsarətlərini təqviyə edərək qardaşlarımı təsliyətsaz olmaq mənim vəzifəm idi. Əlimdən göldiyi qədər bu vəzifəyi ifa etdim. Onlar da əllərindən göldiyi qədər mənim qüvvəti-qolbimi mühafizə etdilər.

Laciverdiyi-səmayə müşabih olan mavi gözlərələ çöhrəsi validəmi andırıldığından, pədərimin ən ziyadə sevdiyi və ən kiçiyimiz

ən ziyadə qəlbimi parçalayırdı. Bu qədər sevimli bir quşu böylə bir dami-zülmətdə görür də, nasıl dilxun olmam.

“Heyf başəd çu do morqi ke əsire-qəfəsi!”¹

misrası xatirə gəlir. Bu cocuq gündüz kimi gözəldi. Ənvar içində kəmali-hürriyətə uçan qartal yavrularının nişat və hürriyətinə mozhər bulunduğu zamandakı gündüzlər kimi gözəldi. Zədeyi-afitab olan və bərf ilə müzəyyən bulunub, gecəyi uzun bir yazın ziyyasından sonra gören qütb gündüzlərindən bir gündüz kimi gözəldi... Sevimli olduğu qədər saf bir qəlbə vardi... Təbon xəndə-nüma olan gözlörini ancaq əbnayı-növinin folakotı giryonak edərdi...

Diger qardaşımın qəlbə də saf idi. Lakin bu, insanlarla mücadilə və müsariədə bulunmaya müsaid bir surətdə yetişmişdi. Ahəntən və ümum cahana meydan oxuyacaq yolda şəci idi. Bir ordunun ilk səfərində kəmali-nişat ilə fədayi-can edə bilərdi. Zəncirlər içində zəbun olmaq üçün doğulmamışdı. Zəncirlərin yalnız səsi onun ruhunu istehqar edərdi. Şücaətinin kəmali-sükunətlə düçəri-inhitat olduğunu gördüm. Heyhat, kəndi əzm və cəsaretim də münxəsif olurdu. Bu qədər müezziz bir familyanın bu fərdi-baqisinə həyatı-tazə vermək üçün, olanca qeyrətimi sərf etdim. Kəndisi bir dağ ovçusu idi. Dağlarda çox kərrə qurd və keyikin arxasını təqib etmişdi. Bu zindan onun üçün bir vərteyi-həlak, ayaqlarını zəncir içində görmək isə felakətlərin ən fənası, ən müdhişi idi...

Bizim məhbəbus olduğumuz müzlim zindan, külək səviyyəsindən aşağıdır. Gecə-gündüz başımızın üzərində, suların daşlara urmasından mütəhəssil gurultuları eşidirdik. Qışın, dalğaların, dəmir barmaqlıqlardan içəri girdiyini hiss etdim. Azadə və bəxtiyarının nüma olan səmadə bir ruzigari-qəzzub əsiyor idi. Əmvac və ruzigarın altında qayalar sarsılıyordı... Fəqət, mən qayanın təzəkləlünü mədhus və mütəhəyyic olmaqsızın istimə ediyordum. Çünkü məni azad etmək üçün, mövtün gəldiyini görə bilsəydim, məsrur və xəndən olurdum. Söyləmiş idim: Ən kiçik qardaşımız zəifləyirdi, qəlbə-ülviyətpənahı, yavaş-yavaş müntəfi olurdu. Hər növ yeməkdən nifrət və istikrah

ediyordu. Lakin həqiqəti söyləməkdə daha ziyadə təəxxür etməyə nə lüzum var? Qardaşım öldü! Can verərkən gördüm. Fəqət nə pəncəyi-nəz ilə bükülən başını tuta bildim, nə də əlinə temas edə bildim. Hətta bürudəti-mövt əllərini dondurduqdan sonra belə zəncirləri qırmaq və ya gəmirmək üçün bilafayda təzifi-cəhd ediyordum. Öldü, zəncirlərini çıxardılar, zindanımızın rütubətli zəminində dərinə bir həfrə yapdılar. Bir kərəmi-məxsus olmaq üzrə cəsədini günəş görən bir məhəldə dəfn etmələrini istirham etdim. Bu bir fikri-məcnunane idi, lakin mən o zaman qiyas edirdim ki, ölükdən sonra belə o, mərdi-hürriyətin qəlbə böylə bir zindanda asudə olmayıacaq. Böylə bifayda bir təmənnada bulunmaqdən kəndimi men edə bilirdim. İstirhamıma, bardanə görünməkdən başqa bir şeylə müqabile olunmadı. Qardaşımı açıqları həfrəyə yatırdılar. Basiq və cəmənsiz bir topraq pərəstidəmiz olan o vücudi-müəzzizi sitr etdi... Böylə bir cinayətə layiq bir abidə (yadigar daşı), bir hcykoli-müxottor olmaq üzrə zəncirini məzarının üzərinə asılı buraxdılar.

Lakin ikinci qardaşım, o evimizin ən sevgili, ən rəngin çıçayı... o vərdi-xəndən dəxi, budağı üzərində solan bir çiçək kimi soldu! Məhv oldu. Aman ya Rəbbi! Nə surətdə olursa olsun bir ruhun çıxdığını, ənfasi-vapəsinini görmək nə qədər müdhiş! Mən ruhun qan dalğaları arasında teyran etdiyini gördüm. Ümmənin əmvaci-xüruşanı üzərində bir hərəkəti-təşənnüciyyə ilə müsariəsini gördüm, farraşimatəni üzərində son dəmi-ehtizarın sayıqlamaları içində cinayətin çırpındığını gördüm, lakin bu mənəzir, birər mənzorəyi-dəhşət idilər. Qardaşımın ölümü, bu dəhşətlər ilə qarışmaqsızın pək və cəmi həzin oldu. Bu mövt bəti, fəqət və qəti bir mövt idi. Sükun və nərimiyi-tam içində səndü. Kəmali-hüzur ilə və gözündə yaş olmaqsızın yalnız kəndisindən sonraya qalanların əndişəsilə dilxun olaraq daima rəhim, müləyim olduğu halda zəbuni-qəhriməmat və mütəaqibən tariki-həyat oldu. Bütün bu müddət əsnasında yanaqlarının rəngi xondənəməyi-istehza oluyor, əcələ, mövtə meydan oxuyur, – zənn olunurdu. Təravəti-lövni zavalda bulunan bir qövsi-qüzchin son ləməəti kimi yavaş-yavaş soldu. Gözlərində bir nuri-bərraq var idi ki, zindanı noymən tənvir ediyordu. Erkən gələn əcəlinə qarşı lisanından heç bir kəlməyi-təzəllüm, sinəsindən heç bir ahi-təəllüm çıxmadi. Soz sözleri məsud günlərə dair bir kaç kəlmə, ümidiyi canlandıracı bəzi kələmati-təsəlliyyət oldu. Çünkü, mən səmti-sükutə

¹ Tərcüməsi: “Heyif olar sənin kimi quş qəfəsədə əsir olsun”.

müstəğrəq idim. Ziyalarımın ən zalimanəsi olan bu ziyai-əxirin hiss və əzabılı həlak olmuşdum. O kələmati-təsliyyəti, bitabu təvan qalmış olan vücudun inhizamından mütəvəllid sinosində boğmaya çalışdığını inilti lətqib etdi. İnilti lətqicən daha imtidadlı, daha zəif, daha seyrək oldu, diniyirdim. Fəqət eşidəmədim. Çağırıယordum, çünki təsiri-qəhr və fəlakətlə dəli idim. Artıq ümid olmadığını biliyordum. Lakin xövf və dəhşətimin içində ağlimın hökm və vəsayasını dinləməyir, rədd ediyordum, çağırıယordum. Bir səs eşitdim, sandım. Bir həmləyi-ənifə ilə zəncirimi qırdım. Kəndimi ona doğru fırlatdım, o artıq yox idi. Bu cayı-siyahda yalnız qalmışdım, mən bir həyat idim. Rütubətli zindanımın məlun havasını yalnız mən tənəffüs edirdim. Mənimlə girdabi-əbədi arasında mövcud olan və məni hənüz nəslibədbəxtimə rəbt edən son yeganə və ən səmimi həlqəyi-rabitə bu məhəlli-məşumda yeni qırılmış idi. İki qardaşından biri torpağın üzərində, digəri altında yatıyordu. Hər ikisi də tənəffüz etməz olmuşlardı. Orada qeyri-mütəherrik duran əlini əlimə aldım, heyhat! Mənim əlim də soyuq idi. Qırmızıdanacaq qüvvətim yox idi. Lakin hiss ediyordum ki, hala yaşayıram. Bu hiss ilə sevdiklərimizin əbədiyyon qayıb olduqlarını idrak etdiyimiz zaman kəsb-i-şiddət edərək, məhsus olur.

Nə üçün ölmədəm, söyləməyəm, dünyaya təəllüq edər artıq bir ümidi yox idi. Lakin imanım var idi. Bu itqan vicdanı məni xudkamanə intihardan mən edirdi.

Bunu mütəaqib bu caygahi-fəlakətdə mənə nələr oldu iyi bilməyoram, heç bir zaman bilmədim. Əvvəla, məni əhatə edən kaffəyi-əşyayı, ziyayı, hətta zülməti belə hiss etməz oldum, heç bir fikir, heç bir ehtirasım yox idi, daşlar miyanında bir daş kimi idim, kəndi-kəndimi xəyalməyyal müdrik sislər içinde çəmənsiz tənəbbütanı yox bir qaya kimi idim. Çünkü, çevrəmdəki əşya boş, müzlim, siyəhnüma idi. Mühitim gecə deyildi, gündüz deyildi. Zindanımın ağırlaşmış olan, basireyə mənfur və müstəkirə görünən işığı da deyildi. Məsafəni bələdən bir boşluq, aram və sükütsuz bərqərar ididi. Mənim üçün artıq nə yıldız, nə ərz, nə zaman, nə qəvanın, nə təhəvvülət, nə fəzilət, nə də cinayət vardi. Mənim üçün mövcud olanancaq bir xamuşı-əmiq ilə heyata da, məməta da qeyri mənsub bir nəfxəyi-qeyri-mütəbadilə ...rakid, işıqsız, kənarəsiz, səssiz-hərəkətsiz bir dərya idi.

Dimağıma birdən-birə bir ləmə daxil oldu, bu, bir quşun nəğməsi idi, quş susdu, sonra yenə başladı, bu nəğmə samiənin aləmdə

eşitmiş olduğu nəğəmatın ən samiənovazı idi. Qəlbim bu istima ilə ləbrizi-hissi-şükran oldu. Ənzərim lətif bir heyrət ilə, o yana – bu yana initaf edərək, səsin gəldiyi yeri aradı. Gözlərim o dəqiqədə səfaletimi görmədi, fəqət mütəaqibən həvasım kəmali-hüsən ilə və ələttədric cəreyanı-mötadini aldı. Məhbəsimin kəma fis-sabiq, divarlarının qaldırılıb yavaş-yavaş üzərimə qapandığını gördüm. Əvvəlcə, olduğu kibi güneşin nuri-rəqsanının yerlərdə süründüyünü gördüm. Bu nur şəmsə rüxsəti-güzəran verən bir yarıqda bu quş əxzi-mövqe etmişdi. Bir nihali-tazə üzərinə qonmuş kimi şövqli, ülfətnüma idi. Lacivordli qanadlı, dilbər bir quş idi. Nəğməsilə minlərcə şcy söyləyirdi və hər söylədiyini mənim üçün söyləyir, sanılıyordı, bunun mislini görmədim və heç bir zamanda görməyəcəyəm. Bir arqadaşa mənim kimi möhtac olduğu zənn olunurdu. Fəqət mənim qədər kədərnak deyildi. Kəndisi kimi, məni sevmək üçün yaşayan heç bir fərdin qalmamış olduğu bir zamanında məni sevmək üzrə golmiş idi. Zindanımın kənarına gələrək məni ehtisasat və təfəkkürata ilqa etmişdi. Az bir zamandan bərimi azadə idi. Yoxsa mənim qəfəsimin üzərində aram etmək üzrə kəndi qəfəsindən qaçmışmı idi? Bilməm. Sevimli quş, mən əsarətin acısını pək iyi dadmış olduğum üçün, sənin əsir bulunmanı arzu edəmirdim. Möhtəmil ki, bu bchişt aləmindən gəlmış qanadlı bir zair idi. Məni həm ağladan, həm mütəbəssim qılan bu zəhabımı Allah əfv etsin. Ola biler ki, bu quş qardaşımın ruhudur da, nəzdimə nüzul etmişdir. Zəhabında da bir çox dəfələr bulundum, lakin aqibətüləmr ucdu, gətdi. O zaman, bunun bir məxluqi-fani olduğunu anladım. Öylə olmasaydı bu vəchlə getməz və məni böylə yalnız buraxmazdı.

Aylar, illər, günlər keçdi, fəqət saymadım, hesabını bilməm, nuri-şəmsi bir kərrə daha görecəyimə, gözlərimi sitr etməkdə olan zülmətin mündəfə olacağına heç ümidi yox idi. Nəhayət, məni məhəbədən çıxarmaq üçün adamlar gəldi. Məni nə üçün çıxaracaqlarını sormayırdım, məni nərəyə götürəcəklərini öyrənmək xatırıma gəlməyirdi. Zəncirlərə sarılmaq da, heç zəncirsiz olmaq da mənim üçün bifərq olmuşdu. Ümidsizliyi sevməyə alışmışdım. Vəxtə ki, bu adamlar yanına geldilər, vəxtə ki, kaffəyi-qüyudumdan azad olundum mənim üçün bu səqil, cəsim hasarlar, yalnız mənə məxsus bir söməə, bir guşeyi-üzlət kimi olmuşdu.

Adətən pədər yurdundan ikinci dəfə cüda ediliyor kibi oldum. Ənkəbutlara rabitəyi-müvanisət və dostu ilə mərbut idim. Onların güşisi-sakitanələrini nəzərlərimlə təqib edirdim. Farələrin ay işığında oynamalarını seyr etməyi sevərdim. Nə üçün bu heyvanlardan daha az mütəhəssis olayım. Biz, cümləmiz, bir məkanın məkinləri idik. Mən onların hökmdarı idim. Onları öldürmək iqtidarı yədimdə idi. Bununla bərabər qərib şey-kəmali-sülh ilə yaşamaya alışmışdım. Zəncirlərim ilə mən biri-birimizə dost olmuşduq. Bu dostluğumu-zun hüsuluna bu qədər uzun bir arqadaşlıq bails olmuşdu. Hətta mən libasi-hürriyyətimi, içimi çəkərək geyindim.

D.H.

"Həyat", 1906, №68, 69

MİLLİYYƏT VƏ İNSANIYYƏT

Qəzetimizin 71-ci və 74-cü nömrələrində panislamizmə dair "Mşak" qəzetindən tərcümə olunmuş bir məqalə mündəric idid. Bu münasibətlə bir-iki söz söyləməyi vəd edib məqaləyi-məzkurədəki əfskarın qismən batıl və qismən də həqiqət olduğunu bəyan etmiş idik. Həqiqətlər ələlümüm aləmi-islamin bir müddətdən bəri bu anə qədər tərəqqi edəməyib, maarif, iqtisad və ictimaiyyət nöqtəyi-nəzərlərindən geri qalmasına dairdir. Əfskari-batılı isə ümumiyyətlə istiqbalimizə aiddir. Bizim məqsədimiz nə bu həqiqətləri birər-birər tedad etməkdir, çünki millet rəhbərləri olan öz əhli-irfanımız dururkən onları "Mşak" mühərrirlərindən öyrənməyə möhtac deyiliz, nə də əfskari-batılıyi bir-bir rədd etməkdir. Zira erməni mühərrirlərindən oksərinin gözlərini təəssüb və ənaniyyətdən çox da fərqi olmayan "Dar bir milliyyət" fikri qapadıqca onları əfskari-batılı bolalərindən xilas etmək mümkün deyildir... Səhih, ya batıl olsun. İş erməni mühərrirlərinin yazdığı sözlərdə deyildir. O sözləri yazdırın üzəkdə, qəlb-dədir. Onun dediyi haqq sözlərin kaffəsini, bəlkə ziyadəsini, qat-qat ziyadəsini Kamallar da, Kəmalilər də, Əlikəmalilər də, Süavilər də, Samilər də, Midhətlər də, Cövdətlər də, Əhmədlər də, Razilər də, Muradbəylər də, İsmayıllı bəy Qaspirinski də, Əbdürəşid İbrahimov da dedilər və deyirlər, lakin deməkdən deməyə, ələlxüsus dedirdən qəlbən qəlbə fərqi-əzim vardır. Bizim məqsədimiz məqalə marru-

zirin sözləri, haqq və nahaq sözləri mavərasında gizlənən bir qəlbin, bir ruhun insaniyyətpərvərliyini göstərməkdir. Bu qədər ali bir sifəti-qəlbiyyəyi göstərmək üçün məqaleyi təşkil edən cümlələrdən üç-dördünü yan-yan düzəmək kafidir.

"Panislamizmə bir məqsəddir ki, nəticəsi cəmi əvvəm və məməliki-islamiyyəyi bir-birinə rəbt edib qayət vəsc və həddən ziyan böyük bir məmləkət, bir hökumət təşkil etməkdir".

"Müsəlmanlar (osmanlı, iranlı, qafqazlı, hətta hindistanlılar) panislamizmə məqsədinin ətrafına cəm olmağa hərəkət ediyorlar və dər-yada qərq olub boğulanlar kibi onun vasitəsilə nicat tapmağa səy və qeyrət ediyorlar... Məgər panislamizm məqsədinin gələcəkdə qüvvədən felə çıxmazı mümkünürmü? Biz deyirik ki, xeyr!

Bu üç cümlədən nə anlaşılıyor?..

Üç-dörd yüz milyon nüfusdan ibarət bir cəmaət dəryada qərq olub boğulmaqdə ikən, guya yeganə çarə, nicat zənn olunan panislamizm də bir Nuh gəmisi kibi təcəssüm edib meydana çıxiyormuş!.. Demək ki, boğulacaqları mühəqqeqdir".

Görülüyür, ya erməni rəssamlarından dəryayı, əmvaci-bəhri təsvirdə məharətli şöhrət qazanmış olan Ayvazovskinin "Tufan" adlı məşhur lövhəsi dəxi bu qədər fəci və ezəmotli bir mənzərə irayə edəməz. Afərin erməni məhərririnin bu qədər rəssamanə qələminə!.. Ancaq insanpərvər olan məhərrirlərə bu qədər əzim bir fəlakəti sahili-səlamətdə durub seyr və tamaşa etmək kafi deyildir: lazımdır ki, bir keməndi-nicat götürüb, boğulanlara atsınlar, ya bunu bacarmış-yorlarsa, ələ bir yaylıq alıb ağlaya-ağlaya mərsiyələr desinlər!.. Lakin erməni məhərriri bunların heç birini etmədiyi üçün istidlal edə bileyər ki, aləmi-islamin bu fəci olan mənzəreyi-həlakına sevinə-sevine böyük bir ləzzətlə tamaşa eliyor, bəlkə də, kim bilir, sevincindən rəqs dəxi ediyor. Ancaq hal və kef böylə ikən anlamıyorum ki, sair "Panislamizm" məhərrirlərinin xof və təlaşları nərədən iləri gəliyər?!

Qüvveyi-vahimə insanları nə qərib, nə gülünc hallara ilqa edərmiş!.. Nə qədər doğru sözdür. Deyirlər ki, yalançı bir yalani deyə-deyə axırdı özü də o yalana inanmağa başlar!..

Lakin məqalədə bir cümlə daha vardır ki, məhərririnin vicdan və qəlbindəki, niyyətindəki xüluşu-səfvətin dərəcəsini, daha doğrusu, dərrakəsini göstərmək üçün yeganə o cümlə kafidir.

O da budur:

"Müsəlmanlar (müxtəlif siniflərdən bəhs olunur) tərəqqi edəmmədilər və edənləri də biməna oldu, onların da əksəri Qafqazdadır..."

Bu sözə diqqət ediniz! Tərəqqi etməsək, şikayət olunuyor, tərəqqi etsək, yenə şikayət olunuyor. Bu hal sadə bir erməni mühərririnə məxsus deyil, bütün avropalılar cüzi bir istisna ilə aləmi-islama qarşı bu məsləkdədirler. Əgər biz tərəqqi yolunu tutsaq, sürətlə tərəqqi etsək, tərəqqimiz, sürüti-tərəqqimiz bunların təlaş və əndişələrinə, dadü fəryadlarına bais olur, "Maki xanından ziyadə teleqrafların, dəmir yolların çəkilməsinə, darülfünunların açılmasına, cəmiyyətlərin, cəmiyyəti-xeyriyyələrin təşəkkülünə mümaniət edərlər, mümaniət etmək üçün ənva' hiylələr, dəsisələr icad edərlər. Yox, biləks, əgər bətalət və etəlatə meyil edib, tədənniye, geridə qalmağa qeyrət etsələr, geri qalmamızdan, vəhşiliyimizdən, cəhalətimizdən ələman deyib bütün ələmi vəsvəsəyə, vəlvələyə salırlar, vəvəylər qoparırlar!.."

Sərvət və saman qazansaq, bizdəki "kapitalizmə"dən, kapitalizmə təhlükəsindən şikayət edərlər. Fəqrü zərurətsə düşər olsaq, "proletariat" bəlasından zarü bizarre olurlar, ya kəsbü kar üçün diyari-qürbətə gedən füqəraya Amerika kibi məmləkətin qapılarını bağclarlar. Bağlamaq üçün qanunlar ixtira edərlər, yaxud qürbət şəhərlərin küçələrində də bunları ova çıxarlar!..

İttihad və ittifaq etsək də, şikayət edərlər, nifaq və şıqaqa düşər olsaq da, şikayət edərlər! İttifaqımız bunlar üçün bir təhlükə, nifaqımız yenə təhlükə. İttifaq etsək, "panislamizm" adı qoyarlar. Mitinqlərdə, məclislərdə və qəzet sütunlarında xatırı xəyalə gəlməyən iftiraları, kizbü-böhtanları söyləməkdən çəkinməzlər. Xəyaldan ibarət bulunan, əsla vücudu olmayan bir qüvvətin əleyhinə mühib və həqiqi kualisiyalar təşkil edərlər.

Öz aramıza təfriqə düşüb öz xanəmizin içinde qardaş biri-birimizlə dava etsək yenə narabat və bizarre olurlar. Fasda, Marokda olduğu kibi, müttəfiqən məmləkətə girib bütün ölkəyi təqsimə qalxışalar!.. Vəlhasıl tərəqqi və təali edib göylərə çıxsaq, deyəcəklər ki: Ay haray, qoymayın!.. Müsəlmanlar göyə çıxıborlar. Olmuya ki, başımıza asimandan şərəbar olalar, ildirimlər, şəhablar, atəşlər yağıdıralar! Yox, tədənni və tənəzzül edib, yerin dibinə keçəcək dərəkələrə gəlsək bağıracaqlar ki, ay haray!.. Qoymayın ki, nari-cəhənnəmi iqaz edən bunlardır. Vezuvi yanar dağın ətrafa saçdığı odları, külləri, kükürtləri, lavaları püşkürən bunlardır! Yerdən də, göydən də əl çəksək, dəryalara, dənizlərə iltica etsək, yenə susmayacaqlar, fəryad edəcəklər ki, ay haray!.. Əqvami-islamıyyənin qüvvəyi-əskəriyyəyi-bəhriyyəsi artıbor!.. Sahillerimizə barıtlar, gullər, mərmilər, bom-balar yağıdıracaqlar!..

Bu adamları nə ilə məmənun etməli? Bunların xoşuna getmək üçün nə etməlidir? Nə etməli? Ya boynumuza bir zənciri-osarət salmalı! Zəncirin bir ucunu da əllərinə verməli, yaxud məhvü nabud olmalı, vəssalam!.. Üç-dörd yüz milyon xalq ya əsarətdə, ya məhviyətdə!.. Başqa heç nə!.. Bu mümkün mü?.. Bizim halımız "Min bir gecə" hekayələrində böyük bir dəfinə aramağa gedən bəzi qəhrəmanların halına bənzəyir. Dəfinənin yolu tilsimlidir. Dəfinə niyyətilə gedən arxasından və iki tərəfindən guya minlərcə divlər, cinnilər, ifritlər onun üzərinə hücum edirləmiş kibi qərib-qərib qorxunc, məxuf, müdhiş səslər, nərələr eşidiləcək! Əgər dəfinə və xəzinə custucusunda olan qəhrəman bunlardan qorxub, dönüb gerisində, ya sağınasoluna baxacaq olursa, dönüb bir daş heykel olub yoluñ ortasında qalacağı mühəqqəq!.. Əzizim, erməni mühərrir! Biz nə boğulub qərq oluyoruz və nə də panislamizməyi, vase və böyük bir dövlət təşkil etməyi özümüzə bir vasitəyi-nicat biliriz. Səhvin var, xətan var!.. Biz bir sövqi-təbii ilə naqabili-təgəyir bir hökmi-qədərlə, bütün odyanın, əqvam və millətin getdiyi yollarla gediyoruz!.. O yoluñ ibtidası qaranlıq və tikanlı isə də, ilərisi işq və çəmənlidir!.. Millətlərin bir qismi yoluñ ortasında getdikləri və ya nəhayətinə yetişdikləri halda, digərləri o yolu başlarlar!.. Bu bir qanuni-təbiətdir ki, adına "evolyusiya" – təkamül qanunu deyərlər... Biz də bu yol ilə gediyoruz. Məqsədimiz, əməlimiz, ittihad, ittifaq, ictimia, maarif, kəsbü kar, sənaye, ticarət və sairə qüvvətlərile küroysi-ərz üzərində insanlara mövud olan səadətə nail olmaqdır. Menşikov, Mağda Neyman, Çeravanski, "Mşak", "Arşalyus" və sairə nam, divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliiz!..

Biz "öylə bir şiddəti-təsmim ilə çıxdıq ki, yola qarşıya çıxsa əgər səngi-məzarımız" dönenlərdən deyiliz!..[5]

Əgər bu əsrin ortalarında baş göstəren "nasionalizmə", yəni "milliyyət fikirleri serblərə, bolqarlara müsaид, onların amalına müvafiq ola bildi isə, əlan onların modası keçməyə başlamışdır. Bu gün Avropanın qismi-əzəmini təhdid etməyə başlayan "sosializm"ə, "internasionalizm"ə (yəni ictimaiyunluq, beynəlmiləliyyət) və "Marselyoz" nəğməsi müqabilinə çıxan "Internasional" mahnısı muxtarıyyəti-milliyələrə deyil, istiqlalati-ınsaniyyəyə müsaiddir!.. İslamiyyətin məqsədi iso istiqlalati-ınsaniyyədir. Çünkü islamiyyət bir dindir ki, millət və milliyyət tanımaz, kəlmei-şəhadət gətirib onunla mütədəyyin olanlara rəsmisiz, şəkilsiz, yoldaşsız bir Allaha

iman gətironlərə bir nəzerlə, bir ümmət nəzərile baxar!.. Zəkat qanununu vəz edən “Əlkasibü həbibullah” “Külli müslümün üxüvvətün” deyən və “vələdi-qeyri-məşru” namilə Avropa şəhərlərini dolduran hüquqi-mədəniyyədən, hüquqi-vərasətdən məhrum bir fırqənin törəməsinə mane olan faizi, mürabihəciliyi, hər növ monopolya və inhisarlığı haram bilən islamiyyətin nasiyonalizmə ilə deyil, sosializmə ilə əlaqəsi vardır!.. Ən mədəni saydığımız ingilislər belə bu gün müsəlman olmağa başlamışlardır! Yüksəlin! Qonşular, yüksəlin! Dar bir milliyyət, bir nasiyonalizmə dairəsindən dişarı çıxınız!.. Əfradı-millətinizi zəlalətə düşçər etməyiniz... Şekspirlərin, Getelərin, Heynelərin, Jan-Jak Russoların, Lasalların, Marksların, Tolstoyların möziyyətləri, qədr-qiyəmətləri yüksəlib milliyyət xaricinə çıxdıqları üçün, bilafərq qövm və millət ümum bəşəriyyətin, insaniyyətin vəlinəmətləri olduqları üçündür... Bir işq yüksəldikcə, yuxarılara çıxdıqca, o nisbətdə uzaqları tənvir edər. Odur ki, bütün aləmə işq və hərarət verən şəmsi-taban ən uca, ən bülənd bir nöqtədədir. Bu gün bu qədər elm və maarifinizlə, sərvət və samanınızla bərabər deyil, ümum insaniyyotə, hətta bir-iki qonşularınızı dəxi müstəfid edəcək içinizdən bir fərd yetişmədi!.. İçinizdən nə bir Əbu Əli Sina, nə bir Mollayi-Rumi, nə bir Uluğ bəy göstərəməzsınız! İki minilliik tarixinizi qarışdırısanız yenə göstərəməzsınız! Əflatunlar, Ərestunlar, Homerlər yetişdirən yunanılərə Musalar, Əsalar, Spinozlar, Heynelər, Lasallar yetişdirən yəhudilərə heç bir vəchlə müşabihətiniz yoxdur! Yüksəlmədikcə, əxlaqınızı təthir etmədikcə milliyyət xəyalat vahiyəsini beyninizdən çıxarıb atmadiqca, ümum bəşəriyyətə, insaniyyətə Əsalar, Məhəmmədlər, Buddalar kibi bir nəzərlə baxmadıqca müşabihədə əlamətsiz, bix vərəyə-hələkə düşüb gedərsiniz!.. “Mşak” mühərriri deyir ki, mədəniyyət və kapitalizmə tərəqqisi cərəyanlarının eksinə müsadimə etmək eyni Don-Kixotun yel dəyirmanlarının eksinə çalışmağına bənzəyir. Heç bir mümanıət onun qabağını saxlayıb dayandıramaz. O ən möhkəm Çin hasarlarını yıxıb viran edər... Qalib olmaq o cəmaətindir ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...

Cavabən deyiriz ki, zəmanəmizin cərəyanı-mədəniləri kapitalizmə və nasiyonalizmenin ziddinədir. Kor qalib bunu görməyən, fehm və idrak edəməyen cəmaətlər bu cərəyanlara müqabilə etdikcə içindən çıxılmaz girdablara düşəcəkləri gün kimi aşikardır!..

Ə.H.

“Həyat”, 1906, №77

“MOLLA NƏSRƏDDİN” VƏ “DƏBİSTAN”

Həqiqətin də dadı və lezzəti var. Guya həvası-xəmsədən qüvvəyi-zaiqəye təsir ediyor. Binaənəleyh həqayıqi dad etibarilə acı və şirin iki qismə ayırməq olur. Əksər adamların şirin, şəkerli şeylərdən xoşu gəlir. Mən bəharat və ədviiyyəyi-mürəkkəbi kimi acı məvaddi sevənlərdənəm. İstiot, bibər və zəncəfil olmasa, xörəgin təmi, lezzəti olmaz, qənə-qənə, kinə və acı otlar olmasa, vücud hummadan xilas olmaz, səlamət tapmaz!.. Bizim dəriş də ahü nałe edib bir acı həqiqət demiş, bəzi adamlar bundan dilgir olmuşlardır. Halbuki, dilgir olmağa heç haqları yoxdur. Çünkü söylənən acı həqiqət nəfəs və şəfabəxş acılardandır. Cənab dəriş deyir ki, “Biz müsəlman bənzərik nahəmvar qoz kötügünə...” Necə gözəl, əntiqə şeylər əmələ gelir o kötükəndən!..

Əvet, biz müsəlman bənzəyiriz qoz kötüyünə, mərmər daşına, qranit qayasına... nə zərif şəkillər, nəqşlər, heykəllər oymaq olur mərmər daşından; nə gözəl mətin, əzəmətli binalar, imarətlər vücuda gelir qranit qayalarından!.. Bunca bu həqiqətə acı deyənlər səhv ediyorlar. Bu həqiqət o qədər acı degil, bunda bir şirinlik də var, deyə bilirəm. Çünkü bu təşbihə görə bizim hənuz elm və mərifətlə, təriyə və təlib ilə yontulmamış bulunan vücudi-millimizdə bir mətanət, bir sələbat var, deməkdir... Yontulmamış olmamızı hal-hazırda idrak və etiraf etməmiz də ayrıca təsəlliboxşdır!.. Peterburq darülfünunun ülmitəbiyyə şöbəsində elmi-heyvanatı tədris edən xacəyi-möhətəreməmiz məşhur Vaqner dəxi bir vaxtlar vətəndaşları bulunan insanları heyvanata degil, nəbatatdan palid meşə ağacı qabıqlarına bənzəmiş idi... Bənzətdiyi üçün rusların tənzibi-əxlaqı uğrunda yazdığı silsiləyi-hekayata “Palid qabıqları” (dubovaya kora) ünvanı vermişdir. Müəllimi-müşarıleyh palid qabıqlarını yonta-yonta igirmi, otuz ildən bəri ortaya bir xeyli xeyrli adamlar çıxartdı...

Qafqaziyamızda “qoz kötüklərini”, qaya daşlarını yonmağa, yonmaq üçün müxtəlif alətlər icad etməyə əzim bir meyil və həvəs müşahidə olunur. Bu növ alətlərdən biri də Tiflisdə həftədə bir defə çıxan “Molla Nəsrəddin” adlı türkcə cəridəyi-müsevvəreyi-əzhukiyənin baltalarıdır.

Qoz kötüklərini yonmaq üçün “Molla Nəsrəddin”in ələ aldığı baltayı-zəhk və xəndə, istehza və rişxəndən, müstəhziyanə yazı və şəkillərdən ibarətdir...

Vəhləyi-oulada bu qədər qəmli bir zamanda böylə bir müzhik qəzetənin çıxmazı qərib görünürsə də, lakin yaxşı diqqət edilib dərin bir nəzərlə baxılırsa, görünür ki, bu zohk və xəndə ancaq zahiri olub, onun təhtində bol-bol axan göz yaşları gizlidir.

Bu xəndənin üzündən pərdəyi rəf etsəniz, mavərasında ahü zar, giryə və büka görərsiniz!.. Bu Qoqolun, Swiftin, Dikkensin xəndəsidir... Xeyr, bu ürəgi yes və ələmlə dolu “Molla Nəsrəddin” in xəndəsidir.

Qarışında “Molla Nəsrəddin” in üçüncü nömrəsi duruyor. Bu nömrə qırmızı və mavi rənglərlə mülevvən dörd ədəd gülunc rəsm-lərlə müsəvvər və müzəyyəndir. Rəsmlərin dördü də qayət mənidardır. Biri dərəceyi-maarifimizi, biri dərəceyi-təməddünümüzü, biri əhvalı-siyasiyyəyi-islamı, biri də nisvani-islamiyyənin vəziyyətini surəti-müstehziyanədə irəedər. Bunlardan əhvalı-siyasiyyəyi göstərən lövhənin təhtində “sərhəd məsələsi” yerinə “panislamizm” yazılısa idi, daha münasib olurdu – zənn eləriz... Bu növ gülunc şəkil-lərə məxsus bir istilah bulmaq lazımlı isə, ya “xatir nigar” vəznində “xəndənigar”, yaxud “zəhrxənd” və “rişxənd” tərkibində “nigariş-xənd” demək icab edər...

“Molla Nəsrəddin” in məzahli məqalələri, lətifələri, həcviyyələri dəxi nigarişxəndələrindən geri qalmayırlar, böyük bir hünər və istedad ilə yazıldığı aşikardır... Hər halda “Molla Nəsrəddin” in müdürü və “Molla Nəsrəddin” in müridi Cəlil Məmmədquluzadə cənablarını müvəffəqiyyətdən naşı təbrik və qəzetəsinin qiraətini bütün qarelerimizə tövsiyə edərəz.

“Dəbistan” məcəlləsinə gəlincə bunun cəmaətimiz haqqında fikir və nəzəri və arzu və məqsədi həman “Molla Nəsrəddin” nəzər və məqsədinin eynidir. Bu məcəllə dəxi cəmaətimizə yontulmamış qaya və odun nəzərilə baxıbor və bu növ məvəddən zərif şeylər emal etmək məqsədin təqib ediyor... Ancaq “Dəbistan” in əlində “Molla Nəsrəddin” in baltası kimi qəvi və kəsgin bir alət olmadığından, bər-kişib səlabət peyda edən daş, ağacı yonmaq xüsusunda bəyani-əcz edib mühərrirlərindən biri deyir ki, “Əl-elmə fis-səğər kənnəqşι bilhəcər”, yəni “uşaqlıqda kəsb olunmuş elm, daşa nəqş olunmuş kimidir”: “Tüfuliyyət zamanı keçəndən sonra təlim və tərbiyə vaxtı əldən gedir, cəhalət və qəflətə heç bir vəchlə çərə etmək mümkün olmaz...” Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyük-lükde onun üçün nicat olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkün kündür. Lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...

Bu sözlərdən sonra “Molla Nəsrəddin” ilə “Dəbistan” i yekdigerinə qiyas etmək lazımlı gelsə, demək olur ki, quru ağacı yonta bilən “Molla Nəsrəddin” daha hünərlı isə, yaş ağacı əyib düzəldən “Dəbistan” daha tədbirlidir. “Dəbistan” ətfala məxsus iki həftədə bir Bakıda nəşr olunan müsəvvər türkçə bir jurnalıdır. “Dəbistan” in ayda bir kərrə çıxan “Valideynə məxsus vərəqə” ünvanı bir də əlavəsi vardır. Bu məcəllələrin naşır və mühərrirləri müqtədir mürəbbi və müəllimlərimizdən Məhəmməd Həsen Əfəndizadə ilə Əli İskəndər Cəfərzadə cənablarıdır... Bunları dəxi müvəffəqiyyətlərindən naşı təbrik edərəz. Məcəllənin birinci nömrəsi Mirzə Həsib Qüdsinin bir münacatı ilə başlanıb Abdulla Qovilyam həzrətlərinin dəxi bir qitə nəzmlərilə təzyin edilmişdir. Məcəllənin dilinə gəlincə bu dil bəzi yerlərdə qayət sadə və asandır. “Nənə və onun balaca qız nəvəsi” ünvanlı Ə. Əfəndizadənin bir mənzuməsi yanında bulunan üç-dörd yaşındakı bir tiflə oxunduğu zaman tiflin mütəəssir olduğunu müşahidə edim. İki-üç qıtəsini nümunə üçün buraya dərc edirəm:

“Sən də, nənə, bağçada seyr etmisən?
Mənim kimi oynamaga getmisən?
Xırda-xuruşdan gelinə ev tikib
Oynatmağa çəməndə meyl etmisən?

Yoxsa həmişə başının tükləri,
Dümag olub qaşları, kiprikləri,
Qabaqda taxirdinən burnuna,
Şəfəq verən qörxulu gözlükleri?..

Hansı səbəbdən üzünүn dərisi,
Qırış-qırışdır çölü, içərisi.
Mənim üzüm də saralarımı, nənə,
Qırışarmı sənin kimi dərisi?..”

Ə.H.

“Həyat”, 1906, №91

MÜXTƏLİF BƏHANƏLƏRLƏ ADAM ÖLDÜRMƏK

(Edam cəzası, qisas və qətl cinayəti)

Əger doşmən nəsazəd ba to ey dust,
To mibayəd ke, ba doşmən besazi.
Ve gər nə çənd ruzi səbr fərmay
Nə u manəd, nə to, nə Fəxre Razi¹.

İnsanın eql və şür, qüvveyi-müfəkkirə və müdərrikə kibi mələkatı-ruhaniyyə və mənəviyyəsi dəxi tərəzi ilə çəkilib dartıla bilir, arşın ilə ölçülə bilir. Şu qədər ki, tərəzi ilə vəzn etmək ancaq insanın vəfatından sonra qabil olduğu halda arşın ilə məsahe etmək dirliliyində dəxi mümkün olur. Bu xüsusda “Fisiolociya”, yəni “Elmi-münasifü'l-əza” mizana və “antropolociya”, yəni “elmi-əhvali-bəşər” arşına müraciət etməyi təcəh edər... Bu fikri bir az şərh edəlim: Məlumdur ki, insanın qüvayı-eqliyəsi, onun cümcümə denilən baş tasının içindəki beynin, dimağın miqdar və kəmiyyetlə² məbsutən mütənasibdir... Beyinleri böyük və çox olan insanların ağılları da böyük, çoxdur. Heyvanat da öylədir. Selm tekamülünün müxtəlif dərəcatında bulunan heyvanların şüurları beyinlərinin miqdarı nisbetindədir. Pişik dovşandan ağıllıdır, it pişikdən ağıllıdır və ilx. Çünkü pişiyin beyni dovşaninkindən və itin beyni pişiyinkindən artıqdır. Bu həqiqətləri bir az təfsilatı ilə mütaliə etmək istəyənlər “İctihad” sahibi Abdulla Cövdət Əfəndinin “Fiziologiyayı-diməğ” ünvanılı türkçə yazmış olduğu bir kitaba müraciət edə bilərlər... Fransız ülemasının ən böyüyü bulunan Küvyenin, ingilis şüərasının ən məşhuru olan Lord Bayronun və Germaniya diplomatlarının ən mahiri, ən ağıllısı sayılan Prins Bismarkın beyinləri vəfatlarından sonra vəzn edilib görülmüşdür ki, bu beyinlər insan beyinlərinin ən ağıridır.

Bu beyinlər bir neçə girvənkə golmişdir... İndi iki, üç girvənkəlik deyil, yeddi-səkkiz yüz girvənkəlik bir beyin təsəvvür ediniz...

¹ Tərcüməsi: Ey dost, əger düşmən səninlə yola getmirsə,
Sən gerek düşmənlə yola gedəsen.

Əger belə olmasa, bir neçə gün səbr elə
Nə o qalar, nə sen, nə də Fəxre Razi.

² Burda kəmiyyətdən başqa keyfiyyətin dəxi dəxli vardır... Ancaq çox uzağa getmək üçün keyfiyyət bahsində serfi-nəzər ediyoruz.

Böylə bir beyni möhtəvi bir baş tasının cəsaməti arşın ilə, daha doğrusu həndəsə üsulu ilə ölçülərsə, hər halda bunun bir hamam qübbəsində ziyadə olması lazım gəlir!.. Böylə div qafalı bir zişür təsəvvür edə bilirmisiniz?! İnsan bir heyvani-ictimai olub şu rəy ilə, məşvərətlə, üquli-müştərəkə ilə iş gördüyü üçün bən bunu təsəvvür edə biliyorum...

Böylə bir zişürün adı Dövlət Dumasıdır ki, 27 nisandan bəri Peterburqda əqdi-məclis etməyə başlamışdır!..

Dövlət Duması denilən bu böyük zişür ictimai bu günlərdə dövlətdən mətalibi-mütəəddidə miyanında bir də edam cəzasının bilkülliyyə və ilələbəd ləğv və fəsx olunmasını tələb ediyor, etmək istiyor! Rusiya tarixinin müşəşə və müəzzəm olan bir dövri-cədidi hürriyyət və insaniyyət xatirəsi üçün müttəhimlərin əfvi-ümumisi və edam cəzasının bilkülliyyə ləğvi ilə başlıyor! Bu nöqtəyə diqqət edəlim, bu işin əzəmətini, ülviyətini dərk edəlim!.. Dərk edəlim, çünki dərk etmək hər iki, üç gündə bir qətli-cinayətin şahidi bulunan bizlərə, Bakı müsələmanlarına vacibdir!..

Edam, qisas, qətl!..

İştə üç mənfur kəlmə ki, əsasən yekdigerlərinə müşabəh olduqları halda aralarında fərqlər də vardır... Bunların üçü də adam öldürmək deməkdir...

Ancaq edam şərən və qanunon bilmühakimə bir adamı öldürmək və qisas qətli irtikab edən bir adamı şərən öz cinayətinin misli ləzəmlərdir. Qətli cinayəti düşməncilik, intiqam, oğurluq, quldurluq, ya bir mənfəət niyyətilə adam öldürməkdir!..

Əqli, beyni bir neçə yüz girvənkə gələn böyük başlı dövlət duması diyor ki, insanı hətta qəbahət və cinayət sahibi olan insanı öldürməyə, hətta qanun və ədalət dairəsində və mühakimədən sonra dəxi öldürməyə heç bir kimsənin, hətta nə padşahın, nə dövlətin və nə də milletin haqqı olmasın!.. Bu haqq insana həyat bəxş edən cənab həyyiləyəmtdan¹ başqa kimsənin deyildir!.. Ağır beyinli, böyük başlı dövlət duması böylə diyor... Bakalım, balaca başlı, yüngül beyinli, bizim bakılı qatillər nə diyorlar?.. Bunlar da diyorlar ki: “Biz nə şəri-ətə, nə dövlətin qanununa baxarız!.. Biz öz balaca beynimiz ilə qayət adilanə bir mühakimədən sonra, yaxud sualsız, cavabsız və mühaki-məsiz olaraq bir adamın qətlinə hökm edərəz, bədən hökmümüzü

¹ Ölmez bir diri

mövqe-i craya qoymaq üçün mədəni bir şəhərin küçələri ortasında cəmaətin gözü qabağında o adamı tapancamızın güllələri ilə gözəlcə öldürəriz!..” və öldürərlər də!.. Bununla iş bitməz, sonra məqtulun qövm və əqrəbası əxzi-intiqam edib, qan almaq üçün qatilin, yaxud qatilin qövm və əqrəbasının peşində dolaşırlar... fürsəti bulduqda öldürərlər!.. Sonra bərikilər başlarlar, yenə ötekiləri təqibə. Bu surətlə, bir müqatılə illərcə, əsrlərcə, ila nəhayət silsilevari davam edər, durar!.. Qəribə burasıdır ki, qisas məsələsində şərən qətl cəzası ancaq qatilin özüne münhəsir ikən intiqamçılar qatilin qövm və əqrəbasını da əsirgəməzlər... Guya hər insan öz qövm və əqrəbasının cinayətindən məsuldur!.. Böylə əqlə, məntiqə, insaniyyətə müğayir olan bu qan güdmək adəti-mənhusəsini bura xəlqindən başqa, bir də Balkan şibh cəzirəsində arnavudlar arasında müşahidə etmiş idim. Lakin bu cəsur və nəcib millətin bu dərdə qarşı gözəl bir dərmanları da var ki, məəttəəssüf o dərmanı burada görmiyoram!.. O dərman arnavudca bəsa denilən adətdir. Bəsa nədir? Bəsa cəmaətin bir yere cəm olub əhdi-peymanla müqatılədən el çəkib qan güdən xəsmlərin bir-birini əfv etməsinə denilir... Silsilevari müddəti-mədidə bir müqatilenin davamını görməkdənizar olan arnavudlar beş-on ilə bir kərrə xeyrixah bir zatin, ya bir alimin təşviqilə şu bəsa adətinə müraciət edərlər...

İndi Peterburqdakı məbusanın Dövlət Dumاسının yeni başlayan bir dövr səadət üçün edam cəzasının, yəni adam öldürmək üsulunun ləğvini padşahdan istida etdiyi bir zamanda bizim Bakının və Bakı ətrafindəki kəndlərin bu bəsa qaidəsinə müraciətlə böylə intiqam və qisas üzündən adam öldürmək əməllərinə xitam vermaları münasib olmaz mı?.. Cəmaəti bu emri-xeyrə təşviq etmək vəzifəsi cəmaət arasında sahibnüfuz olan zatların, cəmaət mücahidlərinin, ələlxüsüz bizim ruhanilərimizin, alımlarımızın öhdələrinə tərəttüb edən bir vəzifədir, zənn edərəm. Cəmaətin hörmət və rəyətinə mezhər olmuş bu kimi zəvat yığılıb bu işə bir tədbir, bir çare etməlidirlər. Bu müxasimələrə, bu müqatılələrə bir xatimə çəkməlidirlər!.. Xalq orqanizasiya ilə, yəni üzviyyəti-ictimaiyyə ilə “intizami-təşəkkül”¹ ilə, türkçəsi cəmaəti yekvücdür bir halda qoyub əfradi-cəmaəti bir intizam daxilində o vücudun əzəsi qılmaq surətilə öz millətlərini qüvvətləndirmək, təriqi-nicat və səlamətə çıxarmaq

¹ Yeni türk qəzetlərindən beziləri orqanizasiyayı böylə tərcümə edirlər.

istiyorlar. Bizdə isə bu müxasimələr üzündən organizasiya yerinə dezorqanizasiya, “intizami-təşəkkül” yerinə “ixtilali-təşəkkül”, “üzviyyəti-ictimaiyyə,” yerinə “ənaniyyəti-şəxsiyyə”; əqrəzinəfsaniyyə hökm sürüyor!.. Vücudi-ictimaimizin əzəsi olan əfradi-milliyəmiz beynində ziddiyət, xüsumət, ədavət rəf olunmadıqca, müxasimin arasında təlifi-beyn edilmədikcə, bedəni-milliyəmizi əlil və məriz hesab etmək və bu dərdə bir dərman almaq lazımdır!.. Qəzetələrdə, Yekaterinoslavdan çəkilmiş böylə bir teleqraf mündəricidir: Yekaterinoslav məbusu İsposobni dövlət dumاسında edam cəzasına bir az tərəfdarlıq etdiyi üçün Yekaterinoslav əhli onun əleyhinə protesto etmişlər, təhtində 500 imza olan bu protesto “Yujnaya zarya” (Fəcri-cənub) qəzetəsində təb və nəşr edilmişdir. “Əger paytaxtda ictima edən dövlət duması, əgər dövlət dumasına məbusular göndərən şəhərlər vəlou qanun dairəsində, edam cəzası şəklində olsun, adam öldürmənin əleyhinə protestolar edərlərse, bu cəzanın insaniyyət namına ləğvini şiddetlə tələb edərlərse, adam öldürmələrin ən ədna, ən menfur, ən çirkin şəkli olan qətl cinayətinə qarşı bizim surətlə hərəkət etməmiz lazımdır? Biz beş yüz, beş min imza ilə deyil, əlli min, yüz min fəryad ilə protesto etməliyiz!..”

Afrikanın vəhişi zuluslarına, niyam-niyamlarına oxşamaq yetər... Bir az da albaniyalılardan, arnavudlardan ibret alalım. Bəsa qaydasını burada qəbul edəlim. Rusiya üçün tarixlərdə misli görülməmiş təzə bir dövr başlıyor. Bu dövri-cədidi ibtidası mövludi-nəbiyə müsədil olduğunu zikr etmiş idik!.. Dövri-cədidi nəzəri-diqqətə alalım, peyğəmbərimiz xatəmül-ənbiya hörmətinə, insaniyyət və ittihad-ümmət namına keçmiş hesablardan el çəkəlim, olan oldu, keçən keçdi, deyib günahkarları əhv edəlim, bağışlıyalım... Bu günlərdə bizə nə lazım? Bəsa lazım!.. Bəsa, bəsa, bəsa!.. Yerə batsın keçmiş ədavətlər!.. Yaşasın bəsa!..

Ə.H.

“Həyat”, 1906, №100

AXUND ƏBU TURAB HƏZRƏTLƏRİ “ELMİ-ƏBDAN”

“Həyat”ın yuxarıdakı sütunlarında fazili-möhtərəm Axund Əbu Turab həzrətlərinin “Bize hansı elmlər lazımdır” ünvanlı məqaləsini dərc ediriz, lakin bu xüsusda əvvəl əmrə qareini-giramə bir neçə ixtaratda bulunmağı özümüzə vacib bildik. Axund həzrətlərinin məqaləsi qəzetəmizin tutduğu məsləkə, o məsləkə ki, “Həyat”ın texminən bir sənə əvvəl çıxan birinci nömrəsində tövzih edilmiş idi, tamamilə müvafiq deyildir, daha doğrusu, qismən müvafiq olduğu halda, qismən də müvafiq deyildir!..

Bununla bərabər məqaləyi iki-üç səbəbə görə böyük bir mənnuniyyətlə dərci-sütun ediriz: Səbəblərin birisi budur ki, məqalənin əl vurduğu məsələ fövqəladə mühümmdür.

Rusiya inqilabati-ictimaiyyə ve siyasiyyəsilə açılan bu qədər əhəmiyyətli bir dövri-cədidin ibtidasında, müsəlman cəmaətlərinin rahi-tərəqqiləri üzərində bulunan mancə və hailələrin, əngəllərin bir-bir rəf və dəf edildiyi bir zamanda və müsəlmanların önlərində bir neçə yol açılıb bu yollardan hansı ilə gediləcəyi xüsusunda tərəddüdə düşdükleri bir anda, bize “hansı elmlər lazımdır” məsələsin-dən daha əhəmiyyətli bir məsələ təsəvvür olunamaz, zənn ediyoruz!

Bu qədər əhəmiyyətli bir məsələyi ortaya vez etdiklərindən naşı axunda təşəkkür etməklə bərabər, digər tərəfdən dəxi məsələyi layiqlə həll edəmədiklərini bəyana məcburuz!

...Axund həzrətlərinin ülumi-əqliyyəye o qədər etibarlı olmayıb buyuruyorlar ki, “Bizim oxularımız Avropa əhalisini insaniyyət və mədəniyyətə dərəcəyi-kəmalə yetiribdirlər, amma mən deyirəm, Avropa əhalisi qanuni-siyasiyi-ilahiyədən azad olduqlarına görə eyni vohşətdədirler...” “Hikmeti-təbii bilməklə insan olmaq olmaz, hikmeti-ilahi ilə kamil olmaq insanı insan edər”. Əger insan... dəyanəti-islamıyyəye alim və arif ola və ülumə cahil, əlbəttə insaniyyətə zərer yetirməyəcəkdir... Əger bir şəxs tamam ömrünü ülumi-riyazi və hikmeti-təbii təhsilində sərf edə, müəllimi-əvvəl Aristotalis məqamını dərk edə, əlbəttə təriqi-übudiyyətə, həqqtəalayə, alim və arif olmayacaq və insaniyyət və mədəniyyət şəhrinə daxil olmayıcaqdır”.

Bu sözlər sadə “klerikalizma” saiqəsilə yazılmayıb: Fransa alimi-ədibi-məşhuri Jan Jak Russo da böylə bir fikirdə bulunmadımı? Nə qərib təsadüf?! Biz bu saat Rusiya dövri-ingilabının, inqilabi-kəbirinin ibtidasında bulunuruz... XVIII əsrin ortalarında, yeni Fransa

inqilabi-kəbirinə bir az təqəddüm edən bir zamanda axundun məqaləsi məzmununa qərib məzmununda Fransanın Dejon akademiyası mühərrirləri tərəfindən böyük bir mükafatı-nəqdiyyəyə müqabil, qələmə alınib həll edilmək üçün bir məsələ dərmiyan etdi ki, böylə idi: “Ülum və füsunun tərəqqisi və bəşəriyyətin kəsbi-mədəniyyət etməsi əxlaqi-insaniyyət hüsni-təsirmi, yoxsa sui-tesirmi ctdi? Təbiri-axərlə insanların əxlaqını təhzib edib düzəlddimi, yoxsa pozub fəsadamı uğratdı?” ... Bu suala cavab yazanlar içinde mükafatı qazanan mühərrir ülum və füsunun tərəqqi və təməddünün məzərrətinə hökm edən məşhur Jan Jak Russo oldu, lakin heyhat!!! Jan Jak Russo məsələyi dürüst həll etdiyi üçün deyil, məqaləsini böyük bir fəsahat və bələğətlə, əzim bir qüdrəti-qələmiyyə ilə yazdığı üçün mükafatı qazandı!.. Onun əsasən fikri batıl idi, akademiya özü onun fikrini təsdiq etmədiyi halda mükafatı verdi... Russonun hökmü qətiyyən ülum və füsununun ziddinə, əleyhinə idi... Lakin Əbu Turab axund bu qədər iləri getməyə!.. Müşarileyh ancaq buyurur ki, ülum və füsunu, ülumi-müsbatəni, fünnuni-əqliyyəni təhsil etməkdə, onlardan məhrum olmaqdə bir bəəs yoxdur, yetişir ki, ülumi-diniyyə və məzhəbiyyətə, ülumi-nəqliyyətə haqqı ilə vaqif olaq!..

Öyləmidir?

Bən bu anda qayət müşkül bir mövqedə bulunduğumu hiss edirəm, çünki məsələ öyle bir məsələdir ki, bu xüsusda yazılışı məvad üçün yövmi bir qəzetə məqaləsinin vüsəti kafı və müsəid deyildir. Həqiqət aydın bir surətdə göstərile bilmək üçün bir neçə ilin tətəbbüati-əmiqədən sonra üç-dörd yüz səhifəlik bir kitab vücudə gətir-məlidir. Bir qəzetə məqaləsində isə böylə bir kitabın möhtəviyyatını müxtəsər və müfid surətdə bəyan etmək hər mühərririn həddi deyildir!.. Bu mübahisə qədimdir: Əflatun, Ərəstu və Lukretsi dövründən başlayıb zamanımıza qədər davam etmiş və etməkdədir. Bu mübahisəyə müsəlman üləmasından Əbu Əli Sina, Farabi, İbn Rüşd kibi dəhilər girişişlərdi... Zəmanəmizdə belə bilməsə bu məsələ ilə məşğul olanlar az deyildir. Rusiya, Avropa və Amerika üləmasından Tolstoy, Renan, Dreper kibi zəvati zikr edə bilərəz. Hətta amerikalı Dreper bu növ mübahisəyə “Nizai-elmü din” adı verib bu ünvanla mühüm bir kitab belə vücudə gətirmişdir. Kitab məşhur osmanlı ədibi Əhməd Midhət tərəfindən türkcəyə dəxi nəql və tərcümə edilib İstanbulda çap edilmişdir... “Nizai-elmü din”!..ixtilafi-fənni məzhəb!.. qorxulu sözər deyilmə?! Lakin heç qorxmayın, çünki həqiqət halda niza və ixtilaf elm ilə din arasında deyildir!..

Cünki nə həqq və mübin olan din elmdən qorxar və nə də elm-i-həqiqi din və məzhəbə düşməndir. İxtilaf bunlar arasında deyildir! İxtilaf özlərini həris və hamili-din bilən mollalarla ülumi diniyyədən xəbərdar olmayan ərbabi-elm və maarif arasındadır!..

Axund həzrətləri çox gözəl buyururlar ki: "Kişi bilmədiyi elmə düşmən olur, şəxs özgələrini öz düşməninə tərəf dəvət etmək qeyri-məquldur!"

Biz ülumi-diniyyə təhsilinə lüzum görməyən, əhəmiyyət verməyən "oxucularımızın" əslən və qətən tərəfini iltizam edəməyiz! Fikrimizi daha aydın və daha cəsarətlə söyləyəlim: Bunlar çox böyük "qəlet eliyorlar"! Bunlara iqtida edənlər həqiqətən zəlalətdərlər!... Lakin digər tərəfdən ülumi-əqliyyədən ülumi-müsbətəyi-mütərəqqiyədən, ülumi-cədidədən sərfi-nəzər etmək istəyən ruhanilərimizin dəxi heç bir vəchlə tərəfkiri olamayız!.. Cəmaətə pişvalıq, müqtədalıq, rəhbərlik iddiasında bulunan böylələri nə milləti qabağa apara bilərlər, nə də ümməti nicat və səlamətə, ictimai, siyasi, iqtisadi bir nicat və səlamətə isalə qadir olurlar. Bileks böylə üləməyi-diniyyə, sadə ülumi-qeyri-diniyyə ilə pərvərişyab olmuş şəbanımızı dinin haqlığı, həqqaniyyəti, ülviiyəti haqqında daha ziyadə bir şəkk və şübhəyə salalar!..

Axund həzrətləri, biz öylə zənn ediriz ki, bizə ülumin kaffəsi eyni dərəcədə lazımdır: həm ülumi-diniyyə, şəriyyə və ruhaniyyə, həm riyaziyyat və təbiyyat kibi ülumi-müçərrədə və cismaniyyə! Mədinəyi-elm olan Həzrəti-Peyğəmberimizin (s) fikri də böylədir, babi-elm olan və riyaziyyat və təbiyyat və ədəbiyyat kibi ülumə vüqufi-tamməsi bulunan cənab Əli (kərrəm-məllahu vəchə) də bu yolda bir alimi-külliidir!..

Ayrı-ayrı yollarla bir məqsədə vasil edən tırqi-aliiyyədən birinin banisi olan və övliya içində Hikməti-Quranı mükəmmələn dərk edən Həzrəti-Mövlananın da

"Çənd çənd əz hikməti-yunaniyan
Hikməti-imaniyanra həm bexan"¹ –

deməkdən muradı yenə bilatoxisis ülum və fununun kaffəsidir, kaf-fəyi-şüəbatıdır!.. Bu gün yunanilərin məqamını avropalılar tutur.

¹ Tərcüməsi: "Neço-neço yunanların hikmətə yanaşı;
İmanlıların da hikmətini oxu".

Rəsuli-əkrem buyurur: "Tələbül-elmə fərzen əla küll müslimin və müslimə, ütlübül-elmə minəlməhdi iləlhəd, Ütlübül-elmə vələu bis-sini!.."¹ Bu kəlami-şəriflərin cüməsində clm ələlümüm elmdir! Sadə elm şəriət olsa idi, Çinə qədər təhsilə gedək deyilməzdi. Buna bir dəlil də hər nədənsə Axund həzrətlərinin zikr etmədikləri: "Əl-elmü elməni elmül-əbdan, elmul-ədyan"² kəlami-şərifidir.

Bu kəlamda iki nöqtəyə diqqət etməlidir: Nöqtələrdən biri elmül-əbdanın elmül-ədyana təqdim edildiyidir. Bu bir təqdimül-əhəmm oləl-mühümmdür!.. Digəri ədyan kəlməsinin cəm siğəsində istemal olunduğuudur. Kəlmənin cəm siğəsində istemalından anlaşıyor ki, sadə dini-islami bilmək kafi deyildir. Sair dinlərə dəxi vüquf peyda etməlidir. O dinlərin nə olduğunu bilməlidir!.. Bu nədən böylə icab ediyor? O dinlərin ehkamına əməl etmək üçün? Xeyr!.. O dinlərin batıl olduğunu anlayıb rədd və cərh etmək üçün, onlara sülük edənlərlə mübahisəyə girişib nəşri-dini-mübini-islam etmək üçün onları bilməlidir!.. Liverpollu Şeyx Abdulla Qovilyam həzrətləri bu axır zamanda ermənilərin Qriqoryan məzhəbini mütləyə qonulmadımı? Peyğəmbərimiz və əshabəyi-kirami müşriklərin və bütpərəstlərin dəxi etiqadlarına vaqif idilər!.. Biz isə Zərdüşt və Buddanın dini şöylə dursun, sülük etdiyimiz bir məzhəbdən başqa sair məzahibi-islamiyyəyi belə layiqilə bilməyiriz!.. Bir darülfü-nuni-islamiyyəmiz olsa, onun ilahiyyat şöbəsində mollalara tarixi-ədyanı oxutdurmaq lazıim gəlməyəcəkmi?.. Nə isə sədəddən ayrılmıyalım.

Ülumi-diniyyəyi-ruhaniyyəyi, qanuni-ilahiyi, şəriəti, elmi-əqaidi, elmi-təfsiri, elmi-hədisi, elmi-fiqhi bizə oxumaq vacibdir! Bu bir aşikar şeydir, bunu kimse inkar edəməz! Lakin ülumi-riyaziyyə və təbiyyəyi, ülumi-iqtisadiyyə, ictimaiyyə və siyasiyyəyi də, fünni-ziraiyyə, tüccariyyə və sənaiyyəyi də təhsil etmək eyni dərəcədə və bəlkə daha ziyadə və vacibdir!.. Bu isə isbata möhtacdır, şimdiki halda və bizim aramızda möhtacdır. Cünki mollalarımız və əz cümlə axund Əbu Turab həzrətləri bu xüsusda bir az şübhə ediyorlar. Məlumdur ki, həqayiq iki növ olub əqliyyat və neqliyyatdan ibarətdir. Həqayiqi-riyaziyyə və təbiə əqliyyati sıfırdır!.. Bu o həqiqətlərdir ki, cəmi bəşəriyyət onu müttəhidən qəbul edir, heç bir insan

¹ Elm oxumaq bütün müsəlman kişi və qadınlarına vacibdir. Beşikdən qəbra qədər elm öyrən, Çində olsa da, elmi ara.

² Bədən (tibb) elmi və dinlər elmi elmlərin ən yaxşısıdır.

hansı qövmə mənsub olursa-olsun, istər yaponlu, çinli, istor rus, firəng, istər türk, ərəb, fars hansı dində bulunursa-bulunsun, istər buddist, brəhmən, istər xristiyan, istər müsəlman onu inkar edəməz!..

Hamı oxursa anlar ki: clmi-hesabda iki dəfə iki dörd edir. Həndəsədə bir müsəlləsin üç zaviyəsi iki zaviyəyi-qaiməyə müsavidir. Elmi-heyyvanatda bahıqlar suda qəlsəmə ilə tənəffüs cdirlər. Elmi təşrihdə insanın qəlbini qəfəsi-sədrdə sol tərəfdə və qara ciyəri coufibətnində sağ tərəfdədir və fələkiyyatda ərz bir küre şəklindədir, öz məhvəri ətrafında dövr ediyor. Küsuf ya xüsuf filan səbəbdən, ya filan gün vaqə olaraq və ilx... Həqayiqi-nəqliyyə isə böylə deyildir. Bəşəriyyət, yəni müxtəlif miləl və əqvamdan ibarət bəşəriyyət-həqayiqi-nəqliyyə xüsusunda çox kerre ittihad edəməyirlər. Çox dəfə biri digərinkin qəbul etməyor, şübhə ediyor. Həqayiqi-əqliyyə insanları bir növ ilə ittihada dəvət etdiyi halda, həqayiqi-nəqliyyə araya ixtilaf salıbor, bir millət digərinin həqayiqi-nəqliyyəsini qəbul etmək üçün lazımdır bunlar ümum bəşəriyyət tərəfindən qəbul olunan əqliyyata müstənid olsun... Bu sözlərdən əqliyyatın nəqliyyatdan əhəm olduğu anlaşılıbor! Əhemmi buraxıb sadə mühüm ilə iktifa etmək isə caiz olamaz!..

Axund həzrətləri buyuruyorlar ki, "Əgər bir şəxs ülumi-riyaziyyə və hikməti-təbiyyədə Aristotalis məqamını dərk edə, əlbəttə, həqq-tealaya alım və arif olmayıacaq". Cavabin deyiriz ki, nə Sokrat və nə də Ərəstu peyğəmbər deyillər idi və peyğəmbərlərin en böyük-lərindən hənüz xəbərləri yox idi. Lakin ülumi-məzkurə və əqliyyat sayəsində vəhdaniyyəti-rəbbaniyyoyə qail oldular və həmşəheriləri olan yunan müşriklərinin etiqadlarına rəğmən vəhdaniyyəti isbat etdikləri üçün bu yolda eziyyət və cəfa çəkdilər. Sokrata zəhər içirib öldürdüllər, Ərəstuyu da qətl ilə təhdid edib vəfatından bir sənə əvvəl ixtiyarı-qürbətlə Xalkidə şəhərinə fərara məcbur eylədilər. Bu isə eşqi-həqiqiyə dəlalət edər!.. Demək oluyor ki, həqq tealaya alım və arif olmaq üçün ülumi-əqliyyə dəxi kömək eyliyor... Zatan ülumin hankısı insanı vəhdaniyyətə, hikmət və qüdrəti-rəbbaniyyəyə arif etməyir? Həndəsə və riyaziyyat gücü ilə dərk edilə bilən elmi-heyətmi? Əhvali-səmaviyyəmi? Hikmət və təbiyyat vasitəsilə mütaли oluna bilən əhvali-qəşri-ərzmi? Daşlar, ağaclar, heyvanları?.. Təbabət və sehhət niyyətli təşrih edilən bədəni-insanmı? Bu ülumun kaffesini əsbabi-atiyyəyə məbna dəxi təhsil etmək zəruridir.

Lakin əsbabı müxtəsərən tedad etmədən əvvəl balaca bir hekayə nəql edəyim: Bir gün köhnə üsulda, ata-babadan qalma köhnə bir üsulda qayırlımış bir lodkanın dəniz ortasında durulub iki balaca tiflin dənizə düşüb qərq olmaq üzrə bulunduqlarını müşahidə etdim. Sahildən bu halı görən uşaqların validəsi canxəraş bir surətdə fəryada başladı. Səri hərəkətli bir buxar lodkası (istimpot) bunların imdadına yetişdi, lakin uşaqların birisini bərhəyat və digərini meyit halında olaraq sudan çıxara bildi... İkinci tiflin bulunduğu halı-mövti-hoqiqi olmayıb mövti-zahiri idi. Sahilə yığılan xalq arasında bir molla ilə bir də bir təbib var idi... Əgər uşaq həqiqətən vəfat etmiş ola idi, molla ancaq onu qüsl və təkfin edib ölü namazını qılacaq idi!.. Biz inkar etməyiriz ki, yerində bu da lazımdır. Lakin bundan əlzəm bir tədbir var idi ki, molla etmədi... O da təbibin müraciət etdiyi tənəffusi-süni və sairə idi!.. İndi hikməti-təbiyyə gücü ilə qayrla bilən səri hərəkətli istimpot olmasa idi, ülumi-tibbiyyəyə aşına bir təbib orada bulunmasaydı, uşaqların validəsini sevindirmək mümkün olacaqmı idi? Bu insaniyyət və mədəniyyət deyilmidir və dolayısıla Allah yolunda bir əməli-xeyr deyilmidir?.. Franklin tərəfindən icad və emal olunan sıpəri-saiqə, yer altındaki mədənlerdə işləyən fəqir fələlərin möhlikədən xilas etmək üçün hikmətsünası-şəhir Devi tərəfindən ixtira edilən lampa, Devi lampası, qudurmaq bələsindən insanı azad etmək üçün Pastor tərəfindən kəşf olunan məsəl, hökməti-mütləqeyi-müstəbidə zülmündən rəjyəti xilas etmək üçün Monteskyö tərəfindən göstərilən tədbirlər, ruhul-qəvanın, sərmayədarların hirs və təməindən, ehtikarından fiqərayi-kasibəyi azad etmək üçün Marks tərəfindən göstərilən çarələr və Avropanın bu qədər darül-əczaləri, darül-itamları, darül-məsakinləri, darül-tərbiyələri və ilx. və ilx. həp insaniyyət və mədəniyyətə xidmət deyilmidir?..

Allahı bilmək üçün, onu düşünmək üçün, əvvəl əmrə bədəni-insan salım olmalıdır və insanın məişət və güzəranı başqalarala, ələ-xüsus başqa milətlərə möhtac olmamalıdır.

On ke şiranra konəd rubəhməzac
Ehtiyac əst, ehtiyac əst, ehtiyac!..¹

Əqvam və məmaliki-islamıyyə qüvvətlənib dini-islamı rövnəq-ləndirmək üçün məmaliki-islamıyyə: Misir, Cəzair, fars və sairə kibi

¹ Tərcüəsi: Aslanları tülükü sifətinə salan
Ehtiyacdır, ehtiyacdır, ehtiyac!

bir-bir yədi-əgyarə keçməmək üçün bu əqvam arasında, bu məmalik içinde hər şeydən əvvəl ülumi-əqliyyənin tərəqqisi və intişarı lazımdır! Cihad, quru yumruq ilə olmaz, silah lazımdır, elmi-hikməti-təbiyyə və kimya sayesində qayrılan barıt, tüstüsüz barıt ve güllələri igirmi verstdən atan barıt lazımdır!..

Hərəmeyni-şərifə dəmir yollar qayrılmışla hüccacə və dini islamə xidmət edilməyormu? Bunları özümüz qayırmayıb firənglərəmi yapdıralım?.. Firənglərəmi yapdıralım ki, məmləkətin enini, uzununu, daşını, torpağını, dərəsini, təpəsini həndəsə üsulu ilə ölçüb-biçərkən sövqəlcəyəş və sühuləti-istila nöqtəyi-nezərindən bütün məlumatı əldə etsinlər?.. Xeyr! Müsəlmanlara əqvam ilə məqul bir surətdə rəqabət etmək üçün ülumi-əqliyyə lazımdır!.. Vəxti-səadətdə cihad əsnasında qazılan xəndəklər, tikilən qalalar, istehkamlar, həndəsəsiz ülumi-hərbiyyə və memariyyəsizmi yapıldı? Mücahidlərin əllərin-deki qılınclar, şəmşirlər məlumatı-sənaiyyəsizmi qayrıldı?! Ülumi-diniyyəyi sadə insaniyyətə, ixvani-diniyyəyə xidmət etmək üçün lazımdır!.. Bəlkə ülumi-diniyyəyi behəq fəhm və dərk üçün dəxi lazımdır! Ülumin kaffəsi yekdigerinə mürtəbitdir, bağlıdır!.. Birini digərsiz anlamaq olmaz! ... Oxuduğu bir kitabdan hər kəs öz məlumatının derəcəsində bir məna istixrac edə bilir. Kəlamullahi Musa, Musa kimi çoban, çoban kimi anlar. Alim ona alimanə, cahil cahilanə bir məna verər!.. Cahil Qurani oxursa, deyər ki, ərz öküzün buynuzu üzərindədir. Alim oxursa, həqiqətin nədən ibarət olduğunu dərk edər!.. Qurani-kərimi şərh və təfsir edən zatin əqli cəmi ülüm, həm ülumi-əqliyyə, həm nəqliyyənin qüvvətilə tənvir edilmiş, pərvərişəb olmuş olmalıdır!..

Rusiya darülfünunlarında, universitetlərdə ilahiyyat şöbəsi məfquddur. Bu növ ülumi-diniyyə ayrıca xüsusi məktəblərdə, darülfünunlarla əlaqəsi olmayan məktəblərdə tədris ediliyor, kim bilir, bəlkə rus keşşərənin ülumi-əqliyyədən qorxduqları üçün iş böylə olmuşdur!.. Germaniya darülfünunlarında isə ilahiyyat sair ülum ilə bir yerdə tədris edilir... Öz kölgəsindən qorxan osmanlı hökuməti diyanəti-islamıyyənin əsla və qətən ülumi-əqliyyəyi-mədəniyyədən qorxmadiğini fəhm və idrak etmiş olmalıdır ki, beş-altı sənə əvvəl İstanbulda təsis və güşad etdiyi universitetdə (yəni darülfünuni-külliyyədə) Germaniya üsulunda olaraq sair şüəbatı-ülum miyanına ilahiyyat şöbəsini dəxi daxil etdi.

İndi bir məsələ daha: Bu qədər ülumin kaffəsinə hər kəs, hər fərd vaqif ola bilərmi? Xeyr! Hetta tibb kimi bir elmin belə hər şöbəsinə hər həkim vaqif olamaz! Olamadığı üçün tibbin ələlümüm məbəanisinə bir dərəcə kəsbi-vüquf etdikdən sonra şüəbatı-tibbdən birində ixtisas peyda edər: Biri diş hokimi, biri göz təbibi, biri cərrah olur, biri ancaq məcanını tədavidə həqiq olduğu halda, o biri bir məharətlə əmrəzi-daxiliyyəyi müalicə edər və ilx. Sənaycə “təqsimi-mosai” qaydası vardır. Bu qayda ələlümüm ülumu təhsil xüsusunda dəxi caridir!..

Hər kəs ülumdan bir qisminin bir dərəcə məbanısına aşina olduğu halda, məzaciña, təbiətinə, istedad və qabiliyyətinə görə vəxt və zəmanını, ömrünü ülumdan bir növünə vəqf və həsr edər. Ülumin kaffəsinə aşina ola bilən əqillər, zəkalar nadiratdandır. Bunun üçün Əflatun, İbn Sina, Farabi, Kont, Kant, Spenser olmaq, anadan öylə doğulmaq lazımdır...

Bir millət, bir cəmaət isə ancaq təqsimi-mosai qayidəsilə tərəqqi edə bilir!.. Rus malakanlarının istədikləri kibi hamımız molla olmayı!.. Malakanlar böylə olduqları üçün keşşərləri aralarından qovub tərd etmişlərdir... Biz hamımız molla ola bilsək bizə də mollaları, axundları qovmaq lazımlı gəlir! Öylə etsək və hamımız ancaq molla olsaq, ümmət-iislamiyyə tərəqqi edib təriqi-nicatımı çıxar!.. Xeyr! Çünkü Rimdəki papalıq hökuməti Qarribaldiyə, Fars hökuməti Avropa siyasiyonuna yem olduqları kibi bizi də qonşularımız böyük bir sühülatlə bəl edib udarlar!..

Uduurmaq üçün ülumin kaffəsinə, həm ülumi-diniyyəyə, həm ülumi-dünyəviyyəyə, həm elmül-əbdanə, həm elmül-ədyanə eyni nezərlə baxıb eyni dərəcədə rəğbət göstərməliyiz. Kimimiz molla, kimimiz təbib, kimimiz mühəndis, kimimiz kimyagər olmalıdır!.. Lakin behəq olmayı!.. Yoldaşlarımızdan bir zat (Nər) Peterburqda vəqe nizai-millət və hökumətdə millətin qazanacağıını anlayıb keçən nömrələrin birində dedilər ki, “Yol verin, millət gəliyor!.. Millət və hökumət nizaiının heç olmazsa böyük bir mənası var, biməna olan “nizai-elm və dinə” qarşı nə deyəlim? Biz də mollalarımıza xitabən deyiriz ki: Yol verin! Ülumi-diniyyə, ülumi-oqlıyyəyə yoldaş olduğu halda gəliyor!.. Biz öylə zənn ediriz ki, həqiqi iman bunu icab ediyor, onun üçün İbn Sina Əbu Əli Hüseynin kəlamı ilə xətmikəlam edərız:

Kofre ço məni gəzafu asan nəbuvəd,
Möhkömətər əz imane mən iman nəbuvəd.
Dor dəhr çu mən yekkiyo an həm kafər,
Pəs dər həmə dəhr yek müsəlman nəbuvəd!.

Ə.H.
"Həyat", 1906, №106

ZİŞTBİN BİR FILOSOFUN VƏFATI

Məmat həyatın şərtlərindən biridir: həyati-kainat və memati-mühit və şamildir. Şəhabı-saqiblər, axan yıldızlar, daha doğrusu, atəşparələr lövhi-asimanda nurani və atəşin bir xətti-mədid şeklinde əsər buraxdığı kibi öylə də çox kərrə məmat lövhəyi-həyat üzərində uzun bir iz tork ediyor. Bu növ izlər dəxi həyatın təzyinatındandır. Böylə iz buraxan məmatları həyati-aləmin muradı olmaq istəyən "Həyat" qəzetəsi zikr etmədən keçəməyir... Keçənlərdə İbsenin vəfati münasibətilə qəzetişimizdə bir neçə söz söyləndi... İndi də teleqraf bizi Qrossellixtifeld bələdəsində Germaniya filosoflarından məşhur Hartmanın vəfati xəbərini verdi... Bu münasibətlə müşarı-leyh hokimin məsləki-fəlsəfəsi haqqında bir nəbzə məlumat vermək istiyoruz... Lakin ey qare, sənin bu nəbzə etiraz edəcəyini biliyoram, biliyoram deyə deyəcəksən ki, "Böylə bir zamanda nə fəlsəfəbazlıqdır!.. Şəhərimizdə xalq Dumaya məbus seçmək üçün bir hay-huy intixab içinde bulunurkən Hartmanın fəlsəfəsi kimə lazımdır!..

Sən bizi anlat ki, Dumaya, dövlət dumasına seçilməyə layiq içimizdə filosof kimdir? Kimdir Bakıda o filosof, o həkim ki, gedib Peterburqda məclisi-məbusanda sair əzalar kibi bağırsın ki, bizə də, biz Qafqaziya müsəlmanlarına da, yersiz, yurdsuz qalan, əsarət bələsina düçar olan biz müsəlmanlara da "yer və azadlıq" lazımdır. "Yer" – yəni əkin və ziraət yeri lazımdır. "Azadlıq" – yəni müsəlman və türk cəmaətinin külliyyat etibarilə öz tərəqqi və səadəti üçün hər növ vəsaitə hürr və sorbəst müraciət edə bilmək üçün azadlıq lazımdır!.. Sən bizi "yer və azadlıq" fəlsəfəsini anlat!.. Cahani bir qıylı qali-

¹Tərcüməsi: Mənim kimisini kafir adlandırmaq asan deyil, Mənim imanımdan möhkəm inam ola bilmez Dünyada mənim kimisi bir dənədir, o da kafir, Dünyanın hər yerində bir müsəlman yox imiş.

inqilab və təcəddüd tutmuş, sən Hartmanın "pessimizmə" sindən bəhs etmək istiyorsan?! Peterburqda Rüstəm pəhləvan ilə Devi-Səfid güleşiyor, dövlət Dumasının əzəzi vozirləri, nazirləri qovurlar, qovmaq istiyorlar, gah hiddətlənib "rədd olun" diyorlar, gah nəzakət xatirəsi üçün sadəcə "çixin gedin" diyorlar... Bəri yanda isə şeyxülislamları, müftiləri, qaziləri də qovmaq istiyorlar... Peterburqda vozirlərin qovulacaq bir halda bulunduqlarını görən Əhməd bəy və tərəfdarları diyorlar ki, canım, rəvamıdır ki, vezirlər özləri qovulmaqdə ikon onların qulluqçularının qulluqçuları bizi şeyxülislam, müfti, ya qazi təyin etsinlər... Vezirlər gərək cəmaatin əksəriyyətindən seçilsin. Binaənəleyh şeyxülislamlar, müftilər, qazilər də gərək cəmaət tərəfindən, müsəlman cəmaəti tərəfindən seçilsin... Bütün Rusiya cəmaəti başdan-başa iki böyük fırqə olub, yekdigerinin müqabilinə çıxmış, bu gün, sabah böyük bir görüş və mübarizə tamaşası hazırlanırkən Hartman vəfat etmiş, etməmiş kimə vəzifədir?! Bir neçə yüz ildən bəri Əflatunun, Ərəstunun, İbn Sinanın, Farabinin quru adları ilə iktifa etdik, onların asar və təlifatlarını bilmək istəmədik və nə də türklərə bildirmək üçün tərcümə etdik. İndi də Hartmanın quru adını teleqraf xəbərləri sırasında görsək, kafi degilmidir?.. Heç o adı eşitməsək nə lazım gəlir!..

Ələlxüsus, içimizdə bəzi zəvatın eşitdiyinə görə Şopenhauer məsləkində olan bu filosofun kitablarını oxuyanlar, mütaliə edənlər intihar ediyorlar!.. Yəni etilafi-nəfs edib öz-özlərini öldürürler. Çünkü bu filosof öz qarelərinə intiharı tövsiyə etdiyormış!.. "Gedin, özünüyü öldürün", deyirmiş. Qareləri də əmrinə itətdə qüsür etmiş!.. İndi böylə müzürr, fəqət nafiz bir tövsiyədə bulunan bir həkimin kitablarını bizi tanıtırmaq nədən icab ediyor?.. Böylə deyəcəksiniz, deyilmə?.. Mən də cavabən deyərəm ki, zətən onsuz da bizim cəmaət heç bu filosofun məsləkine agah olmamış öz-özünü öldürmək yolunu tutmuşdur!.. O halda böylə bir həkimi tanımaqdən onlara heç bir zərər gəlməz... Bir də mütəvəffi həkimin hamı asarı müzürr olmayıb içinde nafe olanlar da var, biz də müzürlərdən sərfi-nəzər edib, faydalı sözlərindən bəhs edə biləriz! Əcəba, bəhs edə bilir-miyiz, bu da bir məsələdir. Çünkü qarelərimiz böylə bir bəhsə izn və müsaidə versələr də, lisanımız istilahati-fəlsəfiyyə cəhətdən naqis və fəqir olduğu üçün müsaidə etməyəcəkdir. Yenə Osmanlı şivəsi ilə böylə bir bəhsə girişmək olur və İstanbul üləməsindən filosof Rza Tofiq əfəndi böylə bəhslərdə lisan cəhətdən əsla zəhmət

çəkməyir. Lakin bizim Azərbaycan şivəsilə fəlsəfədən dəm vurmaq çox çətindir! Farabinin, İbn Sinanın asarına müraciət etsək onların bol-bol yunan istilahatını və yaxud bu istilahatın hərfiyyən tərcüməsini istemal etdiklərini görürüz! Kateqoriya, metafizika, məbədətəbiyyə və sairə kibi!.. İndi biz də şivəmizin dərəcəyi-vüsətini, daha doğrusu, məhdudiyyətini nəzərə alıb müşarileyə həkimlər kimi hərəkət etsək olmazmı?.. Bir də məsələyə çox da dərin girişməyib özümüzü bu qədər müşkülətə salmasaq daha yaxşı degilmi?..

Binaənəlcəy Hartmanın felsəfəsini müxtəsər və səthi bir surətdə bəyan etməyi münasib gördük. Hartman, Şopenhauer kimi “pessimizm”, yəni “ziştbin” felsəfəsini bina edənlərdər biridir. “Ziştbin” nədir?..

Bu fəlsəfəyə görə həyat daimi bir səhnəyi-ələm və iztiraba rəğmli bir rəhgüzardır. Bu “qəmlı rəhgüzarda” “zövq və ləzzət” bir quru xəyaldır. Həqiqi və müsbət olan ancaq ələmdir. Bu ələm, iztirabatın pəncəsindən xilas olmaq üçün bir çarəyi-nicat varsa, o da yoxluqdur, yox olmaqdır.

İştə böylə fikirdə bulunan Eduard Hartman 1842-ci sənəyi-miladiyyəsində Germaniya paytaxtı olan Berlin şəhərində təvəllüd etmişdir. İbtida ülumi-hərbiyyə təhsil edib əsgər olmuş isə də lakin bilaxərə hikmət və fəlsəfəyə böyük bir meyil və istedad göstərdiyindən əsgərliyi tərk edib bütün ömrünü hikəmiyyata həsr ilə və o gündən bəri bu yolda müteəddid asar nəşr elədi...

Bu əsərlərə bütün Avropada böyük reğbat göstərildi. Bunlar hər tərəfdə moda hökmünə keçdi... Bunnardan en məşhurları “Məsiyyəti-kainatın əsası” ilə “Ziştbinligin tarix və əsası” ünvanlı əsərlərdir... Hartman öz felsəfəsinə “mafövqəl-idrak fəlsəfəsi” namını veriyor. Məlumdur ki, Şopenhaurin nəzəriyyatına görə iradə hər növ mövcudiyətin, yəni bütün kainatın üssül-əsasıdır. Ərəstuya bir az tərəfdar olan Hartman isə bunu qəbul etməyir və deyir ki, iradə təsəvvür-süz, idraksız, yəni duyğusuz ola bilməz. Binaənəleyh hər varlığın əsası iradə və təsəvvürdür. Təbiri-axərlə “iradəyi-müdrıkə”dir. Ayrı-ayrı hər forddə, hər heyvanda, hal və keyfiyyət böylədir. Əcəba, bütün mövcudiyəti-kainatın dəxi məbdəi-əsl-ümmü misi iradə və təsəvvürmüdüdür? Buna dəxi Hartman bəlli, iradə və təsəvvürdür və başqa cür ola bilməz deyir. Çünkü bizim bu aləmi-zahirdə öylə şüun və təcəliyyat vardır ki, sadə cismaniyyət, təbiyyat və hikəmiyyat ilə heç bir vəchlə şərh və izah olunamaz. Bir məbdəi-əslili-mənəvinin

(ruhanının) vücudu labüddür. İştə vücudi-kainata bais olan da bu məbdəi-mənəvidir ki, “iradə və təsəvvür”dən, yəni iradəyi-müdrıkədən ibarətdir. Hartmanın “mafövqəl-idrak” dediyi də bu “məbdəi-əslili-küll” olub cismaniyyət və şəxsiyyət ilə təcəlla edən iradəyi-cüziyyənin mafövqündə, mavorasındadır. Cismaniyyət, şəxsiyyət və bütün şüuni-kainat ancaq onun əsəridir, zillidir.

Bu məbdəi-mənəvinin asarını və mövcudiyətinin dəlailini əyan surətdə müşahidə etdiyimiz məqamlar Hartmana görə şunlardır:

1. Bu “mafövqəl-idrak”dır ki, hər bir üzviyyətin nəşv və nüması, tənəvvüri əsnasında onu müqavimi-səlimi-müntəzəm və məqul bir şəkər qoyub iradəyi-müdrıkəyi-cüziyyəyə münasib və müvafiq bir alət qılıyor.

2. Bu “mafövqəl-idrak”dır ki, qüvvəyi-əqliyyənin, qüvvəyi-müfəkkirənin kəfi bulunmadığı məqamlarda “sövqi-təbii” dediyimiz bir qüvvət sayesində ümum zihəyatı, məsələn, insanı hifzunnəfsə qabil qılıyor... Kəlam və ictimaiyyət buradan nəşət ediyor.

3. “Mafövqəl-idrak”dır ki, eşq və məhəbbət və şəfqəti-madəranə vasitəsilə gələcək bətnləri, nəsilləri mühafizə ediyor və feli-müşqədə daima “istəfəyi-təbii” ilə, yoni daha gözəl və daha qüvvətli olanları intixab edə-edə nəsilbonəsil bəşəriyyəti tədricən tərəqqi və təkamülün ən uca, ən bala mərtəbələrinə sövq eliyor.

4. “Mafövqəl-idrak”dır ki, çox dəfə ağıl və vicdanın iş görmədiyi, aciz qaldığı məqamlarda “hissi-qəbləlvüq” denilən bir növ duyuğu vasitəsilə insana kömək ediyor.

5. “Mafövqəl-idrak”dır ki, qüvvəyi-təfəkkürüyyəye kömək edib mistika, yəni təsəvvüf təriqlərilə (vochi-hal, vəhdəti-fəna və ilx.) mafövqəl-təbiə olan vəhdaniyyəti-əlanın varlığını bir hissəbatını ilə dərk etməyə insanı qabil qılıyor.

6. Hüsün və cəmalı dərk etmək, gözəllikdən zövq almaq xasiyyəti dəxi bize o məbdə və mənbədən gəliyor.

Hartman kainatın mürəkkəb bulunduğu zərrata, daha doğrusu, cövhəri-ford denilən icrayi-fərdiyyəyə dəxi bu nəzərlə baxıyor. Onun fikrinə görə hər bir cüzi-fərd bir “ünsüri-iradə və təsəvvür-dür”, başqa bir şey, ya maddə deyildir və bunların mənbəi “vücudi-küll olan vahiddir” (vəhdəti-vücud – ?). Diyor: O vahidi-küll isə özü naqabili-təqsimdir.

Burada Hartmanın fikrini Feyziyi-Hindinin şu beytılə ifadə etmək olur:

"Hüsn yekist, cilvə bərun əz şomar,
Bəhr yekist mövci-həzarən həzar!.."¹

İşte Hartman fəlsəfəsinin əsası!.. Bu fəlsəfədə böyük səhv və xətalər var idisə də, lakin digər tərəfdən müşarileyhin balada zikr olunan fikirlerilə böyük xidmət etdiyi dəxi inkar olunmamalıdır... Çünkü bu filosof hər halda ilhadın böyük düşməni olduğu aşikardır. Ülumi-təbiyyiyi səthi surətdə təhsil edib ilhad (dinsizlik) yolunu tutmuş və heç bir şeyə etiqadları qalmamış bizim bəzi mülhid cavanlarımız Hartmanın balada zikr olunan sözlərini bir az nəzəri-diqqətə alsalar bəlkə düşar olduqları zəlalətlərdən bir dərəcə azad ola bilərdi. Bu kimi mülhid cavanlara qarşı fazili-möhtərəmimiz Əbu Turab Axund və mühərriri-ədibimiz Həsən Səbri Ayvazov hozrətləri nə qədər fəryad etsələr haqları vardır!..

Məktəblərdən yarım-yamalaq çıxmış mülhidləri gördükcə bənim dəxi: "Bizə ancaq elmi-ilahiyyat lazımdır" deyəcəyim gəlir!.. Fəqət hər halda deyirəm ki, bize ülumi-saire sırasında elmi-ilahiyyat dəxi lazımdır... Müssəlmanlar üçün bundan sonra təsis olunacaq məktəblərin programında nəzəri-diqqətə alınacaq məvaddi-mühimmədən birisi də bu cəhətdir!

Ə.H.
"Həyat", 1906, №118

BAKİ VİLAYƏTİ MƏBUSLARI

Axıruləmr biz də imtahanımızı verdik. Qovgə meydanından müzəffəron çıxa bildik! Bir müddətdən bəri halımız tamamilə, məktəblərdə imtahana müntəzir olan şagirdlərin, yaxud mührəbə zamanı cəngə hazırlanın esgərlərin halına bənziyordu. Tələbəlik etmiş, ya esgərlik görmüş hər adam şagirdlərin imtahandan və esgərlərin cəngdən əvvəlki hissiyatlarını bilir. Bunların qətblərində bir çırıntı, bir heyəcan, ruhlarında bir intibah peyda olur, rahatları qalmaz... fikirlərinə daima hüzur və aramlarını cəlb edən böylə bir sual varid olur:

¹ Tərcüməsi: Gözəllik bədir, cilvesi saysızdır,
Dərya bədir, dalğa minlərcədir.

Əcəba, imtahanımda müvəffəq olub sınıfı keçə biləcəkmiyəm? Əcəba, fərda düşmənə qalib gələcəkmiyiz?! İştə cəmaətimiz də bir-iki həftədən bəri intixab məsələsindən naşı böylə bihüzur, biaram idi... Min dörlü qorxular, vahimələr!.. Şayəd dövlət Dumasına heç ləyaqəti olmayan acizin biri seçilirsə, halımız nə olacaq, hüququmuzu kim müdafiə edəcək, dərdlərimizi, ehtiyaclarımızı kim bildirəcək?!.. Bu gün lahülhəmd bu qorxulara, bu vahimələrə meydan qalmadı. Cəmaətimiz bu intixabat imtahanından kəmali-müvəffəqiyyətlə keçdi... Dövlət Dumasına üzv seçilən zəvati-möhtərəmənin üçü də bu ünvana behəqqi layiq adamlar çıxdılar...

Bu zəvatdan hər biri ayrı-ayrı ərbabi-elm və kamaldan bulunmaqla bərabər, birlikdə də mükemmel bir müsəlləs təşkil edərək, yekdigerlərinin müini, mütəmmimi bulunurlar. Bunlardan biri rəfiqim və mühibbi-əzizim Əlimerdən boydur ki, Peterburq darülfünunda ikmali-təhsil edən hüquqşunas və qəvanın aşına kamil bir mühərrir olub illərdən bəri cəmaətimizin mənafei yolunda mücahidliyi ilə kəsbi-şöhröt etmiş bir zati-alıqədrdir. Digəri Qori məktəbindən yetişən əziz dostum və həmşəhərim Əsədulla boy Muradxanov olub ötedən bəri ömrünü övladı-vətənin tərbiyəsinə həsr edən və Səlyan və Cavad cəmaətin və ələlümüm əkinçi cəmaətin əhval və ehtiyaclarına əz hər cəhət mükemmelən vaqif və agah bulunanların biridir... Üçüncüsü isə, əqrəbamdan Məhəmməd Tağı Əliyev olub, bu zat Moskva məkatibi-aliyyəsindən ülumi-iqtisadiyyə və ziraiyyə akademiyasında ikmali-təhsil edib bədə axır zamana qədər ömrünü ülumi-ictimaiyyə, maliyyə və tüccariyyəyə həsr etdiyi üçün ülumun bu şüəbatında böyük bir mümarisə və ixtisas sahibidir. ... Binaənəleyh böylə qabil və kamil vəkil məbuslara malik olduğu üçün cəmaətimizi və digər tərəfdən də böylə qərdşunas və müstəid bir cəmaətin vəkili bulunmaq şərəfinə nail olduqları üçün məbuslarımızi ən səmimül-qəlb təbrik ilə yeni girdikləri meydani-mücahidədə müvəffəqiyyəti-tammə qazanmalarını təmənna edərək. Deyiriz ki: Ey məbuslar! Millətimiz bütün ümidi lərini indi sizə bağlamışdır.

Biz İnsanız: Binaənəleyh hər şeydən əqdəm bütün Duma ilə bərabər bilafərq məzhəb və qövmiyyət insanlığı, insanlıq hüququnu müdafiə ediniz. Məzəlum olan sınıfları zalim sınıfların təcavüzatından azad etməyə çalışınız, müsavati-tammə istəyiniz. Yersiz, yurdsuz əkinçilərimizə, kondililərimizə yer-torpaq tələb edin, füqərayi-kasibəmizin şəraitı-təəyyüsünü təshihə çalışınız.

Biz Qafqazlıyız: Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazıム gələn muxtarıyyət tələb ediniz.

Biz Müsəlməniz: Binaonəleyh öz əqayidi-diniyyəmizdə hürriyəti-vicdanımıza hər nə lazımsa onu isteyiniz, onu tələb ediniz.

Biz Türküz: Dilimizin, lisamızın tərəqqisinə mane olan hər növ səddlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediniz!..

İşte bu dörd nöqtəyi əsla yadınızdan çıxarmayınız!

O.H.
"Həyat", 1906, №119

SOLA, SOLA, SOL TƏRƏFƏ!..

Sola! Çünkü bu dəfə ucurum, girdab, girdabi-hail sağ tərəfdədir. Əlhozər, mühafizokar boylərin, köhnə fikirli, ya fiksiz ağaların, kavporəst, dünyaporəst sərmayədarların, korporəst, axiretporəst, lakin yenə sərmayəporəst mollaların, keşişlərin, kiçik əqilli, böyük hiyləli, mürüvvətsiz, insafsız, vicdansız, münafiq, fitnəçi, provaktor "bürokratların", "divannişinlərin", ümum əsərət və istibdadqlarının çəkdikləri, sürükledikləri sağ tərəfdən! Əlhozər sağ tərəfdən!.. Əlhozər sağ tərəfdən!.. Ucurum oradadır!.. Əlhozər Komissarovların, Pavlovların və əmsalının gizləndikləri sağ tərəfdən! Sola! Sola! Ramişvililərin, Kovalevskilərin, Şepkinlərin, Aladinlərin, Anikinlərin, Radiçevlərin, Vinavorların dolalət və rəhbərlik etdikləri sola!.. Fərasot, zəka, ağıl, huş, elm, tədbir, insaf, mürüvvət, nicat, səlamət həp sol tərəfdədir!.. Hətta bu sol tərəfdən professor Şepkin kürsüyixitabətə çıxıb çığırsa ki: "Ağıl və huş yeri deyil, tələsməli, cürət və əcələ ilə iş görməli, dəlilik, divanəlik lazımdır!.. "Yenə sol tərəfə getməli. Çünkü bu dəlilik, bu divanəlik elmin, ağlin çoxluğundan, zəkanın fərtindən iləri gəliyor!.. Kim dedi ki, bitərəf olmalı?.. Xeyr, əsla bitərəf olmamalı! Bitərəflik ayaq altında qalmaqdən, əzilməkdən başqa nəyə bağı olacaq? Su belə bir yerde sakit və rakid durmaqdən qorxuyor, qorxuyor, çünkü pozular, qoxar, kiflənər, yosun bağları!.. Təmiz və salım olmaq üçün su bir tərəfə axmalı, cərəyan etməli, ya heç olmazsa dörya kimi ləpolənməli, cuş və xüruşa gələ bilməli!.. Ya sağa, ya sola!.. Xeyr, ancaq sola!..

Sağ tərəfdə bir ucurum hazırlanmışdır ki, əjdaha kimi ağızını açıb bütün cəmaətləri, bütün qövm millətləri, dinləri ilə, dillərilə, elm və məarifləri ilə, sənətləri və kəsbü karları ilə bəl və nabud etməyə amadədir!..

Sol tərəf isə Rusiya üçün, Rusiya imperatorluğu üçün, xeyr, bütün aləmi-bəşəriyyət üçün bir dövri-cədid, bir səadəti-ümumiyyət dövri-cədidi ehzar eyliyor. Bu səadəti – ümumiyyət, bu dövri-cədidi həqiqi bir dövri-cədidi olacaqdır. Bəşəriyyət üçün səadəti-ümumiyyət dövrünün fəcri, sübhi-sadiqi başlayor, bunun əlamətləri bir-bir nümayan oluyor... Bəncə edam cəzasının ləğvi və dövlət duması əzasından bir qisminin beynəlmilər hökm məhkəməsi təşkili üçün beynəl-məclisi-məbusan bir heyəti-ittifaqiyəye daxil olmaları bu əlamətlər-dəndir!

Edam cəzasının ləğvi ilə məmləkət daxilində "qanun" pərdəsi altında icra edilən qətl cinayətlərinə və beynəlmilər hökm məhkəməsi vasitəsilə məmləkət xaricində müharibə nəmətində yapılan müqatılı vəhşətlərinə xatimə verilmək istəniləyir!

İşte bəşəriyyət üçün ən həqiqi bir dövri, səadətin ən müəzzəm, ən həqiqi bir dövri-cədidi!.. Əvət, ən həqiqi bir dövri-cədidi! Qüruni-əvvəl, qüruni-vüstaında xitam buluyor, qüruni-cədidi, qüruni-əxirə indi başlıyor!

Xeyr, səhv etməyirəm, qüruni-cədidi indi başlıyor. Mən də, ey qare, sənin kimi vəxtlə məktəblərdə tarix dərsi oxumuşdum, həm də rus və Osmanlı məktəblərində bu elmi təhsil etmiş idim. Bizə öyrətmışdılər ki, tarixi-bəşəriyyət dörd dövrə təqsim olunur:

Qüruni-əvvəli ki, Roma (Rim) imperatorluğunun ikiyə inqisəmilə İstanbulun binasınadək, qüruni-vüsta ki, İstanbulun Fateh Sultan Mehəmməd tərəfindən fəthinə və Amerikanın Xristov Kolumb tərəfindən keşfinədək, qüruni-cədidi ki, Fransa inqilabına və qüruni-əxirə ki, bu inqilabdan sonra bugündək imtidad edən əzminədən ibarətdirlər. Bən indi anlayoram ki, müverrixlərin bu toqsımı-keyfi əsassızdır? Ərz edəyim nə üçün əsassızdır?

Tarixi dövrlərə təqsim üçün vəhşət və heyvaniyyət ilə mədəniyyət və insaniyyətdən daha mətin əsas olamaz! İnsaniyyəti-heyvaniyyətdən, mədəniyyəti vəhşətdən (bədəviyyətdən deməyəram, çünkü insaniyyət olduqca bədəvi də mədəni sayılmalıdır) təfriq edəcək bir əlamət varsa o da, qətl və qitalın, xunxarlığın, xunrizligin ortadan rəf olunmasıdır. Roma imperatorluğu ikiyə təqsim olundu,

Konstanteniyə bina olundu, qətl və qital xitam buldumu? Xeyr, bundan sonra qətl cinayətləri, müqatilə vəhşətləri daha ziyadə artdı: keşişlərin, rəhbərlərin hökmü ilə icra edilən inkvizisiya cinayətlərinin, səlib namına, cihad namına edilən müharibələrin həddi-hesabı yoxdur!.. Demək ki, bəşəriyyət əsla heyvaniyyətdən, vəhşətdən xilas olmadı!..

İstanbul fəth edildi, Amerika kəşf olundu, müqatilə, soñkidəmə xitam buldumu, bəşəriyyət heyvanlıqdan xilas oldumu? Əslə! Avro-paşaların kəşf olunan Amerikada etdikləri vəhşilikləri, xunaşamlığı tarix kitablarında oxuduqca insanın tükləri biz-biz duruyor! Fransa inqilabı ilə edam və qətl cəzası ortadan götürülmədi, ancaq ənvai və əşkəli ləğv edilib cümləsi gilyotin denilən baltaya həsr edildi. Lakin bu baltanın altında kraldan, padşahdan başlamış axırıncı fəhləyə qədər (Andre Şeniyə, Lavuaziye kibi şairlərdən, alimlərdən başlamış axırıncı avama qədər ən məsum, ən günahsız adamların başları yuvarlandı!.. Xeyr, xeyr! Müverrixlər nə deyirlərsə desinlər, bəşəriyyət heç bir vaxt qüruni-vüsta, hətta qüruni-ouladan xilas olmayışdır. Vəhşətdən, heyvaniyyətdən bu günə qədər israr edib durmuşdur!.. Lakin indi qətlü qital tərəfdarlarının axır nəfəsidir. Bu da sol tərəfdən nərəzən olan xətblərin, fəryad edən natiqpərdəzələrin nəfəslərinin, mührəq, atəşin nəfəslərinin kəramətindən, səvaiqbar, rədəndəz nitqlərinin təsirindən, bərəkətindəndir!..

Əvət, qətlü qital tərəfdarlarının son nəfəsidir. Onlarla bərabər bütün bir güruhun son nəfəsidir ki, cümləsinin yeri məşhur Dantenin tərif etdiyi cəhənnəmdə əsfəlessəafilindədir...

Kimdir onlar! Onlar o adamlardır ki, Allahın əkinçi insanlara ehsan etdiyi, fəqət bir xətayı-ictimai-tarixi nəticəsi olaraq igirmi, otuz tənpərvər müftəxorların əlinə keçmiş, ya ənva bəhanələrlə zəbt olunmuş yerden, torpaqdan əkinçilərin, cüftçülərin, fəllahların məhrum buraxılmalarını, bunların əsrlərcə ilanəhayə baronlara, xanlara və bəylərə qul və əsir qalmalarını tələb ediyorlar. Yaxud bunları dərbedər salıb övlad və əyalları ilə çıl-çıplaq qerib diyarlara, ülfət edilməyen iqlimlərə hicrət və hicrət edilən yerlərin əhalisi ilə niza və qovğayə mexbur qılıyorlar!.. Onlar o adamlardır ki, fehleyi, əməleyi, alın təriliə çalışanları, həlal kəsbi-kar dalınca gedənləri öz əllərinin əməklərindən, öz məhsul məsailərindən məhrum edib, bunların əlilə hasil olan sərvəti-milliyəyi bir neçə səfahətpərvər sərmayədarların əlində tərakim etdirmək üçün şortlər, qanunlar ixtira ediyorlar!..

Onlar o adamlardır ki, müsavati-qətiyyə yerinə milləti baron, xan, bəy və daha bilməm nə namlarla siniflərə, mümtaz-mümtaz siniflərə ayırb, imtiyazdan, hüquqdan məhrum olanları anarxiya yollarına sövq ediyorlar...

Onlar o adamlardır ki, sərbəst, hürr və bitərəf bir məhkəməyi-ədliyyə yerinə keyfə, mayəşa bir hökm divanxanası təsis etmək, cəmaəti, külliyyət cəmaəti nuri-maarifdən məhrum edib, özləri iso zülmət, cəhalət içində hökmfərma olmaq istəyirlər... Lakin nə böyük sehv, nə əzim xəta! Bunlar mütləq kordurlar, kardırlar, beyinsizdirlər. Bütün bu heyət “Ya kur əst, ya most əst, ya divaneyi!”¹. Bunlar görməyirlər, anlamayırlar ki, Rusyanın bir başından o başına qədər bütün cəmaətin gözü açılıb haqqını istəyir. Zalimlərin, cəmaət qatilərinin məhkəməyi-ədalətə toslım olunmasını tələb ediyor.

Qafqazımızın ən küzidə vəkillərindən gürcüstanlı Ramişvili ki, əmək və məsai firqəsinin pişvalarındandır, atəşli bir nitqində baxınız nə diyor: “Bizim ümuri-daxiliyyə nəzarəti ədliyyə nəzarətini külülliyyən bəl edib yutmuşdur. Bizdə qanun yoxdur, bizdə mühakimati-ədliyyə yoxdur. Bizdə ancaq polis nizamnaməsi vardır. Zənn etməyiniz ki, bu polis nizamnaməsinin hökmü sadə polis dəvərində car edir, xeyr, onun hökmü məhkəmələrimizdə və kəlisalarımızda doxi caridir. Buralarda o nizamname incili-şerifin mafövqünə vəz cdilmişdir. Bizim keşşələr rəhbən libasını labis polis məmurlarından başqa bir şey deyildir. Özlərinə vərəsəyi-İsa deyən bu cənablar xəfiyyəliyi və provakatorluğu (münafiqliyi) dərəhdə edərək kəlisa mənbələrindən edam cəzasına və qətl və qarətlərə tərəfkirlik edib, o yolda vəz ediyor idilər. Əvət, bizim daxiliyyə nəzarəti kəlisayı dəxi bəl edib yutmuşdur!” Ramişvili böylə diyor! Lakin bizim mollalarımız, xacələrimiz, Rusiyada, Türkiyədə və İrandakı mollalarımız sevinməsinlər. Ramişvilinin tən və sərzənişindən onlar dəxi azad deyildirlər!.. Hər nə hal isə, əsarətin, siyasi və iqtisadi bir əsarətin yavaş-yavaş ortadan rəf olunmasılə və edam cəzası qanununun ləvğ və fəsx edilməsilə bəşəriyyət üçün yenİ və müşəşə bir dövr başlıyor. Bəşəriyyət üçün diyoruz. Çünkü Rusiyadan başlayıb Asyanın hor tərəfini istəla edəcək bu əfkari-aliyəyi-hürriyyətpərvərənə seli müqabilində heç bir şey dura bilməyəcək, hətta nə Tehrandakı və nə də İstanbul-dakı Dara və Konstanteninin təhti-büləndləri, küreyi-ərz üzərində

¹ Tərcüməsi: “Ya kordur, ya mestdir, ya divanə!”

bidad və istibdadların o son və axırıncı istinadgahları!.. Dövri-cədид nə İstanbulun binası ilə, nə də onun fəthilə başlıyor. Dövri-cədид ikinci və “üçüncü” Romanın, yəni İstanbul və Moskvanın hürriyyət sayesində təzədən “Gülüstani-İrəm” olması ilə başlıyor!.. Hürriyyət isə soldan təvəllüd ediyor, binaənəleyh sola, sola, sol tərəf!..

Ə.H.

“Hayat”, 1906, №142

KUHİ-QAF VƏ SİMURĞ

Əsatir və xurafatda çox kerro dərin və nəhan mənalar vardır. Ancaq o mənaların zahir və əyan olması zamana möhtacdır. Keçən nömrədə bir nöqteyi-nəzərdən tarixi-bəşəriyyətin ədvari-ərbəəyo təqsimini qəbul etməyib qarelərimizin əfvinə məğrurən ikiyə təqsimini münasib gördük ki, o da ancaq bu günlərdə xitam bulmaq üzrə olan qıruni-vəhşiyəyi qədimə ilə ancaq indi başlamaq üzrə bulunan, yaxud bundan sonra başlayacaq olan qıruni-mədəniyyeyi cədidədən ibarətdir. O halda zəmanəmiz pak mühüm bir zamandır. İki dövr arasında bir nöqteyi-fasilədir, bu nöqtəyə diqqət etməlidir. Lakin sadə zəmanəmiz mühüm deyildir. Məkanımız da pak mühüm bir məkanıdır. Bu nöqteyi də anlamalıdır, həm də gözəlcə anlamalıdır! Daim zamanca ən mühüm olan hadisət məkanca dəxi ən mühüm bir mövqədə baş göstərmişdir.

Rusiyada bu günlərdə vaqe olan hərəkatı-qeyuranəyi-hürriyyətkaranənin əhəmiyyəti-əziməyi-aləmiyyəsi inkar olunmaz. Lakin burası da inkar olunmaz ki, ümum Rusiya və bilxassə bizim Qafqaziya cahanın ən əhəmiyyətli bir nöqtəsidir. Bunu ən əski zamanlarda belə bütün əqvami-müəzziməyi-tarixiyyə anlaşırları: yunanilərin, turanilərin, iranilərin ən mənidar xurafat və əsatirləri, ən zərif, ən müdhiş əfsanələri Qaf dağına aiddir. Qaf dağı iso Elbrus olub Qafqaziyadadır. Qafqaziya nədir? Qafqaziya Asiya ilə Avropa arasında əzim bir bərzəx, cəsim bir körpüdür. Qədimdən bütün cahanın qapısı bu körpü üzərində idi, o qapının adı əroblərcə babül-əbvab, yəni “qapılar qapısı” idi ki, bugünkü Dərbənddən ibarətdir. Bu gün Qafqazın bu qapılar qapısından belə mühüm daha iki qapısı vardır ki, birinin adı Bakı, digərinin adı Batumdur. Qədim atəşpərəstlərin qib-

ləgahı, cədид petrolçu zərpərəstlərin səcdəgahı olan şu Bakı bütün Avropanın Asiyaya olan qapılardan biridir. Batum, o sürəti-sahiranə ilə tərəqqi edən Batum isə bütün Asyanın Avropaya qapısıdır... Cahanın körpüsü olan, cahanın qapıları bulunan bu məmləkətdə vücud və bədəncə dəxi cahanın ən gözəl, ən yaraşlı, ən məlih xalqı sakın bulunuyor. Bəşəriyyətin hüsn və cəmal etibarılı, ən güzidə qismi “irqi-Qafqaziyyo” monsubiyyətlə fəxr etməyortarmış?

Əroblorin “Huristan” dedikləri cənnət bu ölkədə deyilmə?.. Şair nərənin həqqində deyir: “Yığılıbdır ora cəmiyyəti-huri pərinin?” Əvet cismən və bədənən hur və məlek qədər gözəl xəlq?.. Lakin gözəl cismədə də gözəl də ruh və fikir olmaq lazımlı gəlir!.. Öyləmdir? Əlbotto, öylədir!.. Ruh və fikir gözəlliyyinin əlaməti nədir? Şübəhəsiz, hürriyyət və azadlıqdır, azadlığa meyildir!.. Başqalarını bilməm, bəncə böylədir!..

Şən, namus və tar, heysiyyət, istiqamət, şücaət, həmiyyət, qeyrət, rüfət, nəcabət kimi sıfətlərin cümləsi hürriyyətdən, azadlıqdan törər. Bu sıfətlər ruhda, fikirdə, qəlbədə olduqca insanın nasiyəsinə, simasına inikas edib onu gözəl və nəcib qılarsa, qəddü qamətinə təsir edər, onu mövzun, rast və bülənd eylər!.. Qafqaz xəlqi gözəldir, cəmilidir. Çünkü, zikr olunan mühəssənatın mənbəsi olan hürriyyət hissi heç bir vaxt onda sönməmişdir!

Qafqaz xəlqini qulluğa, əsarətə məluf etmək olmaz! Qafqazın üç-dörd min sənəlik tarixini qarışdırısaq onu daima öz hürriyyəti və azadlığı üçün müharibə edən görürsüz! Onlar ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar, onlar əsir düşərlər, lakin əsirliklərdə belə qul olmayıb aqalıq edərlər!.. Çərkəzlərin, ləzgilərin, gürcülerin tarixlərini mütləkə ediniz! Çərkəslər Türkiyəyə, İstanbulla hicrət edərlər, əsir gedərlər, fəqət orada bir sülaleyi-hökmdarının ərkanını təşkil edərlər... Misirə hicrət edərlər, orada hökmdar olurlar. Çərkəz hökuməti təşkil edərlər... Cahanın mümərrəi olan bu məmləkət vəqayei-tarixiyyəyi-aləmin ən böyük sədəmatına uğradığı halda hürriyyətini, hürriyyətə olan meyil və məhbəbətini heç bir zaman qayıb etməz! Kiçik bir gürcü milləti əsrlərcə, qərinələrcə eşqi-hürriyyət sayesində cahanın ən quvəü-şəkimə dövlətlərinə müqavimət edər, durar!.. Bir ovuc ləzgi qövmi hürriyyəti üçün igirmi beş sənə mütəmadiyən şimalın ən müəzzəm dövlətinə meydan oxur, durar!.. Bu məmləkətin abi-havasında hürriyyət rayihəsi vardır, bu xalqın açıq nasiyəsində hürriyyət nuru borq urur, bu cəmaətin xilqət və təbiotində bir

bəriqəyi-hürriyyət məknuzdur! Alp və Altay dağları insanın qəlbini nələr ilham edərsə, Qafqaz da onu ilham edir! Qafqazda kim təvəttün edərsə, bu ilhamatın təsirində xilas olamaz, onunla pərvərişab olur. Bəncə Qafqaz türkləri ətrakın ən hürriyyət-pərəstidir. Köçəbəliyi ona qəbahət bulunuordular. Ah!

O köçəbəlik!.. O köçəbəlik mədəniyyətə kiçik bir maneəsə də, lakin hürriyyət şövqinin, hürriyyət saiqəyi-təbiyyəsinin böyük bir əlamətidir!

Bu məmləketdə heç bir qüvvət hürriyyət şövqünü məhv edəməz! Heç bir cəbr və tezyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürəməz.

Ey qare, Tiflisdəki "Qafqaziya muzesinə" getmişmisiniz? Getmiş isəniz gediniz. O muzexananın divarında əzəmətli bir rəsm lövhəsi vardır, ona tamaşa ediniz. O rəsmdə ərz və səma oğlu Prometeyin hürriyyət və nuri-maarif uğrunda düçər olduğu ələm və iztirabat təsvir olunur. Prometey asimandan gətirdiyi o nemətlə bəşəri, bəşəriyyəti məsud etmək istədiyi üçün müdhiş, böylə bir əzayə məhkum edilmişdir. Onun vücudu zəncirlərlə "Kuhi-Qaf" a bənd edilib, cigəri müəbbədən yırtıcı bir qaraquş tərəfindən ekl edilməkdədir. Müəbbədən çünki cigər yeyildikcə yenidən təşəkkül edib böyümməkdədir, lakin böylə bir əzab-ələm içində dəxi o nasiyədə yenə bir vüqar, bir qürur nümayandır ki, o da heç bir əza və cəfa ilə izaləsi qabil olmayan bir hissi-hürriyyətin səmayə əks edən asarından başqa bir şey degildir. Bu halı miladi-İsadan bir neçə yüz il əvvəl yaşışmış olan yunan şairi Esxilos bu yolda təsvir etmiş idi: Qafqaz qayalarına zəncirbənd olan, cigəri üqab tərəfindən parçalanın Prometeyin nəzdində bir elçi gəlib ona deyir ki, əger müşteriyə ərzi-inqiyad eisə, şu əzabdan xilas olur. Prometey isə cavabən diyor ki:

Sirlər kimi aləmdə bir qul olmadan,
Bu iztirabı çəkmək ovladır bəna.
Bəncə sitəmkarani-dəhərə bəndəlik,
Bu daşlara bənd olmadan bin qat fəna!

Hürriyyət namına bundan müəlla, bundan qəti, bundan şiddətli səhīh olmaz ki, bir neçə min illərdən bəri Qaf dağlarına əks edib

¹ Yunan lisan və ədəbiyyatına həvəs etdiyim zamanlar, yunancadan tərcümə etmiş idim.

oradan bütün aləmə vəlvələ salmışdır. Prometeyin cigərini parçalamaq ilə onun qəlbindən hürriyyət hissini silmək olursa, Qafqaz xəlqini də əsarətə məluf etmək olur!.. Hürriyyət yolunda böylə eşidilməmiş iztirabata qatlanan qohrəmanı nəhayət hürriyyət mühübbi olan yunan Rüstəmi Herakl azad edə bildi!..

Təəssüf olunur ki, Tiflis muzesi Prometey lövhəsilə iktifa cdib digər bir hürriyyət mübarizi olan və şairi-əzəm Firdovsiyə ilhamat verən Zal oğlu Rüstəmlə Simurğ vəqəesini təsvir etməmişdir¹.

Qafin bir tərəfində bir üzəqabi-müdhiş hürriyyət fədaisi olan Prometeyin cigərini parçaladığı halda, yenə o kühi-sərbüləndin üzərində sakın ünqaya Simurğ adlı bir teyri-mövhüm daha var idi ki, o bil əks hürriyyətpərvəranənin üreginə, qəlbinə qüvvət verirdi! ...Zalzeri azad və tərbiyə edən Simurğdur, oğlu Rüstəm fəlakətə düçər olduqca ona çareyi-nicat göstərən Simurğdur.

İran azadlığının, İran hürriyyətinin ən böyük mübarizi olan bu qohrəman düçəri-yəs olduqca, zəiflədikcə, paralandıqca, ona təsəlli verən, onu qüvvətləndirən, onun yaralarını qanadları ilə yaxşı ceyləyən Simurğdur.

Kimdir Prometeyin pəncəyə-üqabda düçər olduğu iztirabata inanmayan?! Kimdir onun işiq və hürriyyət yolunda çəkdiyi əza və cəfayı əfsanə sayan?! O iztirabat bu gün dəxi gözümüzün önündə bütün Qafqaziyada davam edib durmuyormu?.. Fəqət, o iztirabat içində dəxi Qafqaz hürriyyətdən əl çəkiyormu?.. Kimdir, Simurğun qanadındaki təsirati-şəfabəxşəyə inanmayan?! O quş bu gün dəxi balğuşayı-etila olub kuhi-Qafin bülənd zirvələri, şahiqələri üzərində pərvəz edib durmuyormu? Pərvədələrini, tərbiyə etdiyi Zalzerlərini hürriyyət yolunda mücahidə və mübarizə üçün ta qütbə-şimaliyyə qədər göndərmiyormu?!

Bütün bu əsatir biməna deyildir: yəqindir o zaman ki, Qafqaz ölkəsi aləmin istibdad və bidad altında inləyən qismini əsərətdən xilas etmək xüsusunda ən böyük bir rol oynayacaqdır!.. Ey Türkiyənin, İranın vətəndən dur və cüda düşən hürriyyət yetimləri! İsvəçrənin

¹ Tətəbbüati-cədideyi-lisaniyyə və ədəbiyyəyə görə Zal və Rüstəm hekayəsi sade İran əsatirinə məxsus deyildir. Rusun milli masallarında məşhur qohrəmanlardan birinin adı Yaroslav Lazareviçdir. Bu ad "Ruslan Zalzareviçdən mühərrəf olub bu da müşabihəti-ləfziyyədən dəxi anlaşıldığına görə "Rüstəm Zalzer" dən qələtdir. Hər iki tərofin hekayelerində bu yolda pek çox əlfaz və vəqayə müşabihətləri var.

sizə biganə olan soyuq alplarından, Misrin lal və samit olan ehram-larından, hətta bütün Avropanın mərakizi-qeylү qalından imdad gözləməyərək, oralardan sesinizi, feryad və fəqanınızı vətənə eşitdirəməzsınız. Oralarda siz kimse himayə edəməz! Geliniz, gəliniz Qafqaza, Simurğun qanadları altına!.. İran və Türkiyə istibdadını bir Arximed kimi yerindən qaldıra bilmək, tamamilə kökündən qopara bilmək üçün nöqtəyi-istinadınız, istinadgahınız ancaq kuhi-Qaf ola bilir!.. Sihhə və nərələrinizi ancaq buradan xabi-qəflətdə olan vətəndaşlarınıza eşitdirə biləcəksiniz. Uca tutduğumuz məşəli-irfanınızla vətənidəki şəbi-tari buradan tar-mar edəcəksiniz. Zülm və bidadın binasını buradan yıxa biləcəksiniz!.. Sizin yazılarınız, mətbuatınız, ədəbiyyati-hürriyətpərvəranəniz asanlıqla buradan o məmləkətlərə daxil ola biləcəkdir. Heç bir senzur onu mən edə bilməyəcəkdir. Heç bir “bürokratiya” onun önünə səd və divar çəkə bilməyəcəkdir!.. İstanbuldakı yanğınların, həriqlərin çoxu Qafqaz petrolundan iləri gelmiyormu?.. Bundan sonra oranın həriqi-mənəviyyələrinə dəxi Qafqazın atəşi-fikrini, Prometeyin buraya asimandan gətirdiyi atəşi-fikrini bais olacaqdır!

Nə ingilis məmalikində və nə də Fransada, Avstriya və Germaniada İran və Türkiyəyi oyandıracaq bir hürriyət ədəbiyyatı hüsula gəlmədi və gələməz də. Çünkü, o əqvamin dili Türkiyə və İranda söylənən dillərdən başqadır. Lakin ümum Rusiya ölkəsində hürriyət sayesində bir millət tərəqqiyə başlayır ki, onun dili Türkiyə və İran xalqına biganə deyildir. Bu millət Kazandan, Ufadan Səmərqəndə, Mavərayi-Baykaldan Krima qədər müntəşir olan türk və tatar əqvalıdır. Bunların oyanıb hüsula gətirəcəkləri hürriyət ədəbiyyatı bir sel kimi İran və Türkiyəyi istəla edəcəkdir. Bu selin də məcrası bilaşəkk və şübhə bu iki məmləkətə Qafqaz bərzəxi olacaqdır!.. İştə, görünür ki, Qafqaz hürriyəti-aləmin tarixində mühüm rollar oynayaqdır. Bu rolların da ən böyükü Qafqaz və Azərbaycan türklərinə aiddir. Buralarını anlamalıyız da, ona görə hazırlanmalıyız!

Fəqət nə suretlə hazırlanmalıyız? Bu xüsusda bir ayrı dəfə bəhs edərəz...

Ə.H.
“Həyat”, 1906, №143

HÜRRİYYƏT VƏ VƏTƏNİ-FİRDOVSI

Yeni fransız şairlərindən bulunan Fransua Kopenin külliyyat-şeriyəsi miyanında gözəl bir mənzumə vardır ki, ünvanı “Müstəbid və mərqədi-şair”dır. Bu mənzumədə Fransua Kope hekayə ediyor ki, istibdadı ilə məşhur türk və tatar cahangiri Teymurləng Tus şəhərini zəbt etdiyi zaman Firdovsinin namına hörmətən oraya duxuli-əsakırınə mən edib özü də cahan şairi-əzəmin qəbrini ziyarətə getdi. Teymur sadə qəbri ziyarətə iktifa edəməyib, bir də qəbrin daxili və şairin üzəmi-pakı nə halda bulunduğu rəyül-eyn müşahidə etmək istədiyindən qəbrin açılmasını əmr etdi. Hökmdarın bu əmri üzərinə qəbrinin üzərindən məzar daşını rəf etdilər. Qəbir açıldı və Teymurun gördüyü orada dilara bir mənzərəyi-behiş oldu. Çünkü qəbrin dərəni rəngin və nurəfşa olan güllərlə, lalələrlə, nəşrindən ləbaləb olub, bunlar dərhal ətrafa yayılmağa, dağılmağa başladı və bütün civarı rövşən və müzəyyən qıldı!..

İran şairinin dərəni-məzarı böylədir. Türk hökmdarının müşahidə etmiş olduğu budur, firəng hekayənəvisinin tərifi bu yoldadır... Siz bu hekayəni bir əfsanəmi odd ediyorsunuz?.. Xeyr, xeyr, bu əfsano deyildir! Və əfsanə olmadığını siz də görəcəksiniz, təsdiq edəcəksiniz, qəribən beş-on ilin içində görüb təsdiq edəcəksiniz!.. Bu günə qədər bütün İran nə idi, əzim, vase bir qəbir deyilmi idi? Əvət, cahani-mədəniyyətin ortasında əzim bir şüəra və üləma qəbri idi, o qəbrin üzərinə mütləqiyətdən, idareyi-keyfiyyədən, istibdad və bidaddan ibarət ağır bir səngi-məzar vəz edilmiş idi. Bir-iki əsr dən ziyadədir ki, oradan aləmi-mədəniyyətin guşinə bir səs, bir səda gəlmiyordu, bəşəriyyəti müstəfid edəcək bir şey görünmüyordu, nə şeir və ədəbiyyatdan, nə kəşfiyyati-elmüyyədən, nə ixtiraati-sənaiyyədən bir əsər müşahidə olunmuyordu! Guya aləmi-islamın mədəri-fəxri olan bunca şairlər, alımlər bu yerde gəlməmiş idi. Guya Firdovsiler, Sədilər, Əllamələr, Xacə Nəsir Tusilər burada zühur etməmişlərdi.

Demək olar ki, İranda Şah Abbas Səfəvi, daha doğrusu, Nadir şah dövründen sonra həyatın hay-küy vəlvəlesi sükut və sükunətə, mədəniyyətin cümbüş və hərəkəti ətalətə, bətalətə münqəlib oldu. Mədəniyyətdən bir əsər, bir nişanə qalmadı, hər şey öldü. Bütün məmləkət tədricən bir məzar halını aldı. Lakin bir məzar ki, Pişadıyan, Kəyaniyan, Sasaniyan məzarıdır, orada “həme morde əz

ruzigare-deraz”¹ – Cəmşidlər, Firdunlar, Kavuslar, Kiruslar, Rüstemlər, Daralar, Bəhramılar, Nuşirəvanlar mədfundur, orada Sultan Mahmudlar, Məlikşahlar, Şah Abbaslar, Firdovsilər, Ənvərilər, Xeyyamalar, Hafızlər yatıyor... Əvət, İrani-ezim bir ölü qəbir olmuş id. Bir qəbir ki, vəhşətəngiz idi. Onun vəhşəti dirilərə, daha doğrusu, nimzindələrə kövf və dəhşət ilqə ediyor idi, qorxuduyordu, vətəndən fərərə məcbur ediyordu, insanlar başlarını götürüb diyarı-qurbətə can atıyorlar idi. Dərbədər düşüyörler, pərişan oluyorlar idi!.. Bu surətlə, əlli-almış milyon nüfusu mürəffəhən iaşəyə qabil olan bir ölkədə haqsızlıq, nizamsızlıq, ədalətsizlik, cəhlü cəhalət üzündən yeddi-səkkiz milyon adam yaşıyor, ya yaşamayı!.. Yaşayanlar da min zillətlə yaşıyorlar, zülmət içinde, zülm altında kimi ac, kimi çılpaq, kimi xəstə, kimi sərasimə və sərgərdan, kimi məğdur, məzlam, kimi zalim və qəddar!..

İndi bu əzəmətli qəbrin üzərindən gülləri, çiçəkləri ezen, işıqlara, nurlara hail olan mezar daşı qaldırılır. Rövzəyi-münəvvərəyi-İran, adı istibdad və mütləqiyət olan o daşın zülmətindən, təzyiqindən, eza və cəfasından xilas ediliyor!.. Türk nəslindən olan yeni bir hökmdarın, Teymurun bütün zəferlərinə bədəl böyük bir müzəffəriyyotə nail oluyor!.. Yaşa, Müzəffərəddin, yaşa! Şaha, şahənşoha, Xosrova, Keyxosrova! Çox yaşa!.. İndi sənin tacında parlayan yaqutları, zümrüdləri, almasları qopar at!.. O daşlar nəyə lazımdır!.. Həq və ədalət, insaniyyət, müsavat və hürriyyət qədər parlaq, rövnəqdar, pərtovəfza, şəşəpaş cəvahirmi olur!.. Qoy bu covahir sənin tacında bərq vursun!..

Padşah, şahənşah! Tutduğun bu təriqi-nicat və səlamətdə sabit-qədəm ol... zinhar, zinhar Sultan Əbdülhəmidlərə uyma! Zinhar qanuni-əsasının xadimlərini, Midhət paşalarını tayiflərdə məhv və nabud etdirmə, zinhar Fransua Kopenin tərif etdiyi Teymur kibi biləxərə gedib Çingizin qəbri üzərindən daşı rəf etmə. Çünkü o qəbir-dən ətrafi sel kimi istələ edən qandan başqa bir şey nəban etməz!

Eşidiyoruz, biliyoruz, sənin ilə Sultan Həmid arasında bu anda bir sərhəd münaziəsi var! ...Biz bu xüsusda bitərəf bulunuyorduq, sükut ediyorduq, bir şey demiyor idik.

Lakin bundan sonra üzümüzü Sultanı-müşarınləyə, istibdad və mütləqiyətin o timsali-mücəssəminə çevirib deyəcəyiz ki: “Ey

məmləkətini tohti-əsarətdə tutan hökmdar, İran torpağına təərrüz etmə, əlini oradan çək!.. Orası indi hürriyyət torpağı oldu! Hürriyyət livası rəkz olunan ölkəyə istibdad bayrağı girəmməz!” Bir mütəəssib demişdir ki, “Səlibin aldığı yerlərə hilal girəmməz”. Bu sözlər cahilanə, təəssübkaranədir. Qladistonun ağzından çıxmış olsa da, təəssübkaranədir. Qladiston sözü yanlış demişdir, çünki böylo demək icab edərdi: “Hürriyyətin aldığı yerlərə istibdad girəmməz!.. İranın ən böyük adamı Əbülfəsəd Həsən Firdovsidir. Firdovsinin ən böyük əsəri “Şahnamə”dır. “Şahnamə”nın ən böyük qəhrəmanı Səyavuşdur, bəncə Səyavuşdur. Çünkü insaniyyətin, həqqaniyyətin, ədalətin, nəcabətin, ismətin, mərdliyin, elm və kamalın, ülviiyətin, ülviiyəti-əskarın ən parlaq, ən şəşəli bir timsalıdır. Zülmün hökmü ilə Səyavuşun başı kəsildi, qanlarını teşti-zərrinə alıb apardılar, xakə tökdüler, lakin o qanlar boş也没 getmədi, zira Firdovsinin rəvayətinə görə o qandan “xuna səyavuşan” namında bir çiçək bitdi ki, indi də o çiçək İranın dağlarını, səhralarını təzyin ediyor... Ey Tusda yatan hekim! Ey məkanı Firdovs olan şair, qalx, qalx ayağa, vətəninə bir nəzər elə, sevin, şadü xürrəm ol, gör tazədən nə qədər şəhnamələr yazmaq lazımdır. Gör Tehran küçələrində şəhid olan yeni Səyavuşların qanlarından nə qədər gözəl lətif güllər, çiçəklər bitməkdədir!.. Gavələrin əlində direfş-i-hürriyyət etila və təməvvüc ediyor, bidad və istibdadın mar və ejdəhaları sərnigun oluyor, təxti-pişdadyandan yeni Firudunun ədlü dad avazələri asimanə bülənd oluyor!..

Ə.H.
“Həyat”, 1906, №173

VİDANAMƏ

Bir gün Faust nam həkim dərin-dərin təfəkkürata dalmış ikən onun fəzayı-biintəhadə dolaşan nəzərləri önünde siyah bir qüvvəyi-əhrimənənə insan şəklində təcəssüm edib ərzi-vücdud elədi. Həkim sual etdi ki, kimsən? Nəsən? O da cavab verdi ki:

Men cüziyem ol cüzün, o külli-əzelinin,
Men cüzi siyəhrəng olan ol zülməti-leylin.
Ki eyledi tovlid bu ənvari-ziyayı,
Məgruri-ziya valideyi zülmətə ası...

¹ Tərcüməsi: Uzun ruzigardan hamısı ölmüşdü.

Amalı şəbi tərd qılıb cövvi-fəzadan,
Qəsb etmək onun cayı-qədimin əbədiyyən,
Heyhat! Ziya olmayacaq qəsbə müvəffəq!..
Zira nə qədər eyləsə cəhd, olsa hünərmənd,
Əcsəmdan ayrılmıyor, əcsəm ona pabənd:
Ancaq işıq əcsəma verir ziynətü-rövnəq
Əcsəmdan eylər scylan seyli-ləvəmə,
Əcsəm çəkər sədd, olur seyrinə mane.
Əcsəm ona naqıl olur, əcsəm ona hail,
Çox keçməz eminəm, yenə əcsəm ilə ənvar
Birlikdə olurlar ədəmin qərinə nazil!..

Bu sözleri deyən qüvvəyi-müzliməyi-əhrimənanə sadə insan şəklində deyil, bəlkə cəmaət şəklində, ələlxüsus bizim Şərq cəmaəti şəklində dəxi təcəssüm edə bilir və cdiyor da!.. “Qara məxluq” adı ona boşuna verilmiyor!.. O məxluq zülmət içində qalmaq ilə iktifa və qənaət etmiyor, hətta yuxarıdakı ebyatdan anlaşıldığı vəchlə öz zülməti ilə icabında fəxr dəxi edə biliyor! Diyor ki, zülmət və cəhalət həddi-zatında qayət asanlıqla mövcud və qayım ola bilib onun heç bir növ cismaniyyət və məddiyyata chtiyacı yox ikən ə biçarə işıq, o mənəvi və ruhani olan biçarə işıq hər halda cisim və maddəyə möhtacdır! Bunlarsız bir an vücudu davam edəməyə! Nə qədər acı bir həqiqət, nə qədər böyük və həqiqi bir acılıq!..

İndi zülmət və cəhalətin yoldaşları olan ətalət və bətaəti nur və ziyanın lazım qeyri məfariqi bulunan tərəqqi və hərəkətlə qiyas edərsək, yenə eyni həqiqət mərrə təbyin edər!.. Ətalət və bətaət bir şeyə möhtac deyil ikən; tərəqqi və hərəkət cisim və maddəsiz olamıyor!.. Bugünkü gün bizim Şərq cəmaəti, bu cəmaətin külliyyəti, adlarının əhli-nur və müsəlman olmasına, məmləkətlərinin məşriq, şəmsi-taban bulunmasına rəğmən qəri nayab, dərin bir çahi-ətalətdən vəc bir sahəyi-zülmət və cəhalətdən ibarətdir! O ətalətin, o zülmətin müdhiş və mühib girdabları, təlatümləri vardır. Cismaniyyat və maddiyyata möhtac olmayan girdab və təlatümləri vardır!..

Şübhə yoxdur ki, Zərdüstün etiqad etdiyi vəchlə axırüləmr Hürmüz Əhrimənə, nur zülmətə qalib gələcəkdir. Ancaq indiki halda bu qalibiyyət məəttəəssüf ancaq maddiyyat və cismaniyyat gücü ilə təmin edilə bilər. Bu maddiyyat və cismaniyyatın fiqdən üzündəndir ki, bir-iki ildən bəri zülam ilə mübarizəyə cürətyab olmuş olan

“Həyat” cəridəsi müvəqqətən tətilə məcbur olur. Bir qəzetə lazımlı olan məddiyyat isə onun məsarifi-nəqdiyyəsini qapayacaq qədər olan bir məbləğdir ki, cəmaətin, daha doğrusu, qara cəmaət arasında nur və ziya tərəfdarı olanların kiseyi-qeyrət və himmetindən çıxmış idi. Hər bir münəvvərələfkar olan zat sənədə bir korrə altı manatlıq bir abunə üzrətini verməkdən çəkinməməli idi. Bir Hacı Zeynalabdin, ya bir İsabəy illər uzunu bir qəzətin məxaric və məsarifi qədər olan böyük bir ziyanı təkbaşına özlərinə alamazlar!.. Bunu cəmaət idrak etməlidir. Binaənəleyh cəmaətimizə tövsiyə ediyoruz ki, “Həyat”ın tətili müddətincə meydani-mücahidə və mübarizədə bundan sonra tək və tənha qalacaq olan “Irşad” qəzetəsinə əllerindən gelən kömək və müavinəti driğ etməsinlər. Yoxsa, rəbbim göstərməsin o qəzetədən də məhrum olacaq olurlar isə, məmləkətəmizin təzədən inqilabdan əvvəlki zülmətə qərq olacağı şübhəsizdir!..

Ödədi-nüfusları bir milyona belə varmayan erməni cəmaəti yeddi-səkkiz qəzetə və məcmuənin mövcudiyətini təmin edə bildikləri halda, altı-yeddi milyon Qafqaz müsəlmanlarının bir-iki qəzetə dəxi abunə qeyd olunmaq surətilə müavinət etməmələri həmiyyətsizliyə, qeyrətsizliyə höml olunamazmı? Eybdir, eyb! Hər nə hal isə “Həyat” tətilə məcbur bulunur, ancaq bu tətil məmat ədd edilməsin, ətalət də ədd edilməsin. Çünkü “Həyat”ın zində bulunan və həyati-mühərrirədən ibarət olan ruh və cami istihalə və tonasük qaydasıla “Füyuzat” adlı yeni bir məcmuəyi-odəbiyyənin cisiminə hü'lul edib bu şəklinə növdə məsai və fəaliyyətini təzyid ilə millət və tərəqqi uğrunda olan mücahidati-maarifspərvəranəsində kəmali-mətanətlə davam və səbat edəcəkdir. Binaənəleyh şimdilik “Həyat” namına qarelərimizə əlvida deyib eyni zamanda onlara “Füyuzat”ın salamını təbliğ edəriz. “Füyuzat” ədəbi, elmi, ictimai və siyasi həftəlik bir məcmuə şəklində olaraq bu ayın xitamından əvvəl intişara başlayacaq və səhifələri qüdrəti-qələməyiyyəyi-ədəbiyyə sahibi olan cəmi mühərririni hürriyyətpərvəranə açıq bulunacaqdır.

“Füyuzat” ister ki, onun səhifələrinə dərc olunan məvad zəval-napəzir asardan ibarət olub bunlardan böyük və mühüm olanlar icab etdikcə bilaxərə müfid və nafe kitablar şəklində dəxi qonula bilsin. Rus və Avropa kütübi-elmiyyə və ədiblərindən edilən tərcümələr məəlməmənəniiyyə qəbul olunacaqdır. Bu surətlə yavaş-yavaş bir neçə sənənin ərzində zəmanətimizə münasib cəmaətimizin, ələlxü-

sus bundan sonra yetişəcək şəbanımızın chtiyacatına müvafiq ana dilimizdə milli bir kitabxana vücuda gətirmiş oluruz ki, bunun millətimizə nə dərəcədə mənəfei-əzimə təmin edəcəyi aşkar və dərkardır. "Həyat" qəzetinə abunə qeyd etdirmiş olan qarələrimizə gelincə bunnlar üç şeydən birini intixabda muxtardırlar. Arzuları vəchlə, ya bu abunə üzrətləri özlerinə iadə olunur, yaxud "Irşad" idarəsinə verilir ki, "Həyat" yerinə onlara bu qəzetə göndərilsin. Böylə tələblərdə bulunmayanlara isə "Həyat" əvəzinə qəribən intişara başlayacaq olan "Füyuzat" məcmuəsi irsal ediləcəkdir.

Hər halda qarələrimizin və ələlümum ənvari-maarif və mədəniyyətdən feyzyab olmaq istəyən zəvatin "Həyat"dan ziyadə "Füyuzat" a rəğbət göstərəcəklərini və bu ana qədər "Həyat" sütunlarında bizlərdən şayəd bir günah, ya qüsür sadir olmuş olsa, bunları əfv buyuracaqlarını ümid edərək, "Həyat" tərəfindən cümləsinə xeyir-xahanə əlvida eyləriz!..

*Ə. Hüseynzadə
"Həyat", 1906, №194*

HƏYAT VƏ MEYLİ-FÜYUZAT

Məcmuəmizə "Füyuzat" adı ələttəsadüf verilməyib, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor. "Həyat"ın mənası mənəyi-həqiqisi nədir?.. "Həyat" qəzetəsinin birinci nömrəsində "Qəzetəmizin məsləki" ünvanılı bir məqale vardır. O məqalədə bər vəchiliyi mütalidə bulunmuş idik: "Məsləkimiz qəzetəmizin adından da istidlal oluna bilecəyi vəchlə həyatın mənəyi-həqiqisini xidmətdir. Həyat isə mənən, fikrən və maddətən daimi bir hərəkətdən, bir fəaliyyətdən, cismani və ruhani bir nəşvü nümadən, bizi bir dövri-kəmalə yaxınlaşdırın mütəmadi bir nəşvü nümadən ibarətdir". "...Digər tərəfdən məlumdur ki, dünya və həyat bir meydani-cəngdir. Bütün ziheyat daima yekdigərləri ilə rəqabet və mühiti-təbiyyələrlə mübarizədə bulunuyor. İstə qəzetəmizin əsil vəzifəsi bu cəhətdədir".

Bu sözlərə gözəl diqqət edilirsə, görülür ki, burada həyat bir derecəyə qədər tərif edilmiş isə də, lakin "həyatın mənəyi-həqiqisi nədir?" – sualı cavabsız qalmışdır. Hərəkət, fəaliyyət, rəqabet, mübarizə nə üçündür? Nəşvü nüma, dövri-kəmal nəyə lazımdır? Həyatın

mənəyi-həqiqisi nədir?.. Pek çox hükəma və üdəba bu xüsusda zehinlərini yormuşlardır. Bizə qalırsa, həyatın mənəyi-həqiqisi meyli-füyuzatdır!..

"Füyuzat" ləfzən "feyz" in cəmülçəmi olub rəfah və bərəkətə, bolluğa, maddi və mənevi nemətlərin bolluğu, tərəqqiyat və kəmalatın şəşəyi-təcəllisinə dəlalət edərsə də fəqət əsil möfhumu səadət və ələlxüsüs səadəti-mənəviyyədir, həqiqi zövq və səfalər-dən ibarət bir səadəti-mənəviyyədir. Heyat isə mənəyi-batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır!..

Sözümüzə diqqət buyurulsun: "Həyat-füyuzat" dir demiyoruz, "həyat meyli-füyuzatdır" diyoruz!.. Təbiri-axırkı həyat, füyuzati-vicdaniyyəyə meyil arzusudur. Həyatın övsafından olan, bütün mücahidat və mübarizatımız bu şövqi-mənəvinin şövqi ilə vüqua gəlməkdədir. Bir fərddə, bir cəmaətdə, bir millətdə, bütün bəşəriyyətdə şövqi-füyuzat yox isə, o fərdi, o cəmaəti, o milləti, bütün bəşəriyyəti ölü saymalıdır. Hərəkət və fəaliyyət göstərəsə dəxi ölü saymalıdır. Çünkü bir meyitin, ölü bir bədənin çürüyüb abu xak və həvəye mübəddəl olması dəxi bir növ hərəkət və fəaliyyətdir. Həyatın dərəceyi-əkməliyyəti, şövq və arzunun şiddətilə və nailiyyəti arzu olunan füyuzati-vicdaniyyənin ülviyyət və səfvət və imtidədi ilə ölçülə bilir... Şübhə yoxdur ki, hər bir fərdi – ziheyat füyuzatı bir növlə anlar: ola bilir ki, şikəmpərvərin biri füyuzatı gözəl-gözəl və bol-bol yeyib içməkdə görər. Ya dünyapərəstin biri xanəndə və sazəndələr arasında, bağ və bağça içində kəmali-söhbət və afət ilə müddəti-mədidiə yaşamaqda bulur. Lakin o bağçanın, o səfaxanənin qapısı önündə yiğilan bir sürü ac və cilpaq, məsələn, Zəngəzur fəlakətzadələrinin, dərbədərlərinin ahü fəğanlarından vicdanınız müəzzəb olmazmı? ...Müəzzəb bir vicdanla bağ və bağçanın nə səfəsi ola bilir?.. Yeyilən təam sühulətlə həzmə gedərmə? Həyatın əkməliyyəti üçün arzu olunan füyuzati-vicdaniyyənin imtidədi şərtidir, dedik. Bunu izah edəlim: Bir fəqir mömin vicdanın paklığı və saflığı sayəsində bədülməmat füyuzati-əbədiyyəyə dəxi nail olacağından əmindir. Bir zəngin mülhid, ya bədülməmat füyuzata mezher olacağından əmin deyildir. Yaxud, öyle bir həyati-sərmədiyyeyi – səadətin varlığında əsla mötəqid deyildir. Bu iki həyatdan hansı mükəmməldir? Şübhə yoxdur ki, birinci həyat, çünkü vicdanları bu aləmdə saf və pak olanlar füyuzati-müvəqqətə ilə deyil, füyuzati-sərmədiyyə şövqi ilə yaşayorlar... İstə əsil ülviyyət və səfvət də bu füyuzati-sərmə-

diyyədədir. Budur, vəlvələengiz inqilabatda kəsrətlə görüb heyran olduğumuz bütün o əzəmetli qəhrəmanlıqlar, bütün o ülvi fədakarlıqlar ancaq böylə füyuzati-sərnədiyyə şövqünün saiqəsilə təcəlli-nüma olmaqdadır...

Bərxast ze səhraye ədəm gənce-məani
Çun bəhro-vücudi-əzəli mövc fəşan şod...”¹

O vücudi-əzəli ke, ona xitabən Feyziyi-Hindi:

Ey həme dər pərdə nəhan raze to,
Bixəbər ağaç ze ağaze to.
Ey həde-hüsni to be didar nə,
Vey bc təcəlliyyi to, təkrar nə,
Hüsн yekist, cilvə berun əz şomar,
Bəhr yekist, mövci hezaran həzar!² –

deyə münacat ediyor.

Onun haqqında kəmali-heyrətindən zəlaləti-əzimədə bulunan digər bir şair hərzəkuluqda bulunaraq diyor ki:

“Ya kur əst, ya məst əst, ya divanə”

Xeyr, xeyr bina ancaq odur, huşyar ancaq odur, hakimi mütləq ancaq odur!

Alem cüz ve küll, vaqifi elmü-əməl
Hakimi-rəddü qəbul, sahib mənəü əta ancaq odur.³

Mən istərdim ki, öylə bir sehr, ya əfsun bulunsun ki, onun qüvvətilə bütün millətimizi birdən-birə cəmi füyuzati-vicdaniyyəyə

¹ Yoxluq səhrasından mənalar gənci qalxdı
Əzəli vücudu dəniz kimi dalğalandı.

² Ey bütün perdəde sırrı gizli olan
Başlanğıc sənin başlanğıcından xəbərsizdir.
Ey hüsünün həddi görünməz olan,
Ey tacallası təkrarsız olan,
Hüsнün birdir, cilvən hesabsızdır.
Dəniz birdir, dalğa minlərcədir.

³ Hissenin və bütövün alimi, elm və əməlin bilicisi, rədd və qəbulun hakimi, qadağan və bəxşisin sahibi.

məzhər etmək mümkün olsun! Heyhat nə öylə bir sehr və əfsun vardır, nə də füyuzat birdən-birə məzhəriyyəti-bəşərin vəs və iqtidarı daxilindədir. Lakin insanların tədricən dünya və ünbada naili-füyuzat ola bilmələri üçün əllərimizdə vəsait vardır.

Bu vəsaitin başlıcalarından biri söyləyib bildirməkdən, kəlam ilə vüquf hasıl etdirməkdən və bu suretlə fikir və zehni tənvir, ruh və qəlbi təhəyyüt eleməkdən ibarətdir. Zehn və əql məntiq qüvvətə tənəvvür, qəlb isə xəyal, təsvir və ahəng ilə təhəyyüt edər. Birinci təriqi tutan və zəka ilə hasıl olan kəlamların məcmuuna ülüm və funun, ikinci təriq ilə gedən və zəkadan ziyadə ilhamat ilə vücudə gələn bədaye sükənə əşar və ədəbiyyat deyilir... Bəşəriyyət başlıca tənəvvürati-zəhniyyə və təhəyyücati-qəlbiyyə ilə tərəqqi və təkəmmül edib ilərilməkdə və ancaq bu iki təriq ilə naili-füyuzat olmadadır.

Kəlamların on mükəmməlləri vəhy ilə nazil olan məzamiri-Davud, Tövrati-şərif, İncili-şərif və ələlxüsus Qurani-əzimüşşən kimi kütübi-ərbəəyi-səmaviyyə ilə Zərdüştün, Konfuçeonun və Budda Şakiyamuninin¹ ilhamat və zəkayı-xariqülədə sayəsində vücudə getirib əxlafa tərk etdikləri asardan ibarətdir. Ancaq bu esərlər ibrani, ərobi, zənd, sanskri və Çin dillərində olub bunlardan behəqq istifadəmiz cəmiyyəti-müctəhidin ilə bir əncüməni-maarifin cəhd və qeyrətinə vəbəstədir... İngilis şüərasının sərofrazlarından bulunan məşhur Milton aləmi-lahutda şəşəpaş olan bir nuri-mənəvi mənbəini vəsf edərkən diyor ki, fırıştələr o məqama təqərrüb etdikləri zaman gözləri qamaşlığından qanadlarını gözlörinin önünə sıper edərlər... Bizim də Hənuz gözlərimiz zəif, ağıllarımız qəsir, qəlbərimiz seyqəlsiz olduğu üçün baladə zikr olunan o “bineşgündəz” mənbələrdən birdən-birə feyziyab olamıyacağız. O qədər bülənd-pərvaz olmağa cürət edəmiyəcəyiz... O müəllalara süud üçün özümüzün dəlilə ehtiyacımız vardır. Heyfa ki, bu gün dəxi ancaq:

Payə dəlili məra illəti orəqünnisa!² –

deyə biliriz. Binaənəleyh özümüzün əczimizə və cəmaətimizin dərrakeyi-idrakına görə, əksəriyən həvayə-nəsimiyi-mənəviyyonin

¹ Şakiyamuni qətiyyən Şapur dövründə gələn Mani-nəqqaş deyildir. Şəmsəddin Samibəy “Qarnusi-elam”da bu iki adı qarışdırıyor.

² Ayağının ağrısı belimin ağrısındadır.

asağı təbəqatında pərvaz edəcəyiz, daha doğrusu hoplayıb duracağız. Bu aşağı təbəqat isə mədəniyyəti-hazırının bədayeindən, ülum və fünnun və sənayenin tərəqqiyəti-hazırısı ilə miləli-müxtəlifənin əşar və ədəbiyyat və sənaye-i-nəfisəsindən ibarətdir. "Füyuzat" məcməsinin əsil meydani-mücahidəsi bu təbəqələrdə olacaqdır. Bu vasitələrlə məlumatı-fənniyyəmizi tovsi, adət və əxlaqımızı tohzib, şəhər və ədəbiyyatımızı təsfiyo, lisanımızı, türkçə lisanımızı islah edə biləcəyiz!

Bu surtlə küreyi-ərzi öküzün buynuzundan¹, bəşəriyyəti ejda-haye-hərbin dəhani-atəşfəsanından, milləti divi-mütləqiyətin pəncəyi-istibdadından, hər bir fərdi ifrit ənaniyyət və cəhalətin kəməndi-əsarətindən xilas etmək olur...

Osmanlı türklərinin ədəbiyyati-cədidələri müstəsna olduğu halda İranla bərabər sair türklərin əşar və ədəbiyyatları tilsimə giriftar olmuş kibi bir nöqtədə donub qalmışdır. Təbi-şairanə güldən, bülbüldən, mey və məhbubdan ayrılamıyordu. Bəzi rəhbərlərimiz buna çarəsəz olmaq istədilər, lakin şairlerimizi daha fəna yollara sövg etdilər. Bunlara dedilər ki: "Canım, bülbüldən, məhbubdan əl çəki-niz, bir az da elm və maarifə, sənayeə, məktəbə mədhiyyələr yazınız, cəmaəti elmə, sənətə təşviq ediniz". "Bicarə şairlər də məktəbin, elm və sənətin xidmətçisi olmağa başlayıb, şeri bütün-bütün tədə-niyyəyə uğratdır. ...Bilmiyoram ki, rəhbərlərimiz nəden rəssamlara, heykəltəraşlara, musiqi bostəkarlarına bu tövsiyədə bulunmuyorlar! Görünür ki, aramızda bu zümreyi-nəfasətpərvəranə rast gəlmədilər, çünkü rast gəlsəydilər, bunların da hünərlərini inqiraza uğradacaqları şübhəsiz idi!.. Canım! Nəqqaşa, ya rəssama demək olurmu ki, "nə üçün bir kuhsarın, bir məşcərənin, ya üfüqdür, ya da dəryada vaqe bir qürubun lövhəyi-mənzərəsilə məşğul oluyorsan? Bizə bol bol məktəb rəsmələri ver, cəmaətimizi elm və maarifə təşviq et!.." Şairliyin, rəssamlığın meydani-hünəri ayridir... ədiblərin, şairlərin borcu bir tərəfdən türkəmizi fəsahət və bəlağətlə, ahəngi-üslub ilə islah və təzyin, digər tərəfdən ruhumuzu təsvirati-nəfisə və xəya-

¹ Misir qədim dilində ərif Allah deməkdir, Misir əhalisi üluhiyyətin bir öküze hüllü-luna qail olduqlarından heroqlif xəttində (məbudi) fikrini bir öküz başı şəkli ilə ifadə edərəldi. Avropalıların (a) hərfi bu şəkildə mühərrəfdir. Müruri-zəman ilə bu şəkil-dən bir buynuz qalib bizim (ərif) olmuşdur. Yer öküzün buynuzu, yaxud özü üzərində duruyor deməkdən murad küreyi-ərzin hikməti-rebbaniyyə ilə müəlləqdə bulunuğunu ifham elemək idi.

lati-mühəyyicə ilə müaliyyatə sövg etməkdir. Həqiqi şair, həqiqi rəssamancaq bizim rəhbərlərimizə bu sözlərlə cavab verməlidirlər:

"Do aləm ba foruğe hosne-yar əst
Məra ba mömin o kafər çə kar əst!.."¹

Hayati
"Füyuzat", 1906, №1

İCMAL

"Hoyat" qəzetəsi tətil ediləndən bəri iki ay qədər bir müddət keçdi. Əcəba, bu müddət zərində həyati-aləmin vüquati nədən ibarətdir? Rusyanın xaricində və daxilində vaqe olan əhvala bir nəzəri-diqqotlə baxılrsa, görünür ki, bunların əksəri, bəlkə kaffəsi rus-yapon müharibəsilə, Rusiya hərəkatı-inqilabiyyəsi kimi iki vəqə-eyi-üzmanın əlan davam edən asarından, əksi-sədasından başqa bir şey deyildir: Şərqi-əqsadə yaponlar Koreya və Mancuriya əndişə-sindən xilas olub nəzəri-cahangiranələrini başqa məmalikə əz cümlə Filippin cəzairinə çeviriyorlar, bir az amerikalılar ilə pozuşuyorlar. Bu kimi soboblərlə bir an boş durmayıb qüvayı-bərriyyə və bəhriy-yələrini bir qat daha təzyidə çalışıborlar. Lakin sadə maddiyat ilə iktifa etməyorkar, mənəviyyatlarını dəxi islaha quyluyorlar, tədqiqi-ədyan ilə məşğul oluyorlar. Bəzi rus və Avropa qəzetələrinin, hətta bizzat yapon mühərrirlərindən bir neçə zəvətin rəvayətlərinə baxılrsa, yapon cəmaəti arasında dini-islamı qəbula xeyli meyil edənlər bulunuyor-muş. Bu sayədə yaponlar daha ziyade bir qüvvət və şövkət qazanıb bütün Asiya cəmaətinə pişvalıq edəcəklərini ümidiyorlar...

Şərqi-islama gəlincə, Türkiyə bolqarlarının hərəkatından əndişənak olub hər növ ehtimalata qarşı hazırlanıyor, əsgərini bir qat daha təslih edərək Rumeliyo cəm eyliyir. Bu kəşməkeşin arasında Sultan Həmid həzrətlərinin ara-sıra xəstələnməsi münasibətlə ortaya bir vərasöt-səltənət məsəlesi sürülüyür. Məsailə mətbuat aləmində, ələlxüsus yeni türk metbuatında bir xeyli qayılı qalı mövcib oluyor. Çünkü ortada Mehmed Roşad əfəndi kimi ümum milləti-osmaniyyənin tərəfdar bulunduğu münasib və məşru bir vəliəhd dururkən, Bürhanədinlər-dən, filanlardan bəhs əbəs görülüyür.

¹ Tərcüməsi: "İki aləm yar hüsünün işığı ilədir.
Mənim mömin və kaferlə nə işim var".

Digər tərəfdən osmanlı maarifporvərləri, türk hürriyyət mücahidləri sayeyi-Həmididə mərhum Midhot paşa qanuni-əsasının həsrətini çəkib durmaqdı ikən, İran məməlikində Müzəffəreddin şah kimi nəcib və vətənpərvər bir hökmədarın hümməti-aləmpəsəndənəsile mühüm-mühüm islahat icra olunaraq qanuni-əsasi qüsurlu, qüsursuz yavaş-yavaş meydana çıxıyor. Biz “Həyat” sütunlarında dərc olunan “Vətəni-Firdovsi və hürriyyət” sərlövhəli məqələmizlə bu islahati alqışladıq, yenə də alqışlarız. Axır zamanda Tehranda heyəti-vüzəra təbəddül etdi. İndi cəmaət vəkillərindən mürəkkəb bir məclis islahat layihələri ilə məşğuldur. İran paytaxtında “Məclis” namələ intişara başlayan yövmi yeni bir qəzetə vasitəsilə bu xüsusda məlumatı-müfəssələ almaq mümkün olacaqdır... İranın, Osmanlıının başı bu surətlə qarışmaqdı ikən Avropa dövlətləri Şərqiñ əhvalını nəzəri-diqqətlə tərəssüddən bir an geri durmayıb müşahidatlarından yeni bir tərzdə istifadə yollarını arayor. Rusyanın əhvali-hazırəsindən naşı Avropa müvazinəyi-siyasiyyəsi rəxnədar olduğu üçün dövlətlər yeni-yeni ittifaqlar təşkilinə qalxışıyorlar.

Təşəbbüs olunan bu yeni ittifaqlarda əsas maddə çox korrə islam məmləkətlərinin ümuri-daxiliyyəsinə ticarət və iqtisad ya nüfusi-siyasiyyə bəhanələrilə müdaxilə, İranda, Osmanlıda, Fasda, ya Əfqanıstanda sərzədəyi-zühur olan, ya olacaq bulunan əhvali-cədidəyə qarşı nə surətlə hərəkət etmək məsələlərindən ibarətdir. Məhafili-siyasiyyədə Avstriya və Germaniya ittifaqı müqabilində bir ingilis, fransız, rus ittifaqı məsələsi dövrən ediyor. Guya rus ministrlərindən bir-iki zatın da Avropada cövlənləri istiqraz arzusundan ziyadə bu məqsədə məbni imiş, şaiyata görə bu ittifaq hənüz tamamilə qüvvədən fələ çıxmamışdır. Çünkü ingilislərlə fransızlar üç hökumətin deyil, üç millətin ittifaqına lüzum göstəriyorlar. Bu səbəbdən əvvəlcə Rusiya hökumətinin öz cəmaətə uyuşmasını, bir surətlə barışmasını tələb ediyorlar. Rusiya cəmaətinə mileli-mütəməddinə içinde ən ziyadə meyil və məhəbbət göstərənlər ingilisler oldular. Hətta bunlar öz hissəyyati-məhəbbətkarənələrini ruslara bildirmək üçün ümum ingilis cəmaəti arasından seçilmə mürəxxəslərdən mürəkkəb bir heyəti Peterburqa və Moskvaya göndərib sabiq dövlət duması rəisinə bir məhzəri-məhəbbət təqdimi ilə şənlikli nümayişlər ibraz etmək istədilər. Ancaq bunun xilafında olan rus köhnəpərestlərinin qıylu qalları buna mane oldu. Əcəba, Rusiya hökumətinin millətlə uyuşmaq niyyəti varmıdır? Bəzi əlamətlərə baxılırsa vardır, deyə biliriz.

Çünki hökumət yeni dövlət dumasına intixabatın zamanını bildirib bu xüsusda böyük hazırlıqlarda bulunuyor. Bu hazırlıqlar osasən dumada özünə əvvəlkindən ziyanə tərəfdar qazanmaq təşəbbüslerindən ibarətdir. Digər tərəfdən müxtolif firqələrdə cəhdü qeyrətdə bulunuyorlar. Hökumətin öz meyli bu firqələrdən ancaq üçünədir ki, bunlar da “Həqq və nizam”, “17 oktyabr” və əxirən Qraf Geyden sayəsində xeyli qüvvətlənən “Təcəddüdi-asayışipərvəranə” partiyalarından ibarətdir...

Hökumət yeni dumada bir müvəffəqiyyət qazanmaq üçün məzkur firqələri himayə ilə iktifa etməyib, digər tərəfdən xilafgiran firqələrini, hətta ən qüvvətli firqələrdən biri olan kadetləri də tezyiq və təqib ediyor. Vıborq xitabnaməsini imza etmiş bulunan sabiq duməbusularını təhti-mühakimədə bulundurur kibi davranışın da bu növ icraatdanın. Bu haldan bizim müsəlman məbusları da azad deyildirlər. Məlumdur ki, Rusiya məclisi-məbusanında müsəlmanlardan igirmi dördü qərib əza olub on nəfəri Vıborq xitabnaməsinə imza qoymuş idilər. Bunlardan dəva vəkili Axmatov, Ufali Canturin, Sırtlanov və dəva vəkili Kazanlı Alkin cənabları mühakimə altına alınıb istintaq olundular... Ancaq Vıborq xitabnaməsinə vozi-imza edənlerin çoxu dəva vəkili, tarixi-hüquq müəllimi, hikməti-hüquq üləməsi kimi ən mötəbər hüquqşunasandan bulunub Finlandiya torpağında gördükleri işin önemini, arxasını nəzəri-diqqətə almış olduqlarından bunları böyük bir cürm ilə ittihad etmək çox çətin oluyor...

Hər nə hal isə bir tərəfdən hürriyyət naminə islahat icra olunuyor, digər tərəfdən hürriyyəti-kəlamə, hürriyyəti-ittifaqə müşğayir hərəkətlər göstərilib bir çox cəmiyyətlər dağıdılıyır, qozetələr bağlanıbor, bəzi darülfünun qapanıbor, hökumətə cəmaətin arasında üstüortülü bir mübarizə olan davam edib duruyor. Bu sənə oktyabr ayının 17-sinin binnisbə sakitliklə keçməsi mübarizənin açıqda olmasına iləri gəldi...

İnqilabçılar qüvvətlərini, hökumət isə niyyotlarını gizləməyə qeyrət ediyorlar... Gizli, fəqət şiddetli bir mübarizənin ələimi meydandadır: hökumət məmləkətin hər tərəfində “divani-hərbi-ürfi” qurub terroristləri, yəni tədhişiləri bol-bol edama məhkum eyliyib, gün, həftə keçməyən ki, bir neçə adam dar ağacına asılmasın, ya qurşuna düzülüb güllələnməsin... digər tərəfdən gün keçməyən ki, anarxistlər, tədhişilər şəhərlərin birisində bombalar partlatmasınlar, qarətlər etməsinlər. Bu qarətlərə çox dəfə hökumət pulları, dövlət xəzinəsi

məruz oluyor... Bu son üç-dörd günün içində vaqe olan hadisələr bu qəbildəndir. Anarxistlər gündüz günortaçağı Peterburqun ən qələbəlik bir mərkəzində Yekaterina kanalı qürbündə jandarmalar ilə mühafizə olunan xəzinə pullarının üstünə bombalar ilə hücum edib yarım milyon qərib bir məbləği zəbt etməyə müvəffəq olurlar. Yenə bu günlərdəki teleqrafların bildirdiklərinə görə bu növ bir hadisə Varşava qürbündə Roqov mövqeyində vaqe oldu. Anarxistlər mühafizə qoşununu bombalarla partladıb domir yol qatarı ilə gedən dövlət pullarını zəbt etdilər... Bizim Qafqaz da bu əhvali-şurişəngizdən azad deyildir: Tiflisdə də bomba partladı, Bakıda isə altmışa qədər bomba partlamadan zəbtiyyə tərəfindən tutulub müsadirə oluna bildi... Demək ki, bizim Bakı cəmaəti dəxi bombalar üzərində oturuyormuş... Əcəba bizim Bakı müsəlmanları nə ilə məşğuldurlar?.. Bunlar da bir-birlərini qətl etməklə, mollalardan, pişvalardan mürekkebə məclis-lərin vezü nəsayehinə rəməzan günlərinin qüdsiyyətinə rəgmən yekidigərlərini öldürməklə məşğuldurlar.

Əcəba bizim "Füyuzat" nə ilə məşğuldur. "Füyuzat" da bir şairin bu sözlərini virdi-zəban etməklə məşğuldur:

"Dərheyətəm konun ke cəhan por ze koştənist
Bikar dər niyam çera zülfüqar mand?..."¹

Nə üçün o qüvvəyi-mənəviyyədən ibarət olan Zülfüqar işsiz qaldı?

Ə.H.
"Füyuzat", 1906, № 1

VƏQAYEYİ-ALƏMƏ BİR NƏZƏR

Bu nömrəmiz İranda vaqe hərəkatı-inqilabiyənin silsileyi-vüquatından bir vəqeyi-mühüməni irayə edən bir lövhə ilə müzəyyən və müsəvvərdir. Tehran üləması ilə əhalidən böyük bir firqə ingilis səfarətxanasına müraciət ediyor. Bu vəqeyə nə nəzərlə baxmalıyız? Burada həm bəyəniləcək, təhsin ediləcək, həm bəyənil-

¹ Tərcüməsi: "Heyrətdəyəm ki, dünya ölümle doludur,
Qılıcın nə üçün qında işsiz qalsın".

məyib təqbih olunacaq cəhətlər vardır. Surəti-zahirədə bir əhalinin biganələrin, egyptin təhti-himayəsinə iltica etməsi vətənpərvərligə müşayir görülür və görülməlidir də. Ancaq bu məqamda xeyr! Məmləkətdə hürriyyət, ədalət nizam hökmfərma ola idi, biz də bu hərəkəti təqdir edə idik. Lakin məmləkəti-hürriyyət və ədalət kibi nemətlərə nail edib anı ehya və təcəddüb uğrunda həqiqi vətənpərvərlər heç bir vasitədən çəkinməməlidirlər. Əldə qan tökülməyəcək çarələr var ikən xunrizanə vəsaitə müraciət əbəsdir. Tarixə rücu cdərsək görürüz ki, dövri-inqilab başlayan məmləkətlərin əksərində zümrəyi-əhrarə əcanibin imdadına müraciəti heç bir zaman meyub ədd etməmişlərdir. Fransanın Volterləri, Jan Jak Russoları dara düşdükə Isveçrəyə fərar ediyorlar. Macarıstan, yəni Venqriyanın Koşutları hürriyyət naminə osmanlıların ziri-cinah himayələrinə qoşuyorlar: Türkiyənin Midhət paşaları, Səid paşaları səlaməti-vətən naminə ingilislərə, fransızlara iltica ediyorlar. Əxirən rus məbusları dəxi Finlandiyaya getmədilərmi, Isveçə getmək niyyətində bulunmadılar mı? Tehran əhlinin dəxi dünyanın nərəsində olursa olsun hürriyyəti alqışlayan ingilislərin himayəsinə sığınmaları bu növ horəkətlərdən olub, inqilab əsnasında mümkün mərtəbə az qan tökülmək üçün hüsni-tədbirdən başqa bir şey degildir.

Bu da ingilislərin təşviqi-əsəri olmayıb iranlıların öz mücahidati-hürriyyətkəranələrinin nəticəsidir. Misirdə çıxan "Türk" qozetisi bu xüsusda bəzi mütaliatda bulunuyor. Lakin mütaliat yanlışdır. Bu yanlışlıqlar nərədən iləri gəliyor? Köhnə türklərin yanlışlıqlarının mənbəyi mütəəddiddir. Bizim bunlarla işimiz yoxdur. Bizim üçün yeni türklərdən bəzi fırqələrin mənbəci-zəlaləti daha mühümdür, bunnarın zəlalətləri, səhv və xətaları nərədən nəşət edir? Buniarı hər vəqt yanıldan üç məsələdir: məsələlərin birisi sünñiliyi, şieliyi ayrı-ayrı bir şey hesab edib islamiyyəti həqqilə anlamamalarıdır, ikincisi xilafət bəhsini İslamiyyətlə qarşıdırıb aləmi-islama mənafəi-xilafət nöqtəyi-nəzərindən baxmalarıdır, üçüncü məsəlo isə sülalə bəhsini olub türklüyü osmanlılıqdan, yəni xanədani-alı-Osmana mərbut bilməkdən ibarətdir.

Onlar aləmi-islamın nicatını bu üç nöqtənin dairəsində arayorlar... Hər bir əhvalı bu üç şışcyi-büllurun mavərasında görülən əlvana boyanmış görmek istiyorlar... Bizim isə aləmi-islamda, ya aləmi-ətrakdə əhəmiyyət verdigimiz, rəbti-qəlb etdiyimiz, meylü məhəbbət bağladığımız şey nə məzhəbdir, nə xilafətdir və nə də filan, ya filan

sülaheyi-hökmdaridir. Bunların heç biri degildir, bunu bir kərrə anla-
malıdır. Bizim sevdiyimiz, rəbti-qəlbi-məhəbbət etdiyimiz şey nərədə
olursa olsun ancaq dindəşlərimiz və həmcinslərimiz olan millet və
cəmaətdir. Əfradi-nasdən ibarət millət və cəmaətdir. Qurani-məcid-
dən, əhadisi-nəbəviyyədən ayrılmayan hansı hökuməti-islamıyyə,
hansı sülaheyi-hökmdarı olursa olsun, ədalət, hürriyyət və qanuni-
əsasi sayəsində müsəlmanlardan və müsəlmanlar miyanında türk-
lərdən ibarət cəmaəti, milləti təriqi-tərəqqi və mədəniyyətə sövq
edərsə, bizim də meylü məhəbbətimiz o tərəfə olur. Quru xilafət
ünvanlarının, sülalə şöhrətlərinin təfriqeyi-məzhəb mübahisələrinin
vəqtini keçmişdir. Bizim üçün xilafət Mütevəkkil Əlallahınmı, Sultan
Səliminmi əlində olacaq, yoxsa ləyaqət kəsb edər, həqq qazanırsa
Mikadonunmu yədində keçəcək, osla əhəmiyyəti yoxdur. Kəza bizim
üçün filan hökuməti-islamıyyənin təxtində kim oturur, oturan hansı
sülaledəndir, yenə əhəmiyyəti yoxdur. İş o təxtin mətin və möhkəm
olmasında və o sayədə müsəlman cəmaətinin kəsbi-qüvvət edib hür-
riyyət və məarif nemətlərinə nail olmasında, rifah və səadətə yaşı-
masındadır... “İctihad” məcmuəsinin məsləkini bəyənməyən “Türk”
qəzətəsi bu nöqtələrə əhəmiyyət vermediği üçün İran hürriyyəti
haqqında yanlış mütaliatda bulunmağa məcbur oluyor:

“Türk” zənn ediyor ki, İranda vaqe hərəkatı-inqilabiyyə ingilis
təşviqatının əsəridir. Bir fərdin sinni-bülüğə yetişməsi ətrafında olan
insanlardan kimsənin əsəri-təşviqi olmayacağı kibi, iranlıların da
dəvayı-hürriyyət edərək, bu yolda asari-bülüğ göstərmələri ingilis
əsəri olamaz. Ingilislərin aləmi-siyasetde ən böyük hünərləri hadi-
sələr törətməkdə olmayıb bəlkə binəfsə hüsüle gələn hadisələrdən
istifadə etmələridir. İran hadisatından ingilislər nə yolda istifadə
ediyorlar və edəcəklər, o bəhsə axər, lakin hər halda hadisati-məz-
küre ingilislərin keyfi ilə hasil olmamışdır. Bizim etiqadımızca bu
vüquatda daha ziyadə Rusyanın, Rusiya əhvalının təsiri vardır. Bu
xüsusda mütaliatımızı sərd etmədən baxalım “Türk” nə diyor.

“Rusiya hərbini verdiyi zəf nəticəsi olaraq atəsi-ixtilal içinde
yanıyor, ingilislər yanğından kəndi hissəsinə əsabət edən malı qaçı-
maqdə təəxxür etməyir, İrana tövcih nəzər ediyor. İranı rusların həm
istilasından qurtarmaq, həm də Hindistan yolunu bu cəhətdən qapa-
maq təriqini düşünüyür. Əcəmlər zülm və istibdadi hiss etməyir.
Fəqət achiqdan müztərib, şikayət ediyorlar. On sənə əvvəl Şiraz əha-
lisinin acliq üzündən valini qovmaları buna bir dəlili-mətin təşkil

ediyor. İngiltəronin əlində əcəmləri təhrik üçün bir vasitə var. İştə
bu vasiteyi-qanuni-əsasi almağa alət ittixaz ediyor. Əcəm hökumə-
tinin başqa yolda nicat bulmasının imkanı yox, əcəmlərin sofaləti
artıbor, əskilməyir, müctəhidlər zongin, zövq səfa içində yaşayorlar.
İngilislər bunların nəzər-diqqətlərini cəlb ediyor. Əhalinin fəqir və
sofaləti nəhayəti-dərəcəyi bulmuş. Əgər xalq ixtilal edərsə, bittəb
bu üsyandan kondilər yenə də böyük bir hissə zərər isabot cdəcə-
ginə müctəhidləri iqna ediyor”. Müctəhidlər kəndilərini zərərdən
qurtarmaq və milləti hökumət əleyhinə təşviq elemek üzrə rəyasətə
keçiyorlar. İngiltərə səfarətinin tərtibi üzrə ixtilal pək bəsit surətdə
vüqua gəliyor. Bazarları qapayıb İngiltərə səfarətxanasına iltica edi-
yorlar. Əhali ac, əkmək parəsini tədarük etməyə vasitə yox. İngiltərə
səfarətxanasında yeyəcək, içəcək bol-bol mövcud, səfarətxanaya
gedib qarnını doyurmaq əlbəttə rədd olunur nemətlərdən deyil, əhali
fövc-fövc səfarətxanaya qoşuyor, səfarətxananın məbna bulunduğu
böyük bağçada çadırlar quruluyor, səfil müsafirlərin qəbuluna təxsis
ediliyor. İştə bu surətlə İngiltərə səfarətxanasına tam on altı min
müsafir toplanıyor. Həftələrcə orada iaşə və istirahətləri təmin olu-
nuyor. Yövmiyyə nəfər başına laəqəl beş quruş sərf edilsə, hər gün
üçün əcəm tückarlarının elilə sərf olunmaq üzrə İngiltərə xəzine-
sindən 800 lire çıxıyor. Bu 16000 ixtilalçı səfarətxanada oturduqları
əsnada ya məddahlar tərəfindən söylənilən misalı dinliyir və ya
Kerbəla vəqaye dilsuzinin matəmi ilə ağlayır. Heç birinin istchsالı
uğrunda üşyan etdikləri qanuni-əsasının tərzi-idarə və mühafizəsin-
dən bəhs etmək xatirinə gəlməyir. İxtilalın tərzi cərəyanından da
anlaşılıyor ki, bu hürriyyətçilər istediklərini bilməyirlər. Hürriyyəti
hiss edərək, istchsالına qiyam edən 16000 kişinin qoyun sürüsü kimi
bila vüquat səfarətxanaya iltica etməsi inanılır qərabətlərdən olması
gərək. Bu qədər etidal və sükunət demə doğrusu təəccüb etməmək
mümkün deyildir. Məbusanların ədədindən və üsuli-intixabından da
anlaşılıyor ki, bu təşkilat sərf təqliddən ibarətdir. Məməfiyə bunun
da faidəsi münkər deyildir. Zaman hər şeyi vasili-əqsayı kəmal eylər.
Fəqət icab edən zaman zərfində bu təşkilat davam edə biləcəkmi?
Bu sərf rəiskarda bulunaçaq şahların hiss və fikrinə tabe bir keyfiy-
yətdir”.

Burada bir etiraz dərməyin oluna bilir. İngiltərə hökuməti Tür-
kiyənin İrandan daha qəvi hökumətə bənzər təşkilatı da olduğu və
ruslara qarşı daha mətin bir sıpər ola bileyəyi halda Türkiyəyə mü-
avinət etməsində neçün əcəmlərin hürriyyət almasına, qanuni-əsasi

ilə idarə olunmasına çalışın? Xüsusilə, Türkiyəyi müdafiə üçün vəq-tılə bu qədər də uğraşmışdı. İlk nəzərdə İngiltərəyə ən nafe Türkiyəni diritmək siyasetini təqib etmək olduğu görülür. Fəqət bir az təmiq cdərsək, İngiltərə nöqtəyi-nəzərindən əhvalın dəyişdiyi anlaşılır.

İngiltərə ilə bərabər Rusiya və Fransanı düşündürən Türkiyə hökuməti hazırlosının ittihadi-islam politikasını təqib etdiyinə olan qənaətləridir. Türk padşahları cyni zamanda aləmi-islamiyyətin rəisi bulunduqlarından bu qüvvəyi-mənəviyyəyə isnad edəcək olan qüvvəyi-əsgəriyyə İngiltərə mənəfətinin en möhlük zərbəsi olur. Yuxarıdan bəri sərd mütaliatdan təzahür edə biliyor ki, Yaxın Şərqdə ruslara bir sıpər olacaq hökumət arayan İngiltərə xilafət kimi qorxulacaq bir qüvvəyi-mənəviyyəsi olmayan Əcəm hökumətini, məşrutiyyət idarə ilə diritməyə çalışıbor. Fəqət, türk mühərriri yanılıbor. Çünkü, İran əhlinin mücahidati-hürriyətpərvəranəsində ingilis barmağı görmək və bu xüsusi ingilislərin xilafət və ittihadi-islam qorxusu ilə Hindistanı müdafiə etmək tədbirlərinin məhsulu kimi tələqqi etmək xə tadır. Bizim etiqadımızca İrandakı əhval bir tərəfdən iranlıların həddi-bülügi ictimaiyyəyə yetişmələri ilə, digər tərəfdən Rusiya inqilabının əksi-sədasının nəticəsidir. İran əhlinin ixtilatı ingilislər-dən ziyadə ruslarladır. Bu ixtilat ötədən bəri iki vasitə ilə vüqu bul-maqdadır. Bunlardan biri ticaret və digeri də qövəniyyətdir. İranlıların çoxu tüccar olub, qürbətlə məlufdurlar. Bunların meyilləri ticarəti-bəhriyyədən ziyade ticarəti-bəriyyəyədir. Onları Ummani-Hind qorxudub, Hind səfərinə o qədər rəğbət etmədikləri halda kəsbi-kar əməli ilə axın-axın həmhüdud olan Rusiya torpağına gəl-məkdədirler.

İranlılara bütün Qafqazda, bütün Mavərayi-Xəzərdə, hətta Volqa nəhri boyunca Rusyanın ta qəlbəgahında kəsrətlə rast gəlmək olur. Nijni-Novgorodda hər sənə vaqə olan yarmarkaya “panayir” deyilən ticarət sərgisine əcnəbi məsələnlərdən ən ziyadə iştirak edənlər iranlılardır. Mümkün deyildir ki, Rusyanın hər tərefinə yayılmış olan iranlılar bu ölkədəki hürriyət vəlvəlelerinə qarşı bihiss qalmış olsunlar. Bakıda və sair şəhərlərdə iranlıların bına etdikləri məktəblər, təşkil etdikləri cəmiyyətlər bu təsiratın əlamətlərindəndir. Qövəniyyət bəhsinə gəlincə məlumdur ki, Rusiya əhalisinin bir qismi türklərdən ibarət olduğu kimi, İranın da bütün cəhəti-şimaliyyəsi, bixxasse Azərbaycan qətəsi turkdür.

İranın əyaləti-conubiyəsinə gəlincə burada sakın olan farsların adət, əxlaq və hətta lisanca türklərdən o qədər fərqləri yoxdur, hətta

lisanca diyoruz, çünki hər iki dil məsələmanlaşdırıcı üçün bir-birlərinə o qədər təqərrüb etmişdir ki, cüzi bir himmətlə fars türkün, türk farsın lisanını anlaya bilir, çünki fərq lügətlərdə olmayıb ancaq qəvaid-dədir. Misal üçün bir cümlə irad edəyim:

Fars deyir: İn coridə ke əhle-Qafqas qeraət mikonəd,
be lesane-torki mühərrir əst.

Türk deyir: Bu cəridə ki, əhli-Qafqas qiraət ediyor,
lisani-türki üzrə mühərrirdir.

İran farslarının qanı türk və fars qanlarından ibarət olduğu kibi, İran türkərinin də qanı cyni-ənasirdən mürəkkəbdir.

Hal və keyfiyyət bu mərkəzdə ikən İrandakı hərəkatı-hürriyət-kəranənin səbəbini ingilis hökuməti barmağının ucunda degil, Rusiya cəmaətinin qəlbindən fövran edən atəşi-hürriyətin İранa düşmüş şərərələrində aramalıdır.

Suziçə-əşq əst ke əndər ney fotad¹.

Bizim buradakı axundlarımızdan Axund Əbu Turab həzrətləri məsəleyə “Türk” cəridəsindən daha dərin, daha kəsgin bir nəzərlə baxıbor. Müşarileyh bir gün məsciddə buyurdular ki, İranı vəlvələyə verən qəzətəçilərdir. Axundun bu sözlərində dilgir olanlar oldu. Lakin söz əsasən min-cəhətüh pək doğru idi.

Ancaq ortada neyistan kibi qabili-chraq məvadd olmayınca heç bir şərərənin əhəmiyyəti olamaz, İran isə əvvəlcə Ziya paşanın dedigi kibi “İranda gələn hünərvəranın arayışı hər biri cahanın” Beyzavilərin, Zəməxşerilərin, Fəxri Razilərin, Cövhərilərin, Firdovsilərin, Sədilərin, Ömrə Xəyyamların “izhari-ülüm” ilə hazırladığı bir neyistandır. Hər bir iranlı ac da olsa, maarifdən məhrum da olsa yenə fitrətən hər bir sair qövmdən ziyadə bir istedad və qabiliyyətə malik olub o sayədə mühit müsaid olduqca hər zaman təfəyyüz edə bilir.

“Türk” diyor ki, iranlıları hürriyət yoluna sövq edən qüvvət achiqla mollaların, müctəhidlərin nüfuzudur. Fəqət hansı qövmün inqilabatında achiq, pulsuzluq kibi əhvali-iqtisadiyyə ilə heyəti-ruha-

¹ Eşqin yanğısıdır ki, tütəyə düşdü.

niyyənin nüfuzu böyük bir rol oynamamışdır. İstər keçmişdə Fransa ya Germaniya inqilabında, istər bugünkü Rusiya inqilabında bu iki qüvvətin hökmü aşkar deyilmidir?

Lüterlər, Qaponlar, Xacə Təhsinlər, Əli Süavilər zümreyi-ruhaniyyədən degillərmi?..

İranın eyni yollar ilə getməkdə olduğuna əsla təəccüb etməməlidir. Qaldı ki, iranlıların ingilis səfarətində yiğilib hürriyyət və qanuni-əsasidən dəm vuracaqlarına, vəqeyi-dilsuz Kərbəla üçün mərsiyələr oxuyub ağlamaları bu xüsusda hərçənd ağlamaq insani bəs və rəxavətə düşər edən əhvaldan isə də ancaq "Türk" şurasını düşünməyən ki, hərəkatı-inqilabiyəni bir müvəffəqiyyətlə əncamə yecitmək üçün, cəmaət üçün "orqonizasiya" deyilən bir intizamitoşəkkül lazımdır.

İranda isə qədimdən bəri bu matomlər münasibətələ verilən xeyrat sayəsində bir növ "orqanizasiya"lar mövcud olduğundan firqeyi-əhrarın da o orqanizasiyalara müraciət etmələri təbii idi. On beş, on altı min bir cəmaətin iki həftə zərfində müntəzəmən yeyib-içmələri ingilis pulundan ziyadə bu orqanizasiyaların məharəti ilə olmuşdur... Əlhasıl işin nə sürətlə cərəyan etdiyinə əhəmiyyət verməyib nəticəyə baxmalıdır: Nəticə isə osmanlı türkləri tərəqqiyi-məariflərinə rəğmən əlan istibdad əlindən dadü fəryad edib durmaqdə ikən iranlılar yavaş-yavaş hər nə surətlə olursa olsun hürriyyət nemətlorinə nail olmaqdadırlar. Lazım olan da budur, vəssalam...

Ə.Hyseynzada
"Füyuzat", 1906, №2

TOLSTOYLUQ NƏDİR

Bir ailə əfradı o ailənin əzası bulunduğu kibi millətlər də bəşəriyyətin üzvləridirlər. Bir ailənin əzası kimi millətlər də heç bir vaxt bir sinndo, bir yaşda bulunmazlar. Bəziləri hənüz sinni-tüfüliyyət, ya şəbabda bulunduqları halda, digərləri dövri-kəmalə yetişmiş, ya dövri-zovale üz tutmuş olurlar.

Bir fərdin gah-gah mübtəla olduğu iləl və əmrəzənə əlayimi – zəvaldan sayılmayacağı kibi, milətlərin də vaxt-vaxt düşər olduqları mərəzi-siyasılər, böhranı-ictimaiətlər zəval əlamətindən ədd olunmalıdır. Vəqinən möhlik mərəzələr, şəfanapəzir illətlər vardır. Fəqət

əqəbində daha gözəl bir afiyyət hasil olan xəstəliklər də vardır. Zəval və şeyxuxətin ələimi ayrı, mərozin ələimi ayrıdır. Bəzi fərdlərin zoval və məmatları ilə bərabər nəsilləri də müntəqə olur, bəzilərinin də biləks vəfatlarından sonra öz nəsillərindən övlad və əhfadları qalır ki, bunlar tüfüliyyətdən başlayıb yenidən səfəhati-həyatı bir-bir keçməyə başlarlar.

Millətlər də elədirler. Bəziləri finikiyalılar, ya assoriłər kibi bilkülliyyə məhv və münqəriz olurlar, bəziləri də zaval bulduqca yerlərində yenə öz nəsillərindən bir qövm təzə bir həyata başlar. Turanın (tukuye) oğulları ilə İranın zəndləri belədirler: tukuelər-dən sonra uyğurlar, uyğurlardan sonra bugünkü türk və tatarlar; zəndlərdən sonra pəhləvilər, pəhləvilərdən sonra bugünkü farslar bir həyata başlayorlar.

Rusiyada bu gün müşahidə etdiyimiz əhval isə zaval olmayıb bir mərəz sayılmalıdır. Mancuriya alımı, inqilab böhranı mərəz əlayimdir. Bu mərəz hər nədənsə təmamilə rusların sinni-kəmalə yetişdikləri bir zamana rast gəldi. Əvət əsri-həzir bəşəriyyətin bir üzvi-mühüməni olan rus millətinin dövri-kəmalidir. Çünkü mcyvələrinin bolluğu və yaxşılığı bir ağacın kəmalda bulunduğuna dəlalet edə kibi, bu gün də bədayciyi-elməyyə və ədəbiyyənin kəsrət və nəfa-səti rusların sinni-kəmalə yetişdiklərinə dəlil və bürhandır. Şəcəri-milliyyətin meyvələri asari-elm və mərifətdir. Bu gün Rusiyada yetişmiş olan bir zümreyi-kəsireyi-hükəmə və üdəbaya bütün Avropa və Amerika qibə ediyor. Lakin bu zümrənin sərəfəzə heç şübhə yoxdur ki, qraf Lev Tolstoydur. Tolstoy sadə Rusyanın deyil, bəlkə bütün cahanın ən böyük üdəbasından biridir. Onun yazdığı əsərlər əksər əqvamın dillərinə tərcümə olunuyor, sürətlə və milyonlarca nüsxələrlə intişar ediyor. Onun hər bir sözü böyük bir diqqətlə istima olunuyor. Hər bir nəsihəti əzim bir rəğbətlə tələqqi ediliyor. Onun əfskarından bütün aləmi-mədəniyyət feyziyab oluyor. Bu əfskar vəqinə səhv və xətalardan ari deyildir. Tolstoy çox dəfələr zəlalotdə bulunur. Lakin bu səhv və xətalar, bu zəlalətlər dəxi bədayepərvərənə olub ruhi-boşəri məaliyyətə sövq eliyor, ərbəbi-ictihadın mənəviyyatını təhəyyic ilə məsaili-mühərrəqeyi-həyatıyyə və ictimaiyyətin həllinə kömək ediyor. Tolstoy bəlkə dərin bir mütəfəkkir degildir. Lakin hər halda vase bir bəhri-bədayedir.

Kəçmiş əsrlərdə və sair məmləkətlərdə Şekspirin, Getenin, Jan Jak Russonun, Viktor Hüqonun ədəbiyyatda qədr və əhəmiyyətləri nə

isə, Tolstoyun da zəmənəmizdə, Rusiya ölkəsində əhəmiyyəti o qədərdir. Zətən rus və Avropa müntəqidi də onu zikr olunan məşəhir ilə qiyas etməyi sevirlər. Ancaq bu növ qiyaslı Tolstoy haqqında bizə bir fikir verəmməz. Çünkü Qərbin o məşahiri üdəbəsi dəxi Tolstoyun özü kimi bizim Şərq cəmaətinə hənuz mechuldur. Tolstoyun bulunduğu mövqeyi-bülənd, tutduğu məslək bədaye haqqında bir fikri-səhih etmək üçün anın nəzirlərini müsəlman aləmində arayalım: Yeni türklərdən Namiq Kamal bəy xatiro gelirse də, fəqət Kamal bəy Tolstoysi qiyas olunmaz. Çünkü Kamalın ömrü vəfa etmədi.

Kamal bəy dövri-kamalına hənuz yetişdiyi sıralarda və ancaq əlli, əlli beş yaşlarında bulunduğu halda, Osmanlı istibdadi-hazırının seyyiatı qarşısında qəhrindən çürüyüb Saqqız cozirosi mənfasında fövt oldu. Kamal Rusiyada və ruslar arasında dünyaya gələ idi, bəlkə behəqq bir Kamal olurdu. Tolstoy da Türkiyədə buluna idi, əsla Tolstoy olamadı. Daha doğrusu, Rusiya idareyi-hökuməti Osmanlının qədər səqim, Osmanlı idarəsi Rusyanın qədər binnisbə möqul ola idi, Kamal Tolstoy olmasa da, Tolstoy mərtəbəsinə ixtiyaq, Tolstoy isə Kamal bəy olmasa doxi Kamal dərdinə mübtəla olurdu. Bir də bu iki təb arasında heç bir vəchlə müşabihət yoxdur. Kamal atəşzəban bir ədib şairdir, onun kəlamı məhruqdur, od kibi yakar.

“Sərd tənan atəş əz u yaftənd...”¹

Tolstoy isə şirinzəban bir həkimdir”. Sözləri çox dəfə məhruqül-fuadlır üçün zülal yerinə keçər... “Məxzənül-əsrar” lisanılı burada

“Gərmrəvan ab ze u yaftənd”² –

deyə biliriz.

Hər nə hal isə mühitlərin, dərəcəyi-mədəniyyətlərin müxtəlif olmasındanmədir, nədənmidir, türklər arasında Tolstoyun eşini bula-mıram. İrana keçəlim: Burada üç böyük şair vardır ki, onların üçünü bir araya gətirib Tolstoy ilə qiyas edərsək, bəlkə bu ədib haqqında daha dürüst bir fikir hasil etmiş oluruz. Üç şairdən muradımız Firdovsi, Sədi və həkim Sənайдir. Asarın mənzum və mənsur olmaq kimi fərqi-zahirisine əhəmiyyət vermiyəlim, mənayə baxalıım. Tol-

¹ Soyuq bədənlilər onda atəş tapdılar.

² İstī bədənlər ondan su aldılar.

toy ayrı-ayrı bu üç şairin heç biri degildir. Fəqət hər birindən guya bir hissə alıb təbində cəm etmişdir.

Tolstoyun həyatı-ədəbiyyəsi üç dövrə təqsim oluna bilir. Birinci dövr Firdovsiyanə, ikinci dövr Sənaipəsəndanə, üçüncü dövr isə Sədi rəftarənədir. Birinci dövrə Tolstoy Firdovsi kimi bir “Şahnamə” vücudə gətirir. “Hərb və sülh” ünvanlı əsəri-cəsim bir rus şahnaməsidir. Firdovsi Keykavus və Əfrasiyab dövründə vaqə iranilər ilə turanilərin mübarizə və müharibələrini vəsf və torif edir. Tolstoy birinci Aleksandr və birinci Napolyon zamanındaki ruslarla şirəngəlorin cəng və cidalını təsvir eləyir. Hər iki əsər bir silsileyi-hekayatdan ibarətdir. Hər iki əsərdə insan gah cəmaət və el şəklində, gah şəxs və fərd halında təsvir olunuyor. Hər iki ədib ara-sıra bəşərin əmaqıruhiyyəsini təmiq və təşrihə girişiyoqlar. Hər iki ədib xeyir və şərin nəden ibarət bulunduğu araşdırmaqdə böyük bir cəhd və qeyrət göstəriyoqlar. Hər ikisinin nəzəri-həkimənləri bir dərəcədə kəsgindir. Hər ikisi də əsərlərini öz millətlərinin vəsaiqi-tarixiyyələrini dərin və ətraflı bir mütaliədən sonra yazımışlardır. Hər ikisi də vətənpərvərdir. “Hərb və sülh”də yerlər vardır ki, Tolstoy Firdovsiyə təfovüq edər, “Şahnamə”də qıtələr var ki, Firdovsi Tolstoysi qalibdir.

Ancaq zənnimizcə “Şahnamə” daha şairənə və büləndpərvəzənə olub, dövri-islamə qədər olan bütün İran tarixiniitmam və təkmil etmişdir. “Hərb və sülh” isə daha təbii olduğu halda natomamdır. Çünkü Rusiya tarixinin bir qismi ilə iktifa edilmişdir. Firdovsi ömrünün axırına qədər tutduğu məsləkdən ayrılmadığı halda Tolstoyun həyatında mühüm bir böhran vaqə oldu. Bu böhrandan sonra başlayan ikinci dövrə Tolstoy artıq nə Homerdir, nə də Firdovsi. Burada Tolstoyun hələ həkim Sənainin halını andırıyor. Məlumdur ki, Sənainin həyatı-ədəbiyyəsində mühüm bir təbəddül, ozim bir böhran vüqua gəldi. Sənai əvvələ dünyapərəst ikon və ömrünü paytaxtlarda, padşah və kübar məclislərindəkcirməkdə ikən günün birində bu yolda bada gedən ömründən və o günə qədər yazmış olduğu əsərlərdən nifret edib, illərcə cəm etmiş olduğu divani-oşarını ehraq elədi. Özü də guşeyi-inzivayə çəkilib dünyadan əl çəkdi. Bundan sonra Sənainin mücahidati fisəbilüllah olub, yazdığı şeylər fəzaili-əxlaqə, əhkəmi-diniyyə və əhvali-mənəviyyəye dairdir. Sənainin fikri çox kərrə cavabsız qalan dərin-dərin məsələlərlə müzəribdir. Bununla bərabər biçarə Sənai özlərini din və məzhəb harisləri bilən

üləməyi-əsrinin sərzənişinə düçar oldu. Onun “Hədiqə”si əqaidi-islamiyyəyə müğayir ədd olundu. Bütün bu hallar zəmanəmizdə, Rusiyada Tolstoyun başına gəldi. Tolstoy ibtida ömrünü Peterburqun aləmi-hay-huyu içində keçirən əhli-dünya bir zat ikən bilaxərə bütün mazisini lənətxan olub, o vaxta qədər yazmış olduğu “Hərb və sülh”, “Anna Karenina” kibi asari-mötəbərəsindən özü nifrat etdi. Şübə yoxdur ki, bu əsərlər mətbuat vasitəsilə ziyadəsilsə intişar etmiş olmaya idi. Sənai kibi Tolstoy da onları cəm edib ehraq binnar edər, yaqar idi. Fəqət hər halda ehraqə məhkum etmişdir. Bu təbəddüldən sonra Tolstoy ribyandan olan filosoflar kibi vaxtını bir müddət şübhələr, tərəddüdlər içində keçirir, dünyanın faniliyi ona əzim bir yəs verir. Tolstoy bir an əvvəl həyatın əlindən xilas olub ölmək istiyor. Fəqət hər nədənsə ölümiyor. Yavaş-yavaş bir təriqi-nicat sezməgə, o nicatı da dində görməyə başlayır. Mıləl və əqvamın kütübü-diniyyəsini qarışdırmağa quyuluyor. Bu məqamə yetişdikdən sonra Tolstoyun bütün yazdığı risalələr dindaranə və fəzaili-əxlaqa dair oluyor. Bu risalələrin çoxunda Tolstoy İsəviyyəti-hazırədə batılı haqdan ayırmağa cəhd etdiyi üçün bu üzden keşşələrin tən və sərzənişinə giriftar olub, nəhayət rus kəlisasından tərd olunuyor.

Buraya qədər həkim Sənai ilə Tolstoy arasında müşabəhət tamdır, zənn edirəm. Ancaq müşabihətlər burada bitir. Bundan sonra Tolstoy artıq Sənai də degildir. Sənai ömrünün sonuna qədər səbat edib, guşeyi-inzivəsindən çıxmadı. Tolstoy isə hissiyyati-kübaranədən nifrat elədi. Lakin guşeyi-inzivəyə də qənaət edəmədi. Onun fikrincə kübar aləmində dəmgüzar olub xassə məxsus “Şahnamə”lər, hərbnamələr, məhəbbətnamələr yazmaq şəhəri-insaniyyətə yaraşır, mücahidatdan sayılmayacağı kibi zaviyənişin olub minacatlar, tövhidnamələr yazmaq da fisəbilillah çalışmaq degildir. Ədibi-aqil, insani-kamil xalqa, elə qoşulmalıdır. Bədənin bütün əzalatılı, qolla, bacaqla, barmaqla, beynilə, alın tərilo işləyib çalışmalıdır. Əkinçi kibi, fehlo və həmmal kibi, dərzi ya başmaqcı kibi iş görə bilməlidir. Və əlhasıl çalışma-çalışa elə xidmət etməlidir. Yazib-pozmanın o qədər əhomiyəti yoxdur, hər nə yazılsa, dəxi clə, eksəriyyəti avamünədan ibarət olan elə məxsus yazılmalıdır. Bu fikrə gəldikdən sonra Tolstoy məsləkini təqib edənlərə iibrət olmaq üçün elə qarşıyor. Bir kəndli kibi yaşamağa, yatıb qalxmağa, geyinməyə, işləməyə başlıyor. Avamın məişətini islah, əxlaqını təhzib, fikrini tənvir üçün hər

kəsin anlayacağı bir dildə bol-bol kiçik hekayələr, risalələr vücudə getirir. Külliyyəti əhli-qoryə olan cəmaət də onlardan müstəfiz oluyor.

Bu gün rus köylülərinin əlində olan kitabçalar başlıca Tolstoyun əsərlərindən ibaretdir. Bu hal ilə Tolstoy rusların Sədisi olmuş olur. Zənnimcə İranda, hətta bütün müsəlman aləmində heç bir ədib, heç bir şair avamünənsi, yəni külliyyəti-əhalini Sədi qədər ədəbiyyatdan müstəfid etmədi. Kimsə lisani ümumin anlayacağı vəchlə onun qədər gözəl bir surətdə sadələşdirmədi. Kimsə onun qədər xalqa hüsni-əxlaq dərsi verəmmədi. Kimsə onun qədər hikməti-məişəti cəmaətə öyrədəmmədi.

Sədi özü hənuz bər həyat ikən təlifatı müsəlman aləminin hər tərəfinə, hər guşəsinə intişar etdi. Bu gün İranda, bəlkə müsəlman məmləkətlərinin çoxunda Qurani-Kərimdən sonra ən müntəşir kitab “Gülüstan”dır. Savadlı-savadsız, az-çox rəfah ilə yaşayan hər bir müsəlmanın xanəsində “Gülüstan” təpilir. Pir və bürna, mərdü zən, böyük, kiçik, fəqir-zəngin hər kəs az-çox “Gülüstan”ın hekayələrini bilir. Onun əbyatı ciftçidən, rəncbərdən başlayıb şah saraylarına qədər hər kesin ağzında dolaşır.

Sədi də bugünkü Tolstoy kimi tuli-müddət yaşamış, uzun səyahətlərdə bulunmuş, əsgərlik etmiş, dünyanın hər gərm və sərdini görmüşdür. Asarı təcarübi-həyatıyyə ilə doludur. Sədi həyatın özü kibi gah xəndan və məsrur, gah qəmən və məyus, gah lətifegu, gah faciənəvisidir. Məsudlara nəsihət edər, fəlakətzədələrə təsəlli verər. Tolstoy da bu anda belədir. Tolstoy məsləkinin əsası dindarlıq və elpərəstlikdir.

Bu “elpərəstlik” haqqında bir nəbzə izahat verəlim. Zəmanəmizdə Tolstoy ilə bərabər bir sinif Rusiya üdəbasının ağzında, qələmində bir “narod” kəlməsi dolaşır. Bu “narod” nədir? Bunu türkçəmizə nasıl tərcümə edəlim? Tolstoyun narod ləfzindən muradı nə ümmət, nə millet, nə cəmaətdir. Bunu bir xalq, nas, ammə, əvəmünənas, əhli-qoryə, əkinçi, ya fehle cəmaəti kimi kəlmələrlə də tərcümə edəməyiz, daima naqis qalır. Mənə qalırsa bizim xalis türkçə olan “El”dən başqa heç bir kəlmə haqqı ilə bu “narod” menasını ifade edəməz, o halda “narodniçestvo” sözünü də tərkibi bir az səqim olsada, ancaq elpərəverlik, ya elpərəstlik kimi mürəkkəb kəlmələrlə təcümə edə bilərəm. İstə bu elpərəverlik ilə həqiqi və feli, fəqət geniş

bir dindarlıq tolstoyluğun əsasıdır. Gələcək nömrədə Tolstoyun bir az da tərcümeyi-halından bəhs edib, bədə vəqt və fürsət bulduqca asarından tərcümə edib; "Füyuzat"da dərc edəcəyiz. Mühərrirlərdən kim olursa olsun Tolstoyun asarından cəmaətimizin əhvalinə müvafiq olanları intixab edib açıq, sadə, fəqət ədibənə bir surətdə tərcümə edərsə, məəlməmənnuniyyə qəbula hazırlız.

* * *

"Tolstoy məsləkinin əsası dindarlıq və elpərvərlikdir" dedik. Əcəba, bu dindarlıq nədən ibarətdir? Tolstoy xristian məzahibi-hazırəsindən birinin yolu ilə getməyə qeyrətmi göstəriyör? Xeyr, çünkü Tolstoyun kəlisadan mətrud olduğunu biliyoruz. Tolstoyun özünə-məxsus bir məzhəbi vardır ki, bu da ortodoks məzhəbi-hazırını guya təsfiyə edib isəviyyəti ayrı bir tərzdə anlamaqdan ibarətdir.

Tolstoy peygəmbərlik iddiasında bulunurmu? Xeyr, bulunmuyor! Mövlana Cəlaleddin Rumi haqqında deyirlər ki, "nist peygəmbər, vəli darəd ketab"!¹. Tolstoy peygəmbərlik iddiasında bulunmıyorsa, heç olmazsa ortaya Molla kibi bir kitab çıxarırmı? Tolstoyun elə bir kitabı da yoxdur. Vəqiqən Tolstoyun "Məzhəbim nədən ibarətdir" ünvanlı bir risaləsi vardır. Lakin Tolstoyun istər bu risaləsini, istər sair əsərlərini Şeyx Bəhai görmüş olsaydı, heç bir vaxt "Tolstoy darəd ketab" deməyəcək idi. Tolstoy nə peygəmbərlik, nə də sahibi-kitab olmaq iddiasındadır. Fəqət bununla bərabər yeni bir məzhəb çıxarmaqda olduğu aşkardır. Bu məzhəbi təşkil edə biləcək əfkari iso əsarında pərakondedir. Biz keçən nüsxədə Tolstoyun çox kərrə zəlalətdə bulunduğu, əfkarının səhv və xətadan ari olmadığını bəyan etdik. Bizim bu sözümüz həm ülum və fünni hazırlayı, həm də islamiyyəti-əsasiyyəyə müstənəddir. Tolstoyun zəlalətdə bulunduğu öz əfkarının yekdигərə mübayin olması dəxi sabittir. Mübəyanın iki sözün yekdигərə xilaf və zidd olmasına deyirlər. Bəzi xristian üləməsi deyirlər ki, Qurani-Kərimdə mütəəddid mübəyanatları var. Lakin böylə iddiada Quranın naqis və qələt tərcümələrini səthi bir surətdə mütaliə ilə iktifa edib ayati-kərimədən bəzinin nasix və bəzinin mənsux bulunduğu vəqif olmayanlar buluna bilirlər...

¹ Peyğembər yoxdur, lakin kitabı vardır.

Tolstoyun əfkari-məzhəbiyeyi-cədidi siə nasixlik, ya mənsuxluq keyfiyyətlərindən uzaq olub, çox kərrə apaçiq mübəyinətlərdən ibarətdir. Bu xüsusda rus müntəqidininə Yevgeni Solovyovun zikr etdiyi misallardan biri ilə iktifa edəlim: bir yerdə Tolstoy diyor ki, ən yaxşı arvad o arvaddır ki, öz zəmanəsinin həkəmiyyati-aliyyəsinə aşına olub nisvanın fitretində məknuz olan vəzifəyi-müqəddəseyi-madəranəyi behəqq ifayə qeyrət etsin. Bu vəzifə siə o arvadın öz məsləki-həkimanəsi dairəsində çalışıb bəşəriyyətə xidmətə qadir ola biləcək, mümkin mərtəbə çoxca övlad tövlid edib, bunları təğziyə və tərbiyədən ibarətdir. Lakin Tolstoyun “Qara yesir nəgməsi” ünvanlı əsəri mütaliə olunursa, görülür ki, Tolstoy bu sözün əksini iddia eliyor. Bu əsərə görə ən yaxşı arvad özündə validəlik xasiyyətini məhv edəndir. Məsləhət qətiyyət zövciyyətdən ictinab edib əsla tövlid etmeməkdir. Ruslar bu iki fikirdən hansının nasix və hansının mənsux olduğunu çox araşdırırlar. Lakin Tolstoydan bir cavabişafı alamadılar. Çünkü Tolstoy özü şübhə və torəddüd içindədir. Tolstoy bir adama bənzir ki, səfərə çıxıb müttəsil yol gediyor. Yolu təftiş edə-edə, araşdırı-araşdırı gediyor, lakin yolu bir tərəfə çıxaramıyor... nöqtəyi-məqsudə iriyəməyir, hər vaxt yarı yoldadır... Əger Tolstoy dindarlıq, ya elpərvərlik deyərək elə, əvəmünnasə qarışıyor, xalq kimi alın təri ilə işləməyə qeyrət cdiyorsa, özünü aldadır. Məsaili-məzocədən xilas olmaq və bu surotla bir təsəlli bulmaq istiyor. Hər halda yarı yolda bulunduğu özü də hiss eliyor, anlıyor. Əger Tolstoy məzhəbinin əssül-əsasına müraciət edərsək, burada bütün-bütün şaşırıb qaldığını da görürüz. Ədyanın əksəri kimi “Bəni növine məhəbbət və müavinət et” – deyo vəz edən bu məzhəbin əssüleası nədir? Tolstoy məzhəbinin əssüleəsini şu qısa cümlə ilə ifadə oluna bilir:

“Fənalığa müqabilə ctmə!”

Yeni zülm və sitəmdən, cövr və cəfadan, bəla və müsibətdən ibarət olan fənalığa qarşı səbr və təhəmmül elə!..

"Fənalığa müqabilə etmə" sözü tolstoyluqdə bir qəziyyeyi-əsasiyyədir. Həman bütün sair qəziyyələr bundan nəticələnir. Lakin nəticələrdə o qədər qərabət, o qədər təzad və mübəyanətlər, o qədər məhallələr vardır ki, bunlara istinadən qəziyyeyi-əsasiyyənin qeyri-məqul olduğuna hökm etmək olur. Yuxarıda zikr etdiyimiz Solovyov

da zatən belə hökm ediyor. Tolstoy: "Fənalığa müqabilə etmə" yerinə "Fənalığa fənalıqla, cəbr ilə müqabilə etmə", yəni "fənalıqdan arı bir surətdə müqabilə et" deyə idi yenə bəlkə qəziyyənin bir məzhəbə əsas olacaq dərəcədə bir ləyaqəti olurdu. Lakin Tolstoyun sözündə heç bir qeyd və şərt yoxdur, söz qətidir. "Fənalığa müqabilə etmə", yəni "heç bir vəchlə müqabilə etmə! Vəssalam!" Lakin həyatın bütün zövqi fənalıqla mübarizədədir. Fənalıqla mübarizə caiz deyilsə, o halda "bəni-növinə məhəbbət və müavinət et" vəzifəsini nə surətlə ifa etməlidir? Bəni növinin alam və iztirabatını rəfə, yaxud tənqisə cəhd etmək, bu yolda mübarizə etmək, yəni fənalığa müqabilə etmək, "Bəni növinə müavinət et" sözünün şərtlərindən bir qismini təşkil etməyimi? Hər halda anlaşılıyor ki, Tolstoy burada bir gərivoğlu düşmüsədür. O gərivoğlu çapalayıb duruyor, oradan çıxacaq bir qapı bulamıyor. Əgər bu gün bizim Bakıda Əhməd bəy Ağayevlər, Qazi Ağa Mir Məhəmməd Kərim Ağalar və sair pişvalar Tolstoyun qövlünə ittiba etsələr, onların şəhərimizdə müsəlmanlar arasından yek-digəri qəlli-fənalığını rəf üçün əsla ciddü cəhd etməmələri lazımlı gəlir. Çünkü Tolstoyca bu ciddü cəhd, ələlxüsus "Difai" cəmiyyətinin təhdidatı fənalığa müqabilədən ibarətdir. Əcəba, Tolstoy özü burada bulunsa idi, sözündə səbat edərdim? Tolstoyun bəzi sözlərinə baxılırsa, səbat edərdi kimi gəlir. Tolstoy Engelqard nam bir zatə yazdığı bir məktubda diyor ki, əger xanəmə afrikalı bir zulus vəhşisi hücum edib mənim gözümün önündə ciyərparam olan övladımı xəncərlə doğrasa, mən əsla müqabilə etməm!" Tolstoy həqiqətən müqabilə edərdim, etməzdəm bəhsə axər. Lakin bu sözdə bir həma-qət olduğu aşkarlıdır. Ey qarə, bu xüsusda o qədər böyük bir zata həma-qət isnad etdiyimdən naşı dilgir olma. Çünkü Tolstoyun ara-sıra axmaqlıq xoşuna gediyor. Baxınız şair Fetə yazdığını bir məktubda nə diyor: "Təlifatımın altıncı cildini tamam edib verdim təbə. Noyabr ayının birində ehtimal intişar edəcəkdir. İndi mənim ən avara və məəttəl bir zamanımdır, nə düşünürəm, nə bir şey yazıram. Özümde xoşuma gedən bir axmaqlıq hiss ediyoram. Axmaqlara böyüklük əsla yaraşmıyorsa da, lakin böyük adamlara ara-sıra axmaqlıq hər halda yaraşıyor. Hansı böyük adamı zikr edə bilirsiniz ki, onun ağızından bəzi kərrə axmaqcə sözlər çıxmış olmasın".

Keçəlim. Tolstoyun böyük bir ədib və şair, böyük bir kolam rəssamı Sədi kibi əxlaqiyundan böyük bir həkim olduğunu gördük. Fəqət baniyi-məzhəb olmaq xüsusuna gəlinçə, burada zəlalətdə

bulunduğu və məsləkinin əsassız olduğu təbyin ediyor. Bu zəlalətlər nərədən nəşət ediyor, rus üləması burasını çox araşdırırlar... Bizə qalırsa bu zəlalətin əsil səbəbini Tolstoyun ehkami-islamıyyəni bihəqq mütaliəyə rəğbet etməməsində aramalıdır. Tolstoy ömrünün bir qismini boşuna sərf edib ibrani və yunani lisanlarını əriz və əmiq təhsil edəcəyinə, ərəb və fars dilini gözəlcə öyrənib bu vasitələrlə bir də islamiyyəti tədqiq etməli idi. Şair Gete ömrünün axırında bu lüzumu hiss edib farscanı öyrəndi və bu təhsildən xeyli müstəfiz oldu.

Tolstoy etirafının bir yerində diyor ki, "Bən anlayordum ki, bizim bütün təfəkkürat və mülahizatımız öz məhvəri üzərində dənən bir təkerlik kibi, tilsimli bir dairədə dönüb durur, oradan ayrılamıyor". Nə qədər gözəl düşünsək yəne sualımıza bir cavab alamıyoruz, daima sıfır müsaviyi-sıfır oluyor. Bundan istidlal edirdim ki, ehtimal tutduğumuz yolun özü yanlış bir yoldur. Seziyordum ki, dinin verdiyi cavablarda ən dərin hikməti-beşəriyyə məhfuz olub, o cavabları əqlə istinadən redd və inkara haqqım yoxdur. Çünkü məsaili-həyatiyyətin başlıca cavabları onlardır.

Bən bunu anlıyordum. Lakin müşkül bununla asanlaşmıyorum. Bən hər bir məzhəbi qəbulə hazır idim. Ancaq bu şərt ilə ki, o məzhəb əsla əqli inkar etməsin. Çünkü belə bir inkar xətayə dəlalət edər. Bu səbəbdən Buddha məzhəbini və islamiyyəti kitablar və xristianlığı həm kitablar, həm məni əhatə edən insanlar vasitəsilə mütaliə edirdim". Bu axırıncı cümlədən anlaşılıyor ki, Tolstoy şübhə və tərəddüdlər içində gəzərkən islamiyyəti dəxi kitablar vasitəsilə mütaliəyə quyulmuş, lakin o kitablar hansı kitablardır, zikr etməyər. Zənnimizə görə o kitablar çox da mühüm kitablar olmasa gərekdir. Çünkü rast gəldiyim asarda Tolstoyun islamiyyətdən bir nəbzə bəhs etdiyini görmədim. Bir yerdə Tolstoy diyor ki, əxlaq nöqtəyi-nozərindən etiqadati-islamıyyətin dünya və üqbada vəd etdiyi feyzi-nəim şəxsiyyətə məxsus və qabadır (kobuddur).

Xatirimə müsəlman şüərasından Feyzinin bargahi-kibriayo xıtəbən bu niyazları gəliyor:

Taəti ma tabeçənd bəhre-nəime-behiş,
Bənde nəba xoce kord in hame beyşəra.
Həst amidəm qəvi əz to ke yabəm bc fəzl
Dər dəmc-xabe-əcəl xaki dərt motəkka
Ta məgər əz nuri-to, bədr şəvəm bər sipehr

Mitoləbəm əz cahan, həm ço helal inziva
Zaviyeyi-təngna ba to məra laməkan
Badiyeyi-lakəman bito məra təngna¹.

Əfəndim, buna da deyəcək varmı?! Zənn edərsəm Tolstoynı bundan bəliq cavab olamaz. Lakin görünüyor ki, müşarileyhin bunlardan xəbəri yoxdur. Ortodoksluq Tolstoynı yolunu qaib etdirdi. Tazədən dürüst bir yolu bulmaq üçün onun islamiyyətə aşına olması lazım gəliyordı. Böyük müfəssirlərimizdən, əllamələrimizdən, Fəxri Razi-lərdən, imam Qəzalılərdən, Zəmoxşərilərdən, Siyutilərdən xəbəri yoxsa, heç olmazsa, ədəbiyyati-islamiyyəyə vüquf peyda etməli idi.

Üdəbayi-həqiqiyeyi-İslamiyyənin sorofrazları isə Mövlana Cəlaleddin Rumi ilə onun:

“Əttar ruh bud, Sənai do çeşme-u
Ma əz piye-Sənai vo Əttar amədim”² –

deyə zikr etdiyi zəvatdan ibarətdir.

Şərq-İslamda, şəhərlərdə və kūbar arasında müskirata meyil və işrət kimi bir fənalıq görünürsə də, lakin məəlməmnuniyyəti-islamiyyət sayəsində Şərqiñ əvamünnası arasında o fənalıqdan bir əsər görünmüyor. Halbuki Rusiyada bu bəlayə düşər olanlar başlıca əvamünnasdır. O əvamünnas ki, Tolstoy onun uğrunda bu qədər cəhd ediyor.

Biz Tolstoyun böyüklüyünü onun məzhəbində deyil, onun məsləki-ədəbiyi-ictimaisində görənlərdəniz. Tolstoy böyükdür, çünki

¹ Tərcüməsi:

İtaətimiz nə vaxtadək behiştin nemətləri xatirinə olacaq
Bəndə tacir ilə bu cür alver etmədi
Çox böyük ümidi var ki, səndən fəzlə tapım
Əcəl yuxusu zamanı qapının torpağına söykənim
Bəlkə sənin nurundan fələkə doğru gedim.
Dünyadan hilal kimi guşənin istəyim
Səninlə darısqal guşədə olmağımız mənə laməkandır
Ucsuz-bucaqsız səhra sənsiz mənə darısqaldır.

² Tərcüməsi:

“Əttar ruh idi, Sənai onun iki gözü
Biz Sənai və Əttarin ardınca gəldik”.

xassın deyil, külliyyəti-əhali olan əvamin fikrini tənvirə, əxlaqını təhzibə çalışıbor. Tolstoy böyükdür, çünki dahiyyeyi-hərbin ortadan götürülüb ümumi-cahanın miləl və əqvamı arasında sülhi-əbədinin təqririnə qeyrət ediyor. Tolstoy böyükdür, çünki məzahib arasında bir təriqi-ittihad və məvəddət arayor. İttihad və məvəddəti ayrı-ayrı hər məzhəbin göstərdiyi səvabların cümləsində əla biliyor. Tolstoy böyükdür, çünki üluhiyyəti və iradətullahın növi-bəşərə tövdə etdiyi vəzafidir ki, əlindən gəldiyi qədər cəhd eliyor.

Ə.H.

“Füyuzat”, 1906, №1, 2

ŞÜUNAT

Zəmanımız əcaib bir zamandır, hər kəs əndişə içindədir, hər kəs gələcəyin müqabilində, pərdeyi-əsrarə bürünən mochul gələcəyin müqabilində titrəyib duruyor, cəmaət titrəyör, cəmaəti təşkil edən firqələr, siniflər, heyətlər titrəyör, hökumət titrəyör, rəsi-hökumətdə duran ministrlər, məmurlar, bütün bürokratiya titrəyör. Səbəb nədir? Səbəb yeni dövlət dumasına intixabat zamanının təqərrüb etməsidir. Yeni dövlət dumasının nə şəkil və heyət alacağı, solamı, yoxsa sağımı meyil bulunacağı, cəmaətəmi, yoxsa hökumətəmi, inqilabəmi, yoxsa tərzi-qədim idareyi-mühafizəyəmi tərəfdar olacağı önmüzdəki intixabata vəbəstədir. Diger tərəfdən şuriş və ixtilalın, yaxud nizamsızlığın, idareyi-keyfiyyənin davam edib-edəməyəcəyi yenə bu intixa-batın nətayicinə tabe bir keyfiyyətdir.

Intixabat nədir? Intixabat müxtəlif firqələrin mübarizəsi, daha doğrusu, müxtəlif fərdlərə, firqələrə, siniflərə təqib olunan fikirlərin, məsləklərin, ictimai, siyasi və iqtisadi fikir və məsləklərin mübarizəsi deməkdir. Hər halda surəti-zahirədə böylədir. Həqiqət halda isə bülənd amallara, mücərrəd fikirlərə, müqəddəs həqiqətlərə aşiq olanlar qayət az bulunub mübarizəyi-əfkər pərdəsi altında mənafə mübarizəsi məxfidir. Mənafə isə müxtəlif fərdlərin, firqələrin, siniflərin heyəti-milliyyə və qövmiyyələrin mənfəətlərindən ibarətdir.

Hər kəs anlayır ki, qanuni-əsasının təqərrür etməsi və qanuni-əsası ilə bərabər heyəti-məbusan qarşısında heyəti-vüzəranın məsul

tutulması lüzumunun zamanı gəlmişdir. Bundan qurtuluş yoxdur, lakin hər kəs vaxt qazanmaq və qazanacağı vaxtdan bilaistifadə ortadan az bir zərər və ziyan ilə qurtulmaq istiyor: böyük məvaciblərə alışmış bürokratlar, hüquqi-mümtazə ilə yaşımiş əsilzadeler, vasevase ərazinin mədaxili ilə keçinməyə öyrənmiş mülkədarlar, əmələ və fəhlənin əsarəsini istədikləri qədər əmib sormuş sərmayədarlar, lisan və məzəhəblərdən bir boyunduruq qayırub hər kəsin boynuna taxıb öküz kibi o yan-bu yana çəkməkdən zövq almış rus ortodoks misyonerlori esrlərdən bəri nail olmuş olduqları maddi və nəfsani nemətlərdən asanlıqla əl çəkmək və çəkilmək istəməyirlər, çəkiləsələr də heç olmasa özlərinə bəzi mənafə təmin edib öyle çəkilmək istiyorlar. Mübarizənin bu qədər davam edib sürməsi həp bu üzəndədir. Bütün məmləkətin hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad edə-edə qanuni-əsasiyə doğru dərəcə-dərəcə etilə və tərəqqi etməsi, hər növ ləkə və şai'bədən ari, pak və müəbbəd qarlarla məstur bir dağ zirvəsinə çıxməq həvəsində bulunan səyyahların yol getməsinə bənzir. Yol gah yoxşuludur, baş yuxarıdır, gah enişdir, baş aşağıdır. Lakin burasını unutmamalıdır ki, hər ikinci eniş əvvəlkindən daha az olub mütəaqibən çıxılan hər bir təpə əvvəlkindən daha ucadır. Bu aralıq ümumiyyətlə, bir eniş enməkdəyiz, fəqət iləridəki, önümüzdəki dağ təpəsi keçmiş olduqlarımızın cümləsindən daha bülənddir.

Yolun ən məxuf, ən dəhşətəngiz yerləri dərə dibləri olan çuxurlardır. Ən kəsif qaranlıqlar, ən qorxunc yırtıcı heyvanlar orada bulunur: Əvvəlcə keçdiyimiz dərələrdə nələr gördük: əzəmətli-əzəmətli tətillər, dəmir yol, posta və teleqraf tətilləri, əmələ və fələ tətilləri, açıq küçə və meydan üşyanları, millətlər nizai, erməni-müsəlman, yəhudi-rus müqatılələri, qara dəstələr nəhb və qarətləri, yanğınları, əsbabi-həqiqiyəsi, dumada knyaz Urusov və əxirən Peterburq polis departamenti sabiq rəisi Lopuxin tərəfindən bir dərəcəyə qədər izah edilmiş olan müqatılələr, nəhb və qarətlər... Çıxdığımız təpə isə bir kadet duması oldu... Bu təpədən sonra yenə bir eniş enib, indi yenə bir çuxurdayız. Bu çuxurun dəhşət və vəhşiləri əcəba nədən ibarətdir?

Bomba patıtları, "terrorizm" nümayişləri, maksimalist sui-qəsdəri, məkatibi-aliiyə həyəcanları, divani-ürfiyi-əsgəri as-kəsləri, acliqlar, qəhtü-ğələlər, ənva-oğurluqlar, quldurluqlar... gün keçmiyər ki, şəhərlərdə revolver, bomba, cəhənnəm makinası, növbənöv barit və dinamit aləti patlaması. Dövlət məmurlarından adam vurul-

masın, yaralanmasın, qətl cdilməsin... Biz ancaq son bir-iki həftə zərfində mühümlərini saymaqla iktifa edəlim. Moskvada qradonaçnik, yəni Moskva şəhər hakimi olan Raynbot'a bomba atıldı. Fəqət müşariley bir zərər görmədən qurtula bildi. Poltava şəhərində general Polkovnikov qətl edildi. Feodosiya şəhərində general Davidovun həyatına sui-qəsd edilib bomba atıldı. Tiflisdə injener Brendet qətl edildi. Yenə bu şəhərdə un meydanında sabiq Qarabağ general-ğubernator Qoloşçapov təhlükəli surətdə yaralandı. Ryazan şəhərində polismeyster Qurutov qətl edildi... Bu qəbildən daha bir çox sui-qəsdlər, cərh və tətillər hər gün vüqua gəlməkdədir... Bunların səbəbi bir dərəcəyə qədər məlumdur. Bunlar "terror" qurbanı olmadırlar. Lakin Şuşada Süleyman ağa Şekinski nə üçün vuruldu, hənuz səbəbi anlaşılmamaqdadır?.. Anlaşılan bir şey varsa, o da budur ki, barit ilə dinamit bəşəriyyətin başına bir belə olmuş: əvvəldən heç olmazsa bunlar sərhəd boyunda iş görürdü. İndi bu məvadi-müxərribə təsirini şəhərlərin ortasında asayış içində yaşayan xalqın arasında icra cyılıyor. Görünüyor ki, bunun öhdəsində divani-ürfiyi-əsgəri mühakimələri də golomıyorlar. Bu iki-üç həftə içində divani-mozkurun fəaliyyəti bir qat daha təşəddüd etmişdir. Hər gün yeddi-səkkiz adam qurşuna düzülüb, ya dara çəkilib edam olunmaqdə, hətta çox kərrə edam olunanlar arasında bigünahlar da bulunmaqdə... Nəinki rus divani-ürfiyi-əsgərisi, hətta İstanbulun məşhur xəfiyyələri də bombaçıların öhdəsində gəlməməyə başlıdılaraq. Yenə bu həftə içində İstanbulun ən qoləbəlik bir yerində müdhiş bir bomba patlayıb bir neçə adamı yaralayıb toləf etdi. Yaralananlar miyanında Osman paşa adlı xəfiyyə naziri dəxi bulunuyor. Bariti kim icad etdi? Almaniyalı Şvarç. Allah ona lənət etsinmi deyəlim? Şair Milton "Cənneti-qaiə" ünvanlı "Lahutname" sində diyor ki: Bariti iblis icad etdi... hər nə hal isə bu yüzdən cahana bir partapartdır düşmüşdür. Üç-dörd gün əqdəm Almaniyada Dortmund şəhərində məşhur Qrupun top fabrikası qürbündə böyük bir roborit¹ fabrikası patlayıb yüzlərcə canlar tələf oldu.

Almaniya filosoflarından üç-dörd ay əqdəm vəfat edən Şopenhauer diyordı ki, "rəhgüzarı-qəm olan həyatın mənası meyli-ədəmdir. Bəşəriyyət tərəqqi edə-edə nəhayət bir məharəti-kamilə ilə birdən-birə özünü məhv edə biləcək və yer üzündə vücudundan bir osor

¹ Roborit – dinamitdən daha şiddətlə partlayan bir maddədir.

buraxmayacaqdır..." Bundan gözəl də feyz olamaz diyordı. Əgər hökimi-müşarilcyh, "bəşəriyyət" ləfzi yerinə "əsri-hazır" kəlməsini istemal etmiş ola idi, olduqca bir kəramət göstərmış olurdu. Hər halda əsri-hazırda başəriyyətin öz-özünü tələf etməyə böyük bir meyli vardır. Bir sənədən ziyadədir ki, rus-yapon müharibəsi xitam buldu. Lakin o müharibədə istemal edilmiş olan minalar əlan təsirati-müxəribələrini göstərməkdədirlər. Əxirən teleqrafların verdikləri həvadisə görə bəhri-Ösfərdə tərk edilmiş olan minalar ara-sıra dəlik edib, gah bir ticarət gəmisini, gah sahillərdə yaşayan fəqir kənd xalqını partlayıb tələf etməkdə davam eyliyor...

Bu hallardan bəşəriyyət iibrət almış olmamalıdır ki, indi də dina-mitlə, şimuzə ilə müsəlləh hərb gəmilərini Marok səltənetinin piş-gahındakı donizlərə göndərməkdəirlər... Bu cinayəti-irtikaba hazırlanan dövlətlər Fransa ile Anqliya və İspaniyadan ibaretdir.

Buna qarşı da tək qalmış Mərakçş sultani Mövla Əbdüləziz həz-rətləri paytaxtı olan Fas şəhərini tərk edib fərar eləməkdən başqa bir çarə görəmmiyor...

Axmaq bəşəriyyət!.. Deyirlər ki, guya o bir nuri-asimaniyə məz-hər olmuşdur... Xeyr!

Əql, ismini vermiş bəşər ol nura dilində,
Heyvanlığa lakin gözəl alətdir elində...

Bəşəriyyət əqlini top, tüfəng, barıt, dinamit, roborit kimi heyvanlıq asarı icad edəcəyinə əqlini ziraət və sənəətin, iqtisadın tərəqqi-sinə həsr edə idi, bu gün ac və biəlac qalmaz idi.

Yuxarıda zikr etdiyimiz bələlər yetmiyormış kimi qədid və skelet şəklində olan div qəhtü-qəladə tərəfdən pəncələrini bəşəriyyətin üzərinə atmağa qeyrət cyliyor. İranda acliq, Çində acliq, Rusiyada acliq, Qafqazın bir çox yerlərində acliq. Rusiyadakı acliğın başlıca mehraqı və Volqa nəhri kənarlarında olub Samara, Saratov, Ufa quberniyalarını qəhətlik istila etməkdədir. Məlumdur ki, Ufa vilayətindəki əhalinin bir qismi-əzimi müsəlman qardaşlarımızdır. Bunlar bizlərdən imdad gözləyirlər...

Sui-istemalatı haqqında padşah imperatorun əmrilə təhqiqatı icra olunan Lidval nam bir tacir peşin dövlətdən 800 min manat aldığı halda zikr olunanacların vaxtılıq imdadına yetişmədi... Heç olmazsa

biz öz Ufadakı dindaşlarımızın imdadına şitab cyløyəlim... Lakin digər tərəfdən Şuşa, Zəngəzur, Cavanşir, Cəbrail uyezlərindəki öz aclarımızı da unutmamalıyız. Bunlara imdad üçün "Irşad"da Əhməd bəy Ağayevin, "Kaspı" sütunlarında Qarabəy Qarabəyovun fəryadları kainat titrədiyör... Lakin insanlar sade maddi acliqlar üçün fəryad etməyrlər. Bir torəfdən də mənəvi acliqlar başlıyor. Rusiyada mütə-əddid məktəblər, darülfünunlar bağlanıbor, ülüm və funundan möhrum olan tələbə həyəcana gəliyor, fəryad cdəməyrlər, etsələr də Odessa şəhərində olduğu kibi mükəmməl bir kötek yeyorlar... Biçarə bizim "Nər"imiz Nəriman burada fəryad elədi, elədi lakin heç olmazsa döyülmədi. Amma Odessa tələbəsi arasında fəryadları kötek yemə-dən keçməyör. Görünüyor ki, Odessanın ağbaydaqlı qara dəstələri Bakı qoçuları qədər fəryadlara mütəhəmmil deyillərmış... Hər nə isə sədəddən xeyli ayrıldıq, məqsədimiz rücu edəlim: bu keşməkeş-lərin, bu ixtilalların içindən nə ilə çıxməq olacaq? Etidali-dəmlə hərəkət edən qabil və müsteid məbuslardan mürəkkəb bir dövlət duması vasitəsilə, dumanın yaxşılığı isə intixabata vəbəstədir. Yuxarıda intixabat bir əfskar və mənəfe mübarizəsidir, dedik.

Əfkari-aliyeyi-mücərrədə nöqteyi-nəzərindən bitərofanə bir mütaliə yürüdülürsə, bu mübarizədə o mənfəətlərin qalib gəlməsi arzu olunur ki, o mənfəətlər külliyyətin, ya heç olmazsa əksəriyyətin, ərbabi-məsai və əhli-kəsbükər olan əksəriyyətin mənəfei olsun!..

Şübə yoxdur ki, avam olan külliyyət, ya əksəriyyət öz mənfəə-tini anlamış olsayıd, mübarizə qayət asanlıqla hüsni-əncama irib onun mənəfei intixabatın nəticəsində gözəlcə təmin edilmiş olurdu. Lakin ya əvəmün-nasa yol verilməyör, yaxud verilsə də onlar qoyun sürüsü kibi onun-bunun arxasından gediyor. Kim xalqı gözəl vədlərlə aldatmağa müvəffəq olursa, xalq da onun lehində rəy verər. Bu əsnada nə qədər pişvalar, sırqə rəisləri varsa, cümləsi cəmaəti müxtəlif vədlərlə öz tərefinə, ya öz firqəsi tərefinə çəkməyə çapaklıbor. Sosial-revolusionerlərdən, sosial-demokratlardan başlayıb kadetlərdən təcəddüdi-asayışpərvəرانə fırqəsindən keçib 17 oktyabr və monarxist fırqələrinə qədər cümləsinin rüəsəsi cəhd və qeyrətlərini bu cəhətə sərf edirlər.

Bunlardan başqa bir sürü ərbabi-nüfuz və kamal vardır ki, onlar-dan da hər biri bir surətlə cəmaəti öz tərefinə çəkməyə, daha dürüstü aldatmağa qeyrət cdiyirlər. O halda intixabata həqqi olacaq, seçkidə

iştirak edəcək cəmaətin borcu nədir? Bunların ən birinci borcu aldamanmağa çalışmaqdır. Aldanmamaq üçün nə etməli? Aldanmamaq üçün ctiqadımızca əvvəli-əmrədə adlarını bitərəf qoyanlardan xövf və ictinab etməlidir. Cünki “bitərəflik” müəyyən bir məslək sahibi olmamağa, məzbut bir program, bir məramnamə təqib olunmadığına dəlalət edər. Bir adam çox da əhli-clm və kamal olsun, lakin mövcud olan firqə proqramlarından birini mənə göstərmədikdən sonra, mən nərədən anlaya bilirəm ki, onun məclisi-məbusanda müdafiə edəcəyi əfskar və mənafic nədən ibarət olacaq, əfskar və mənafeyimə təvafüq edəcəkmidir? Mən burada özümə vəkil seçərkən indidən bilməliyəm ki, o vəkil məclisi-məbusanda, yəni dövlət dumasında sağdamı, ortadımı, yoxsa soldamı oturacaq. Demək olar ki, aldanmamaq üçün əvvəla “bitərəflərdən” sərfi-nəzər edib müəyyən firqələrdən birinə mənsub olanları və əvvəlcə firqə proqramını bildirənləri aramalıdır və bu kimilərin içində əhli-clm və kamal olanlardan da qanun və nizam dairəsində mənafisi-milliyə və ictimaiyyəni qövl və kəlam ilə ələlxüsus rəyi-müsəyyib ilə müdafiəyə qabil və müstəid olanlara rəğbət etməlidir. Aldanmamaq üçün ikinci çarə nədir? İkinci çarə də mövcud olan firqələrin proqramlarını bitərəfanə mütləci edib bunların mündərecatına kəsbi-vüquf eləməlidir. Biz iləridə bu proqramlar haqqında qarelerimizə məlumat verməyə qeyrət edəriz. Ancaq biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus bir proqram və firqəsi olsun və o firqədə müsəlmanların və bilməssə türk və tatarların hər növ müsavat və hürriyyətləri ilə bərabər hüquqi-qövmiyyə, lisaniyyə və diniyyələrini təmin edən sair firqələrə iltihaq etsin. Bizim üçün nicat, hər növ hürriyyət və hüquqi-müsavat tələb edən firqələrlə birləşməkdədir. İştə bizim deyəcəyimiz bu qədərdir... Artıq intixabat başlıyor. İntixabatın surəti-məqulədə cərəyan edib hüsni-nəticə verməsi cəmaətimizin bəsirət və hümmətinə vəbəstədir, vəssalam!..

*O.Hüseynzadə
“Füyuzat”, 1906, №3*

QIRMIZI QARANLIQLAR İÇİNDƏ YAŞIL İŞİQLAR

(12 dekabr)

Dekadent olmadığımız və olamadığımız halda məqaləmizin sərlövhəsi dekadentizmə qaydasında oldu. Dekadentizmə zəmanəmizin, yəni bu son on beş, iyirmi sənənin məhsulu olduğu kimi, zəmanəmizdəki novüsul bir növ sənayenin, sənaye-i-nəfisənin, əşar və ədəbiyyatın vücudunda gətirdiyi bir çox asar da dekadentizmə məhsuludur. Bir şey almaq üçün bir mağazaya gedərsiniz, orada sizə qərib-qərib rənglərlə, nəqşlərlə müzəyyən mənsucat, məfruşat, əsas və əvanibeytiyyə göstərib deyirlər ki, bunlar “dekadent şeyləri”dir. “Füyuzat”ın dördüncü nömrəsində, Zahid bəy Şamilin qeyrətilo Moskva şəhərində çıxacaq “Tərbiyəyi-ətfal” məcmuəsinə dair bir elanın başında kiçik bir şəkil görürsünüz. Sizə deyirlər ki, bu şəkilin xütut və nüquşu dekadent üsulundadır. “Füyuzat”ın ikinci nömrəsində Tofiq Fikrət bəyin nəsrə təhvil edilmiş əşari-cədidəsini oxursunuz, tərzi-əcib ifadəsinə, üslubi-qərib bəyanına təəccüb edərsiniz. Ehtimal heç bəyənməmək istərsiniz. Sizə bildirirlər ki, “Rübəbi-şikəstə”dən məxuz olan bu şeirlər dekadent üsulunda şeirlərdən olub Tofiq Fikrət bəy də osmanlı dekadentlərinin sərəfrazlarındanandır. Nəhayət, bu nömrəmizdə “Qirmizi qaranlıqlar içinde yaşıł işiqlar” sözlərindən ibarət qərib və naşənidə bir sərlövhəyə rast gelirsınız. Sizə ta ibtidadən ixtar edərək, bu da dekadentizmə qaydasında bir sərlövhədir. Şübhə yoxdur ki, bu surətlə qulağınız “dekadentizmə” sözləri ilə dolduqdan sonra, siz də məqaləmizin məzmunundan əqdəm ehtimal bu dekadentizmənin nədən ibarət olduğunu bilmək istərsiniz. Lakin biz də bunu əriz və əmiq izaha başlayacaq olursaq sədədimizdən, yəni “Yaşıł işiqlardan” ibarət olan mətləbimizdən bilkülliyyə ayrılib pək uzaqlara düşmüş oluruz. Müxtəsərən də, hətta müfəssələn də dekadentizməyi anlatmaq qayət çətindir. Bəlkə də məhaldır. Bir də bunu anlamanın nə lüzumu var. Onu bir vəhm və xəyal kimi sezmək də kafidir. Dekadentlər diyorlar ki, biz “ləb” demədən siz “lebləbiyi” anlamalısınız, biz gözlə görülməyəcək, qulaq ilə eşidilməyəcək şeyləri sizə bir-iki qısa söz ilə göstərməyə, eşitdirməyə çalışacağız, siz də öz qüvvəyi-müdərrikənizlə, surəti-intiqalınızla görüb eşitməyə çalışınız. Şayəd buna müvəffəq olamaz

isəniz gözünüzü qulağa, qulağınızı da gözə çevirməyə və ələlümum həvəsi-xəmsənizi yekdigerinə qəlb etməyə çalışınız, bununla da bir şeyi dərki müvəffəq olmasanız, nəfsinizdə həvəsi-xəmsəndən başqa bir hiss, bir hissi-sadis pcyda etməyə qeyrət ediniz. Şayəd bu surətlə də bir şeyə vaqif olamazsınız, o halda bizi anlamaqdan fəraigət edib nafıl özünüyü yormayıñız. Dekadentizmə təriqində olan şairlər şeirlərində rəssam və nəqqas, nəqqas və rəssamlar isə lövhə və rəsm-lərində sazəndə və musiqişunas, sazəndə və musiqişunaslar isə ahəngi-nəğəmatlarında xotib, şair, rəssam olmaq istiyorlar. Hətta bəzi memarlar da bu xüsusda bunlardan geri qalmayıñlar.

Təbiblər isə... təbiblər də öz elmi-əmrəzənlərində, öz məhbəsi-ohvalı-ruhiyyələrində bunların cümləsinə, hissiyati-təbiyyələri isti-halcyi-mərəziyyəye düçər olmuş dəli, divanə və məcnun diyorlar, demək istiyorlar... lakin təbiblərin böylə demələri ilə məsələ həll olunmır. Çünkü dekadentlər də bu iddiada bulunan doktorlara dərki-bədayedən, hissi-nəfaisdən hissi-sadisdən məhrum biçarələr ünvanını verirler... haqq hansı tərəfdədir? Orası hənuz məchul... Ancaq şurası aşkardır ki, bunlar, bir dairəyi-məhdudə içinde dönüb dolaşan və binaənəleyh o dairə içinde mafövqi, mavorası təsəvvür olunmayan bədayei-mükəmməleyi-sənətə lüzumsuz təqlidlərdən və köhno sözləri təkrarlardan ibarət qalan yolları tərk ilə əşar və ədəbiyyat və sənaye-i-nəfisədə külliyyəti bir təcəddüd vücuda gətirmək üçün özlərinə, əsla bu günə qədər eşidilməmiş, xatir və xəyalə gəlməmiş, büsbütün yeni bir təriq, daha dürüstü torıqlor arayırlar.

Dekadentizmə “simvolizmə” dəxi diyorlar. Bu kəlmələri ərəbidən alınma istilahat vasitəsilə türkçə ifadə etmək istəsək, bunlara “məsləki-inhitatiyun” və yaxud “məsləki-rəmziyun” demək lazımdır. “Dekadentizm”, yəni “inhibitat və zəvala üz tutmaqlıq”, “simvolizm”, yəni “rəmuz və rümuza təqdimat” və “ifadeyi-moram üsulu” demək oluyor ki, dekadentizmə məsləkinin əsasi-batiniyyəsində guya inhibitət əmarələri, üslub ifadeyi-zahiriyəsində isə rümuza təbəələri mühüm bir rol oynuyor. Bunlara inhibitatiyon adı ibtidə düşmənləri tərəfindən istehza təriqilərə verilmiş idi, çünkü simvolistlərin vücudə götirdikləri asar onların nəzərində şeir və sənətin zəval və inhibitətina, tədəniyyədücər olmasına dəlalət ediyordu. Lakin simvolistlər özləri bu yeni adı ayrı bir nöqtəyi-nəzərdən bir məmənnuniyyətlə qəbul etdilər. Bunlar dedilər ki, zəval və inhibitat bizim asarımızda olmayıb bolka zəmanəmizdədir. Asarımız isə zəmanəmizin mükəmməl bir

ayınəsi olduğundan məsləkime verilən bu ad dəxi məqbulumudur... “Məsləki rəmziyun” adına gəlinçə, dekadentlər diyorlar ki, lisan və lügətlərde vəqf tərəqqiyati-ləfziyyə bizim, yəni dekadentlərin tərəqqiyati-mənəviiyəmizlə mütənasib deyildir. Tərəqqiyati-lisanlıyyə cüzi olduğu halda tərəqqiyati-mənəviiyəmiz külliidir. Binaənəleyh hazırladı lisanlar bizim əfkərimizi ifadədən acizdir. Bu səbəbdən biz əhvalı-mənəviiyəmizi, əfkar və hissiyyatımızı ancaq bir növ dudisəhabə bürünən əmsali-mücəssəmə ilə və yaxud rümuza təsvir və ifadə edə biliriz. Onun üçün ifadətəmiz mübhəmat və kinayatdan ibarət olmalı. Zətən şeir və sənətin məqbəliyyət və lətfəti də musiqi kimi qeyri-müəyyən və mübhəm olmaqdadır. Qarelər isə mübhəm olan bu rümuza təsvir və kinayatdan özləri məna çıxarmalıdır. Şair, ya rəssam heç bir vaxt fikrini açıq deməyəcək, ancaq zəhin və qəlbində müzmər olan bir fikri təlqinə çalışacaq: nə sövdə, nə rəngdə, nə də bir xətdə o fikir görünməyəcək, zikr olunmayacaq, şairin, ya rəssamin xəyal və vicdanında peyda olan bir hiss, bir fikir ancaq bir təsiri-mənəvi ilə gizli, üstüörtülü bir surətdə qareinin, tamaşagiranın qəlb və vicdanına intiqal edib orada yenidən müqabili olan hissiyyat və əfkarı oyandıracaq, çünkü:

Dər miyane-raze-müştəqan qələm naməhrəm əst!¹

Türk dekadentlərinin fikrinə avam olan türkün zaton qədimdən bəri dekadentizmə bir meyli var idi. Çünkü onun əlamətləri dilində məşhuddur. Ancaq keçmiş üdəbamız tərəfindən bu əlamətlər nəzəri-etibara alınmayıb tərəqqi etdirilməmiş idi. Türk dilindəki “qara günler”, “qara xəbərlər”, “qırmızı yalanlar”, “üz ağlığı” bu növ əlamətlərdən məduddur. Şübhə yoxdur ki, günün qarası olmaz. “Qaragün” ibarəsini ilk dəfə ixtira etmiş olan əcdadımızdan biri bununla bir həmənəviyi müxtəsər surətdə ifadə edərək “qəsvətəngiz olan qara rəngli bir qaranlığın insanda hasil etdiyi təsir no isə, bu müsibətli, bələli günlərin də təsiri odur” demək istəmiş idi. Maddətən siyah olan bir zənci, ya həbəşin istiqamətdən naşı mənən üzü ağ olduğu kimi bəyaz derili bir qafqazlı da doğruluqdan, namusdan ayrılrısa, mənən qara üzü olacağı təbiidir ilx.

Dekadentlər iddia ediyorlar ki, zəmanəmizdə hər tərofda kəsif-kəsif inhibitat və zəval qaranlıqları peyda olmaqda ikən onların da

¹ Tərcüməsi: Dostların sırrı arasında qələm naməhrəmdir.

rümuzat və kinayətdən ibarət və bir növ buye-təsəvvüf nəşr edən əsərləri bu qaranlıqlar içinde mübhəm-mübhəm işıqlardır. Yenidən təcəddüd və kəmali-feyzləri guya bir növ işıqlardan nəşət edə biləcəkdir. Ancaq feyz almaq həvəsində bulunan insanlar öz həvaslarına ayrı bir seyqəl verməyə qeyrət etməlidirlər...

Əşar və ədəbiyyat dekadentizməsi ilk əvvəl Fransa ölkəsində zühur etdi.

Verlen, Malarme və "Flor demal", yəni "Əzhari-fəna" ünvanlı divanı ilə məşhur Bodler bu məsləkdəki şüəradandırlar. Fransız dekadentizmə əfskarının vasiteyi-intişarı da ibtida "Lajon Frans", yəni "Cavan Fransa" adlı bir məcmuə idi. Çox sərmədən bunların əfskarı-məsləki dünyanın hər tərəfinə, hətta Yapon və Amerikaya qədər sirayet edib Rusiyaya və Türkiyəyə dəxi keçdi. Ən ziyadə müsaид olan bir zəmini də dedakentizmə bu iki ölkədə, yəni Rusiya ilə Türkiyədə buldu. Çünkü bunların ohvalı-siyasiyyə və ictimaiyyələrində əvvəlki dövrlərə (Rusiyada altmışinci, Türkiyədə isə 70-ci sənədlərə) nisbətən bir irtica zəvalpəsəndanə əlavim hökm etməyə başlamış idi. Rusiyada və ələlxüsüs Türkiyədə hürriyyəti-əfskar və kəlam bülkülüyyə məfqud olmuş idi. Ancaq cəbr və təzyiq ilə vücudə gotirilən bu inhitat və zəval əsasən bir dövri-inqilabın müqəddəməsi idi. O inqilabın ki, Rusiyada başlanmış, Türkiyədə isə qəribən başlayacaq, yaxud başlamaq üzrədir, çünki əxirən teleqrafların bize gotirdiyi xəbərlərə görə Trabzon vilayətində Kerason qaimməqəmə İbrahim paşanın həyəcana gələn əhali tərəfindən cəbrən təbid edilməsi, Ərzurum cəmaətinin qeyz və qeliyan edib siyasi məhbusları azad etmələri, bir neçə məmər qətl edib valiyi döymələri, əsgərin isə asılərə qarşı silah qaldırmaq istəməmələri qəribən Türkiyədə möhtəməl olan bir inqilabın müqəddiməsidir.

İşte hürriyyəti-kəlamin məfqud olduğu bu dövrlərdə və bu yerlərdə dekadentizmə sayəsində bir sinif üdəba və şüəra mübhəm-mübhəm rümuzat ilə əhalinin əfskarını tənvirə bir çarə kəşf etmişlərdi. Osmanlı dekadentizmə nəzminin ən mahir şairi "Rübabi-şikəstə"yi yazan Tofiq Fikrət bəy olduğu kibi, nəsrinin də ən bolıq ədibi "Mavi və siyah" mühərriri olan hekayənəvisi-şəhər Üşşaqizadə Xalid Ziya bəydir. Hər ikisi də türkün şivəsini naqabili-təqlid, hətta bəzi Avropa lisanlarına faiq bir surətdə dərəccyi-qəsvaye-təkəmmülə isal edib üslubi ifadələri qayət səlis, qayət ahəngdar, qayət parlaq, fikir və xəyalları kimi qayət ruhlu və müəssirdir...

İşte zənn edərsəm, dekadentizmənin nə olduğunu bir az an�ada bildim, lakin sədəddən bir xeyli uzağa düşdüm. Sədədimiz isə "Qırmızı qaranlıqlar içinde yaşıl ziyalar" idi. Görçi osmanlığının Tofiq Fikrətləri, Xalid Ziyaları və bunların məsləki dəxi "Qırmızı qaranlıqlar içinde yaşıl işıqlar" isə də, lakin bizim məqsədimiz bunlar deyil idi. Əsil öz sədədimizə rücu edəlim.

Zəmanəmiz bir inqilab zamanıdır. Bəşəriyyət iləliyə doğru bir addım atmaq istiyor. Addım atdıqca qarşısına reaksiya, yəni irtica şəklində mühib bir qüvvət çıxıb onu geri atmağa çapalıyor. İinqilab ilə irtica güləşiyor, mübarizə ediyor, bu mübarizə nəticəsində ortaqliq al-qanlara boyanıyor. O qanlardan süud cdən buxarati-kəsif bir səhabə halını alıb bütün ətrafi zülmətə qərq ediyor. İşte qırmızı qaranlıq!.. İki qüvvətin müsadiməsindən ara-sıra hasil olan dəhşətli gurultular şirin və lezzətli bir uyqu içinde yatan biz müsəlmanlara rahət vermiyor, ister-istəməz iyqaz ediyor. Biz də oyanmağa, ayağa qalxmağa məcbur oluyoruz. İbtida sərsəm bir halda bulunuyoruz. Sərsəmliyimiz ilə nə tərəfə gedəcəyimizi şaşırıb müsadimənin içində düşüyoruz. Ötəmiz-bərimiz ezilib yaralanıyoruz. Bir zülmətin içinde biz də al-qanlara boyanıyoruz, derkon ağlımız başımıza gəliyor, özümüzə ayrı bir yol arayoruz. Bulur kimi oluruz da!.. Doktor Qarabəy Qarabəyovun daşnaksütuncülərə və bilməsə Q.X. conablarına "Kaspi" sütunlarında verdiyi cavabda olduğu kimi, "Biz özümüz bir yol bulub o yol ilə gedəcəyiz. Bizim başqalar ilə büğz və ədəvətimiz yoxdur. Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifə-mücahidəmiz vardır ki, o vezifə də zülməti-qəflətdə bulunan küləliyyəti-avam arasında nuri-məarifi okməkdir" diyoruz. İşte bu nuri-məarif də, Qarabəy Qarabəyov özü də və bütün onun kimi münəvvərül-əfskar olan mücahidini-şübbənimiz da yaşıl işıqlardır. Qırmızı qaranlıqlar içinde peydə olan yaşıl işıqlardır. Yaşıl deyiriz, çünkü öz müsəlmanlarımızdır. Ənvari-zümrüdün islamiyyə qəndillərini iqad qeyrətində bulunanlarımızdır... Ancaq bana öylə gəliyor ki, qonşularımızın özleri kibi ibtida sərsəm bir halda ayılıb bir yol görməyib tövən və kərhən qanlı müsadimələrə uğradığımız, daha doğrusu, uğradıldığımız kibi indi də alaca qaranlıqlar arasında sezib kəşf etdiyimiz doğru yolların da biganəsi, öz təbirimizlə "nabələdi" bulunuyoruz. Zənnimcə, bütün hüzn və kədərlərimiz, bütün məyu-

siyyətlərimiz bu üzdən təvəllüd ediyor: "Şərqi-Rus", "Həyat", "Irşad", "Dəbistan" və sairə kibi qəzetələr çıxıbor, müştəri tapılmayı, tapılmadığı üçün ya bağlanıbor, ya "Irşad" kibi Əhməd bəyləri şəhər-şəhər, kənd-kənd, qapı-qapı gəzdirib əhaliyi vəzi-nəsihətlərlə iyqaz etməye, bu surətə müştəri qeyd etdirməyə məcbur oluyor. Məktəblər açmağa qeyrət ediyoruz, lakin nə miqdar kafi pul, nə milli program mucibincə kitablar və nə də öz din və lisanına haqqı ilə yox, lazımlı qədəri müəllimlər buluyoruz. Həmiyyətli, qeyrətli cavanlar yiğilib müxtəlif naməlurlarla comiyyotlər təşkil ediyor, fəqət orqanizasiyaları qeyri-müntəzəm, irtibati-üzvləri zəif olduğu üçün çox sürmodən dağılıyorlar. Teatrın faydasını anlayıbor həmiyyətməndən işləşib, darülibretlər, darülbədayeler¹ meydana çıxarmaq üçün dram kompaniyaları təşkil ediyorlar, "Həmiyyət", "Birinci şirkət", "İkinci şirkət" filan oluyorlar. Lakin nə sədərə şəfa verocək bir repertuar buluyorlar, nə də cəmaət tərəfindən bir rəğbat görüyorlar.

Həp işlərimiz bu qəbildəndir. Bu əhvalın səbəbi nədir? Burda xatırma bir hekayə gəliyor: hənuz məktəbi-ibtidaidə ikən mənim dərs yoldaşlarımın içinde iki şagird var idi ki, ikisinin də nəqqaşlığı, rəssamlığa fövqəladə istedad və həvəsləri var idi. Bunların çəkdikləri şəkillərə sair rəfiqlər hər zaman qıtbə edərlərdi. Bir gün bu nohəvəs nəqqaşların atası məktəbdən çıxarıbor özüne köməkçi etmək üçün baqqal elədi. Digər yoldaşımız isə məktəbə davam edərək bir neçə ildən sonra ikmali-təhsil eyleyib öz istedadının saiqəsilə rəssamlıqda tərəqqi etmək üçün Peterburqa getdi. Orada sənaye-i-nəfisə akademiyasına daxil oldu. Bu məktəbdə də üç-dörd il təhsil gördükdən sonra gözəl bir şəhadətnamə almaqla iktifa etməyərək, Almanıyanın Dresden və Münxen şəhərlərinə gedib bu şəhərlərdəki əsatiz-sənətdən dərs aldı və en nəhayət bədayei-sənətə təmamılık kəsbi-vüquf etmək üçün bir az Hollandia, Belçika və Paris muzeylərində gəzdikdən sonra İtaliya paytaxtı olan Rimə getdi, burada da bir-iki il qalıb Rafaellərin, Korrecioların, Mikel Anceloların, Leonardo da Vinçilərin, Tissiyanların, Botičellilərin asarını tədqiq və mütaliə etdi. Bizim nəqqaş yoldaşımız ancaq bu qədər zəhmətdən sonra öz vətəninə övdət edib rəssamlığa başladı. Baqqal olan yoldaşımıla bu rəssamin biri-birindən ayrıldıqlarının üzərindən tam igirmi

¹ Teatro, yaxud "tamaşaxana" adları Avropada hər növ teatrlara verildiyindən, bu istilahlar cənətin nəzərində bir az lekeli olduğu üçün şübbəni-qeyrətməndənəmizizin məqsudu olan Şillerlərin, Şekspirlərin, Molyerlərin, Mirzə Fətəli Axundovların teatrına darülbədaye nəmə verilsə, daha münasib olur zənn edərək.

sənə keçmişdi. Bir gün bizim baqqalın yolu Moskva şəhərinə düşdü, orada bir rəsm sərgisi açılmış idi. Baqqal da oraya tamaşa getdi. Bir neçə lövhənin üzərində öz qədim yoldaşının imzasını görüb tanıdı.

Lövhələrin altında isə bir vərəqparədə qiyəmtlərinə dəlalət edən bu sözlər yazılmış idi: üç min manat, beş min manat, yeddi min manat...

Bizim baqqal xəyala getdi. Vaxtilə yoldaşından ziyadə istedad və qabiliyyət göstərmiş olduğu bir sənəti tərk edib baqqallıq ediyordi. Baqqallıqda isə ayda yüz əlli, iki yüz manatdan, yəni ildə iki min manatdan ziyadə qazanamıydı. Rəssam olan yoldaşı isə, şübhəsiz, sonoda qırx-əlli min manat qazanıyordı. Atası o zamanlar vəfat etmiş olan bizim baqqal şəhərinə övdət edər-ətməz dükəni bağladı. Rəssamlıqdan otuz-qırx min manat qazanmaq mümkün ikən dükənin nə lüzumu var idi. Baqqal bir maqazaya gedib rəssamlığa dair bir çox alətlər və rənglər alıb yenidən rəssamlığa başladı. Bir neçə böyük lövhə vücudə gətirib sərgiyə gönderdi... Lakin, heyhat! Bu lövhələrə otuz, ya qırx manatdan ziyadə verən müştəri tapılmayırdı!.. Çünkü baqqal bir şeyi xatırına gətirmiyordı, bilmiyordı ki, lövhələr üç, dörd min manata getmək üçün əvvəlcə peterburqlarda, berlinlərdə, prezidentlərdə, münxenlərdə, romalarda igirmi sənə qədər çalışmaq lazımdır...

Baqqal öylə zənn ediyordı ki, yaşıl çəmənlərin, ağacların rəsmi yaşıl ilə boz rəngli daşların, qayaların rəsmi də ağ və qaradan məxluṭ rənglərlə çəkiliyor...

* * *

İştə bizim halımız da bu baqqalın halına bənzəyir: Biz sədəmat-inqilabiyə rəd və bərinqin təsirilə ayılıb gördük ki, "Karvan rəftə-vomma bor sərc rahim hənuz!..."¹

Biz gördük ki, qonşularımızın iləri getməsinin səbəbi qəzetələr, mətbəələr, kitablar, məktəblər, mədrəsələr, sənətlər, cəmiyyətlər, şirkətlər, orqanizasiyalar, teatrlar imiş!.. Biz də ələl-əcələ bunları yarımlaşdırmaq düzəltməyə başladıq. Bilmiyor ki, qonşularımız qırx, əlli ildən bərədir çalışıborlar. Bilmiyor ki, on min manatlıq rəsmi yapmaq üçün Ayvazovskilər əvvəlcə otuz il qədər omək sərf etmişlər...

Bərəket versin ki, millətimizdə təbii bir istedad, keçmiş mədəniyyətlərimizdən bizə irsən intiqal edən bir istedadi-əzim var imiş.

¹ Tərcüməsi: "Karvan gedib, həle biz yolun yarışındayıq".

Yoxsa rəsmimiz, lövhələrimiz heç qırx, əlli manata da satılma-
yacaq idi!.. Lakin hor halda napaydar qəzetələrdən, məktəblərdən,
məscidlərdən, cəmiyyətlərdən, darülbədayelərdən ibarət qırx, əlli
manatlıq bu ictimai lövhələrimiz də “qırmızı qaranlıqlar içində yaşıł
ışqlardır...” Əksəriyyən paydar olmasalar da gündən-günə ədədləri
tezayid ediyor. İşığın biri söndükcə, yerinə digər ikisi qaim oluyor.
Davam etməsə də sürətlə təkərrür ediyor: Bakıda “Həyat” sözüyər,
Daşkənddə “Xurşid”, Bağçasarayda “Millət” zühur ediyor. Daş-
kənddə “Xurşid” sözüyər, Bakıda “Təkamül”, Moskvada “Tərbi-
yeyi-ətfal” nəşri-ənvar etməyə başlıyor... Cəmiyyətlərimiz də böy-
lədir. Ötədə bir neçə zükur cəmiyyəti paydar olmayıb dağıldığı halda
bəri də xeyirli-xeyirli nisvan cəmiyyətləri toşəkkül ediyor. “Şəfqət
məclisi” bina olunuyor. Yaponlar ətfalə iki əl ilə də, həm sağ, həm
sol əlilə yazmaq öyrədirlərmiş! Heyəti-milliyəmiz nədən iki qanad
ilə pervaz etməyə çalışmasın? Rical bəşəriyyətin bir qanadı iso,
nisvan da digər qanadıdır. Axır bu həqiqəti anlamış olmaliyiz ki,
qızlarımız məarifə həvəs, xanımlarımız cəmiyyət, komitət təşkilinə
qeyrət etməyə başlıyorlar. Bakıda, Vladiqafqazda xanımlar tərəfin-
dən ianə komitələri açılıb hər kəs həzrət Süleymanın qarınçası
qədərinə bir hədiyyə gətirərək Qarabağ qəhətzədələrinə iki min
manatdan ziyadə pul cəm etmələri və o yolda müsamireyi-xeyriyyə-
lər vermələri şayani-diqqət və tehsindir.

İştə bunlar həp yaşıł işqlardır. Əxirən peydə olan bu növ işq-
ların ən parlağı Bakıda irfanpərvər cavalarımızın qeyretilə təşek-
kül edən “Nəşri-maarif cəmiyyəti” ilə Peterburqdə bina olunan camei-
kəbirdir. Hacı Zeynalabdin Tağıyevin təhti-rəyasətində olan məzkrə
cəmiyyətin daha birinci ictimaiında cəmaətimizin həmiyyəti sayə-
sində on səkkiz min manata qədər bir məbləğ yııldıqını zikr edər-
sək, bu cəmiyyətin qüdrət və əhəmiyyəti özlüyündə təzahür edər.

Zikr olunan məbloğ təzayid etmək üzrədir: yövmi-güşədindən
çoxta keçmədən bu cəmiyyətə Məşqətə əhlindən bir zati-möhtərəmə
əşrafi-bəldəmizdən Murtuza Muxtarov həzrətləri gözəl mülklər
vəqf etdilər. Murtuza Muxtarovun vəqf ctdiyi mülkünün qiyməti
18 min manat təxmin olunuyor. İştə bu cəmiyyətlər, bu nəqdlər, bu
vəqflər həp yaşıł nur nəşr edəcək qəndillər, məşəllərdir. Ancaq bu
günlərə qədər Rusiya müsəlmanları içində ötədə-bəridə mütəfərr-i-
qən iqad edilən bu növ qəndillərin arasında bir irtibat, həblülmətin
vasitəsilə olan bir irtibat yox idi. Asari-ittihad məfqud idi, halbuki
igirmi beş, otuz milyonluq bir cəmaəti birləşdirmək üçün bir üqdeyi-

mərkəziyyə lazımdı. Çox şükür ki, axırulomr bu üqdeyi-mərkəziyy-
yənin də nərədə və nə vasitə ilə olacağını anladıq. Peterburq Rusiya
imperatorluğunun və binaənəleyh Ümumrusiya müsəlmanlarının dəxi
mərkəzidir. Ən əvvəl yazılıb bir rəvayətə görə xuni-şəhadətinə boyan-
mış bulunan Qurani-Kərimin müşhəflərindən biri əlan bu şəhərdə
bulunmaqda olub, vaxtilə türk cahangirlorindən Teymurlong tərəfin-
dən Bağdaddan Səmərqəndə nəql edilmiş idi. İştə otuz milyon Rusiya
müsləmanları üçün böylə on üç əsrlik moshofi-şorifdən daha gözol,
daha mətin maddi bir həbl, onun üzərində bina olunan camei kəbir-
dən daha mükəmməl, daha paydar bir üqdeyi-mərkəziyyə təsəvvür
olunamaz. Ancaq lazımdır ki, o məbədi-müslimin, hifz edəcəyi bir
gövhərin şərafəti, otuz milyonluq bir cəmaət ittihadının cəlaləti,
Böyük Petro paytaxtinın həşəmət və əzəməti nisbetində olsun...

Məlumdur ki, sənaye-i-nəfisədən müsləmanlar beynində qədim-
dən bəri ən ziyadə tərəqqi edən sənət fənni-memarı idı. Səbobi bu
idi ki, memarlığa haqqı ilə vaqif olan müsləman ustadları cənabi-
Həqqin hüsün və cəlal kibi iki sifeti-mənəviyyəsini xüttü-hondəsciyi-
memariyyənin ahəng və əzəmətindən ibarət bir növ rümuza-ti-cis-
maniyyə ilə mömininə ixtar etmək istəyirlərdi. Müsləman alominin
məşhur məbədlərində, ələlxüsus Hinddə, Misirdə, Əndəlisdə, İstanbulda,
Şamda, İsfahanda bina olunanlarda bu hal nümayandır.

İndi bu sənətimizi Peterburqdə aləmə qarşı müşəşə bir suretdə
göstərməyə qeyrət etməliyiz... Bu günlərdə Qafqaz canişini qraf
Voronsov-Daşkov həzrətləri ilə Gürcüstan ekzarkının hüzurunda
kəmali-dəbdəbə ilə Batum şəhərində müəzzəm bir kəlisanın rəsmi-
güşadi icra olundu.

Ruslar bu kəlisayı vücudə gətirmək üçün milyonlar sərf etdilər.
Çünki niyyətləri öz həməmozhəblərini Həzrəti-İsa (ə.s.)-nın mavi
nurlarından müstəfid etməkdir... Otuz milyon qədər bir cəmaəti
Həzrəti-Məhəmmədin yaşıł nurlarından feyziyab etmək üçün Peter-
burq məscidinin binasına hər birimiz bir manat, bir abbası, hətta bir
qəpik versək, yenə milyonlar təraküm edər. Əsasən bu omri-xeyrə
də milyonlar lazımdır.

“Qotbe-cənubi-yo-şəmalist del
Dər do tərəf hakim-o-valist del”¹.

¹ Tərcüməsi: “Cənubun, şimalın qütbüdür ürək,
İki tərəfdə hakim, validır ürək”.

Ey Rusiya ölkəsində olan ümməti-Məhəmməd, ey Qafqaz qitəsində bulunan əhli-islam, ey Bakı şəhərinə yiğilan müsəlmanlar! Qəblərimizin qütbü-şimaliyə qədər təvəssö edə bildiyini, orada dəxi hakim olduğunu göstərməliyiz. İsbat etməliyiz! Hər birimiz öz qüdrətimizə görə bu binaya bir daş, bir korpic, bir sütun, bir qübbə ehda etməliyiz. Qəflətimiz noticəsi olaraq bu təşəbbüs bir müddət-dən bəri geri qalmış idi. Əxirən işin xeyri-əncamə yetməsi üçün ana yeni bir gərmi verildi. Hətta bizləri dəxi keyfiyyətə agah etmək üçün bir-iki həftə əqdəm generali-əlidövlət Şeyx Əli ixtiyar zəhmət edib Peterburqdan şəhərimizə qədər gəlib burada bir neçə gün müsafirtdə bulundu. İndi də müşarileyh Peterburqdan teleqrafla bizlərə gözəl bir mündərək veriyor. Müşarileyhin və Peterburq teleqraf agentasının verdikləri teleqrafların məzmunu budur:

Bu aralıq Peterburqda müsafir bulunan Buxara əmiri həzrətləri, Rusiya təxti-səltənətinin varisi bulunan vəliəhd ilə ilk yövm mülaqatlarını teyid niyyotilə, Peterburqun mərkəz qismində olan bir ərəseyi-məzkur günün yadigarı olmaq üzrə müsəlman məscidinə vəqf etmək istədiklərini əlahəzərət padşah imperatora bəyan etdilər. Böylə bir arzuyi həşəmetməab imperator həzrətləri təqdir və təhsin buyurub əmir həzrətlərinə bəyani-təşəkkür etdilər. Məzkur yeri Əmir həzrətləri 250 min manata almışlardır. General Şeyx Əli bildiriyor ki, bu münasibətlə Peterburq müsəlmanları arasında fövqəladə bir şadimanı hökmfermadır. Lakin bu sürur və şadimanıya bütün Rusiya müsəlmanlarının iştirak edəcəyinə, həm də fel və əməl ilə iştirak edəcəyinə şübhə yoxdur... Nasıl şad və məsrur olmıyalm ki, qütbü-şimalının bir nöqtəsində bir nur peyda olub onun yaşıł şüaları zülməti-həmrədan müzterib olan otuz milyon qəlb tənvir və ehya edəcək. Bu otuz milyon qəlb də hemahəngi-zərəban olub həblülmətin ilə bir nöqtədə ittihad edə biləcəkdir... İnşaallah Peterburq məscidinin Tiflisdəki və Bakıdakı əmsalı ilə bərabər qəribən hüsni-əncamə yetdigini və eyni zamanda bir də bir məktəbi-ali-ruhaniyyət ciddən təşəbbüs edildiyini görməklə kəmiyab oluruz...

Yaşasın yaşıł işıqlarımız, zümürrüdin sədalərimiz, əzxər rayihələrimiz!..

*Ə.H.
“Füyuzat”, 1906, №5*

ŞİLLER

Bizim Qafqaz müsəlmanları arasında, tonviri-əfkərin vasitələrindən biri qəzetə olduğunu ilk əvvəl Həsən bəy Məlikov dərk etmiş bulunduğu kibi, təhzibi-oxlaqın da vasitələrindən biri teatr və darülbədaye olduğunu en əvvəl mərhum Mirzə Fətəli Axundov anlamış idi. Bunların hər ikisi də öz məsləklerində böyük bir istcdad, qabiliyyət göstərmiş olduqları halda təşəbbüs etdiklər iş paydar olamayıb tərk edildi. İki işığın ikisi də söndü, həm də bir xeyli müddət sölənməmək üzrə söndü.

Səbəbi nə idi? Səbəbi bu idi ki, meydani-mücahidədə tək qalan adam qəhrəman olamaz. Bu kibi xeyirli işlərin paydar və qabiliyyətərəqqi olması üçün münasib bir cəmaət və öyle bir cəmaətin ayıqlığı lazımlı idi. Bu ilk təşəbbüslerin üzərindən otuz-qırx sənə qədər bir zaman keçdi. Cəmaətimiz aylılmağa və yavaş-yavaş qəzctoyə olduğu kibi, teatra dəxi cüzi bir ehtiyac göstərməyə başladı. İbtida ancaq həvəskarlar füqəra və möhtacınə ianə niyyotilə ara-sıra müsamireyi-xeyriyyələr tərtib edərək səhneyi-tamaşaya ələ keçə bilən komediyalardan, faciələrdən vəz etməkdə ikən, əxirən bu işə dəxi yeni bir foaliyyətlə təşəbbüs edilib, ortaya hər bir neçə teatr mühərrirləri, həm də binnisbə müntəzəm teatr kompaniyaları çıxdı. Bunların verdikləri ümidiylər getdikcə kəsbi-qüvvət cdiyor. Lakin mətəəssüf içimizdə Mirzə Fətəli kibi bir teatr mühərriri bir daha zühur etmədi. Çünkü elə istədadi-fövqülədələr sadə bizdə deyil, sair əqvam arasında dəxi əsrlərdə bir-iki dəfə görünən şeylərdir. O halda nə etməliyiz? Yeni bir Mirzə Fətəlinin zühurunu bəkləməliyiz?

Təbiidir ki, bu caiz olamaz. Şimdi bəkləmək, gözləmək zamanı deyildir.

Vaqiən, Nəcəf bəy Vəzirov, Nərimanov, Haqverdiyev, Qənizadə tərəfindən Azərbaycan şivəsində bu yolda bir neçə asar vücudə gətirilmişdir. Ancaq bunlar bugünkü ehtiyacımıza nisbətən azdır, nakafidirlər. Onun üçün naçar Avropa mühərrirlərinin asarını ələ alıb bunları bir-bir tərcüməyə, ya təhvile qeyrot etməliyiz. Bir qism yeni gənc mühərrirlərimiz zatən belə münasib görürənlər və böylə hərəkət edirənlər: Keçənlərdə rus üdəbasından məşhur Qoqolun “Revisor”, yəni “Müfəttiş” ünvanlı əsərini diş həkimi Məmmədəli bəy Səlimbəyov tərcümə edib Tağıyev teatrında səhneyi-tamaşaya vəz

ctdirdi. Tercümənin bəzi nöqsanlarına, lisanının ədəbi olmamasına rəğmən teatrı dolduran cəmaət məmnun və xoşnud qaldı. Həm aktyorlar, həm mütərcim özü dəfəatla alqışlandı, təhsin edildi. Şimdi də eşitdiyimizə görə bu yolda bir tərcümo də Mehdi bəy Hacinski vücudə gətirib səhnə üçün hazırlayır. Mumaileyhin tərcümə etdiyi əsər Germaniyanın ən böyük dühatı-şüorasından olan Şillerin "Əşqiya", yaxud "Qaçaqlar" ünvanlı faciəsidir. Bu qədər ədəbi bir əsəri bizim qayət naqis olan Azərbaycan şivəmizə Mehdi bəy layiqi vochlə nəqlo müvəffəq oldumu, olmadımı? Orasını qəribən teatrda anlarız. Eyni şairin "Vilhelm Tel" ünvanlı digər bir əsəri-nəfisini Abdulla Cövdət kibi müqtədir bir ədib və şair İstanbul şivəsi kibi mükomməl bir türkcəyə tərcümo etmiş olduğu halda, yenə tərcüməsi təni-intiqaddan azad qalmadı. Doğrusu, Mehdi bəyin cürötinə təəcüb edər.

Fəqət indiki halda hər hansı surətlə olursa olsun teatra olan ehliyacımıza çarəsaz olmalıyız. Qüsurlu tərcümələr də məqbulumuzdur. Vaxt və zamanın o qüsurları düzəldəcəyinə şübhə yoxdur.

Avropanın ən məşhur faciə, haile və məzhəko yazanları Şekspir, Molyer, Şiller və İbsendir. Zatən indiki halda dilimizə on ibtidə tərcüməyə layiq və münasib olan bunların asarıdır. Bu asara həm mətbuatda, həm sohni-tamaşaşa aşına olmağa qeyrət etməliyiz.

Bu dəfə Mehdi bəy sayosunda "Qaçaqlar"ı teatrda seyr etmədən eqdəm bu əsərin mühərriri-əslisi haqqında bir nəbzə məlumat edəlim.

Şiller Gete ilə bərabər Almanianın ən böyük üdəba və şüərasından olub Almaniya teatrını o vaxta qədər eşidilməmiş bir dərəceyi-təkəmmülə isal etdiyi kibi, asarı ilə, ələlxüsus teatra aid asarı ilə də ümum German qövminə əfkari-hüriyyəti ilqa edib, bu sayədə votəni mühəyyirül-üqul bir tərəqqiya məzhər edənlərdən biridir.

Şiller sadə teatra məxsus əsərlər yazmaq ilə iktifa etməmişdir. Müşarileyh teatr haqqında dəxi ayrıca gözəl məqalelər yazıb, teatrın millətə nə dərəcələrdə mənfəətbəxş olacağını dəlaili-vazehə və qətiyyo ilə isbat eləmişdir. Rəvayətə görə Şiller öz millətini kəlisa vəz və nəsihotları ilə təriqi-nicatə çıxarmaq üçün ibtidə keşş olmaq istəmişdi. Fəqət eyni nəticənin teatr səhnəsindən dəxi hasil olacağını anladığından bilaxərə bütün mücahidatını bu yola həsr etdi.

Bu xüsusda bir həkayə nəql edirlər: Şiller "Mariya Stüart" ünvanlı faciəsində kəlisayə məxsus bir ayini-ruhaniyi göstərmək istiyordı.

Bu əsəri səhneyi-tamaşaşa qoyacaq da Gete idi. Bunu xəbər alan şəhərin baş rahibi Geteni görüb hiddətlə protesto edər. Gete isə etidalını əsla pozmayıb, baxınız nə cavab vermişdir:

"Gete rahibə deyir ki:

– Əfəndim, teatrın xadimi həqiqi bir vaizi-ruhani olduqca teatr məbədə münqəlib olacağı kibi, layiq bir xadimdən məhrum olan kəlisa da teatroya döñə bilir..."

Cünki "şərəfülməkan bilməkin"dir.

Şiller 1759 sənəyi-miladiyyəsində Morbax qəsəbəsində təvəllüd edib, 1805 sənəsində Veymarda vəfat etmişdir. Şutqart şəhərinin ümumi-aliyyə məktəbində hüquq və tibb elmlərini ikmal təhsil etdiğən sonra ibtidə vətənində təbib-i-əskəri sıfətilə xidmət eləmişdir. İlk faciəsi olan "Əşqiya" üzündən hökmdarı olan Virtemberq doqası Hersoq Karlın hiddət və qeyzinə bais olmaqla, Şutqardt şəhərində fərərə məcbur olursa da, lakin qədirşünas olan sair alman hökmdarlarından iltifat görürən. Manhaym şəhərində saray şairi ünvanını qazanıbor. Bir az sonra Yena darülfünunda tarix müəllimi oluyor. Elmi-tarixə dair mühüm və nafc kitablar yazıyor. Nəhayət, müəllimlikdən də əl çəkib, 1799 sənəsində Veymar şəhərinə Getenin yanına hicrət ediyor. Bundan sonra artıq ömrünün axırına qədər vaxtını ancaq ədəbiyyata həsr edərək, həm öz millətini, həm də bütün bəşəriyyəti müstəfid edəcək bədiələr vücudə getirirək ki, bunların ən məşhurları "Don Karlos", "Mariya Stüart", "Orlean qızı", "Valnşteyn" və Abdulla Cövdət tərəfindən tərcümə olunan "Vilhem Tel"dir. Biz bu asara dəfəatla rücu edib, hər fürsət düşdükçə Şiller haqqında mütləkatımızı tovsıə çalışacağımızdan şimdilik bu qədərcik məlumat verməklə iktifa ediyoruz.

Ə.Hüseynzadə
"Füyuzat", 1906, №5

NİCAT MƏHƏBBƏTDƏDİR!..

(24 dekabr)

Ustade-kainat ke in karxane saxt,
Məqsud eşq bud, cahanra bəhanə saxt,
Ruzi ke, morgə-eşq bealəm qoşud bal,
Cayı nədid, dər dele-ma aşiyane saxt¹.

Muslimi Şirazi

1906 səneye-miladiyyəsi xitamə iriyor, Həzrət Məsihin (ə.) təvəllüdündən səncyi-şəmsiyyə hesabılə min doqquz yüz altı sənə keçiyor deməkdir. Yılın bu mövsimində, bu günlərdə hicrəti-nəbəviyyədən yeno cyni hesabla 622 sənə oqdəm Fələstin qitəsinin (Beyti-lehəm) adlı bir qəsəbəsində bir xurma ağacının altında (İncilə nəzərən bir axur yemligində) Həzrəti-Məryəmdən, cənab Haqqın hikmətli və Cəbrailin nəshilə hamil qalan Həzrəti-Məryəmdən dünyaya bir tifil geldi ki, o tifil ənbiyayi-zışandan, cahanın büt pərəstliyinə, müşrikliyinə ilk dəfə əzəmətlə bir sədəmə vuran Həzrəti-İsa idi... Peyğəmber müşarileyh 33 sənə qədər imtidad edən müddət ömründə insanlara nəyi öyrətmək, təlqin etmək istiyordı?..

İsəviyyətin ilk ibtidə intişar etdiyi məmləkətlərin birində, yəni Yunanistanda gəzərkən kəndli, fəqir bir xristianın xanəsində rəsm yerinə müsəlman qaydasında divara asılı bir lövhə gördüm. “O lövhədə açıq-mavi röngli bir atlas üzərində zərrin bir xətt ilə yunani-yülibarə olaraq bu sözlər yazılı idi: “İman”, “ümmid”, “məhəbbət”, iştə o üç qüvvət ki, İsa onunla naciyi-kainatdır”. Zənnimcə, üç kəlmənin üçünü də daha şümullu olan bir “məhəbbət” kəlməsilə ifadə etmək mümkün olduğu kibi, məhəbbət kəlməsini də kələmətullah ilə, yəni İsa namilə ifadə etmək olur: məhəbbət, yəni İsa, İsa, yəni məhəbbət!.. Bu o qüvvətdir ki, ona 7 əsr sonra xatomülənbiya vəlmürsəlin tazə bir ruhaniyyət, tazə bir rövnəq, tazə bir nuraniyyət, ilə yövmülqiyamə sönməyəcək bir rövnəq və nuraniyyət verdi...

¹ Tərcüməsi: Kainatın ustası ki, bu karxananı düzəldti.

Məqsədi eşq idi, dünyani bəhanə etdi.

O gün ki eşq quşu dünyaya qanad açdı

Bir yer tapmadı, bizim ürəyimizdə yuva tutdu.

Məhəbbət nədir? Məhəbbət insanların haqq yolunda biri-birlərini və hər biri cümləyi sevmələridir. İslamin əzəmi-müctəhidindən olan imam Siyuti həzrətləri “İctihad”ın zikr etdiyi vəchlə diyor ki:

“İnsanlara məhəbbət, yeganə və həqiqi “hübüllahdır”. ...Bu islamiyətdə öylə bir həqiqətdir ki, onu qraf Tolstoy cənabları Yasnaya Polyanasında eşitsə, şimdidiyə qədər bundan gözəl bir həqiqət kəş edəmmədiyindən naşı çıldırır, doli olurdu, zənn edərəm. Hər halda Tolstoyun və əmsalının bu həqiqəti alqışlayacaqlarına şübhə yoxdur... Lakin bəşəriyyət özü 13 əsr, yaxud 20 əsrəndə bəri təcəlli edən bu həqiqəti alqışlayırı?.. Heyhat?..

1907-ci səneyi-miladiyyə yəcə bir çox əmsalı kimi al-qanlar içində qürub ediyor!.. Ah! Bu al-qanlar, bu qırmızı qaranlıqlar, bu şəş cəhətdən gələn “terror” alovları!.. Biz heç onlardan bəhs etmək istəməz idik, biz ancəq fikir və xeyalımızı nur, məhəbbət, hüsün, ahəng, nizam aləmlərində gəzdirmək, cahanın hər tərəfində ancəq bunların asarını görmək istərdik. Lakin nə fayda ki, məhəbbət və şəfqətdən bir əsər buraxmayan Stolpin üsuli-idarəsilə buna müqabil yəs və alam içində hökmfərma olan terrorun nəticələri olaraq qurulan dar ağaclarının, mehbusların, mənfalərin mənzəreyi-kərihələri, dəhşətlə partlayan barıtın, dinamitin sədayi-mənfurları bizi bu növ səfalardan məhrum ediyor.

Biz bu növ hadisələri zikr və tedad etməkdən, qarelərimiz isə oxumaqdan yorulduq, bezdik. Bu gurultular, bu vəhşətlər, bu qanlar artıq əsabımıza, həvasımıza təsir etməz oldu. Lakin nə divani-ülf-i-əsgəri insanları asıb-kəsməkdən, həbs etməkdən, nə də inqilab terroristləri bomba atmaqdan, “Brauning” sıxmaqdan yorulub usanmadılar. Rusiya vase bir qotlgaha döndü. İnsanlar məchul mövhüm allahlara, bütlərə qurban ediliyorlar. Bu həftə məzkur divan gündə igirmi, otuz adam edəcək dərəcədə fəaliyyətini bir qat təzyid etdi. Lakin buna müqabil terror hadisəti da eyni nisbətdə çoxaldı, təşəddüd etdi. Hər tərəfdən ancəq bomba səsi gəliyor. “Hər gün bomba partlayor” demək azdır. Bir qəzetə mühərririnin dediyi kimi, hər gün bombalar vəhşiyənə rəqs ediyor...

Bu həftə içində Rusyanın müxtəlif cəhətlərində hər gün kərrat ilə vaqə olan terror hadisələrinin en mühümlərini zikr etmədən keçəməyiz:

Bu ayın doqquzunda, Tver şəhərində “quberniya zəmindarlıq məclisinin” müzakiratında iştirak edən, şurayı-dövlət əzasından qraf

Aleksey Pavloviç İqnatyev ictimaiyun, inqilabiyun firqəsinin göndərdiyi bir cavan adam tərəfindən qətl edildi. Müşarileyə sağ firqələrin ən foal rəislərindən biri olub mühafizəkarlığı və mazipərəstliyi ilə məşhur bir zat idi. Ayın 15-də Omsk şəhərində Ağ Molla qubernatoru Litvinov küçədə gedərkon qətl olundu.

Bu qətlər hənüz unudulmadan, ayın 22-də Peterburqda bu şəhərin qradonaçalnikı, yəni hakimi bulunan Fon Derlaunes vurulub qətl edildi. Vəqə şu yolda cərəyan etmişdir: Peterburqda tibb təcrübəvi müəssisəsi dairəsində əmrazi-cildiyyə, yəni dəri xəstəliklərinə məxsus bir şöbə bina edilmiş idi. Bunun rəsmi-güşadı münasibətələ məzkur dairəyə mülhəq kəlisada ayini-ruhani icra olunuyordu. Burada prins Oldenburqski tərəfindən dəvət edilmiş olan qradonaçalnik dəxi hazır idi. Ayının xitamında kəlisadan çıxıb havlıya enərən onun üzərinə bir cavan adam hücum edib bir neçə "Brauninq" güləsilsələ vurub qətl etdi. Dən sonra öz-özünü dəxi vurub intihar edər... Burada şayani-diqqət bir cəhət vardır ki, o da vəqənin İsa məbədi ədd olunan kəlisa ilə Eskulap, yaxud Loğman məbədi olan darültib öündə cərəyan etməsidir. Kəlisa məhəbbət, üxüvvət və səlamət ruh mənşəi, məbədi-tibb isə şəfqət, insaniyyət və səhəeti-bədən mənbəi olmaq lazımlı gəlirkən, hər ikisi də zamanımızda hökmən saqıt olub təsirsiz bir hala gəlmişlərdir... Zətən bu anda kənisaların vəzifeyi-əsasiyyəyi-insaniyyətkariyi unutduqları, məkatibin, ələlxüsus məkatibi-alıyənin isə mənbəi-həyecan və qəleyanə döndükləri görülüyor. Üxüvvət və məhəbbətdən guya bir əsər qalmamışdır. Kəlisa öündə insanlar bir-birlərini öldürür. Məktəb içinde insanlar bir-birini vuruyor. Bu haldan nərə azaddır? Heç bir yer!

Bomba isə əsla ehtiyat və tədbir bilməyir, keyfincə "rəqs ediyor", istədiyi kibi atılıb-düşüyör, patlayır. Gah görə-görə, gah kor-koranə patlayır. Xarkov şəhərində vağzal, yəni mövqif ortasında partlayıb bigünah səfərçiləri, Kiiev şəhərində otel içində partlayıb bigünah müsafirləri, məhmanları, Varşava şəhərində firuna gətirilən xamur içindən çıxıb biçarə çörəkçini, bilməm nərədə əkin torpağını qüvvət-ləndirmək üçün gətirilən gübrədən çıxıb fəqir əkinçiyi, Tiflis kibi bir çox şəhərlərin küçələrində, meydanlarında, xanələrində patlayıb heç bir şeydən xəbəri olmayan gəlib-keçənləri, qonşuları tələf edir. Fəqot əksəriyyən hədəf olanlar hökumət məmurları oluyorlar...

Bütün bu əhvalın səbəbi nədir, bilirmisiniz? Səbəbi Həzrəti-İsa ilə Həzret Məhəmmədin yüzlərcə əsrlərdən bəri bəşəriyyətə təlqin

etmək istədikləri məhəbbəti-mütəqabilənin nöqsan və məfqudiyyəti-dir!.. Rusiyada mühafizəkaran ilə inqilabçı-vərəvanın, cəmaətlə bürokratiyanın, zəngin siniflərə fəqirlerin, füqərayı-kasibənin arasında məhəbbət qalmamışdır. Sadə Rusiyada və xristian aləmində deyil, müsəlman alominin bir çox yerlərində də hal və keyfiyyət bu mərkəzdədir. Fas ölkəsində Rəsuli firqəsilə Molla Əbdüləziz tərəfdarlarının və Molla Əbdüləzizə müavinət bəhanəsilə Fasa yerleşmək istəyən avropalıların arasında qətiyyən məhəbbət yoxdur. Məhəbbət olmadığı üçün bu günlərdə gələn teleqrafa görə Arsilada qoşunlar arasında müsədime gözlənilir. Sinat (Sergat) qəsəbəsi isə topa tutulub yaniyor. Topun və bombaların səsi Təncə şəhərində eşidiliyormuş...

Məğribi-əqsadə bu münaziənin, bu ədəmi-məhəbbətin əsbabı hənüz layiqilə anlaşılmadığı halda Afrikanın bəri başında, yəni Misir ölkəsində ingilislərlə müsəlmanların arasında başlayan münafirətin, füqədəni-məhəbbətin səbəbi bir dərəcəyə qədər aşıkardır. Bu da Misir əhalisi arasında hissiyyati-vətənpərvəranə və hürriyyətpərəstanın oyanmasından ibarətdir. Misir qıtəsində "Əl-misr lil-misriyin" tərazi getdikcə əvəmünas arasında tərəqqi etməkdədir. Ingilisler əleyhinə olan bu hərəkatın riyasətində "Olliva" qəzətəsinin sahibi Mustafa Kamal Paşa bulunuyor... "Əlcamiötülmisriyyə" adı ilə milli bir darülfünun bina edib, bu bina üçün 7435 lirə cəm etmələri misirlilərin oyanmasına dələlat edər...

Misirdən Hindistana keçəcək olursaq, burada hal və keyfiyyətin bir az başqa dürkü olduğunu görüruz. Burada müsəlmanlar bir dərəcəyə qədər bitərəflik göstərdikləri halda bileks ingilislərlə yerli qeyri-müslimlər arasında, ədəmi-məhəbbətin, xüsumətin gündən-günə kosbi-şiddət etdiyi görülür. Budda və Brəhmen məzhəbində olan hindular əhvalı-ictimaiyyə, siyasiyyə və milliyyələrini islah üçün Kəlkütte şəhərində böyük bir konqre tərtib edib ingilis ziddinə olan əfkar və hissiyyatlarını aşikar bir surtdə bəyan etməkdədirler. Bu da öz tərəqqiləri ilə yapon mədəniyyəti təsirinin nəticəsi olsa gərəkdir. Bu hərəkətin Mustafa Kamil Paşası Nabxayı Nauruci adlı bir hindu olub konqredə ingilis əleyhinə qayet ateşin nitqlər irad etmişdir...

Hindin qeyri-müslimləri hürriyyət və tərəqqiya doğru böylə addimlar atmaqdə ikən hər nədənsə bu aralıq Hindin 70 milyon nüfusdan ibarət müsəlmanları qonşularının xilafına olaraq ingilislərə münafirət deyil, bir meyil və məhəbbət göstərmək istiyorlar... Bu niyyətlə benqalalıların Kəlküttdəki konqrelərinə qarşı Hindustanın böyük

mərkəzlərindən birində, ehtimal Loknau şəhərində bir müsəlman konqresi tərtib etmək üzrədirler. Görünüyor ki, bu qitədə də dəxi ixtilaf və ədəmi-məhəbbət hökməfərmadır. Ancaq bu ədəmi-məhəbbət ingilislə müsəlman arasında olmayıb, "müsləmanla məcəus" və "məcəus ilə ingilis" arasındadır...

Dağınq və pərakəndə olan müsəlmanların hali ötedə-bəridə bu yolda ikən bu xalqın rəisi-mənəvisi ədd olunan zat, əcəba nə ilə məşğuldur? Bunu bilmək istəyən "Molla Nəsrəddin" məcmuəsində Fas səltənətinin halını təsvir edən bir rəsmə müraciət edə bilir... Lakin orada təbəssüməndən başqa bir şey görəməzsınız. Halbuki müşariley-hin iştigalatı çoxdur: tərəqqipərvərənə və ələlümum əhaliyə nəfəs aldırımyor, almanlara tənəffüs üçün bol-bol imtiyaz məhəlləri göstərir. Məclisi-məbusanın qapılarına yeni-yeni kildilər vuruyor və toxu-səltənəti də haqqı olmayan, fəqət bürokratlara bir çox haq verəcək olan bir növcavan üçün hazırlamağa çalışıyyor... Hər halda bu qədər möşguliyyətə bərabər bütün məmləkətində cəmaətlə hökuməti yekdigərinə bağlayacaq bir rabiteyi-məhəbbət məfquddur...

Yuxarıdan bəri məqaləmizdə bir məhəbbət, bir rabiteyi-məhəbbət kəlməsi gediyor. Əcəba insanlar arasında ister Rusiyada, ister Avropada, ister məmaliki-islamiyyədə Isa və Məhəmmədin arzu və tələb etdikləri bu məhəbbəti nə ilə və nə vasitə ilə təmin etmək olur?.. O vasitəni bəşəriyyət kəşf cdə bilmışmidir? Şübhəsiz etmişdir. O nədir?.. Hürriyyət və ədaleti-kamilə!..

Bunu Ərdəbil şəhərinin "nemət"ləri ilə "heydəri"ləri hənuz anlamayıb yekdigərlərinə qarşı biməna və cahilanə bir ədavət bağla-maqda davam edirlərsə də, lakin məəlməmnuniyyə ələlümum İran hökumətilə ohalisi anlamışdır. Anladıqları üçün hürriyyət və ədaletin müqəddəs yollarını təmin üçün məclisi-milliyi-guşad etdilər. Bu son günlərdə Təhrandan gələn telegraflar olduqca təsəllibəxşadır. Vaqıən şah həzretlərinin xəstəlikleri davam ediyor. Məməfiə şah, vəliəhdı Məhəmmədoli Mirzə ilə bərabər qanuni-əsasiyi surəti-qətiyyədə imzaladılar. Bu münasibətlə Təhranda fişəngbazlıq və çiraqbanlıq oldu. Bundan başqa vəliəhd həzretləri məclisi-milliyi iki sənə qədər tətil etməyəcəyini qətiyyən təəhhüd edib, o yolda bir əhdnaməyə vəz-imza etmişdir. Ancaq bu müddət keçdikdən sonra məclisin tənzim etdiyi qanun layihəsi senat tərəfindən iki dəfə redd olunursa, şah məbusları təbdil üçün məclisi dağında bilir. Doğrusu, əvvəlcə haqqında dövran edən şayiələrə rəğmən İran vəliəhdı qanuni-əsasi və

islahati-cədidəyo tərəfdar olub bu xüsusdakı əşkarını məbuslara söylədiyi bir nitqdə izhar etdi. Şimdiyə qədər məclisi-milli əzəsinin mücahidəsilə bir xeyli nəfə nizam və qanunlar vücudə gəldi. Bu nizamata görə məclisi-məbusan xəzineyi-maliyyəyə kontrol haqqına malik oluyor. Məclisi-məbusanın müsaidəsi olmaqsızın dövlət nə bir tərəfdən aqça istiqraz edə bilir, nə də dəmir yol tomdidi üçün kim-səyə bir imtiyaz verə bilir. Heyəti-vüzərə məsul tutuluyor, irad edilən suallara cavab verməyə məcburdurlar. Məclisin bilavasitə şaha ərizə təqdim etməyə haqqı vardır. Bir də məbusların yəminə sədaqətləri hökumətin qanuni-əsasiyə riayətinə qədərdir...

İran qanuni-əsasını heyəti-ümumiyyəsi etibarilə ehtimal Belçika qanuni-əsasının şəbəh olacaq. Məclisi-məbusan 162 əzadən ibarət bulunacaqdır. Məclisi-millinin məmənnun olmadığı bir məsələ varsa da, o da hökumətin, məclisi-məbusandan başqa bir də məclisi-əyan namile bir ikinci məclis təsis etmək istəməsidir. Məzkur məclis bir rəvayətə görə guya nisfi intixabat ilə, nisfi də şah tərəfindən toyin olunan əzadan mürekəb bulunacaqmış...

Hər nə hal isə İranda hürriyyət və ədaletə doğru böyük təşəbbüs-lər görünüyor ki, etiqadımızca bəni-növi bəşər arasında da ahəng və məhəbbəti təmin edəcək vasitələr başlıca bu iki nemətdən ibarətdir.

Fəxri-kainat əfəndimiz buyurmuşdur ki, zəlaləti-küfrdə bulunan bir məmləkət ədl ilə baqi qalacağı kibi, ədl olmayan bir ölkə islam namını hamil olsa da bəqəpəzir olamaz...

Ədl olursa hürriyyət də olur, hürriyyət olursa məhəbbət və məvəddət də olur. Həzrəti-İsanın da, Həzrəti-Məhəmmədin də şor və qanunları bu həqiqətə müncərdir...

İştə yeni mücahidini-ictimaiyyətimizin də məqsudu bu həqiqətdir. Hətta bu axır zamanda zühur edən bizim balaca Mehđinin böyük təkamülü də bu həqiqəti təlqinə çalışmaqdadır. İnşallah müvəffəq olur...

*Ə.Hüseynzadə
"Füyuzat", 1906, №6*

MÜZƏFFƏRƏDDİN

Yadımdamı doğduğun zamanlar,
Sən ağlar idin, gülərdi aləm.
Bir öylə özür keçir ki, olsun
Mövtün sənə xəndə, xalqa matəm...

Müzəffərəddin şah vefat etdi... Lakin elə bir qibtəbəxşə bir surətdə vefat etdi ki, heç bir şairin xatir və xəyalına o yolda bir vefat gelməmişdir. Müzəffərəddin şahın vəfati şairin arzu və təsəvvür etdiyi mövtün mafəvqündədir: o mövt xəndədən də gözəl bir şey idi. O xalq matəmdən müəssir bir hal içinde idi... Müzəffərəddin şah vefat etdi. İranın, məmaliki-islamıyyətinin, cahan mədəniyyətinin, bütün bəşəriyyətin hər tərəfdən üzərinə ovuc-ovuc, dəstə-dəstə, dəmət-dəmət atdıqları, yağdırıldıqları güllərin, şükuflərin içinde vəfat etdi... Müzəffərəddin şah vefat etdi. Çünkü millətini ehya edərək dünyada olan vəzifeyi-insaniyyəsini tamam clədi... Bir padşah üçün həyati-tazə bulan bir millətin eyadiyi-şükran və ehtiramı üzərində vəfat etmək dən böyük bir səadət olamaz!..

İnsanlar vardır ki, onların vəfatından qəlblər xəndən olduğu halda, çöhrələr giryan kimi görünmək ister, lakin Müzəffərəddin şahın vəfatında bütün qəlblər giryan olduğu halda çöhrələr xəndən, əmin, parlaq bir istiqbala qarşı xəndən idi. Çöhrələrin süruri-hürriyəti üzərinə gözlərdən əşki-iftiraq axıyordu. Cəmşidin, Firdunun, Keykavusun, Keyxosrovun, Bəhrəmin, Nuşirəvənin, Soltan Mahmudun, Məlikşahın, Şah İsmayılin, Şah Abbasın dövrlərində yaşamış iranilərə qibə edər idim. Lakin artıq etmiyoram. Müzəffərəddin şah dövründə yaşamış olduğuma fəxr edərəm. Mərhum müşarileyhi mən də görmiş idim. Fəqət ələlümüm bir cəmaətin bir hökmədarı görə biləcəyi surətdə görmüş idim: bu nailiyyəti – didar ancaq bir neçə saniyədən ibarət olsa da, onu tərif və hekayə etmək istərəm. Çünkü o an zərində hasil etdiyim hissiyyat və əfkarım bütün məsmuatıma dəğər.

Dörd-beş sənə əqdəm mən İstanbulda idim, Müzəffərəddin şah da o zaman Avropaya səfər edərkən, İstanbulu dəxi ziyarət edib Sultan Həmid həzrətlərinə bir neçə gün müsəfir oldu. Bütün İstanbul cəmaəti şahı görməyə fövqəladə həvəs ediyor idilər. Həm osmanlı, həm iranlı, cümlə müsəlmanlar Müzəffərəddin şahdan nəhayət dərəcə məmnun və razı idilər. Çünkü şahi-məğfurun Avropaya səfəri məarifi-

qərbiyyədən Şərqi xəbərdar olmasına bir vasitə olduğu kibi, İstanbulda da seyahəti ittihadi-islamə böyük bir çığır hazırlayordı. Əvet, bilaxərə milletinə bəbi-hürriyəti güşad edən o padşah ibtidadan Qərbin ənvari-məarifinə bir rövzən açıbor və islamın ittihadına bir təməl daşı atıyordu!.. Məarif, ittihad, hürriyət! Nə qədər gözəl nemətlər! Bunları unutmayalı. Çünkü əsil nicat bu üç qüvvətdədir.

İşte böylə bir şahın didarına müştaq olan İstanbul xalqı müşarıleyhin güzərgahlarına axın-axın, fövc-fövc yiğilib anı çar çəsm ilə gözliyordilər. Bir gün Müzəffərəddin şah "Yıldız" sarayından qalxıb İstanbuldakı İran səfarətxanasını təşrif və o vaxt səfir bulunan Ələlülmülk Mirzə Mahmud xanı bəxtiyar etdi. Bu münasibətlə güzərgahı İstanbulun en mötəbər küçələrindən olan Babi-Ali caddesinə rast gəldi. Şahın eyni təriq ilə saraya övdət edəcəyini xəber aldığımdan biz de bir neçə yoldaşla oraya getdik.

Məzkrur caddədə elə bir insan qələbəliyi var idi ki, orada ən cüzi bir hərəkət dəxi əsir idi. Qələbəlikdən caddənin ortasında şahın belə gərdunəsi çətinliklə keçə biləcək ancaq dar bir yol qalmış idi. Cəmaətin qismi-əzəmini osmanlılar ilə İran türkleri təşkil ediyordi. Müzəffərəddin şah haqqında bu cəmaət tərəfindən ifadə ediləcək hissiyyat və əfkarın bizcə əhəmiyyəti var idi. Çünkü o əfkar və hissiyyat bir dərəcəyə qədər hürr və sərbəst idi. İstanbuldakı iranilər kimsədən qorxmuyorlardı. Çünkü İran xaricində, əcnəbi bir ölkədə fərraşların dəyənəyindən məsuna bulunuyorlardı. Osmanlılar da kim-sədən, hətta heç bir xəfiyyə məmurundan qorxmuyorlar idi. Çünkü şahın təbəəsi deyildilər.

Qolalı bir kömlək üzərinə siyah bir sitrə geyinmiş Avropa qıyatlı bir osmanlı yanında bulunan uzun libash bir iranlıya diyordi ki:

– Əfəndim, şahınız iyi bir adama bənziyor. İran məsud və bəxtiyar bir məmləkət olacaqsə, bunun dövründə olacaqdır.

Yaponu yapon edən Mikado oldu, İranı da İran edəcək bu şahınınzdır. Bu seyahətdən iranlılar çox istifadə edəcəklərdir.

İranlı isə osmanlıya diyordi ki:

– Əfəndim, İranla osmanlıya hər şeydən əqdəm ittihad və ittifaq lazımdır. Bu iki dövlət arasında qəvi bir ittihad olursa, İran da, osmanlı da və bütün ələmi-islam da tərəqqi edər. Yoxsa avropalılar tərəqqimizə mane ola bilirlər. Şahımızdan biz nəhayət razıyız. Çünkü buraya ittihad niyyətilə gelmişdir...

Osmanlı:

– Şübhəsiz, əfəndim, şübhəsiz! Bize hər şeydən əqqədəm ittihad lazımdır. Çünkü cümləmiz islamız, islam qardaşlarıız.

İşte Babi-Ali caddesinə yiğilan cəmi qəfirin əfradı bir-birləri ilə bu yolda mükəlilmə edərək birdən-birə “Şah gəliyor, şah gəliyor!” sözləri hər tərəfdən təninəndəz oldu. Cəmaət dalğalandı. Hər kəs yüksəlməyə, iləriyə doğru sövqi-nəzər etməyə qeyrət etdi. Mənim vəldəşlərim da o anda bir sədd üzərinə çıxdılar.

Yoldaşlarının biri asarı-ədibənəsилə məşhur, bir məktəbi-alı müəllimi idi. Digəri bir təbibi-haziq. Üçüncüüsü isə bir əsgər zabiti. Dördüncüüsü də bir xacə idi.

Müəllim təbibə dedi:

– Əzizim, deyirsən ki, bən xəstələrimin xəstəliyini əksəriyyən ilk nəzərdə simalarından, nasiyələrindən anlaram. Müayinəyə-filana hacət görməm, işte şah gəliyor... Onun xəstəliyini bilmək hünər deyildir... Orası zətən məlum; nəqrisdən, kəbəd və külyədən müztəribdir, diyorlar. Sən onun nasiyəsindən ruhuna, mənəviyyatına hökm edib nasıl bir adam, nasıl bir hökmdar olduğunu anlaya bilərmisən?

Təbibin cavabına fürsət vermədən xacə əfəndi ortaya atılıb dedi:

– Doktor əfəndi anlamasa da, mən anlaya bilirəm. Çünkü “Elmi-qiyafə”tə bir az vüqufum vardır...

Müəllim:

– O halda siz “Elmi-qiyafə”, doktor bəy “Elmi-əmrəz”, zabit əfəndi əsgerlik, mən də mühərrirlik gözü ilə şahın çöhrəsinə diqqətlə baxıb, sonra öz əfkər və hissiyyatımızı bəyan edəlim...

Bu əsnada Müzəffərəddin şahın süvar bulunduğu sərayi-hüməyün gərdunəsi həzamıza yetişib ağır-agır önmüzdən keçdi. Şah buğdayı bəñizli, iri qara gözlü, uzun bığlı bir zat idi.

Müəllim:

– Əfəndilər, nə diyorsınız?

Zabit:

– Heç bir şey görəmədim. Allah bəlasını verməsin şu qocaman sarıqlı uzun boylu hərifin, tam şahı görəcəyim sırada önmə bir divar kibi tikilib hayıl oldu. Şahın əlindən başqa bir şey görmədim. “Şiromansi” elmi də bilmirəm ki, bir yədin şəklindən mənalar çıxarıyım.

Müəllim:

– Xacə əfəndi, siz nə diyorsınız?

Xacə əfəndi:

– Əfəndim, bən dəancaq yandan görə bildiyim üçün bənim “Elmi-qiyafə”m bənə pək də yardım etməyəcəkdir. Lakin zənnimə görə şah saf və təmiz ürəkli, xeyirxah bir zatə bənzir.

Doktor:

– Bən olduqca iyi görə bildim. Şah xeyirxah və saf ürəkli olsa da, lakin qüvvəyi-iradəsi zəif bir adama bənzir. Bu da ola bilər ki, düçər bulunduğu xəstəliyin təsirindən ileri gəliyor.

Müəllim:

– Bən şahı pək iyi gördüm. Fikrinə iştirak edərək bir qaç şey də bən əlavə edəyim: şahı nə Mikadoya, nə də keçənlərdə gördüyüümüz Almaniya imperatoru Kilyuma qiyas edə biləriz. Şah nə dahidir, nə də bir istedad vo zəkayı-fövqəladə sahibidir. Lakin hər halda səlim bir ağıl ilə buyurdugunuz kibi müşfiq və müləyim bir qəlbə malikdir.

Doktor:

– Əfəndim, hökmdarlara nə düha və nə də bir istedadı-fövqəladə lazımdır. Əl verir ki, səlim və həqiqətbin bir ağıl ilə nəcib və pak bir qəlbə malik olsunlar... Belə olursa, məmləkətlərini təriqi-mədəniyyət və tərəqqiyə isal ilə məsud və bəxtiyar edə bilirlər...

Müəllim:

– Doğru, amma o halda lazımdır ki, məiyyətindəki adamlar elmə aşına, müstəid və göyür bulunsunlar... Arxadan gelən faytonlardakı şahın məiyyəti, vükəla və vüzərası haqqında nə əfkar hasil edə biləiniz?

Bu suala qarşı yoldaşlarının cavabı bir oldu: müttəfiqən bəyan etdilər ki, nasiyələrinə baxılırsa şahın məiyyətində ləyaqətli adamlar yoxdur. Hətta bir neçəsinin üzündən hiylə və təbəsbüs asarı yağıyor...

* * *

İşte İstanbulda Babi-Ali caddesində Müzəffərəddin şahın güzərgahına yiğilan cəmaətin əfkari təxminən bu mərkəzdə idi. Bu əfkərin nə qədər müsib olduğunu İranda hürriyyət yolunda cərəyan edən vəqayeyi-əxirə bir dərəcəyə qədor isbat etdi. Məşrutiyətə, hürriyyətə, qanuni-əsasiyyətə, məclisi-millinin vücudə gəlməsinə mane olanlar şahın məiyyətində bulunan Eynədüddövlələr, Əmir Bahadurlar, Hacıbüddövlələr, Şüaüssəltənələr idi. Bunlar şahın mərzindən, zəfi-iradəsindən istifadə edib, öz məqasidi-mənfəətcuyanələrini tərvicə çalışırlardı.

Bunların nəzərlərində millətin, vətənin, şan və etilayı-vətənin zərrə qədər əhəmiyyəti yox idi. Bunların məmuriyyət başına keçmələri bir tacirin pul qazanmaq həvəsile dükən açması qəbilindən bir şey idi. Ancaq dükən açmaq nə qədər məmduh isə, dövlət divan-xanələrini dükana bənzətmək də o qədər mənfurdur. Tehran küçələrində ortaya məsum qanlar tökülyordu. Zikr olunan zəvat və əomsalı isə bunu min bəhanə ilə şahdan gizliyordı. Halbuki şahın şəfqət və səfvəti-qəlbiyyəsi əsla bu qan mənzərələrinə tabavər və razı olamaz idi. Vəqiqən Müzəffərəddin şahda öz fikri ilə, öz tədbirli, öz müstəqil təşəbbüsü ilə millətini hürriyyət və məşrutiyyyət ilə təriqi-haqq və səadətə sövq edəcək nə bir düha, nə bir qüvvəyi iradə, nə bir elm və vüqufi-kafi, nə de bir tərbiyəyi-mənasə yox idi. Çünkü nazi-darət və şukuh ilə böyüdülmüş, hökmi-mütləq ilə, mütləqiyət ilə ülfət etmiş idi. O sində də mütləqiyətdən el çəkmək çətin və düşvar idi.

Lakin mərhum müşarileyhin qəlbində, cüzi bir qan mənzərəsin-dən dərhal iqaz edilib, sələpaş olacaq qədər mərhəmet, səfvet və nəcabət olduğu kimi, əqlində də görüyü Avropanın mədəniyyəti, eşitdiyi Yaponun tərəqqiyatı, qonşusu Rusyanın vəlvəleyi-inqilab və qiyaməti, aləmi-islamin tədənni və məzлumiyyəti nədən ilərə gəldiyini bir-iki ixtarat ilə dərk və kəşf edəcək qədər səlamət və mətanət var idi.

İştə İranda inqilabın asanlıqla vüqua gəlməsinin bir səbəbi şahı-mərhumun bu halı idi, sair səbəblərə gəlinçə, bunların bəzisi “Füyuzat”ın ikinci nömrəsində zikr olunub, bəzisini də burada tədad edə bilərək.

Şahi-İranın hökmdarı-mütləq olması ilə bərabər istibdad dəyilən dahiye bu ölkədə Osmanlıda olduğu qədər dərin köklər atmamış idi. İranda Rusiya və Türkəyoninkinə şəbih və möhkəm siperlər arxasında gizlənmiş və müntəzəm bir bürokratiya və nə də o bürokratiyaya alət olacaq nizam və kəsrətə malik bir əsgər, bir polis, bir jandarma yox idi. Bu hala müqabil İranda iki sinif əhali hökumətə qarşı öz etibar və istiqlallarını qədimdən bəri mühafizə edə bilmışlər idi. Bu da zümreyi-üləma ilə zümreyi-əsnaf və tüccardır. Osmanlıda babi-ictihadın bağlı və Sultan Selimi-əvvəldən sonra xilafətlə səltənətin bir əldə cəm olunub bilaxərə sonra mədrəsəyi-ruhaniyyələrin də pərişan bir hala gelməsile zümreyi-ruhaniyyə get-gedə hökuməti-mütləqənin pəncəsində əsir oldu. Rusiyada isə batraklığın ləgvilə

guruhi-ruhani məruri-zamanla bürokratiyanın bir qismini təşkil etdi. İrana gəlincə, müctəhidlər müstəqil olmaqla əhalinin bunlara etibar və mərbutiyyətləri qot olunmamışdır. İran üləması Avropanın şəsəyi-mədəniyyətindən mütəəssir olmadılar da, lakin Yaponun vəlvəleyi-tərəqqiyatından istər-isteməz oyandılar. Bunların arasında Əli Süavilər, Qaponlar bir-bir deyil, yüz-yüz zühr etdi. Bunların çoxu bizim bəzi axundlarımızın rəyinə rəğmən elmül-əbdanın lüzmunu dəxi dərk etdilər. Müctəhid Ağa Seyid Məhəmməd kibi zəvati-kiram açdıqları məktəblərdə fransızcanın dəxi təhsilini məcburi qıl-dılar. Məhərrəm və təziyyəti-imam Hüseyn münasibətində hər zaman və hər yerdə kəsrətə yiğilan cəmiyyətlər, nəşri-əfkari-əhraranə etmək üçün bunlara böyük bir meydən oldu. Digər tərəfdən hökumətin təərrüzündən məsun olub bəstə girmək üçün də icabında gözəl yerlər bulunuyordu... Ticarət və sənəətə gəlinçə bunlar İran müsəlmanlarının öz əllərində olmaqla, Türkiye ziraət və maarifcə İrana faiq bulunduğu halda, İranın əsnaf və tüccarı osmanlınlınlıdan pək ziyanadədir. Üləma və hürriyyətpərvəranın təşviqilə Rusiya inqilabına təqlidən bunların ikidə-birdə dükən-bazarı bağlayıb tətil etmələri, İran inqilabçuyunu əlində böyük bir qüvvət oldu. Vəqiqən İranda mərifi-cədidə əshabı Türkiyəyə nisbətən pək azdır. Lakin İran əhlinin ticarət və kəsbü kar niyyətində məməliki-əcnəbiyyədə bulunmaları bunların gözlərini xeyli açmışdır. Buraya iranlıların fitri olan istedad və zəkavatləri ilə tarix və ədəbiyyati-qədimələrinin də təsirini əlavə etməli...

İştə belə bir cəmaətin qüvvətində idi ki, mərhum Müzəffərəddin şah həzrətləri həm özünü, həm xanədanını, həm də milletini istibdadın, məiyyət və bürokratiya istibdadının əlindən xilas edib hökmdar ilə millət arasındakı haili qismən rəf edə bildi. Bu surətlə Müzəffərəddin şah böyük bir şan və şəref qazanıb dünyadan öylə getdi. Bunun üçündür ki, müşarileyhin təsvir və tərcüməyi-halı ilə “Füyuzat”ın sütunlarını təzyin etmək istiyoruz. Ancaq Müzəffərəddin namı məşrutiyət, qanuni-əsasi və məclisi-milli kimi fövqəladə mühüm hürriyyət və ədalət nemətlərinə mərbut olan ilk nam bulunmaqla deyil, sadə Qacar sülaləsi tarixinə, bəlkə bütün İran tarixinə şərəf-bəxşə olduğu üçün mərhumun tərcüməyi-halına girişməzdən əqdəm yuxarıdan aşağı İran tarixinə səri bir göz gəzd ilərim.

İran tarixi guya Pişdadiyan sülaləsi ilə başlıyor. Lakin bunun əsli və əsası yoxdur. Çünkü Pişdadiyan tarixi İran tarixi olmayıb, bəlkə

bütün bəşəriyyətin ibtidai-təməddününün tarixidir. Kəyumərs zənd dilində ləfzən “Böyük adam” demək olub, Həzrəti-Adəmə dolalət etdiyi kimi, Firidunun da hekayəsi Nuh Əleyhüssəlamın həkayəsini anladır. Bu hekayələr biləxərə Hindistandan tərd olunan Zərdüşt tərəfindən İrana gətirildiyi zənn olunuyor. Çünkü Pişdadiyan əsatiri hökmədarlarının adları daha əvvəl hind – qədim tarixində keçiyor. Hind xurafatında Cəmşid yerinə Came-Şida nəmilə bir şəms məbudu, Zöhhak yerinə Azi-Zöhakə nəmilə bir ejdərha və Firidun yerinə Fəritun nəmili bir məlek zikr olunur. Diger tərəfdən koşfiyyati-cədidəyə nəzərən İranın özündə Pişdadiyan yerinə dörd-beş ayrı sülalələr keçmiş olduğu anlaşılmışdır. Bu sülalələrdən sonra Kəyaniyan sülaləsi başlayır. Ancaq bu sülalənin tarixi İranın bilaxərə yazılan kitablarında, ələlxüsus ədibi-əzəm Firdovsinin “Şahnamə”sində şairanə mübaliğələrə boğulduğu halda eyni tarix məzkur sülalə ilə həməsr olan yunan müvərrixləri tərəfindən daha təbii bir surətdə zəbt olunmuşdur. Bunların asarını bugünkü İran mühərrirləri tərcüməyə qeyrət etməlidirlər. İranın Keyqubadını, Keykavusunu, Səyavuşunu və Keyxosrovunu yunan müvərrixləri Kirus və Kambis namları ilə zikr ediyorlar. Ancaq Kirus Keykavusunu, yoxsa Keyxosrovunu və Kambis Keykavusunu, yoxsa Keyqubadını dəlalət etdiyi kəsdiriləmiyor. Lakin bəzi vəqayein və adaların müşabihətinə görə Kambisin Keykavus və Kirusun Keyxosrov və Astiyaqın Əfrasiyab və Dariyus Həstasbin İsfəndiyar ibn Gəştasib və Dariyus Qodamanın Dara olduğu anlaşılıyor. Zərdüşt məzhəbinin intişi Gəştasib zamanında başladı. Bu sülalə İskəndərin zühuru ilə xitam buluyor.

Bir müddət sonra Əşkaniyan sülaləsi başlıyor. Bunların tarixi hər nədənsə yaxşı məzbut deyildir. Bu sülalədən birinci Xosrovun zamanında Həzrəti-İsa (Əleyhüssəlam) təvəllüd etmişdir. Əşkaniyandan sonra Sasaniyan sülaləsi başlıyor. Bu sülalədən Şapur zamanında Manike, yəni Maniyi-nəqqəşin məzhəbi zühur etmiş idi. Peygəmbərimiz Həzrəti-Məhəmmədin (s.) təvəllüdü də yenə bu sülalədən olan böyük Kəsrənanın, yəni Nuşirevani-adilin dövri-səltənətinə müsədil bulunduğu məlumdur. Bu sülalə Yəzdigürdi-salis ilə xitam bulub, bundan sonra İranda Həzrəti-Ömer (Rəziullahi ənhi)nun qeyrətilə dini-mübini-islam intişara başlıyor. Sasaniyandan sonra gələn hökmədarlar və sülalələr dövründə İran tarixi pək qarışq olmaqla zehnimizi yormamaq üçün əhəmiyyətə ikinci dərəcə sülalələrdən sərfi-nəzər edib, mühümlərini tedad ilə iktifa edəlim.

...Samaniyan ki zamanlarında farsı lisanı ərəbi hürufat ilə yazılımağa və ədəbiyyati-farsiyə yenidən rəvac bulmağa başlamışdır; bundan sonra gələn sülalələr əksəriyyət türk nəslindəndirlər: Ali-Səbüktəkin Firdovsi kibi həkim və şairləri himaya və Hinddə nəşri-islam edən Sultan Mahmud Qəznəvi bu sülalənin birinci hökmədarıdır; Səlcuqiyan Cəlaləddin Məlik şah Adil bunlardandır.

...Elxaniyan, yəni Çingiz və Hülaku sülaləsi... Teymurləng sülaləsi Şahrux ibn Teymur bunlardan birinci hökmədarıdır... Səfəviyyə sülaləsi (məşhurları Şah İsmayıll ilə Şah Abbas kəbirdir)...

Nadir sülaləsi... ən nəhayət 1210 tarixində Qacar sülaləsi hökumətə başlayıb, bu sülalədən bu günə qədər gələn hökmədarların ismləri sırası ilə bərvəchi atidir: Ağa Məhəmməd xan, Fətəli şah, Məhəmməd şah, Nəsrəddin şah, Müzəffərəddin şah. Bu günlərdə təxti-İrana cülsus edən Məhəmmədəli şah.

Mərhum Müzəffərəddin şah Nəsrəddin şahın ikinci oğlu olub, 1853 səneyi-şəmsiyyə martin 5-də təvəllüd etmiş və validə tərəfinən dəxi Qacar xanədanına mənsub olmaqla böyük bəradəri Zillisultan Məsud Mirzəyə təcihən vəliəhd elan edilmiş idi. Vəliəhd olan Müzəffərəddinin tərbiyəsi Qərbən məarifi-cədidəsinə dəxi aşina Mirzə Nizama həvalə olundu. Bu müəllimin rəhbərliyilə şah Şərq və Qərb ədəbiyyatına meyil və həvəs edib bu xüsusda kəsbi-kəmal etdiyi kimi, fransız lisanına da mükəmmələn aşına oldu.

Müzəffərəddin şahın ədəbiyyata olan rəğbəti sayesində idi ki, dövründə firəngcədən, almancadan, ingiliscə və ruscadan bir xeyli asarı farsiyə tərcümə olundu. Elm və məarifin qədrini bilən Müzəffərəddin şahın Azərbaycandakı canişinliyi zamanı bir çox icraati-nafisədən xali qalmadı. Qərbən əfkari-tərəqqi və mədəniyyətini İranda neşr üçün Təbrizdə “Nasiri” nəmili bir cəridə çıxmaga başladı. Avropa üsulunda mütəfənnin zabitlər yetişdirmek üçün yenə eyni şəhərdə “Müzəffəriyyə” nəmili bir məktəbi-ali bina olunub, bunun üçün Avropadan Vaqner xan kimi xüsusi müəllimlər dəvət edildi. Bu sayədə ümumi-əskəriyyədə bir xeyli islahat və tənzimat vücuda gəldi. Mərhum her yerdə Azərbaycan əhalisinin imdadına yetişməyə qeyrət ediyordi. Qəht və qala əsnalarında daima onun tədbiri ilə əhəliyə ucuz buğda və nan tədarük edilə bilməşdir. 1896 sənəsi aprelin 19-da Mirzə Rza adlı bir adamin məcnunanə hərəketlə Nəsrəddin şahın facianə vəfatında Müzəffərəddin Mirzənin şahlığı elan edilib mayıs ayının 5-də şahi-mərhum İran taxtına cülsus etdi. 1900 sənə-

sində Müzəffərəddin şahın tədbirilə ilk dəfə bir istiqrazi-xariciyə müraciət olundu. Bu münasibətlə nəşr edilən fərmandan İranın üsuli-idariyyə, maliyyə və iqtisadiyyəsində olan qüsurlar bir-bir zikr edilib vəd olunan islahat şahın hüsni-niyyətinə dəlalət edirdi də, lakin çə fayda ki, bu islahati – İran, vükəla və məmuriyin fəsadi-əxlaqı və zülməti-əfkari üzündən qüvvədən fele çıxmayıb, istiqraz edilən milyonlar da badi-həvayə getdi. Badi-həvayə getdi, amma İran cəmaətinə iqaz edən səbəblərin biri də bu oldu. Tərəqqi və islahatə ziddi və istibdad və fəsad tərəfdarı olan mənfur bürokratizmənin axır nəfəsi yaqlaşış, yavaş-yavaş təcəddüd və inqilab əmarələri zühura başladı. Hərəkatı-hürriyət-karanənin ilk müqəddiməsini 1903 sənədində Nəcəfi-əşrəfdən dörd böyük müctohidin Atabəyi-əzəm Mirzə Əli Əsgər xan əleyhinə yazdıqları şədidül-mal bir məktub təşkil etdi. Bundan sonra İranda mütəəddid hürriyət mücahidləri zühur ediyor. Müctəhid Ağa Seyid Məhəmməd Təbatəbai, Tehran müctehidi Seyid Abdulla, Həmədan hakimi Zəhirüddövlə bu zümrədəndirlər... Bu mücahidata mərhum şahın özü dəxi iştirak edib.

İbtida ədalətxana təşkilinə dair bir dəstxətt nəşr buyurdu. Bir az müddətdən sonra bu ədalətxana dəstxətti kafi görülməməklə həqiqi bir qanuni-əsasi üsulunda məclisi-şurayı-milli təsisinə dair yeni bir dəstxətti-hüməyun şərəfi-sadir buyuruldu ki, iştə şahi-firdövs-aşıyanın namını İran zəminində və cahani-mədəniyyətdə ilələbəd ibqa və rəhkətlə yad etdirəcək də bu dəstxəttidir. Rəhmətullahu əleyhə, rəhmətən-vaseətən!

*O.Hüseynzadə
“Füyuzat”, 1906, №7*

NOVRUZI-İNQİLƏB

Ruzi-novruz ilə qarelərimi təbrik edərək əlimə qələm alıb həm novruz münasibətilə bir-iki söz demək, həm də əhvalı-ələmdən qarelərimi xəbərdar etmək istiyorum. Lakin heç bilmirəm ki, metləbi nərədən başlayıb, nərədə tamam edəyim. Hadisət və vüquati-aləm bu günlərdə o qədər kəsrət və süretlə bir-birini vəli və təqib ediyor... Bir tərəfdən Peterburqda məclisi-məbusan dairəsi olan Tavrid sərəyinin səqfi yىxiliyor, digər tərəfdən araya novruz girir, bir tərəfdən

Stolipin məbusanə xitabən heyəti-vüzərənin təqib edəcəyi proqrama dair bəyannaməsini oxuyor, digər tərəfdən Zillisultan İsfahandan cəmaətin və məclisi-millinin tələb və israrı üzərinə əzl və təbid olunuyor. Sədri-əzəm Nəsrulla xanın istefası ilə sədri-sabiq Atabəyin övdəti xəbəri şiyu buluyor. Bir tərəfdən Rusyanın müxtəlif şəhərlərdə bomba səsi əskik olmuyor, digər tərəfdən İran şəhərlərində cəmaətin qeyz və qələyani getdikcə artıbor. Bir tərəfdən osmanlı əsgərləri üsuli-idareyi-səqimədən bizarre olub aləti-istibdad olan paşaları qətl ediyorlar. Osmanlı türk mücahidini-hürriyəti eyni istibdadın əleyhinə fəryadlar, vaveylər qoparıyorlar, digər tərəfdən şəkili vətəndaşlarımız bu yoldakı həqiqətlərin həmuz yüzdə birini deməmiş olan Əhməd bəyin əleyhinə italeyi-lisandan çəkinməyirlər. Bir tərəfdən yaponlar mədəniyyətin ən bülənd mövqelərinə süud niyyətli təhsili-mearif uğrunda amerikalılarla qovğayə hazırlanıyorlar. Digər tərəfdən müsəlman “filankəs”ləri islam arasında müşahidə etdikləri quyuların önündə aciz qalub bilməyirlər ki, buna nə tədbir etsinlər: ətrafindanmı dolaşınlar, üzərindən körpüüm yapsınlar, yoxsa asanlıqla keçə bilmək üçün bu quyuları doldursunları?..

Bu qədər vüquatın, bu qədər qılıü-qalların művacihəsində başım donur, məst və sərsəm kibi oluyoram, hail bir girdabə tutulmuşa bənziyoram. Özümü həqiqətən yunani-qədimin hatifi-qeybi olan Pitiya kibi müdhiş bir uçurumun, ya “filankəs” kibi dərin bir cahın kənarında görüyoram... Ancaq quyunu keçmək üçün filankəsin təklif etdiyi tədbirlərdən heç birini bəğənməyoram. Dolaşmaq mümkün degil, çünki ətraf naqabil mürur dağlardan ibarət olub, cümləsi şir və polong, əjdərha və nəhəng yatağıdır. Körpü yapılmaz. Bu uçurum quyunun ağızı pok geniş olub üzərindən körpü bina etmək imdiki memar və mühəndislərimizin daireyi-iqtidarından xaricdir. Bu quyu doldurulacaq kibi də deyildir. Çünkü həm çox dərindir, həm də onu imlaya vəsaitimiz yoxdur. Nə etməlidir? Çarəmiz nə olmalıdır?

Burada xatirime bir tədbir gəlir ki, onu da Fransa inqilabından sonra milletini təriqi-nicat və səlamətə çıxarmış olan böyük Napolyon kəşf etmişdi. Napolyon çox dəfə əsnayı-müharibədə dərin uçurumlara rast gəldiyi zaman, əvvəlcə o uçurumları öndə gedən mübarizlərin bədənləri ilə doldurub geridən gələnləri onların üzərindən keçirirdi... İştə bizə qalırsa, cəmaətimizə səadət yolu açılmaq üçün mərdanə və fədakarano surətdə bu quyulara atılmaqdan başqa çare yoxdur. Bu son Osmanlı və Yunan mühərabəsi əsnasında Milona

keçidində Əbdülezzəl paşa mücahidlərinə xitabən dedi ki, "Mən burada özümü cahi-ədəmə atıram. Siz öz ayaqlarınızla bənim üzərimə basib iləriyə keçməyə qeyrət ediniz!" İndi əzizim, "filankəs", özünü quyunun içində ata bilərmişən?..

Mütərəddidənə, kənarında durub uzun-uzun düşünməkdən fayda hasil olmaz!.. İstə, islam arasındaki quyuların biri də bu novruz bayramıdır. Bu xüsusdakı fikrin nədir? Bənim isə bu quyuya atılmağa cəsarətim yoxsa da, lakin bunun qərinə ehtiyat ipi ilə olsun enib, bir az tədqiqatda bulunmaq istərəm.

Müsəlmanların bir qismi, daha doğrusu, qismi-əzəmi deyir ki, islamda bu bayram yoxdur. Digər qismi isə, yəni qismi-əqəli deyir ki, xeyr, bu bir böyük müsəlman bayramıdır. Burada bir köprü yap baxalı! Mənə qalırsa, hər iki tərəf bu xüsusda səhv edir. Çünkü bu bayram əsasən şəhər bayramı olmayıb sünəti bayramıdır. Dəlilim istərsiniz! Tarixə müraciət edəlim: bu bayramın təsisini İrani-qədime və bilməsə Cəmşidə ətf edirlər. Bu isə doğru degildir. Əvvəla, baharın ibtidasını bayram etmək İrana məxsus olmayıb, qeyri-müvəhhid olan cəmi əqvam, ələlxüsus atəşpərəstlər və əz cümlə türk atəşpərəstləri dəxi bunu bayram edirdilər. Saniyən, degil Cəmşid özü, hətta bütün Pişdadiyan sülaləsi yerli-dibli mövcud olmayıb, hindı-qədimin əsatir və xurafati-mövhüməsindən ibarətdir. İran tarixindən çox əqdəm hindilerin kütubi-diniyyəsində "Çamaşıda" (ki mənası hindcə "şah Xurşid" deməkdir) bir mebud, "Sriton" nəmilə bir fırışə və "Azi Dəhaqə" namində bir əjdaha zikr olunur. Brəhmənələr tərəfindən Hinddən tərd olunan Zərdüşt bu xurafatı oradan İrana getirib müşrik olmadığı üçün Cəmşid, Firidun və Zöhhak nəmilə mövhüm padşahlardan bəhs edərək, xalqın zehnini bu suretlə zəlaleti-şirkdən xilasə çalışmışdır. Demək ki, İranda Cəmşid adlı bir padşah olmayışdır ki, bir də novruz icad etmiş olsun. Digər tərəfdən o zamanlar ülumi-riyaziyyə və heyət o qədər tərəqqi etməmiş idi ki, mükəmməl bir təqvim vücudunda gətirilib etidali-rəbiin yövmi – həqiqisi bayram ittixaz edilə bilsin. Bu qədər mükəmməl bir təqvim vücudunda gətmək şərəfi Səlcuqi türklərindən Məlikşahə və onun dövrü-üləməsinə aiddir.

Məlikşah, veziri Nizamülmülk və bütün Səlcuqlular üləmələri ilə bərabər sünni məzhəb olub, çoxu da türk idi. Bir nəbzə novruzun həqiqi banisi adlanan bu padşahdan bəhs edəlim. Əs-Sultani-adil ləqəbini qazanan Əbülfəth Cəlaləddin Məlikşah İran sülaleyi-Səlcuqiyyəsinin üçüncü və ən böyük hökmdarı olub tarixində tox-

səltənətə cüllus etmişdir. Bu zat məmalikini Altay dağlarından Ağ dənizə və Qafqaz cibalından bəhri-Əhmər və ümmani-Hində qədər tovsı etmək Mavəräunnəhr, Xarezm, Şam, Misir və Anadolu kimi qitələri zəbt edib aləmi-islamın qismi-əzəminə hökmən idi. Demək istəriz ki, Məlikşah İran padşahı olmayıb, zamanında aləmi-islamın ən böyük hökmdarı idid. Hətta Bağdadda bulunan xəlifə dəxi onun yədi-ixtiyar və idarəsi altında idid. Məlikşahın məmaliki bu qədər vəse olmaqla bərabər onun və Nizamülmülkün hüsni-tədbir və idarəsilə dəxi fövqələdə kəsb-i-ümran və abadi etmiş idid.

Bu sultanın tədabiri-hüsni-idariyyəsindən bəhsə girişək sədəd-dən ayrılmış olacağımızdan əsil məqsədə rüci tərcih ediyoruz. Müşərileyh hər xüsusda qayət nizampərvər olduğu üçün zamanındaki təqvimlərin qüsurlu və qarşıq olduğunu görürdü, anlayırdı ki, əməri siyasiyyə və mülkiyyədə, ələlxüsus əmuri-maliyyə üçün tarixi-qəməri münasib olamayıb, səhih və mükəmməl bir təqvim-şəmsi vücudə getirməkdən başqa çərə yoxdur. Bu niyyətə başına əsrinin Ömer Xəyyam kimi ən alim heyətünaslarını cəm edib, bunların müavinətılı bu gün cahan təqvimlərinin əkməl və əsəhi olan və naminə izafətən Cəlali deyilən təqvim-şəmsini tərtibə müvəffəq olmuşdur. İstə bu təqvimə görə leyl və nəharın müsavi olduğu və şəmsin xətti-istivadan şimala keçdiyi və baharın ibtidai-həqiqisi bulunduğu gün sənə başı günü, yəni novruz ittixaz edilib, buna dəxi müşarileyh sultanın şərəfinə "Sultani" deyilmişdir. İstə görülür ki, bu bayram o vaxt ümumi müsəlmanların bir eydi-siyasi olmuş idid. Hər nədənsə səlcuqlardan sonra İranda gələn sülalələr bu bayrama riayət etdikləri halda Anadolu səlcuqlarından sonra zühur edən Osmanlı sülaləsi buna əhəmiyyət verməmişdir. Anadoluda sakın əhali arasında isə bu eyd hala xatırlanmaqdadır. Demək ki, Osmanlı hökuməti ilə cəmaətinin adəti arasında bir ixtilaf vardır. Bu ixtilaf isə Osmanlı hökumətinin təqvim-Cəlali kimi mükəmməl və müntəzəm bir islam təqvim-şəmsisindən əl çəkib, qarmaqarışq təqvimlərlə idareyi-ümurda israr göstərməsindən iləri gəlir. Osmanlı üdəbasından bir çoxları bir vaxtlar bu təqvimin ehyasını əz dilü can arzu etdilərsə də, hər şeydə pərişanlıq məyyal Osmanlı hökuməti-haziresinə qəbul etdirəmədilər.

Zənn edilməsin ki, səlcuqlardan sonra əhəmiyyətini Türkiyədə qaiq etmiş olan təqvim-Cəlalinin İranda qədri bilinməyordi. Xeyr, İranın özündə də bu qoca təqvimdən bir novruz bayramından başqa bir şey qalmamışdı. Şah Abbas dövrü müstəsna olmaq şərtilə Məlik-

şah zamanındaki ümrani-mülk və hüsni-idarə və intizamdan İranda bir əsər qalmadı ki, bir də müntəzəm bir təqvimə ehtiyac hiss edilsin. Belə təqvimlər müamilati-maliyyə və sərrafiyəsi mükəmməl və ticarəti yolunda olan və məmuriyi-mülkiyyə və əsgəriyyəsinin maaşını müntəzəmən verən dövlətlərə yaraşıyor. İran isə ehtimal belə bir intizam və toroqqi yoluna təcəddüd və inqilab dövrü olan bu sənədən etibarən sülük edə biləcəkdir. Binaənəleyh bu novruz dəyil, təbiətin, bəlkə mənən dəxi bütün İran tarixinin bir Novruzi-inqilabıdır. Bu günlərdə İranda cəreyan edən vüquata bir nəzəri-iman ilə baxanlar bu sözü təsdiq edə bilirlər. İranın hər tərəfində cəmaət arasında məmləkətin intizam və tərəqqisi yolunda şimdiyə qədər eşidilməmiş bir cəhd və fəaliyyət müşahidə olunmaqdadır. İrandan gələn teleqraflara görə Təbrizdə dükan, bazar bağlanıb, tətillər ediliyor. Cəmaət cümlə vəzirlərinin istefasını tələb ediyor. Tehrandakı küçələrdə, meydanlarda şiddetli xitabnamələr dağılırlaraq, xalq sədri-sabiq Atabəy Əmin Sultan kibi bir istibdad-pərvərin yenidən İran torpağına övdəti oleyhində bulunuyor. İsfahanda cəmaət qələyanə gəlib ingilis tərəfdarlığı ilə bərabər əsuli-idareyi-keyfiyyədən ayrılmayan Zillisultan ilə oğullarının şəhərdən əzl və təbibini tələb ediyor. Tehrandakı Məclisi-milli dəxi İsfahan əhlinə tərəf çıxmışla şah həzrətləri Zillisultani İsfahandan çağırıb yerinə Təbrizdə özünə müinlik etmiş olan Nazimüssəltənəni təyin ediyor. Bu üzdən şahın və məclisin etibarı əhalini nəzərində bir qat daha təzaüd ediyor. Eyni zamanda İranın Rusiyadakı səfiri Mirzə Həsən xanın pədəri bulunan sədri-əzəm Nəsrulla xan Müşirüddövlə istefa ediyor. Bu istefanın səbəbi hənuz layiqilə anlaşılmadı. Müşirüddövlə meğfur Müzəffərəddin şahın islahat və tocdidati-hürriyyətpərvəranəsinə iştirak etmiş bir zatdır. İranda bu növ vüquatdan şübhə və vəsvəsəyə düşən bəzi dövlətlər, əz cümlə Rusiya və Hindistan hökumətləri səfarət və konsulxanaları mühafizə üçün İrana bir miqdar əsgər göndərirlər. Əfqan hökuməti İran sərhəddinə qoşun cəm edir. Bu qədər həyəcan və qələyanın içində İran novruzi-təcəddüdinin gözəl bir qönçəsi olan məclisi-milli səbat və mətanətini qayıb etməyib, mücahidati-vətənpərvəranəsinə davam ilə müəyyən bir məqsədi-müqəddəsə doğru ilərileyib getməkdədir. İran hürriyyətə Rusiya hərəkat-hürriyyətpərvəranəsi arasında olan irtibatın əhəmiyyətini dərk etmiş olmalıdır ki, Tehrandakı məclisi-milli Peterburqdakı dövlət dumasının güşədən qayət səmimi bir surətdə təbrik etdi. Təbriknamədə məclis dumanı böyük bacı deyə adlandırır. Lakin bu iki bacının bir

üçüncü bacısı daha vardır ki, o bacı hənuz özü zindannişini-əsəret olduğu halda, digər bacalarının xeyirxahi-səadəti olub güşeyi-məz-lumundan onları təbrikdən geri durmuyor. Məqaləmizin nəhayətində Osmanlı qanuni-əsasının mücahibi-əkbəri məşhur Midhət paşanın oğlu Əliheydər bəyin İran məclisi-millisini təbrik məktubunu kəmali-məmnuniyyətlə dərc ediriz. Lakin məktubu qiraətdən əvvəl bir də məclisi-millinin böyük bacısının əhvalinə bir nəzər edəlim:

Böyük bacı Peterburqda böyük Yekaterinanın yapmış olduğu Tavrid sarayına daxil olub, övladları ilə ümuri-vətən haqqında müzakirə hənuz başlamışdı ki, sarayın səqfi Martin 2-də ələssabah saat altı radələrində bir gurultu ilə yixildi. O əsnada sarayın içində kimsə bulunmadığından mətəşəkkür insanca bir tələfat olmadı.

Məlumatdur ki, I Dumanın rəsmi-güşəsi bizim burada ilk dəfə müttəhidən bayram etdiyimiz mövludi-Nəbiyə müsadif olunmuş idi. O zaman "Həyat" qəzetəsində Feyzi Azərbaycanının İstanbuldan göndərdiyi bir mövlidiyyə mündərci idi. Şair diyordi ki:

Bu gün töküldü yerə bami-Kəbədən əsnam.
Şikəst buldu bu gün taqi-şövkəti-Kəsra.
Təsəllütündən iraq oldu inzibatı nizam...
Bu yovmi-məsədətəfəzada söndü atəşi-fürs.
Bu gün oyandı çiraqi-müşəşəi-Islam.
Bu gün qırıldı şəttin cisiri-ahənini dəxi,
Gelincə cuşu-xuruşa o nəhri-xunaşam...

Xatirələrdədir ki, bu mənzumənin təhtində biz dəxi bir məqale yazış şairin zikr etdiyi möcüzələrin eyni gündə qütbə-şümalidə dəxi vüqua gəldiyini işarət etmişdik.

"Şikəst buldu bu gün taqi-şövkəti-Kəsra". Əvət, Şimal Kəsrası olub ədaləti ilə məşhur böyük Yekaterinanın taqi-şövkəti o gün şikəst bulmuş idi.

Məsnəvi sahibi Mövlana həzrətlərinin bir hekayəsi yadına gəliyor:

Birisi yapmış olduğu evə xıtabən dedi ki, "Ay ev, yixılacağın zaman mənə xəbər ver! Lakin divarlar çatlaşdırıqca, sahibi-xanə buları yamayıb qapayırdı. Bir gün ev yixıldı. İngazı altında qalan ev sahibi deyirdi ki, ey vəfasız, sənə etdiyim ricani unutdunmu? Niye xəbor vermədin? Xanə lisanə gəlib dedi ki, sənə xəbər vermək üçün bir neçə dəfə ağzımı açdıraqca, sən onu yumurdun!.."

Bizim Tavrid sarayı doxi I Duma əsnasında çatlayıb ağızını açmış idi və bən yixılacağam demək istiyordi. Ancaq bürokratiya təmire bir milyon manat sərf edib biçarənin ağızını bağladılar...

Bir milyon məsarif ilə bina təmir edildiyi halda yenə səqfinin yixılması əcayibatdan başqa bir şey degildir. O əcayibatdan ki, ancaq bürokratizm üsuli-idarəsi daxilində mümkündür.

Her nə hal isə duma əzası osla bundan fütur gətirməyib, kəma-kan mücahidatlarında davam etdirər. Martin 6-da osil zadəgan məcli-sin zahndə ictimai cdib müzakireyə başladılar. Bu əsnada ən mühüm vəqəə baş vəzir Stolipin cənablarının kürsiyi-xitabətə çıxıb heyeti-vüzərə tərəfindən tənzim olunan dcklarasiyayı, yeni bəyannaməyi oxumasıdır. Bu bəyannamə tənzim edilən qəvanın və ləvayihi-qanuniyyədən bahisdir. Bəyannamədə deyilir ki, vəzarət tərəfindən dumaya təklif olunan ləvayihi-qanuniyyo hökumətin əsasındaki fikri-ümmumiyyi-ictimai, zamanı-əxırın islahat və tənsiqatından nəşət edən hüquqa istinadən bir intizami-maddi vücuda gətirməkdir. İmperatorun iradəsi mövcübincə Rusiya ölkəsi bir hökuməti-hüquqiyyəyə münqəlib olduğundan, müherir və məzbut qanunlar vasitəsilə hüququ ayrı-ayrı şəxslərin təfsiri-keyfilərindən xilas etmək lazımlı gəliyor. Layihələrdən əqdəm bəzi tənzim olunmuş hazır qanunlardan bəhs olunuyor. Bunların bir qismi kəndlilərin rifah halını yer və torpaqla təmin məsələsinə aiddir. Padşahın fərmanına görə kəndlilərə udel və kabinet yerləri tərk olunuyor. Yer xüsusunda sair bəzi sühulətlər dəxi göstərilər. Deniliyər ki, bu qanunlar naqabili-təxir bulunduqlarından hökməri bu anda cari olmağa başlayır. Bundan sonra bir çox ümuri-daxiliyyəyə aid qanunlar gəliyor. Bunlar 17 oktyabr manifesti ilə elan olunan hüquqi-əsasiyyeyi insaniyyeyi qanun və nizam dairəsində qüvvədən felə çıxarmaq niyyətilə tənzim olunmuşdur. Hürriyyəti-vicdan və məzahibə dair qanun layihələrindən bəhs olunarkən deyilir ki, ortodoks məzhebi hökumətin məzhebi-rosmisi bulunmaq və digər məzheblərə faiq tanınmaq şərtilə bunlara hürriyyət verilebilir. Bəyannaməyə görə hökumət ortodoksluğun hüquqi-təfəvvüqiyəsini himayə edirə də, lakin bu hüquqi-təfəvvüqiyə sair ədyan və məzahibin hüququnu xələldər edə bilməməlidir. Bu əsas üzərinə bir çox qəvanın və nizamat tənzim olunuyor... Hürriyyəti-şəxsiyyə məsələsinə gelincə məhkəmenin hökmü olmaqsızın kimsonin şəxsinə, malına və canına təcavüz olunamaz. Bədə möşəti-məhəlliyyeyi-müstəqilədən bəhs olunuyor. Bu xüsusda tənzim olunan layihə zəminderliq və şəhər idareyi-müstəqiləleri ilə admini-

strasiya və polis ümuruna daiddir. Zemski naçalnik vəzifəsi ləgv ediliyor. Jandarma və ümumi polis ümuru birləşdirilib yeni üsul bir zəbtəyə tənzim olunuyor. Jandarmaların təhqiqat və istintaqat-siyasiyyeyə haqqı olmur.

Mühakime-ədliyeyi-məhəlliyyə nizamati təbdil ediliyor. Bu xüsus intixab qaydası üzərinə müəssis olaraq, hökm heyəti və mirovoy sud-yalar cəmaətin öz aralarından seçdikləri zəvatdan mürekkeb olacaq. Bəyannamədə rəncber və fəhlə cəmaətinin mənafəini təmin edən nizamatdan dəxi bəhs olunur. Sərmayədarlarla fəhlə münasibatına administratsiyanın müdaxiləsi təhdid olunuyor. Bu xüsus sənaye orqanizasiyalarının öhdəsinə həvalə olunaraq bir tərəfdən bunların icraatına, digər tərəfdən de fəhlənin iqtisadi olan tətillərinə hürriyyət veriliyor. Bəyannamədə əhali üçün məarifin möccani olması, vergi üsulunun təbdili kimi məsələlər də unudulmamışdır.

Stolipin bəyannamənin qiraotinə xitam verdikdən sonra duma məclisi əsla etidalını pozmayıb kəmali-sükut və ciddiyətlə məşğul bulunduğu ümuran müzakirəsinə rücu etmişsə də, ancaq sosial-demokratlar baş vəzirə qarşı əfkar və hissyyatlarını ifadədən geri durmamışlardır. Bunlardan Kutaisdən gedən gürcü vəkili Sereteli cənabları bəyannamə əleyhinde bir nitq irad edib dedi ki: "Biz deklarasiyanı sükut ilə qarşılıdıq. Bu sükut bizim protestomuzdur. Burada aclara məxsus pulları sui-istemal edən xalqı divani-ürfiyi-əsgori ilə mühakimə edən hökumət iləridə nələr icra edəcəyindən bəhs ediyor. Biz isə nələr icra etdi, deyəlim: "Bu hökumət I Dumani qovdu. İki duma arasındaki müddət zərfində etdiyi işlərlə və dediyi sözlərə hökuməti-mütləqənin bir ovuc əsarətpərvər mülkədarlarla irtibatda bulunduğu korlara belə göstəmiş oldu. O mülkədarlarla ki, milyonlarca fəqir kəndlilərin məsarifi ilə yaşıyorlar". Bu nöqtədə sağ tərəfdən bəzi əzalar xətibin nitqinə mane olmaq istəyirlərsə də, məclisi-məbusan rəisi Qolovin cənabları bunlara etiraz edib deyər ki, "Xətibin sözlərində mürmaniət ediləcək öyle bir şey yoxdur..."

Biz isə bu fikirdəyiz ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət parlar. Cəmaət vükelası ilə hökumət vükeləsinin müsadimeyi-əfkardan novruzi-bahara məxsus bir "əbri-şərərbar" vücudə gəlib baranı-feyzərvər ilə vətənin her guşəsini əzhar və əsmar ilə təzyin edəcəyi məmuldur.

Ə.Hüseynzadə
"Füyuzat", 1907, №12

CİLVƏGAHİ-HÜQUQ

"Xalqın sədası haqqın nidasıdır"

Haqqın nidasını eşitməkdə olan zövq və səfa heç bir şeydə olamaz. Öyle bir zövqi-ruhanının təsirilədi ki, Həzrət Musa, Mövlana Cəlaləddin Ruminin təbiri-vəchlə:

*"Cənd bixod gəşt, çənd aməd bexod,
Çənd pərid ez ezel suye əbəd".*

Lakin qəribə burasıdır ki, cahanın böyük bir qismi haqqın nidasını eşitməkdən qorxuyor, təvəhhüs ediyordi. İstanbul, məsəla, əlan da təvəhhüs ediyor, bir dərəcədə ki, o nidayı degil yaxında, öz qəlbəhində, hətta uzaqda – Nevanın sahilində, ya Dəməvəndin ətəklərində olsa da eşitmək istəməyir. İstəmədiyi üçün o nadanın nə bir hərfin osmanlı mətbuatına eks etməsinə müsaidə ediyor, nə də nadanəvisi-haq olan mətbati-xariciyyənin Türkiyəyə düxuluna yol veriyor!..

Varsun o bələdə nidayi-haqqı eşitməsin, nə bəs var? Bizim onlarla nə işimiz? Biz öz keyfimizə, öz zövq və səfamıza bakalım! Biz nidayi-haqqı iki tərəfdən də eşidiyoruz ya! Əl verir!

Nidayi-haqqı eşitmək nərədə mümkün olur? Sədayi-xalqın rədəndəz olduğu yerdə! Xalqın sədası nərədə rədəndəz oluyor? İran məclisi ilə Rusyanın dövlət dumasında!

Mən istərdim ki, "Füyuzat"ın qareləri bu sədayi-haqqın rəd və bərqi öz qulaqları ilə eşidib görsünlər.

İnsan üçün əsil zövq o rədi öz qulağı ilə istima və o bərqi öz gözü ilə röyət etməkdədir... Bu isə tərəqqiyati-maddiyyətimizin indiki halında mümkün deyildir. Fəqət ehtimal qəribən mümkün olacaqdır. Fransanın məşhur ədiblərindən Jül Vern "Min il bundan sonra nə olacaq" ünvanlı bir həckayətdə telefon və telefon kibi növ-növ xari-qəladə ixtiraat sayesində cəmiyyəti-bəşəriyyənin həyat və möişətində nasıl təbəddülət vüqua gələcəyindən bəhs eliyor. Lakin hənüz min sonə keçmədən bu təbəddülatın vüquunu müşahidə ediyoruz. Edison, bu gün telefon, yoni tel vasitəsilə uzağı göstərən aleti ki, adına durnəma deyo biliriz ikmal eyliyor. Münxen darülfünunu müəllimlərindən Quren telefotoqraf (durnəvispəto) denilən bir alet ixtira etdi ki, bu sayədə tel vasitəsilə uzaqdan fotoqraf alıyor. Digər

tərəfdən italiyalı Marqoninin telsiz telegraf icad etdiyini də biliyoruz. İndi burada xatirə gəliyor ki, madam ki, telegraf telsiz də mümkün olmuş, o halda qəribən telsiz telefon və telsiz telefot da mümkün olacaqdır... İşte fərz edəlim ki, bunlar da meydana çıxdı. Bundan nə yolda istifadə edə biliriz?

İstifadəmiz bu olur ki, Məclisi-milli ilə dövlət dumasında cilvənümə olan haqqı görmək üçün nə Tehrana, nə də Peterburqa getməyə ehtiyacımız olmaz. Hər gün oturub qalxdığımız odaya bir telsiz telefon ilə bir telsiz telefot cihazı vəz edir və istədiyimiz zaman dövlət dumasında və məclisi-millidəki məbusların, xətiblerin övza və hərəkatlarını tamaşa, müzakirat və mübahisatlarını istimə edərək. O cihazlara bu gün malik olsa idik, şübhə yoxdur ki, irticapəsəndərin, köhnəpərəstlərin, "həqiqi ruslar"ın sərkərdəsi olan Puruşkeviç cənablarının duma məclisindən nasıl qovulduğunu böyük bir ləzzətə tamaşa edə bilərdik. Lakin hənüz böylə bir tamaşadan məhrum olduğumuz üçün çar-naçar gözlərimizi yorub Dumaya dair olan həvadisi qəzetlərdən cəm etməyə məcbur oluyoruz.

Keçənki nömrələrimizin birində Stolipinin boyannaməsindən bir nəbzə bəhs etmiş idik. Məclis bəyannaməyi əmiq bir sükut ilə qarşıladı. O vaxtdan bəri məclis qayət mühüm məsələlərin müzakiratı-həlli ilə məşğuldur. Bu müzakirat əsnasında cərəyan edən əhval gah məmənnuniyyətbəxş olub ümidi təzyiq ediyor, gah biləks mövcibiyəs oluyor. Qəlbələrə vəsvəsə və əndişə ilqə ediyor. Qəhtzadəganə müavinət xüsusunda kadet firqəsinə mənsub Radiçev tərəfindən edilən təklisin baş vəzir Stolipinin tərəfindən qəbul olunması və bu surətlə heyəti-vüzəranın mərkəzi məclise məyyal olması, her kəsə II Dumanın bəqası, əhəmiyyət mücahidəti haqqında böyük ümidi verdi. Vüzəranın kadetlərlə, daha dünən əfkarları məqbul görünməyən kadetlərdə həmrəy olmasının Dumanın bəqə və mövcudiyətinə bir zəmani-qəvi oluyordu. Radiçevin təklifi isə qəhtzadəganə müavinət xüsusunda hökumətin icraatını kontrol edə bilən bir komissiya təşkilindən ibarətdir. Bu kontrolu kadetlər nə surətdə anlayırlar?

Stolipin bir nitqinin xitamında məclisə, bilməsə məclisin sol fırqələrinə xitabən dedi ki:

Siz hökuməti qəsb və qarət etmək üçün bizə "əlinizi yuxarı qaldırınız demək istiyorsunuz. Lakin bizi böylə ekspropriator təbirilə qorxudamazsınız. Stolipinin bu sözlərinə cavab olaraq Gizvetter dedi ki, "xeyr, sizə əlinizi yuxarı qaldırınız" demiyoruz. Biz deyorum ki,

füqərayı-əhalinin pulunu sui-istemal və qarət etməkdən “əl çəkiniz!..” istə kontrol demək, hökumətə Qorqo Lidval, sui-istemalatın-dan əl çekdirmək üçün məmurlarını təhti-məraqibədə bulundurmaq deməkdir...

Lakin kadetlərin təklifinə ruyi-müvafiqət göstərib bu yoldakı sui-istemalatdan hökumətin əl çəkmək istəməsindən hasil olan sürur və şadimanı çox sürmədi. Ara yerə ayrı-ayrı məsələlər gəlib vəkaləti-milliyyə üfüqündə qara bulutlar nümayan olmağa başladı. Millət vükəlasılı hökumət vükəlasının arasında ilk müsadiməyi-ciddiyyəyə bais olan maddə divani-ürfiye əsgərinin lüzumi-ləğvi məsəlesi oldu. Qanuni-əsasiyi-məşrutiyətdən dəm vuran Stolipinin deklarasiyasında divani-ürfiye əsgəriyyəyə dair hərfi-vahid belə yox idi. Məclis isə bəyannaməyi bir tərəfə atıb mücahidata ədalət və məşrutiyətlə külliyyən naqabili-tolif olan bu məhkəməyi-keyfiyyənin çareyi-ləğvini aramaqla başladı. Məsələ 19 üzvdən mürəkkəb bir komisiyaya həvalə olundu. Bu xüsusda məbuslardan Gessen, Maklakov, Teselenko, keşşə Tixvinski, əfsər Bardış, Don qazağı Petrovski tərəfindən irad olunan nitqlər daşları, qayaları əridəcək dərəcədə atəşin və müəssir olduğu halda zəhri-mütəqiqiyətlə pərvərşiyəb olmuş səngillərə təsir etmədi. Məzκur nitqlərə verdiyi cavabda baş vəzir milləti bir xəstəyə və özünü cərrah bir təbibə bənzətmək istəyib anlatdı ki, bəzi təhlükəli hallarda xəstədən qan almaq zəruridir. Stolipin cənabları burasını bilməyir ki, tibbi-cədid xəstəliyə qan almaqla müalicə üsulunu çıxdan tərk etmişdir. Köhnə siyasetin məluf və tiryakisi olan bürokratların zehni hala təbabəti-qədimədən ayrılmıyor. Ancaq buna şükür olunur ki, divani-ürfiye-əsgərinin müddəti-hökmü bu ayın içinde özlüyündən xitam bulub istər-istəməz xalqı kabusi-istibdadından xişas eyləyəcəkdir.

Bu dəfəki Dumada vəzirlərdə nitq və xitabətə böyük bir həvəs görünüyor. Cümlesi dürərbari-bəlağət olmağa çalışıborlar. Ehtimal yeddi aydan bəri çalışıborlardı. Yapon tələbələri bilaxərə, Tokio məclisi-məbusanında bəlağət və fəsahətlə natiqəpərdəzliq edə bilmək üçün Vaseda darülfünunda bir tamaşaxana tərtib edib, bu tamaşaxanada indiki məclisi-məbusan mübahisətinin təqlidini yapıborlar. Yunan xətiblərindən məşhur Demosfen xətibliyə hazırlanmaq üçün ağızına bir daş parçası alıb zəxxar bir dənizin kənarında əmvacın gurultusuna qarşı tənha olduğu halda bağırıb təlaqət və səlasətə nitq söyləməyi təcrübə və təlim edirdi. Bizim Rusiya vəzirləri isə daşı

ağızlarına deyil, bəlkə qələblərinə aldıqları və dəniz sahilində deyil, bəlkə qan selləri kənarında bulunduqları halda xətiblik öyrənmişlərdir... İstə bunlar bu surətlə mühüm, qeyri-mühüm məsələlərdə birər-birər kürsiyi-xitabətə çıxıb bəyani-əfkar edirlər. Stolipindən başqa vəkaləti-milliyyə məclisinin kürsiyi-xitabətində ticarət və nafisə naziri Filosofovu, ədliyyə naziri Şçeqlovitovu və maliyyə naziri Kokovsefi dəxi gördük.

Qəhtü qəladən müztərib olan aclara ianə maddəsi müzakirə olunurkən məclisdə ortaya bir də böhrani-sənaidən naşı işsiz qalan əmələ və fəhlə məsələsi çıxdı. Martin 15-dəki ictimai-məclis bu xüsus üçün iddi.

Özayı-məclis böhrani-sənainin əsbabını təşəkkülati-ictimaiyyətən səqamətində görərek işsiz qalanları məsum və məzələmə bulunduqları halda Filosofov tətilçilərin və işsiz qalanların inqilab müşəvvıqlərinin iğfalatına qapıldıqlarına zahib oluyor... hər nə hal isə bu mübahisət işsiz qalanlara müavinət yolunda cəmaətə nəfərətümumi işlər tərtibilə bu xüsus üçün yeddi milyon manat pul istiqrazına qərar verməklə nəticələndi...

Ədliyyə naziri Şçeqlovitov isə başlıca iki məsələdə məbusan ilə mübahisətə girdi. Bünəldən birisi, məbusluq sıfətində hər növ təcavüzatdan məsun bulundurulması lazım gələn Siqov ilə Yerşovun Krasnoufimski şəhərində zabitə məmurları tərəfindən döyülməsi məsəlesi iddir. Bu xüsusda dumanın dəstəs olduğu vəsaiqlə ədliyyə nazirinin verdiyi molumat arasında təzad və mübəyanıñ var. İş təhti-təhqiqatdadır. Bakalı, nə nəticə hasil olacaq. Duma ilə ədliyyə nazarəti əfkari arasında qayət siddətli müsədəmələrə bais olan bir məsələ daha zühur ctdi ki, o, birincidən də mühümdür. Bu məsələ məclisi-məbusan əzasından üç kişinin nə suretlə təhti-mühakiməyə alına biləsinə addır. Məlumdur ki, Avropa məmlekətlərində vəzir-qəvanın olan parlamentonun müsəidəsi olmaqsızın məbusandan heç bir kimse müddəti-vəkalətləri xitam bulmayıncı ədliyyə məhkəmələri tərəfindən təhti-mühakiməyə alınamazlar. Bu məsələdə ədliyyə nazirine məntiq və hüquq dairəsində siddətə etiraz edənlər başlıca Gessen ilə Teselenko oldu. Gessen diyor ki, əger məhkəmə hökmü ilə üç kişiyi mühakimə üçün müvəqqətən Duma mücahidatına iştirakdan mən etmək mümkün isə, o halda məhkəmələrin bütün Dumayı dəxi dağıtmaga haqqı olur. Əl verir ki, məhkəməyi-ədliyyə dumənin nisfini ittiham etsin... Bir də bu natiqlərin rəyinə görə 64 sənəsi

nizamnameyi-ədliyyəsindən təhrifati-keyfiyyə üzündən həman quru bir cilddən başqa bir şey qalmadığı üçün məhkəmələrin hökmü adətən bir hökmi-ürfidir... Bir xeyli qıylı qale bais olan bu məsələnin nə surətlə həll olunacağı hənuz məlum deyildir. Bu kimi maddələr, hüquq və qəvanın nöqtəyi-nəzərindən əhəmiyyətləri dərkər olmaqla bərabər yenə təsadüfi və arizi məsələlərdən sayılmalıdır. Dumanın mücahidati-əsasiyyəsinə o qədər dəxli yoxdur. Dumanın bu günə qədər məşğul olduğu məsələlərin ən əsası və əhəmiyyətliləri əraziyi-ziraəyyə ilə bündə məsələləridir. Əraziyi-ziraəyyə qanun layihələrini təhqiqi-əmri-xüsusi ziraə komissiyasına həvalə olunmuşdur. Məsələ qayət mühüm olmaqla bu bəhsin ayrı bir məqaləyə tərk edib burada bündə müzakiratına dair bir nəbzə məlumat edinəlim.

Məşrutiyət və qanuni-əsasının ən mühüm şərtlərindən biri millətin bütçəyi kontrol ilə, yəni təftiş və müraqibə ilə təsdiq edib-etməmək haqqını haiz bulunmasıdır. Şərq və islam məmləkətlərində cari olan mütləqiyət və üsuli-idareyi-keyfiyyə, bütçəni daima əhalidən gizli tutub vergi və rüsumat şəklində cəmaətdən, millətdən yiğdiği pulları istədiyi kibi sərf eylər. Lakin məşrutiyət və vəkaləti-milliyyə üsulu ilə idarə olunan məmləkətlərdə hökumət aldığı pulların qəpiyinə qədər cəmaətə haqqı-hesab göstərməyə borcludur. Bündə nədir? Bündə dövlətin bir sənəlik varidat və məsarifatının, yəni mədaxil və məxaricinin dəftəri-müvazinəsidir.

Mənbəi-varidat adilanə və məhəlli-məsarif ilə millət və dövlətin xeyr və mənəfəti, cəhiyacılı-zəruriyyəsi dairəsində olmalıdır. Digər tərəfdən də məsarifat varidatı keçməməlidir.

Bu ümür elə iştigal maliyyə nəzarətinin vəzifəsidir.

Mart ayının 21-də maliyyə naziri Kokofsev conabları Rusiyada ilk dəfə olmaq üzrə Dövlət Dumasında 1907 sənəsi üçün tənzim etdiyi müvazineyi-maliyyə layihəsini bir təfsili-qiraət etdi. Bu layihəyə görə 1907 sənəsi üçün adı və fövqəladə məsarifin yekunu 2471 milyon manata baliq oluyor ki, 1906 sənəsinə nisbətən 39 milyon qədər əskikdir. Kokofsevin fikrincə budcədə bir açıq, yəni müvazinədə, daha doğrusu varidatda bir nöqsan var isə, o da fövqəladə olan məsarifə qarşı imiş, fövqəladə məsarif iso 190 milyon manat miqdardındadır. Kokofsevin layihəyi-müvazinəsini mütləcio və tənqid cdə bilmək əriz və əmiq ülumi-maliyyə və iqtisadiyyəyə vəqif olmağa mütəvvəqifdir. Kokofsev nitqinin ibtidasında dedi ki: "Duma bündə sənətində sahibi-təcrübə və mümarisə deyildir. Bu xüsusda ülumi-mücərrədə dəxi

kömək etməz. Bu qədər müşkül və mürəkkəb bir əmrin öhdəsindən gələ bilmək üçün azman və mələkə lazımdır". Maliyyə nazirinin bu sözleri ola bilir ki, dumanın sağ və sol firqələrinə rəcc olsun. Çünkü sağlar heç ağız açmadılar,ollar isə məsələyi tədqiqdən isə baltayı kökdən vuraraq "biz bu bütçəyi qəbul edəməyiz" sözlərilə iktifa etmək istədilər. Lakin I Dumada olduğu kimi, bu Dumada dəxi elm və mərifət əshabi mərkəzdə, ələlxüsus kadet firqosunda bulunduğu üçün müvazinə layihəsini elm və məntiq dairəsində tənqid və mütləci edənlər başlıca bunların içində çıxdı. Bu xüsusda Kokofsevə etiraz edən Kotlerin nitqi-müfəssəli qayət müfid və mənidardır.

Kotlerin nitqində dərmiyan olunan rəddiyyə və etirazları birər-birə mütləciyə "Füyuzat" sütunları müsaid olmadığından biz ancaq bir-iki mühüm nöqtəsinin zikri ilə iktifa ediyoruz.

Kotler diyor ki, bütçədə varidati-dövlət 61-ci sənaye-miladiyyəsindən bəri zahirən bir dərəcə təhti-intizama alındığı halda məsərif xüsusunda bu günü qədər bir hərcü-mərc hökmfərma olduğu görülmüşdür. Kotler bir çox nabəməhəl məsrəflər zikr ediyor. Senzor ləğv olunduqdan sonra idareyi-mərkəziyyəyi-mətbuat rəisi ilə müavinlərinin elavətən təzyidi-maaşlarını bu cümləyə daxil ediyor. Bu nöqtəyi baş vəzir Stolipin rəddə məcbur oldu... Mənbəi-varidata gəlincə burada Kotler iki böyük qüsür buluyor. Qüsurların biri budur ki, varidatın yüzdə on birini (II prosentini) bilavasitə vergilər təşkil etdiyi halda bütün qalan qismi bilavasitə vergi və rüsumdan ibarətdir. Bu qisim vergilər spička, neft, şeker kimi ümumi-əhalinin ən ziyadə möhtac bulunduğu məvaddadan əzz edildiyinə mənba başlıca fəqir-füqərənin cibindən çıxıbor deməkdir. Zənginlər isə vergi xüsusunda fəqir və kasıblardan nisbet qəbul etməyəcək dərəcədə bəxtiyardırlar. İkinci qüsür ilə hökumətin müskirat və mükəyyifatdan mədaxil hasıl etməsidir. Məlumdur ki, hökumət məşrubati-müskireyi özünə məsus bir inhisar təhtinə almışdır. Müskiratı hökumət özü emal ediyor. Bu emalatdan hasıl olan varidat 700 milyon manat radəsində olub bütün bündə varidatının həman sülsünü təşkil ediyor. Bu isə maliyyə nöqtəyi-nəzərində şayani-məmnuniyyət görünə də, hüsni-əxlaq və elmi-iqtisad nöqtəyi-nəzərində qayət müzür və mənfurdur. Burada Kotler cənablarına kömək üçün biz də bir-iki söz deyəlim:

"Füyuzat" qarelərinə məlum olduğu üzrə ədibi-əzəm qraf Tolstoy fəryad ediyor ki, ay cəmaət, içməyiniz, işrət etməyiniz, işrət üzündən əxlaqımız, sərvəti-milliyəmiz, bütün məmləkətimiz bərbad oluyor.

Hökumət isə 700 milyon varidatı bir az daha təzyid etmək üçün səy ediyor ki, əhali müskirata daha ziyadə meyil və rəğbot göstərsin. Hətta 骢natiyevlər müsəlmanların, işrətdən ictinab ilə dövlətin varidatını xələldər etdiklərindən naşı hüquqi-müsavata layiq olmadıqlarını iddia əliyorlar idi. İndi haqq nərədə tacəlli ediyor? Dövlət Dumasının zahndamı, yoxsa vüzəranın kabinetindəmi? Bunu cavabını qarelərimizin vicdanına həvalə ediyoruz... Kotlerin nitqi bu sözlər ilə xitam bulmuş idi: "Rusiyada vəkaləti-milliyyə mövcud olub-olmamaq məsəlesi bizim büdcəyə dair mücahidatımızın nəticəsinə bağlıdır".

Gələcək məqaləmizdə əfvi-ümumi və əraziyi-ziraəyyə məsələsilə dumadakı müsəlman fraksiyasının mücahidatından bəhs etməyə qeyrət edərəz.

Ə.Hüseynzadə
"Füyuzat", 1907, №14

MƏCNUN VƏ LEYLAYI-İSLAM¹

Təcənnümə müstəid bəzi əsəbiyül-məzac insanlar fikirlərini müəyyən bir maddeyə həsr edə-edə nəhayət şüurlarına xiffət gəlib bir növ cənnətə mübtəla olurlar ki, o cənnətə lisani-tibdə "cənnəti-vahidə" təbir olunur. Ben İstanbulda ikən rüfəqəmdən bir türk təbibi bu cənnəti-vahidə mərəzi-əqlisinə mübtəla oldu. Düşər olduğu mərəzin əlamətləri daha məktəbdə ikən sezilmiş olmalı ki, yoldaşları ona "islam həkimi" ləqəbini vermişlərdi. İslam həkiminin mərəzi-əqlisi bilaxərə tamamilə təhəqqiq edincə onu Üsküdar tərəfində Toptası məhəllində kain timarxanəyə yatırdılar. "Timarxanə" bimarxanə kəl-mesindən qələt olub İstanbulda darülsəfaya, yeni məccanın xəstəxanasinə deyərlər. Biçarənin cənnəti-vahidəsi aləmi-islamın dərdini kəşf etmək olmuş idi. Məzkur xəstəxanədə islam həkimini Osmanlı məcanın ətibbasından məşhur Helmi bəy tədavi ediyordu. Helmi bəy məsləkdaşının şəfayab olması üçün əlindən gəldiyi qədər qeyrət etdişə də lakin müvəffəq olamadı, islam həkimi günün birində vəfat etdi. Zənn ediyoram şimdə Qaraca Əhməd məzarıstanında mədfundur...

¹ Bu kitaba daxil edilən "Məcnun və Leylayi-İslam", "Mövludi-Nəbi", "Pərdə eniyor" məqalələri Rasim Kamaloğlu və Şamil Veliyev tərəfindən transliterasiya edilib.

Vaqjənin üzərindən bir neçə ay keçdi. Bir gün bənim nəzdimə bir qadın gəldi. Bu qadın islam həkiminin validəsi idi. Qoltuğunda bir məndil içinde bir yiğin kağızlar getirmiş idi. Qadıncıqaz dedi ki, bu övraqı mərhum oğlum yazmış idi. Bən yazmaq, oxumaq bilməyoram... Zənnimcə həkimliyə dair olmalı, bəlkə içinde istifadəli bir şəylər olur deyə sənə getirdim. Oğlumdan bir yadigar olsun. Qadına təşəkkür edib getirdiyi töhfəyi aldım, mütalıyə başladım. Təəssüf ediyoram ki, bir gün "Yıldız" xəfiyyələri gəlib bütün övraqımı zəbt etdikləri üçün islam həkiminin yazdıqları şəylər də o miyanda qayıb olub getdi. Bunların arasında qayət şayani-dıqqət bir məqalə var idi. Xatirimdə qaldığı kibi əzber yazıb qarelərimə təqdim ediyoram.

Ancaq bunun bir dəli xəyalının məhsulu olduğunu unutmamalıdır.

İslam həkimi yazmış idi ki:

"Bir axşam evdə kimse yox idi, mən də tənha odamda oturub siğara içiyordum... Şəms qürub etdi. Ortalıq yavaş-yavaş qaraldı. Bən dərin-dərin əşkarə dalmış idim, lakin nə fikir etdiyimi, nə düşün-düyümü xatırlamıyorum. Ancaq yadımdadır ki, fikrim nə yerdə idi, nə də göydə... Fikrim bənim bir-ədəmabadda gəzib dolaşıyordu, gah-gah o ədəmabın uçurumlarına düşüyör, müdhiş girdablara tutulub dərinliklərinə doğru eniyordu. Orada çapalıyordı. Xilas olmağa çalışıryordu. Girdablalarla, uçurumlarla mübarizədən, mübarizəyi-fikriyyədən o qədər yoruldum ki, nəhayət bitab səndəliyəmin üzərinə düşüb bir cismi-camid kibi hər növ hərəkətdən məhrum oldum. Gözlərim odamın bir nöqtəsinə dikilib o nöqtədən ayrılamıyordu. İbtida qaranlığa qarışan çıqaramın dumanlarından başqa bir şey görəmiyordum. Nagah qaranlığım, dumanın içində yaşıl rəngli bir şərərə peyda oldu. Şərərə getdikcə nurlandı, nur getdikcə böyüdü, nəhayət, odamı tərifi-naqabil, qayət gözəl, yaşıl rəngli, zümrüdin bir işiq imla etdi. İşığın bana bəxş etdiyi zövqi-ruhani ilə bir müddətbihuş oldum. Sonra ayılb ətrafa diqqət edincə gördüm ki, qarşısında o nurlara bürünmüş qayət hüsna bir qız duruyor.

Qızın əlbisəsi pək qərib idi; başında osmanlı bayrağına bənzər, ay-yıldızla müzəyyən bir qırmızı örtü var idi. Geyindiyi ruba isə yaşıl

olub köksündə sıyırmış ilə işlənmə bir şiri-xurşid olaməti görünüyordu. Belinə bağlılığı Lahor, ya Koşmir şalı ayaqlarına qədər eniyordu... Dedim kimsiniz? Buraya nə üçün gəldiniz? Dedi ki, bən islaməm, dərdimə, xəstəliyimə dərman aramaq üçün buraya gəldim... həziq bir təbib olduğunuzu bana xəbər verdilər... Xəstəligimi təşxis edib bana müdavat ediniz!..

Bən. Nə qərib sözlər! Heç islam xəstə olurmu? İslam hər növ şai'bədən, qüsurdan, xəstəlikdən, əsqam və iləldən mübərra deyilmə?

Qız. Məni anlamadınız, bən İsləm dini deyiləm, bən islamiyyəsi, daha doğrusu, islami-coğrafiyom. İsləm dininin burada, İstanbulda nə işi var? Onun bulunub ayrılmadığı yerlər Məkkə, Mədinə, Nəcəf, Kərbəla, Məşhəddir...

Bən. Bu ayrı motləb... həqiqəton islami-coğrafi xəstə ola bilir, nəsli ki, xəstədir də! Mən bunu çoxdan eşitmışdım. Bu gün o xəstəliyi tədqiqə fürsət bulduğuma çox məmənən oldum. Buyurunuz, oturunuz, sizi başdan-ayağa qədər müayinə edəyim.

İslamı bir kanapa üzərinə oturdum. Cöhrəsi pək soluq idi, göz qapaqlarının iç təbəqəsinə diqqət etdim. Əmiq bir fəqrüd dəmə dələlət ediyordu. Lisanına baxdım. Suyi-həzm əlaməti aşkar idi. Lakin ən maraq etdiyim üzv dimaq olduğundan ibtidə bu üzvün müayinəsin-dən başladım. Bunun üçün kəbhali-şəhər Əsəd bəyin çəşmbin alətinə müraciət etdim. Bən bunu Helməqolçun və sairənin çəşmənlərinə tərcih edərəm. Çünkü öz türk təbibimizin ixtirakerdəsidir. Zətən avropalıların da ən ziyadə istəmal etdikləri çəşmbin oftalmoskopı-Əsəd bəydir. İştə bu çəşmbin ilə islamın qəri-eynini və oradan da əsəbi-bəsarı təriqilə əhvali-mərrəziyyəti-diməğini müayinə etdim. İbtidə Avropa müşərrihlərinin (yəni elmi-təşrihi-bəşər üləməsinin) əhəmmə bir xətasını təshihə məcburam. Cümcmə denilən baş kasası üzəminin qaidəsində tam ortada bir yer var ki, ona avropalılar "Sərci-türki" (*sella turcica*) yəni "türk əgəri" derlər. Halbuki islamın beynini çəşmbin ilə müayinə edərkən bunun "türk əgri" olmayıub, "türk taxi" olduğunu kəşf etdim. Taxi qayət müsənnə və mürəssə idı. Xəlifeyi – "Vərdi" bulunan sultan kəndisi də üzərində oturuyordu. Ruh diməğin mərkəzində bulunmaq icab etdi-gindən anladım ki müşahidə etməkdə olduğum zat bədəni-islamın ruhudur.

Əhvali-ruhiyyə ilə əhvali-cismaniyə yekdigərinə tabedirlər. Ruh əsab vasitəsilə bədənə hökm edər və hər tərefdən məlumat alır,

bədən də şərayın və qan vasitəsilə ruhu bəslər. Bədən xəstələnirsə, ruhu müztərib edər. Ruhun bulunduğu dəmağ xəstələnirsə, bədənin hər tərefində bir hərcü mərc peyda olur. Binaonəleyh təxçi-Türkiyə rast gələn üzvi gözəlcə tədqiq etmək lazımdır. Sultan pək rahətsiz olub, böyük bir təlaş içinde idı. Vəqiqən ətrafına şorayın vasitəsilə qan selinin isal etdiyi lira və məcidiyə şəklində bir xeyli kərbüvatidəməviyyeyi-həmra və beyza cəm olmuş idi. Ancaq bunlar "aorta" vasitəsilə əsla bədənə övdət edəməyib Sultanın ətrafına yiğilmiş bir sürü kazib curnallar tənzim edən xəfiyyə həşəratı, baxüşus Əbu əl-hüdalar, Ərəb-İzzətlər, Təhsin paşalar tərəfindən bəl olunuyordu, qalan qismini də bankırları ilə qonseyyonçuları torba-torba daşıyıb götürüyordular. Bunların içinde ən böyük rol oynayanlar almanlar idi... Sultan əsab vasitəsilə nə bir tərəfə hökm edə biliyordu, no da bir tərefdən məlumatı-səhihəyə dəstrəs oluyordu. Burada doğru həvadis verən, ələlxüsəs xaricdən gələn qəzetələrin, məcmuələrin, kitabların heç biri görünmüyordu, dəmağın uzaq bir guşəsində cümlesi bürokratlar tərəfindən ehraq ediliyordu.

Sultanın hökmü də heç bir tərəfə yetişəmirdi, çünki onun ətrafına cəm olan əcaib və qəraib bir tağım məxluqat bütün türüqi-əsəbiyyəyi sədd etmişlər idi. Bunları tədqiq edəlim: ön səfdə, sağ tərəfdə duranlar vüzərə və vükəla ünvanını haiz olub əksori atıl, cahil, rüşvətxor vətən xainlərindən ibarət idi. Bunlardan sos-səda çıxmıyordu. Bağırib çağırılanlar, atılıb düşənlər, hətta rəqs edənlər, sol tərəfdə düvəli-əcnəbiyənin səfirləri ilə konsulları idi. Sultanı ən ziyadə rahətsiz edən də bunlar idi. Bunlar gah birər-birər, ağır-ağır tələbatda bulunuyorlар, gah şədidülməl müşərək notalarla təhdid ediyorlər idi. Millətin mənafeyi diyor ki, gömrük rüsumatını təzyid edəlim. Bunlar bağırıyorlardı: Olmaz! Millətin mənafeyi diyor ki, əcnəbi postalarını, qapitolasyon üsulunu ləğv edəlim. Bunlar bağırıyorlardı ki: Bu heç olmaz!.. Sultan iztirab içinde ətrafına baxıbor, bunlara cavab verəcək, bunlara hədlərini bildirəcək, bunlara qarşı millətin haqqını müdafiə edəcək adam arayordu. Lakin kimse bulamıyordu. Vüzərə və vükəlayo, bürokratlara tərəfi-nəzər ediyordu. Bunlardan səs çıxmıyordu, çünki, düvəli-əcnəbiyyədən texsisatları var idi... Həqiqəton millətin mənafeyi və hüququnu müdafiə edəcək ortada bir kimse yox idi... Çəşmbin aləti ilə diməğin uzaq nöqtələrini tədqiqə başladım... Bir çox məhbəsələr, mənfalər, qürbətlər gördüm. Burada hədsiz-hesabsız adamlar inliyor, ah və vah edi-

yor idi. Əksəri “Məşrutiyyət! Qanuni-əsasi” – deyə fəryad ediyordu. Bunlar miyanında Səid bəyləri, Ziya Mollaları, İsmayıllı Səfaları, Əbüzziya Tofiqləri, İsmayıllı Kamalları, Səzailəri, Əhməd Rzaları, Übeydullaları gördüm. Həsrətkeş bulunduqları qanunun vazeləri, fədakarları Mıdəhətlər, Süavilər “Şirpəncəyi” – istibdad ilə şəhid edilmiş idi. Məşrutiyyətə, məclisi-məbusanə gəlinçə, “Yeller əsiyor o yerdə”, yaxud... “daşlar duruyor onun yerində!” Mənfalərin, məhbəslerin xaricində Amerikanın, Avropanın, ələlxüsus fransızların xristian missionerlərini gördüm ki, kəmali-hürriyətə icrai-ehkam edərək rumları, erməniləri və ələlümüm xristianları qiyama təşviq ediyorlar idi. Təxti-türkinin qərbində bir kaç müqtədir və kamil adamlar var idi, lakin ağızlarına o qədər qızıl, altın doldurulmuş idi ki, səsləri çıxmıyordu. Çəşmbini təxtn arxa tərəfinə tövcih etdim. Burada bir sürü qadınlar gördüm ki, əsarət barı altında inliyor idi. Onların mühafizi olan siyah çobanlar isə özləri dəxi əsarətin en mənfur, ən çirkin pəncəsinə giriftar olub, qanlı əməliyyatlarla rəcüliyyətdən məhrum edilmişlər idi... Ən ziyadə bu nöqtəyə təccüb etdim. Anlamıyorum ki, küreyi-ərzin hər tərəfində, hətta Türkiyənin özündə əsirçilik ləğv edilmiş olduğu halda bu xadim ağalarını nərədən tədarük ediyorlardı. Əgər bunlar tənasül təriqilə əvvəlki xadimlərdən vücuda gəliyorsa, bu mümkün degil idi, çünki dediyim vəchlə bunlar rəcüliyyətdən məhrumurlar... Anlayordum ki, burada islamiyyət və məsturiyyəti-nisvaniyə naminə taqəti-bəşəriyyə fövqündə bir zülmüncənsuz, bir cinayəti-müdhişə xəfiyyən icra ediliyor!.. Bu qadınların, bu xadimlərin, bu xəfiyyələrin, bu elçilərin, bu əcnəbi mütəzimlərinin qılıqlı qallarından, bağırıb-çığrmalarından dəmağda bir vəlvələyi-sameə-xəraş gurluyordu... Buna artıq təhəmmül edəməyib, Əsəd bəyin çəşmbinini bir tərəfə fırlatdım. İslama sordum ki:

– Əfəndim, başınızda bir şey hiss etmiyorsunuz?

İslam. Əvət, başım çox ağriyor, donuyor, qulaqlarım uğuldıyor... Gecələri əsla uyuyamıram... anladım ki, xəstəm əlaimi-mərəziyyədən südaə və səhərə mübtəladır.

İslam. Nə anladınız, xəstəliyimi təşxis edə bildinizmi?

Bən. Bu xüsusda bir hökm verə bilmək üçün bədəninizin sairə əchəzə və əzalarını dəxi müayinə etmək lazımdır. Ancaq şimdilik şunu anlaya bildim ki, beyniniz, dimağınız müzmin və münnid bir südai-istibdad və əsarətə mübtəladır!..

Bu mukalimədən sonra islamın köksünü “qər” və “isğa” etdim. Şirü xurşid əlamətinin fövqündə bir az solda kəlməyi-şəhadət yazılı idi. Burası nahiyyəi-qəlb idi. Dedim ki, xanım əfəndi, qəlbiniz burada bulunduğu bilirmisiniz, dedi ki, göstərdiyiniz yer hərəmeyni-şərifeyin bulunduğu Hicaz və Ərəbistan qıtəsidir. Anladım ki, islamın təşrih topoqrafiyasında qəlbə Ərəbistan deyilir ki, onun üqdi-əsəbiyyəsi də Kəbəyi-şərif ilə rövzeyi-mütəhhərədir. Əmrəzidaxiliyyə müəllimi Feyzi paşanın vaxtilə bize öyrətmış olduğu vəchlə sol elimi sədri-islamın sol cəhətinə tətbiq edib sağ əlimin işarət və orta barmağı ilə nahiyyəi-qəlbəni kəmali-dıqqətlə qər etdim, fəqət bu əməliyyatın nəticəsində fövqəladə bir heyrətə düşər oldum: islamın qəlbə kiçilmiş, zümrə pəcda etmiş idi. Turi-sina və Süveyş kanalı cıvarında olan Əqəbədən başlayıb Babülməndəb və Ümmandən keçərək, Bəsrə körfəzindəki Bəhreyin adaları ilə Küveytə qədər qəlbə-islamın, yəni Ərəbistanın bütün mühiti məşqud idi. Ətrafında əsmiyyəti-qəlbəyi yerinə qər ilə sədayi-cövhü hasil oluyordu. Bu hal, ələlxüsus Ədən şəhri cıvarında vazeh idi. Aşkar idi ki, qəlbə-islam bir “zümuri-mütərəqqi” yə düşərdir. Bunun səbəbini anlamaq lazım idi. Zehnimdə zümura bais ola biləcək bütün mikrobları yoxlamağa çalışdım. Xatirimə ingilis mikrobları gəldi. Lakin bu mikroblar qəlbə-islamə nə suretlə tari ola bilmişlər? Bunu dərk edə bilmək üçün firənglərin “stetoskop” və bizim “müsəmmə” dedigimiz aləti-isğayə müraciət etdim. Müsəmməin bir ucunu islamın nahiyyəi-qəlbəsinə, bir ucunu da öz qulağıma tətbiq edib “zəiran” və “ğəmağəm” i-qəlbəyyəni istimə etməyə çalışdım! Heyrət! Salım qəlbərin zərbanından hasil olan əsvati-təbiyyəyi-müntəzəmədən nə “tiq” və nə də “taq” eşidilməyordu.

Əsvati-təbiyyədən baqı qalan ancaq Zəmzəmin zülməsi ilə hüccacın vəlvəlesi idi. Fəqət “tiq” yerinə bir “tənini-mədəni” və “taq” yerinə də bir “zəiri-nəfxi” eşidiliyordu ki, bu sövtlərin hər ikisi də qayət əhəmiyyətli əlaimi-mərəziyyədən məduddur. Müsəmmə vasitəsilə tənin-mədənin səbəbini anlamaq olmuyordu. Fəqət “zəiri-nəfxi” gözəl təhlil oluna biliyordu. Nəfxə, qeyri-müntəzəm və daimi bir gurultu ilə bir də mütəqate bir fisiltidən ibaret idi. Əvvəla bu fisilti marağımı cəlb etdi. İyicə diqqət edincə bunun şərfin xanəsində iki kişi arasında cərəyan edən bir mukalimədən ibarət oldu-

gün sezdim. Mükalimə edənlərin biri ümoradan olub əmrlər veriyor, biri do bədəvi bir ərəb olub “baş üstüno, baş üstünə” diyordi.

Amir diyordi ki:

— Əlimizə böyük bir fürsət keçiyor, Yənbə təriqilə Mədinəyə Rusiyadan qayət zəngin hacılar gəlməkdədir. Rəfaqətlərində türk əsgəri bulunmayacağını xəbər aldım... Dağ keçidində keçidin adını eşidəmədim, bunları mühasirə edib cümləsini qətl ilə paralarını, əmval və əşyalarını zəbt etməlisiniz... Bu işi mümkün mərtəbə sürətlə yapınız...

Burada qulağımı müsəmmein üzərinə ziyadə tətbiq etdim, anla-maq istiyordum ki, bu əmri verən şərifin özümü idi, yoxsa övnə-sindən birimi idi. Nə faidə ki, müsəmme çəşmənin qədər mükəmməl olmadığından burası mənə məchul qaldı... Zeyri-nəfxini tərtib edən gurultulara gəlinçə bunlar Ərəbistanda, Yəməndə, ələlxüsus Səna cəhətlərində Türkiyəyə qarşı üsyan edən bədəvilərlə şeyxlərinin bağırıb-çağırmalarından və bunlarla sıcaq qum çöllərində ac və susuz mühərribə cdərək bihudə yerə tələf olan osmanlı əsgərlərinin ah və əninindən hasıl oluyordu. Bu üsyanın, bu ixtilalin başlıca səbəbi qəlb-i-dimağə rəbt edən “əsəbi-müştərəki-kəbir” yollarının düçarı-fəlc olması idi. Dəmağ hərəkatı-qəlbəyəni tənzim və idarə edə-miyordu. Qəlb ilə dəmağın əlaqəsi müxtəl olduğundan Hicaz və Yəməndə bulunan bürokratlar biçarə bədəvileri öz keflərinçə soyub yeyirlərdi. Ərəblər buna artıq təhəmmül edəməyiib ardi-arxası kəsil-moyon şurişlər, ixtilalar çıxarıyorlardı... Bu haldan ingilis mikrobları külliyyətlə istifadə edərək nahiyyəyi-qəlbə tədricən istila eyliyorlar idi... Mikroblara qarşı məzaddi-əfən olaraq kafi miqdarda nə ədalət, nə barit və nə axça var idi. Vaqıən istima etdiyim tənini-mədəni ortada bir axça taqqırdısına dəlalət edər kibi idi. Ancaq bu taqqırtı əsnai-isğadə çox da vazeh olmadığından bunun mahiyyətini anlamaya üçün yeni kəşf olunan rentgen şüətinə müraciət etdim. Məlumudur ki, bu şüai-xariqülədə vasitəsilə əxşayı-daxiliyyənin və əxşada peydə olan zayeat və tənəbbütati-mərəziyyənin rəsmini fotoqrafla almaq mümkün oluyor. İslami rentgen cihazının qarşısına oturdub qəfəsi-sədri daxilindəki, oxşanın, yəni qəlb ilə riyətcynin fotoqrafını aldım...

Fotoqrafa diqqət etdim... Xəstəm qorxur dəyə fotoqrafi ona göstərmədim. Orada qayət qorxunc bir ləvhə var idi. Bir tərəfdə “həmçü əjdərha kuşadə-səd dəhan” yüzbaşlı yılanla bənzər uzun vücdulu mühib bir heyvan rəsmi görünüyordu. Bu qəfəsi-sədrin sağına rast

gələn şəryani-şizən, qəsəbatı-hüveysilatdan ibarət rəyiyyəminin, yəni ağ ciyordin sağ parçasının rəsmi idi ki, şirü xurşidin taxtına isabət ediyordu. Burası İran ölkəsi demək olduğundan mütaliəsini atıyo buraxıyoram. Burada tənini-mədəniyə dəlalət edər bir şey görünmüyordu. Lakin əjdərhanın solunda bir rəsm var idi ki, bu rəsmde dəvərani-domin intizamına xidmət etməsi lazımlı golon qəlbini iki üzeyin, (Yənbə və Ciddə) ilə iki bəteyn, (Məkkə və Mədinə)dən ibarət dörd cövfisi və bütün bədəndən qanı qəlbə isal edən “vərid”lərlə, buradan tokrar onu bədənin hər tərəfinə sövq edən şəroyanlar aşikar görünüyordu. Dövran və cövləni-dəmlə tərəfdən gələn hücum axın-axın bətinlərə daxil olaraq Kəbə və rövzeyi-mütəhhoreyi-dili təvaf etdikdən sonra yenə yerlərinə övdət ediyorlardı. Əcəba bunlar zülali-Zəmzəmlo qidayi-ruh və bədən olan məarifi-islamıyyəni buradan hər tərəfə isal cdiyorlarmı idi?.. Heyhat!.. Qahiredə, Nəcəfddə, Kərbəlada pərişan bir halda olsa da heç olmazsa mövcud olan mədaris və darülfünuni-islamıyyədən buralarda, həkimi-dilagah Murad bəyin vaxtı ilə etdiyi dadü fəryadlara rəğmən, nə bir nişanə, nə do bir əsər var idi...

Bətəynlərin qurbündə bir ləvhə görünüyordu ki, “tənini-mədəni”-nin nədən nəşət etdiyini mükəmmələn göstəriyordu; ingilis şapkalı bir hərif bacağı-bacağının üzərində bir sandaliyə üzərində oturmuş idi. Bunun ətrafında başları çalmalı bir çox ərəb şeyxləri yerdə bardaş qurmuşlardı. Ingilis əlindəki böyük bir torbadan ovuc-ovuc ingilis lirləri çıxarıb bu şeyxlərin qarşısına atıyordu ki, tənini-mədəni də bu lirlərin yere çarpmasından hasil oluyordu... Əsasən Ərəbistanın üsyan gurultularına bir cəhotlə bais olan da yenə bu lirlər idi... İslame sordum ki, sol böyrünüzdə nə hiss ediyorsunuz, dedi ki:

— Ürəyimdə hər vəqt bir çırıntı var. Ara-sıra guya içəridən qaburğalarımın həzasından bir xəncər saplanıbor kibi bir taqım ağrılar duyuram. Əcəba, məndə də “mərozi-üzviyyəyi-qəlb” dedikləri xəstəlikmi var?

Bən (xəstəyə təsəlli üçün). Xeyr, əfəndim, əhəmiyyətsiz bir şeydir, dəmağınız düzolırsə, qəlbinizdəki alam və övca da keçər gedər...

Hər halda bütün əzəniz başdan-başa müayinə edilmədikcə təş-xisi-mərəzə dair əsasən bir hökm veriləməz, şimdi şu səndaliyə üzərinə oturunuz da ciyərlərinizi mütaliə edəyim...

Ancaq şirü-xurşidi çıxarıınız, çünkü istima və isğayə mane oluyor.

İslam şirü-xurşidi çıxarub bir tərofə ataraq köksünü açdı... Şu dilbəri-simintənin yasəmindən bəyaz, nəsrindən lətif olan köksü o qədər gözəl, o qədər rəna idi ki, tobib olacaq yerdə şair buluna idim, mütləq o sinəni, bunca şüəra və üdəba bəsləmiş olan o sineyi nəzmən tərifə məcbur olurdum. Lakin təbiblər ələlümum lətafəti-zahiriyyədən ziyadə səlaməti-batiniyyəyə diqqət edərlər... Əsnayı-isğada duyduğum zəiraati-tənəffüsüyyədən xuraxuri-səfəriyyə, qətitə və təhti-fərqəiyyeyi tərifdən əvvəl, rentgen şüası ilə aldığım fotoqraf-dakı yüzbaşlı əjdərhanın rəsmində dair bir az izahat verəyim: qəribədir, islam sinəsi üzərində şirü xurşid əlamətini hamil bulunduğu halda dəruni-sinədə nə arslan və nə də günəşdən bir nişanə görünməyordi. Bunların yerində zürrüusi-kəsirə bir əjdərha ilə, bir də bunun ağızlarından fəvvərən edən bir atəş nümayan oluyordu.

Bu əjdərhanın, türqi-tənəffüsüyyədən şəriyani-şiddətlə şüəbatı bulunan qəsəbatın istihaleyi-mərəziyyəsindən hasil olması möhtəməldir. Avropa kütübi-tibbiyyəsində qəsəbatür-riənin bu yolda bir istihaloyə uğramasına və ya uğramaq imkanına dair əsla məlumat verilməyib. Hətta qeyserilər paytaxtı qədim Romada yetişən latın şüərasından məşhur Ovidin "Metamarfoza", yəni "İstehalat" ünvanlı əsəri-güzidəsində belə bunun əmsalına rast gəlmədim. Vaqiən bu kitabda insanların mar və əjdərhalara təhəvvül etdikləri hekayə olunuyor. Lakin insan ciyərlərini bittəgýür əjdərhəyə döndüyünə dair hərfi vahid belə yoxdur. Tibb kitablarında olan belə qüsürün başlıca səbəbi latın və Avropayı-cədid üləmasının İranın təbabətindən, tarixi-təbabətindən qafil və bixəberə bulunmalarıdır. İran tarixinə aşına olanlara məlumdur ki, hökuməti-müstəbidənin timsali-mücəssəmi olan Zöhhakin hinduca "Azidahakanın" umuzlarında iki əjdərha peyda olmuş idi. Əttibaye-qədiməyi-İran əməliyyati-cərrahiyə ilə bu əjdərhaları dəfaat ilə kəsib atmışlar idisə də fəqət yenə mərəzi-istibdada çarəsəz olamamışlar idi.

Rəvayətə görə guya bu dərdin öhdəsindən Gaveyi-ahəngər gələ bilmiş idi. Lakin bu rəvayət doğru deyildir. Çünkü Gavəancaq Zöhhaki-zalimin qətli ilə iktifa edərək kəndisindən əvvəl ettibanın kəsib atdıqları əjdərha başlarını yiğib ehraqi-binnar, yaxud bir surətlə mehv və nabud etməyi unutmuşdur. Halbuki, əttibaye-İran böyük bir ehtiyatsızlıqda bulunub bu başları kəsdikcə torpağa gömərək məvadi məzadi-üfuniyyə heç isteməl etməyordular. İşdə mürur zamanla yüz-

lərcə olan bu əjdərha başları birləşib islamın ciyərindəki məcariyi-tənəffüsüyyənin, yəni qəsəbat və həvisilatın çoxunu sədd etmişlərdi.

Rentgen şüası ilə aldığım fotoqraf bunu mükəmmələn isbat ediyor. Bundan anlaşılır ki, Türkiye istibdadi birbaşlı olduğu halda, İran istibdadi yüzbaşlıdır. Türkiyədə bir müstəbid olub, onun hökmü-mütləqi də İstanbuldakı Yıldız sarayından südər edir. İranda isə hökumət surətən Tehrana məxsus ikən həqiqət halda hər bir şəhərin, hər bir vilayətin valisi xalqın başına bir hakimi-mütləq kəsilir. Bunların maaşları Tehrandan gəlməyir. Bunlar müstəqillən əhalidən "vergi" namı ilə soyub qopardıqları varidat ilə keçinirlər. Türkiyədə dərəbəyliyin kökü çoxdan qazılmış olub, aristokratiya deyilən nücəba və zadəgan gürühu yoxdur: burada nə bəy və nə də xan var. İranda isə hər başını qaldıran qolayılıqla bəy, xan və hətta prins olur.

Rusiyada 1864-cü sənəyi-miladiyyədə kənd əhli mülkədarların əsərətindən xilas edildikləri halda İranda olan kəndlər comaətləri ilə bərabər mülkədarlarının malı, qulu, əsiridirlər. Əjdərhəyi-istibdadın başları sadə bunlardan ibarət deyildir. Türkiyədə xan, mərsiyəxan və müctəhid sinfi olmadığı kimi, mollaların, xacələrin, scyyidlerin də əhali üzərində əslən bir nüfuzları yoxdur. İranda isə bürokratiyadan başqa bir də ayrı-ayrı molla, müctəhid, scyyid və s. hökumətləri vardır ki, bunlar çox kərə kamali-müvəffəqiyyətlə bürokratiya hökumətinə, daha doğrusu, hökumətlərinə qarşı dururlar!.. Bu növ hökuməti-taliyyənin İran üçün ən təhlükəlisi scyyid və molla hökumətidir. Osmanlı türkləri ələlümum qədimdən bəri tutduqları din və məzhəbdən ayrılmadıqları halda, İran mollaları iki də, bir də yeni məzhəblər ixtirama qalxışaraq molla hökumətinin dəxi təəddüdünə çalışırlar... Mollaların böyle yeni-yeni məzahib ixtira etmələrinə gəlincə bunun başlıca bəisi əjdərhanın ağızından fəvvərən edən atəşdir. Zərdüştin azərkədesi İranda hənüz sönməmişdir. İran torpağını hər nərədə qazsanız, altından atəşpərəstlərin külli ilə əxkəri zühur edər. Bina-ənəleyh ənasüri-islamiyyə qəlbgah olan Hicazdan bəda ilə gəlib İran deyilən ciyərdəki bu rəmmədi zərdüştiyə temas etdikcə bir təgyire uğramadan keçəməz!..

Qorxuram ki, fiziologiya elminə aşına olmayan qareler bu nöqtələri anlamayıb mənə etiraz edələr. Bina bərin burada müəllim Şakir "beyin elmi – "Mənafəül-əza" dediyi fiziologiyamın ciyərə aid bəhsindən bir nəbzə məlumat verməyə lüzum görürəm. Təfsilat almaq istəyənlər Şakir beyin elmi "Mənafəül-əza" ünvanlı kitabına müra-

cöt edə bilərlər. Bir isabot olaraq Şakir bəyin İranda züetur edən omrazi tədqiq üçün hökuməti-Osmaniyyə tərəfindən oraya ezam olundu¹.

Şübhəsiz neticeyi-tədqiqatı bizim mütaliatımızı təsdiq edəcəkdir: məlumatdur ki, qanın bədəndə dönbə dolaşması iki dövrandan ibarətdir ki, birinə dəvərani-səgir, digərinə də dəvərani-kəbir təbir olunur. Təmiz və qırmızı bir qan qəlbdən başlayıb, bütün bədəni dolaşdıqdan sonra hamizi-fəhm ilə məhəmul olub rəngi siyahlaşlığı halda təkrar qəlbə övdət edər (dəvərani-kəbir). Sonra bu siyah qan qəlbdən cigerlərə sövq olunur. Bu üzvi dolaşış hamizi-fəhmi türüqi-tənəffüsüyədən zəfir vasitəsi ilə rədd edər və bunun yerinə şəhiq vasitəsilə gələn müvəllüdül-həmuzə ilə birləşərək yerinə qırmızı rəngini əğz ilə təkrar qəlbə övdət edər (dəvərani-səgir). Bu suretlə dəvərani-kəbir ilə dəvərani-səgir daima yekdigərini voli edir. İstə qanın əsnayı-şəhiqdə havanın müvəllüdül-həmuzəsi ilə imtizaçı ciyərin başlıca vəzifəsidir. Zətən yanmaq ümum əcsamin müvəllüdül-həmuzeylə birləşməsindən ibarət bulunduğu üçün Fransanın məşhur kimyagerindən Lavuaze “tənəffüs əsasən bir ehtiraqi-bətidir” demiş idi. İstə azərgədeyi-əzimeyi-İran da alemin ortasında bir ciyər hökmündə bulunduğu üçün enasıri-mədəniyyənin heç biri bu mehraqda bir təgyirə, bir ehtirağa uğramadan nə Şərqdən Qərbə və nə də Qərbdən Şərqə keçəməz; Hinddən gələn Brəhmən və Buddha məzhəbləri burada ayin zərdüştliyə münqəlib oldu. Yunanın cümhur mədəniyyəti ilə pərvərişyab olan İskəndər İranda Daralar kibi bir hökmdarı-mütləq kəsildi. Roma cümhuriyyəti İranla təmasdan sonra hökuməti mütləqiyeyi-qeyseriyeyə teboldül etdi. Dini – İsa İrana nüfuz edərkən, Manike Maniyi-nəqqaş məzhəbi şəklinə girdi.

Məşrutiyətçi bədəvi ərəblər İrana təqərrüb edər-etməz “şireşotor və susmar”² yeyəcək yerdə “tace-kəyanı” arzu edəcək oldular. Bilməyioram ki, Firdovsi kimi “Tofu, bər to ey çərxı-gərdan, tofu!!!”³ demək caizmidir?! Əsasən, Firdovsinin “Şahname”si Darati-mütləqiyətin mədh və sənasından başqa bir şey deyildir. Bunu Fransa

¹ Cünuna mübtəla olmuş olan “İslam həkimi”nin bu sözləri qismən doğrudur, bundan 10-12 il əvvəl darülfünunun tibb müəllimlərindən Şakir bəy İrana ezam olundusa da, bəzi maneoların zühuri ilə Ərzurumdan iləri gedə bilmədi. Şakir bəy məşhur fizio-ologist Klod Berninş şagirdlərindəndir (Ə.H.).

² Tərcüməsi: “Dəvə südü içən, kərtənkələ yeyən”.

³ Tərcüməsi: “Tfu sənə, ey zamane, tfu!”

məşrutiyət və cümhuriyyətini pamal edən III Napoleon gözəl anlamışdı. Anladığı üçün “Şahname”ni fransızcaya tərcümə edən Jül Mola əlindən gələn müavinəti-nəqdiyyəni diriğ etməmişdi. Ancaq Jül Mol ilə Napoleonun nöqtəyi-nəzərləri ayrı-ayrı idi. Jül Mol “Şahname”ni məzayeyi-şeriyəsindən naşı tərcümə ediyordu. Napoleon isə fransızlara bir mütləqiyət mədh və sənəsi eşitdirmək istiyordu. Hər nə isə sədəddən ayrılmayalı... Dini-islam dəxi bu ölkədən təg-yirə düçər olmadan keçəməyib olan o təgyiratında davam etməkdədir. Şimdi bu ciyorgah İslamda davam edən ehtiraq vəzaifi-fiziolojiyat-tənəffüsüyədənmi, yoxsa ələimi-mərəziyyəyi-həməviyyədənmi ədd etməlidir. Lavuazye diyor ki, “tənəffüs bir ehtiraqi-bətidir”. Bu doğru! Ancaq bu ehtiraq xaricdən gələn saf və təmiz bir hava sayəsində oluyor.

İrəndəki ehtiraq isə xaricdən gələn nəsim hava sayəsində olmayıb, İranın öz daxilindəki pozulmuş, fəsada uğramış badi-atəşini – Zərdüşti vasitəsilə vüqua gəliyor. Fikrimizi izah edəlim. İranın türəti-tənəffüsüyəsi hər tərəfən qapanmışdır. Dəmir yol şöylə dursun, bu ölkədə heç adı yollar da yoxdur. Şah Abbas dövründən qalma yollar bütün xarab olmuşdur. Ciyərə hava ibtida boğazdakı həncərədən daxil olur. İranın xaricdən saf dəniz havası alacaq həncərəsi bilkülliyyə qapanmışdır. Xəlici-farsi Omana rəhb edən Hörmüz boğazına “kəşim” adı ilə bir ingilis müstəmləkəsi vərəmi çıxıb bu mən-fəzi sədd etmişdir. Bu xüsusda vaxtı ilə Cəlaləddin Əfqanının bağırıb çağırması kar etmədi. Şimalda isə Kaspi dənizində İranın bir gəmi işlətməyə haqqı yoxdur, çünki Fətəli şaha “şor su lazımdır” idi.

Əsasən, İrəndən məzhəb iqtizası olaraq heç bir fərdin Avropada və s. bilədi-mütəmədinədə təhsili-elmə getməyə haqqı yoxdur. Çünkü Zərdüştün “pak və napak” nəzəriyyəsi bu gün mübaliğəyə uğrayaraq, bu nəzəriyyəyə görə bir kaç milyon müsəlmandan başqa məx-luqullah olan bir milyard yarım bəşəriyyətin kəffəsi əhli-kitabda daxil olduğu halda murdardır. Bakteriologiya elminin “asepsi və anti-sepsi” nəzəriyyələrindən bixəber olan İranın “pak və napak” fərziyyəsi şayani heyrətdir. Bu fərziyyəyə görə qırx-əlli üzüyün kəlin, qoturun, keçəlin girib çıxdığı hovuzun suyu pak ədd olunduğu halda, təqdirxananın o mikrobsuz, rüsubsuz bərraq suları napak və murdar hesab olunuyor. İranın, yəni riəyi-islamın əhvalına mükəmmələn aşına olan böyük bir fazıl ən məşhur kitabının başında diyor ki: “Hər nəfəsi ke foru mirəvəd mommedde-həyat və çun bər miyayəd mofə-

rehe-hizat əst. Pəs dər hər nəfəs do nemət mövcud və hər nemət ra şokri vacib”¹.

Sədi burada ciyərin əfali-fiziologiyasından olan zəfir ilə şəhiqin əhəmiyyətindən bəhs ediyor. Ehtimal, Atabəy Sədi bin-Zəngi dövründə aləmi-islam İran vasitəsilə bir az nəfəs ala bilirdi və binaənəleyh böylə bir nemət üçün şükr etməyə də borclu idi. Lakin şimdə bu növ mülahizat ilə islamın köksündə isğə və istima edəcəyim əsvatın əyəvtə şayan diqqət olacağını anladım. Məsməiin bir ucunu qulağıma, bir ucunu da islamın köksünə tətbiq etdim. Eştidim ki, zəirat “Xərəxəri qətitə, səfiriyyə və təhti-fərqiyyə”dən ibarət idi. Xərəxəri ətəti, vadisi-cəhalətdə puyan olan əksəriyyəti-əhalinin dərin uyğuya daLIB xoruldamasından, xərəxəri-səfiriyyə, bürokratiya xanəndə və sazəndələrinin kef edərək çalıb-çağırmalarından, xərəxər-təhti-fərqiyyədə əkinçi və əhli-kəsbü karın ah və zarı ilə ağlayıb göz yaşları tökmələrindən hasil oluyordu.

Xanım əfəndini bir az öskürtdüm. Bəlgəmindən bir miqdardan alıb mikroskop deyilən xirdabin ilə müayinə etdim. Kox basillərindən bir əsər bulmadım. Demək ki, islam sillürröyə mübtəla degil idi. Bütün bu əlamətlər bir daül-bəhrə bir zeyqi-nəfəsə dəlalət ediyordi. Bu hala məmənun oldum. Çünkü daül-bəhr sillürö kibi təhlükeli olmayub qabili-şəfa bir ərzədir.

Bən. Əfəndim, köksünüzdə nə duyarsınız?

İslam. Ara-sıra uzun bir öskürək ilə boğulur kibi oluyoram. Nəfəs alamıyorum. Köksündə bir tağım xırıltılar, ağrılar duyarım... Bilmiyorum vəremmiyəm, nəyəm?

Bən. Xeyr, əfəndim, vərem deyilsiniz. Düşar olduğunuz zeyqi-nəfəs ümumi bir xəstəliyin erazindandır ki, o ümumi xəstəlik keçərsə, öskürəyiniz və nəfəsdarlığınıza da keçər.

İslam. Ümumi dədiyiniz xəstəlik nə xəstəliyidir? Adı nədir?

Bən. Bunu deyə bilmək üçün əhşayı-bətniyyənizi dəxi müayinə etməliyəm...

Ə.Hüseynzadə

“Füyuzat”, 1907, №17, 18, 20

¹ Tərcüməsi: “Hər nəfəs ki, içəri gedib bu həyatın davamıdır. Əgər çıxırsa, insana ləzzət verir. Demək, hər nəfəsde iki nemət mövcuddur və hər iki nemətə də şükr etmək vacibdir”.

MÖVLUDİ-NƏBİ

Bu sənə mövludi-Nəbi münasibətile Bakı əhli ikinci dəfə olaraq bilaferqi-məzhəb müttəhidən bayram eliyor və ittihadın binasına müəyyən bir təməl daşı atıyor. Keçən sənəki ilk xütvəyi-ittahadımız, 14 əsr əvvəl viladəti – Nəbiyə rast gələn hadisati-əziməyə müşabəh vəqaye içində vüqu buldu ki, “Həyat” bunu vəqtinə zikr etmiş idi. Burada şayani-diqqət bir şey daha varsa, o da bu illər peyğəmbərin təvəllüd etdiyi tarixi – şəmsi ayı ilə tarixi-qəməri ayının yekdigərə təvafüq etməsidir. Bu da əmri-ittihadın ibtidası üçün ayrıca bir faliyeypərvənə olunsa səzadır. Məlumdur ki, peyğəmbərin viladəti həm rəbiüləvvəl, həm də nisan ayının ortalarında vüqu buldu. Peyğəmbərimiz asimandan barani-rəhmətin yağılığı və dənizlərdə dūrların təkəvvün etdiyi bir zamanda dünyaya bir dürri-yetim olaraq gəldi. Qövli-səhihə görə, fəxri-kainat həzreti-Məhəmməd miladi-İsanın 569-cu sənəsində “hicrətdən 53 sənə əvvəl fil vəqəsi salında Nuşirəvanı-adil hökumətinin qırx – ikinci sənəsində rəbiüləvvəlin on ikinci bazar ertəsi günü tülui – şəmsdən əvvəl” Məkkəyi-Mükərrəmədə təvəllüd eyləmişdir. Pədərləri nəslİ-bəni-Haşimdən Abdullah ibn Əbdül-Mütəllib, validələri Aminə binti-Vəhab və süd anaları bəni-Səd qəbiləsindən Həlimə binti-Əbi Züeybdir. Peyğəmbər öz fəsahəti-lisanının əsbabını bildirmək üçün bir hədisi-şerif buyurmuşdur ki, o hədisi müşarileyhin məbdə və mənşəyini dəxi göstəriyir: Buyuruyorlar ki:

“Ənə əfsəhül ərəb məbdəi-min Qüreyş və nəşeti-fi bəni-Səd bin-Bəkr”¹.

Fəxri-kainat əfəndimizin viladəti haqqında bu qədər məlumat verməklə iktifa ediyoruz. O cənabın tərcüməyi-halından, övsaf və məzayasından bəhs etmək lazımlı gəlsə, cildlərlə kitablar yazmaq icab edər ki, bu həm bizim həddimizin xaricində, həm də ərbəbina məxsus bir vəzifədir. Biz burada mövludi-Nəbi münasibətile bir nəbzə ittihaddan bəhs etmək istəriz: bize öylə gəliyor ki, ittihadın mənai-

¹ Tərcüməsi: “Mən ərəblerin ən fəsihiyəm, törənişim Qürreyşdəndir və Səd ibn-Bəkr soyuqdan nəşət etmişəm”

həqiqisini anlayanlar hənuz içimizdə çox azdır. Hər kəs ittihada bir növ mənə veriyor və hər kəs ittihada verilən mənadan bir növ ilə məmənun, ya dilgir oluyor.

Bize qahrsa, ittihadı həqqilə anlamaq üçün əvvəl əmrde 17 Oktabr Manifesti ilə elan olunan hürriyyətlərdən “hürriyyəti-vicdan” ilə “hürriyyəti-kələmi” layiqi-vəchle dərk və təqdir etmək lazımdır. “Hürriyyəti-vicdan”ın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda, vicdanon qənaət hasil etdiyi etiqad və əfkarda bulunmaqdə hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin, etiqad və əfkarından naşı kimseyə təcavüz etməyə həqqi yoxdur. Hürriyyəti-kələma gəlincə, hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqdə muxtardır. Bu yüzdən kimsə kimseyi cəbr və təzyiq edəməz. Bunun ən birinci faidəsi budur ki, bu hürriyyətlər sayesində insanlar riyakarlıqla xilas edilmiş olurlar. İndi insan istər sünni, istər şia, istər yeni çıxma mütəvəssit məzhəb olsun, əfkar və etiqadını aşkar surətdə söyləyib nəşr etməkdə muxtardır. İttihadın mənası bu deyildir ki, şələr öz etiqadi-batılnerini gizləyib sünni və sünnilər öz etiqadlarından el çəkib şia, yaxud hər iki tərəf “Əz inca mande və əz anca randə”¹ olub mütəvəssit məzhəb olsunlar, xeyr, ittihadın mənası bu deyildir. İttihadın mənası hər bir fərdin öz həmcinsləri hansı məzhəbdə olurlarsa olsunlar, cümləsinə hörmət və riayet edib cümləsini qardaş tanımaqdır və etiqadlarından, ata-babadan gördükəri, ana südü ilə əmdikləri, yaxud biləxərə hasil etdikləri etiqadlarından naşı tən və sərzəniş etməmək və hər kəsi öz məzhəbinə sülukda və öz əfkarını nəşr və təmimdə sərbəst və muxtar buraxmaqdır. İttihadın mənası ümuri-maddiyəyi-ictimaiyyədə xəlqin mənafəi uyğurunda əlbirliyi ilə iş görməkdir...

* * *

İttihadın mütəvəssit bir təriq ilə hüsluna golincə, burası mühal və fövqəladə müşkül bir əmrdir. Bu xüsusda tərəfindən heç biri oimmə və müctəhidinin əqvalından el çəkəməzler. El çəkiləcək bir şey varsa, o da siyaseti-hökumət ilə məzhəbləri yekdigərindən təbid edən və bilaxire hasil olan töbəqatdır ki, bundan xilas olmağa çalışmaq lazımdır. Əqvamın vadisi-cəhalətdə puyan olduqları zaman

hökumətlər istədikləri kibi onları öz amali-xəfiyyələrinə xadim etmişlərdi. Bu qəbahət ələlxüsus Şah İsmayıllı ilə Sultan Səlim dövr-lərinə racedir. İndi cəmaətlər yavaş-yavaş ayılıyorlar, binaənəley hökumətlərə baziçeyi-amal olamayacaqlar. Zatən o dövrlər çoxdan keçdi. İndi hökuməti-islamiiyyə dəxi nicatın daireyi-ittihadda olduğunu dərk etdilər. Bu nöqtəyi izah üçün qarelərimi bər vəchi-ati hekayə olunan vaqıdən xəbərdar etmək istiyorum.

* * *

Bu günlərdə övraqi-pərişanımı qarışdırırkən aralarında 12 sənə əqdəm, İstanbulda məktəbi-tibbiyyeyi-əsgəriyyədə təhsildə bulunuş olan “Turani” tərəfindən o vaxtlar yazılmış bir məktub bulдум ki, mündəricatı qayət mühümdür. Dostum yazır ki: “Əfəndim, ...məktəbimizdə məzhəb xüsusunda nəticəsi qayət xeyirli olan bir hadisə vüqu buldu. Bazar günü xristian yoldaşlarımız dörsdon azad olub bunların tibb dörslərində müsəlmanlardan geri qalmaması üçün nəzarətcə qərar verildi ki, müsəlman tələbə bazar günləri ancaq ələmət-diniyyə ilə məşğul olsunlar və cameə yiğilib vəz dinləsinlər. Müsəlman tələbənin kaffəsi bilafərqi-məzhəb cameə gedib clmiliəlahi və şəriət təliminə təyin olunan xacənin dərslərini istiməə məcbur oldular. Bir bazar günü xacə dörd məzəhəbin: (hənəfi, şafei, maliki, hənbəli məzhəbinin) həqq olduğundan bəhs edib beşinci məzhəbi zikr etməyi unutdu. Bu səbəbdən altındakı bazar günü şia olan tələbə: “Məzhəbimiz həqq olaraq zikr olunmuyor”, – deyə müttəfiqən cameə getməkdən istinkaf etdilər. Bu isə heyəti-nəzarətin təlaşını mövcib oldusa da, yenə müsəlmanlar üçün istisna olamaz bəhanəsilə tələbənin kaffəsini məscidə getməgə məcbur etdi. Tələbə əmrə itaət eylədi. Lakin cameđən çıxdıqdan sonra lazıim golon möqamata şikayətə lüzum gördü. Keyfiyyəti-məqam müəllayı-xilafətə, “Yıldız” sarayına qədər əks etdi. Məsələ də qayət asan bir surətdə həll olundu: İskəndəri-Kəbirin cahangir olmaq üçün Qordi üqdəsini bir qılınc zərbəsilə kəsib atdığı məlumdur.

İştə şövkətməab Sultan Əbdülhəmid əfəndimiz də məsəleyi-İskəndəranə bir surətdə həll etdi. Müşarileyh tərəfindən xacə əfəndiyə bir təkdir gölib beşinci olan Cəfəri məzəhəbin dəxi həqq olduğunu bəyan üçün surəti-qətiyyədə mumiəleyhə əmr və fərman buyuruldu.

¹ Tərcüməsi: “Burdan qalmış və oradan qovulmuş”.

İşte xəlifənin bu əmrindən sonra şəhər tələbə dəxi sair dindarları ilə cameə davama başladı. Xacə əfendi isə əleyhində məqami-alıyə şikayət olunduğu üçün tələbəyə bir az dilgirlik göstərib dedi ki: "Keçənki dərslərdə beşinci məzhəbi hənüz zikr etmədigmə üçün mənim və ya ələlümum sünni xacələrinin cəfəri məzhəbini guya həqq tanımadığımıza zahib olub bihudo yerə şikayət etmişsiniz. Bizim daima etiqadımız budur ki, beş məzhəb həqdir". Bu sözlərdən sonra xacə əfendi İmam Cəfəri-Sadiq Əleyhissəlam haqqında bir təfsil məlumat verdi və dedi ki, imam-əzəm Əbu Hərifə həzrətləri o cənabın şagirdlərindən olub həlqeyi-tədris və təlimlərində bulunmuşlardı və ancaq məhəbbəti-fövqəladə ilə mərbut bulunduqları o imamın sayesində kəsbi-füyuzi-mənəviyyə etməklə məqami-ictihadə çatmışlar idi. İmam-əzəmin tutduğu təriq İmam Cəfəri-Sadiqin göstərdiyi yoldan başqa bir şey deyildir..."

İşte məqami-xilafət bulunan İstanbulda hal və keyfiyyət bu mərkəzdə olduğu halda, bizlərə ittihad üçün ayrı bir təriq aramaq əbəsdir, zənn edəriz...¹

Ə.H.

"Füyuzat", 1907, №15

“ƏHVALİ-ALƏM VƏ DİRİ MÜSTƏHASƏLƏR”

"Dünya haçan ki, təzələnib növbəhar olur"
Qanlı yaşımıla yer yüzü həp lalezar olur".

Dünyada nə qədər gurultu, patırtı, vəlvəleyi-cəngü cidal, hay-huy, inqilab və ixtilal olursa olsun, hər bir fərdin bu keşməkeşlər arasında aradığı, cüstucu etdiyi bir şey varsa, o da təbiri-ümumilə, məsud ola bilməkdir...

¹ Mövlud cəmiyyəti, mövhudiyyə rəsmi-qiraəti İstanbulda və ələlümum Türkiyədə bir gunə məxsus degildir. Məsələn, dövlətin məkatibi-rəsmiyyəsindən hər biri üçün növbətilə ayrı bir cüme günü təyin olunuyor. Bu məclislərdə xanəndəgani-xoşəhan tərefindən oxunan mövludiyyə yeni şeylər olmayıb daima övliyayı-salifədən Süleyman dədənin mövludiyyəsidir ki:

Allah adın zikr edəlim övla,
Vacib oldur cümlə işdə hər qovla –

misrası ilə başlıyor. Mövludiyyə münasibətə hüzzara şərbət və kağız "küləh"lar içinde "şəkər" (şirniyyat) paylamaq dəbdidir.

Ancaq məsudiyyətin mütəəddid şəraiti vardır: Bunların birisi də sinndir diyorlar. Əcəba hansı sinndə insan daha məsuddur? İşte bir məsələ ki, haqqında bir çox üləma və üdəba zehinlərini yormuşlardır. Qədim Roma cümhuriyyətinin yetişdirdiyi ən məşhur ədib və xətiblərdən Çiçero bu xüsusda latinca bir risalə yazıb isbat ediyordu ki, insanın ən məsud zamanı sinni-şeyxuxət, yəni ixtiyarlıq, qocalıqdır. Zira bu sinndə hər növ təməyülət və hissəyyat, nəfsaniyyə zayıllıqdır. Hər növ həvəvü həvəs atəşləri müntəfi olub insan sırf soyuq bir ağıllı və mətiqin hökmünə tabe olaraq ancaq həqayiqi-əlməyyə və fənniyyədən zövqiyab olur... Fransa inqilabi-kəbirindən əqdəm gəlib, o inqilabi hazırlayanlardan biri bulunan məşhur Jan-Jak Russo bunun təmamılıq əksini iddia ediyordi. Bu ədibə görə insanın ən məsud zamanı sinni-tüfuliyyət, yəni çocuqluqdur. Çünkü etfal heç bir şəyən xəbərdar olmayıb həyatın hər növ əndişə və qüyudundan azad bulunuyorlar... Rus üdəbasından müvərrix Karamzin isə bu iki fikrin heç birini bəyənməyib diyordı ki, insanın ən məsud zamanı sinni-kamal olan kühuletdir. Bizim Şərq şairlərindən çoxunun, sinni-şəbabın gəlib keçməsindən hasil olan təəssür və iştikalərinə, əz cümlə Qarabağlı Vaqifin: "Otuzdan iki-üç keçmişdi güzgüyə baxdım, gördüm yoxa çıxmış yenə xal-xal ağarıbdır" və ilax. kimi sözlərinə baxılırsa, bunların məsudiyyəti sinni-bülüğ və şəbabda gördükleri anlaşılır...

Bizə qalırsa, bu fikirlərin heç biri doğru deyildir. Çünkü insanları məsud və ya qeyri məsud edən sinin olmayıb, sinnin rast gəldiyi dövrdür. İnsanlar hər sinndə məsud ola bilirlər, ancaq lazımdır ki, dövr və zaman bulunduğuları sinne müsaid olsun.

Hafız deyir ki:

"Dovure-gərdun gər do ruzi bər murade-ma nəgəş
Daema yeksan nəbaşəd hale-dövran qəm məxor!"¹

İnsan hansı sinndə olursa olsun hali-dövran iki, üç gün muradına təfəvüq etdikcə məsud olur. Bizim bu keşməkeşli dövri-inqilabımızda ehtimal ki, çocuqlar bəxtiyardırlar. Çünkü Russonun dediyi kimi, bunlar şimdiki halda hər şeydən bixəber bulunduğuları kimi iləridə kəndilərini inqilabat nəticəsi olacaq bir dövri-səadət gözləməkdədir. Saçları, saqqalları ağarmış qocalarımız da bəlkə bəxtiyardırlar.

¹ Tərcüməsi: "Dövranın gərdişi iki gün də bizim muradımızla dolanmadı. Dövranın hali həmişə eyni qalmaz, qəm yeme".

Zira ömürlerinin qismi-əzəmini inqilaba təqəddüm edən bir dövrüsükunət və qəflətdə keçirib, şimdi də Çiçeronun iddiasına rəğmən, ağıl və məntiq hökmənə tabe olmayıb bəlkə ixtiyarlığa məxsus bir tüfəliyyəyə rücu etdiklərindən əhvali-aləmdən bixəber kibidirlər. Bu dövrdə məsud olmayan bir sinn var isə, o da sinni-şəbab və kühulet olmaq lazımlı gəlir. İşte bu gün inqilabi-aləmin ən müdhiş girdablarına tutulub bütün ünsüvan şəbabətlərini, qüvəyə-əqliyyələrini, elm və kamallarını mübarizati-inqilabiyyəyə həsrə məcbur olanlar, bu sinnlərdə bulunanlardır... Əgər evolyusyonist (təkamülyon) filosofların iddia etdikləri vəchlə həyatdan məqsəd mübarizə və ləzzətlərin də ən böyüyü mübarizədə isə, o halda yuxarıdakı fikrin bütənləni ilə şəbani-dövrümüzün özlərini hər ayrı bir sinndə bulunanlardan daha bəxtiyar ədd etmələri icab edər...

Küreyi-ərz ibtidayi-təşəkkülündən bəri vaxt-vaxt inqilabata düşər olmuşdur. İbtida bu inqilabat tufan, bürkan, zəlzələ şəklində olaraq kürəmizin təbəqatına məxsus ikən bilaxərə edvari-tarixiyyədə təbəqati-fikriyyeyi-bəşərdə nümayan olmağa başlamışdır. Məlumdur ki, küreyi-ərzin qışrı soğan zarları kibi bir-biri üzərinə vəz edilmiş təbəqat denilən qabıqlardan ibarətdir. Bu təbəqələrdən hər birinin daxilində bir çox təhəccür etmiş, yeni müruri-zəman ilə daş halına girmiş nəbatat və heyvanata təsadüf olunuyor ki, bunlara müstəhasə təbir olunur. Ancaq hər bir təbəqədəki nəbatat və heyvanat ayrı cinsdən olub, üstündəki təbəqələrdə onlara rast gəlinmiyor. Məsələn: İxtisavros ya mamut kimi heyvanlar bu qəbildən olub cinsləri üzərində yaşadığımız şimdiki təbəqədə bilkülliyyə məfquddur.

Burada şayani-diqqət bir nöqtə daha vardır ki, o da hər bir üst təbəqədəki məxluqatın altındakılardan təşəkküllati-bədəniyyəcə daha mükəmməl olmasıdır. Bu təbəqat və müstəhasat maddəsi müxtəlif surətlərdə izah olunuyor. Fransanın məşhur elmi-heyvanat müəllimi Küveye şöylə izah ediyordu:

Küreyi-ərzin qəşrində vaxt-vaxt ümumi və dəhşətli inqilablar vüqu bülüb cəmi zihəyat ənqaz altında qalıyordu. Sonra bu ənqaz üzərində yeni bir xilqət nəticəsində əvvəlkindən daha mükəmməl heyvanat və nəbatat töreyirdi. Təkamülyona görə hal və keyfiyyət böylə olmayıb, təbəqati-cədidiə tədricən təşəkkül etdikcə mühit və şəraiti-həyatiyyə nisbətində də əvvəlki məxluqat dərəcə-dərəcə, bətin-bətin, nəsilbənəsil təbəddülətə ugrayaraq nəhayət, bugünkü şəkillərinə vasil olmuşlar. Bu iki nəzəriyyənin ikisini də bir araya

getirmək olur: kürcyi-orz və üzərindəki məxluqat gah inqilab, gah təkamül təriqilə təbəddülətə ugramışdır. Eyni əhval boşorin ofkar və məişətində də zahirdir. Bəşəriyyət gah təkamüli-tədrici ilə, gah inqilab ilə tərəqqi ediyor. Bəşəriyyətin tarixi-cədidində iki böyük inqilab görülmüşdür ki, bunların biri dini olub xristianlıqda protestantlığın, digəri də inqilabi-siyasi olub 1789-da Fransada hüquqi-bəşərin elanı ilə başladı.

Aləmi-islam bu iki inqilabın heç birindən mütəəssir olmuyub, hali-sabiqində davam edib durdu. Vaqiən islam məmləkətlərində ara-sıra yeni-yeni məzhəblər törədi. Lakin bu məzhəblərin törəməsi islam üçün əslən və qətən inqilab sayılamaz. Çünkü inqilabi-dini, yenisi məzhəb çıxarmaqdə deyil, bəlkə həqayiqi-əvvəliyyeyi-diniyyəyi əqəliyyətin əlində xilas edib ümumin, külliyyəti-əhalinin mali etməklə olur. Protestantlıq böylə yaptı. Protestantlıq yeni məzhəb degildir. Onun banilərindən biri olan Lüter nə peygəmbərlik, nə övlidaylıq və nə də müqəddəslik iddiasında bulunmadı. O zat İncili hər bir millətin anlayacağı dillərə tərcümə etdirib hər kəsi oxuyub anlaşımaqda hürr və azad buraxdı. Bu gün İsveç, Germaniya, Hollanda kimi protestant məmləkətlərində bir fərd yoxdur ki, İncili oxuyub anlasmasın. Bu əqyamin, öz Quranlarının monasından bixəber qalan müsəlmanlara əxlaq və məişətcə təfəvvüqləri əsbabından biri budur... Keçəlim! Aləmi-islam Avropanın inqilabati-siyasiyyosundən də mütəəssir olmadı. Midhət paşanın qanuni-əsası inqilab tərzində vücudə gəlmədi. Bu bir kiçik fırqənin ofkarca mozhori-təkamül olmasının nəticəsi idi. Zatən nə Türkiyə inqilab məmləkətidir və nə də türklerin təbieti inqilabati-daxiliyyəyə müsaiddir. Türkler ingilislər kibi təkamül təriqi ilə tərəqqi edən bir qövmdir. İngilabatın aləmi-islamda qədimdən bəri yuvası Asiya Fransası olan İrandır. Ancaq Fransa inqilab siyasi əsnasında İran öylə bir dərin uyğuya dalmış idi ki, bu inqilabın vəlvələsini əsla eşitmədi belə İranı oyanıdaran, şimdi yanı başında Avropanın dəhşətli gurlayaraq ictimai bir rəng alan üçüncü inqilabi oluyor. İran comaati bir-iki əsrənən bəri təkamül təriqində bir addım belə atmamış olduqlarından bu gün bəşəriyyətin ən geridə qalan bir üzvü bulunurlar. Şimdi ayılıb özlərini hər tərəfdən “qayət hail dalgalara, girdablara” məruz görünce süləmi-təkamüli tədricon çıxmışdan isə inqilab sıçrayışılə nicat yolu aramağa məcbur oldular. Zatən, inqilabdan başqa da çarələri yoxdur. Çünkü təkamül yolunu tutmaq artıq gecdir. İran mükəmməl bir inqilaba

müvəffəq olmazsa, məhv olduğu gündür. Bunu anlamalıdır. Bu inqilab nə rəng alacaq? Yaxud almaq iqtiza edər? Avropa inqilablarının dörd-bəş əsrden bəri dərəcə-dərəcə almış olduğu rənglərin İran inqilabında cəm olması möhtəməldir. İran inqilabının həm dini, həm siyasi, həm də ictimai olması lazım gəliyor. Dini diyoruz, çünki İranda hökmfərma olan məzahibin Qurani-Məhəmmədiyi əsas tutaraq ittihadi-islama müsaid bir qəlibə girməsi icab edər. Zatən inqilabdan möqsəd nədir? Nicat yolu aramaq deyilmidir? Nicat yollarının biri də ittihadda olduğuna şübhəmi var?.. İran inqilabı siyasi bir inqilab oluyor, çünki idareyi-keyfiyyə, mütləqiyət və əsərət yerinə qanuni-əsasi məşrutiyət və hərriyyət qaim etməyə çalışıbor. İran inqilabı Rusiya inqilabına imtisalən bir rəngi-ictimai dəxi alıbor, çünki bu inqilab başlıca sərmayədarlar, mülkədarlar və ələlxüsus bugdanı inhisar təhtinə alıb anbarlara doldurmağı etiyad edilmiş türkarlarla mübarizəyə girişıbor. Ancaq Rusiya inqilabı ilə İran inqilabı arasında fövqəladə mühüm və şayani-diqqət bir fərq vardır. Rusiya inqilabına bir dövri-təkamül təqəddüm edib, bu təkamül şimdi cərəyan edən hadisata dəxi hakim olduğu halda, İran inqilabı ansızın və bilətəkamül vüqua gəlməkdədir. İstə Rusiya inqilabındaki intizam və ətradın və İran inqilabında görünən torəddüdün, nizamsızlığın başlıca səbəbi budur. Bu hal isə şübhəsiz İran inqilabı üçün bir müxatirə, bir təhlükə təşkil ediyor. Bu nöqtəyi-nəzərdən hər iki məmləkətin əhvalını bilqiyas mütaliə etmək faidədən xali deyildir, zənn edəriz.

Rusiya mədəniyyəti təhlil edilirsə, bunun iki ünsürdən ibarət bulunduğu görülür. Bu mədəniyyət asiyalığın, Asiya məişətinin tədricən Avropa mədəniyyətilə imtizacından hasil oldu. Bu imtizac Böyük Petrodan və daha ziyadə Böyük Katerina zamanından başlıyır. Avropa mədəniyyəti isə Katerina dövrünə rast gələn Fransa inqilabi-kəbirindən sonra sərmayədarlıq və mülkədarlıq tərəqiyyatı rəngini alan bir mədəniyyət olub bu günə qədər davam edə bildi. İctimai bir inqilaba düşər olmayıaraq davam edə bildi. Çünki qəflət və cəhalət içində puyan olan Asiya, avropalılar üçün geniş-geniş müstəmləkələr halına girdikcə Avropa sərmayədarları üçün qorxu və müxatirə məhəlli qalmayırdı. Lakin şimdi Asyanın oyanması ilə bu hala xatimə çəkiliyor.

Asyanın oyanması Yapondan başladı. Fransa üdəbasından Emil Zola "Roma" ünvanlı əsərində mədəniyyətin Şərqdən Qərbə doğru tədricən hərəkət və intiqal etdiyini gözəl tərif edir. Zola deyir ki, mədəniyyət Çindən başlayıb oradan Hində, Hinddən Fərat və Dəclə vadilərinə, buradan Misri-qədimə, Misirdən Yunana, Yunan-dan Romaya, Romadan Avropanın sair qitələrinə, Avropadan da Amerikaya keçmişdir. Mədəniyyət bəzi istisnaat ilə böylə məmləkətdən məmləkətə keçdikcə ilərisi abad və gerisi viran olaraq tərk etdiyi ölkə bir növ mədəniyyəti-müstəhasəsi şəklində girişir. Şimdə yenə kəmakan mədəniyyət Şərqdən Qərbə doğru hərəkətinə davam edərək, Amerikadan Yaponə keçdi. Yapondan yenidən Çinə və bütün Asiyaya keçmək üzrədir. Avropayı "Sarı təhlükə" nəmələ Asiya mədəniyyəti təhdid edir. Avropanın üzərinə Şərqdən mühib bir mövc gəliyor. Rusiya-Yapon müsədiməsi bu dalğaya qarşı ilk müdafiə oldusa da, lakin əncəmi böyük bir müvəffəqiyyətsizlikdən ibarət qaldı ki, bunun neticəsində Avropanın sərmayədarlıq mədəniyyəti təməlindən sarsıldı. Avropa üçün müstəmləkə yolları bağlandı və əllərindəki müstəmləkələr də təhlükə təhtinə girdi. Bu surətlə Avropa üçün ictimai denilən üçüncü inqilabi-əzim başlıyır ki, bunun ilk meydani da Rusiya oluyor. Bunu Avropa pək gözəl anlıyor və anladığı üçündür ki, hər an hərriyyətdən dəm vurduları halda bu gün Rusiya hökumətinə para ilə müavinətə qeyrət edərək, camaatının meyli ziddinə gediyor. Zatən bu anda bütün əski dünya, başdan-başa Çinin Bəhri-mühiti-kəbir sahilindəki Honq-Konq adlı şəhərindən bəda ilə Portəgizin Bəhri-mühit-i Ətəslə sahilindəki paytaxtına, yəni Lisbona qədər atəşi-ixtilal içində çırpınib duruyor. Bu günlərdəki teleqraf-lara diqqət ediniz. Çinin, Hindin, Almaniyənin, Fransanın, İtaliyanın, Romaniyanın və ilaxır bir çox şəhərlərində iğtişaşlar, ixtillalar, əmələ tətilləri görülür ki, əksəri sosialist və demokrat hərəkatından və sərmayədarlıq mədəniyyəti ilə mübarizədən ibarətdir.

Əxirən Avstriyada məbus intixabi qanuni-amiyun üsulunda təbdil olunub, intixabati-ümumi və külli oldu. Finlandiya əyaləti-mümtazəsində şu keçən mayis ayında açılan Seym məclisi bu dəfə intixabati-ümumiyyəyi-külliyyə qaydası ilə vücudə gəlib, hətta qadınlar belə seçmək və seçilmək haqqına malik oldular. Şimdə əqvam-turaniyyədən bulunan finlərin millət məclisində yigirmiyə qədər qadın məbusəlik vəzifəsilə mükəlləfdir... İngiltərə hökuməti isə bu son zamanlarda yer məsələsində nəhayət sosializməyə meyil ilə ikinci

cəmaət üçün istimlaki-ərazi əsasını qəbul edərək bu əmr üçün məbləğ təxsisinə qərar verdi.

Əski mədəniyyət yavaş-yavaş pozulmaya, yixilmaya və tərəfdarları da ənqazından təşəkkül edəcək bir təbəqədə keşiş Petrovun dediyi kibi müstəhasələr halına girməyə üz tutuyor. Ancaq bu müstəhasələr hənuz canlıdırılar, diridirlər. İştə yeni peydə olan bir təbəqeyi-mədəniyyətin məxluqatı da bu canlı müstəhasələrlə mübarizəyə girişərək bunları hər növ asari-həyatdan məhrum etmək istiyorlar. Bütün inqilab ixtilalatı buradan nəşət ediyor. Bu ixtilalatın ən böyük meydani isə əski dünyanın ortasındakı Rusiya ilə qonşusu bulunan İrandır. Ancaq Rusiyada hər iki tərəf yekdigərlorinə qarşı məqulano və nizam dairəsində hərokət etdikləri halda İranın inqilabçıları ilə müstəhasələrinin mübarizəsi bir “kor döyüşündən” ibaretdir. Rusiyada həm hökumətin, həm cəmaətin ilk düşündüyü şey bir kərrə vətənin səlamətidir. İranın nə cəmaəti və nə də hökuməti məmləkətin bir təhlükəyə düşmək chtimalına zərrə qədər əhəmiyyət verdikləri yoxdur. Bəridəki inqilab bir inqilab təkamülüdür. Ötdəki isə bir inqilabi-təzəlzüldür.

* * *

Rusiya II Dövlət Dumasının mücahidatına dair “Füyuzat” bacarıdı qədər məlumat verməyə çalışdı. Bu mücahidatın əsası ərazi məsələsi olduğunu “Yer, insan və həqayiqi-ictimaiyyə” sərlövhəli məqalədə bəyan etmiş idik. Mayıs ayının onunda baş vəzir Stolipin bu məsələ xüsusunda Dumadakı fırqələrin programı dairəsində irad nitq edən məbuslara cavab verib uzun bir layihədə yer haqqında hökumətin məramnaməsini bildirməyə və qəbul etdirməyə çalışdı. Bu məramnamə I Duma hökumətin ərazi xüsusunda tutduğu politikaya nisbətən cüzi bir təroqqi sayıyla bilərdi. Çünkü Stolipinin bəyanından anlaşılığına görə hökumət bir bədəl nəqdi müqabilində olsa da bəzi şərait daxilində bir növ istimlaki-cəbri əsasını qəbul edərək və hətta istimlak məsarifinin bir qismini də öz üzərinə almağı dər öhdə etdiyiini elan ediyordi. Ancaq Stolipinin nitqi heyəti-ümmiyyəsi etibarilə dumannın təmayülatına və əksəriyyəti-ara ilə qərar verəcəyi layihəyi-qanuniyyəyə qarşı “müsайдə edəməm” sözündən ibarət oldu. I Duma ilə hökumətin başlıca ixtilafi qayət mühüm olan bu ərazi məsələsində idi. Hətta I Dumanın dağılmاسının əsbabından

biri də bu idi. Bu surotlo II Dumanın da gəmisi əmvac arasında dönüb dolaşdıqdan sonra golib I Duma kibi eyni şablarə təsadüf etdi. Bundan sonra hökumət ilə duma arasındakı ixtilaflar getdikcə çoxalmağa başladı ki, bunların çoxu da I Dumanın cərəyan edən əhvali andırıyordu. Vəqiqən, bu duma I Dumanın dağılmamasına bais olan məsələlərdə ehtiyat ilə davranışa çalışıb, bunların müzakirat həllini əlindən gəldiyi qədər təxiro salıyordı. Əsvi-ümumi maddəsi də işte bu məsələlərdən biri idi. Məlumdur ki, amnistiya denilən əsvi-ümumi tac-imperatorunun preroqativası, yəni bir imtiyazi-məxsusudur. Guya bu məsələyə müdaxilə etməyə vəzi-qəvanın vəzifəsilə mükəlləf olan Dumanın haqqı yox idi. Axırılımr bu məsələ də mövqei-müzakirəyə qondu. Məbusanın bir qismi müzakirənin əleyhində, bir qismi də əchində bulundu. Nəhayət, məclis əksəriyyətə-ara ilə ofvi-ümumi məsəlesi dumanın ümumi məclisində qabili-müzakirə olub-olmaya-çağı anlaşılmış üçün maddəyi-əksəri hüquqşunasından mürəkkəb bir komissiyaya həvalə etdi. Sağ fırqələrlə bərabər hökumət heç buna da razı deyil idi. I Dumanın müttəfiqən ləğvinə dair hökm edilən edam cəzasına gəlinçə bu məsələ şimdə qədər ikinci dumada müzakirə edilmədi belə. Hal və keyfiyyət böylə ikən bu son həftələr zərində öylə vüquat zühr etdi ki, hökumət bu Dumadan dəxi ürkəməyə başladı. İki ay əqdəm imperator həzrətlərinin həyatına sui-qəsd edildiyi məlum oldu. Mayıs ayının yeddisində ictimət dən Duma məclisi itti-faq ara ilə bu sui-qəsdə qarşır bəyani-nifrət və protesto elədi. Ancaq bu protest əsnasında məclisin sol tərəf əzəzələri məclisdə bulunmadılar: Bular miyanında bir kaç keşşə dəxi var idi. Bilaxərə bu keşşələrə protest zamanı nə üçün məclisdə bulunmadıqları sual edildi. Bular cavab verdilər ki, o əsnada Dumada, ələlxüsus sollar arasında şüyu buldu ki, sui-qəsd maddəsi irticapəsəndən sağ fırqələrin provokasiya niyyətilə ixtira etdikləri bir şeydir. Zətən şimdə qədər bu sui-qəsdin mahiyyəti anlaşılamadı. Buna cürət edənlər anarxistlərdən ziyadə irticapəsəndlərin qara dəstələri olması möhtəməldir. Bu münasibotlu Sarskoye Seloda “ittifaqi-əsgəri” əzəsində yigirmiyə qədər adam tövqif olunub, bunların içində əsgərlər də var idi... Digər tərəfdən hökumət və polis məmurları günün birində ansırin “təcavü-zatdan məsun” ədd olunan Dövlət Dumasındaki bütün sosial-demokrat fraksiyasının məclis müzakiratına daxil olub sabahlara qədər təhriyat icrasilə bir neçə zəti tövqif etdi... Hor nə hal isə protest əsnasında məbusandan bir çoxunun məclisdə bulunmaması Dumani ehtimal

hökumətin nəzərindən bir az düşürdü. Çox keçmədən bir neçə maddə bu halı daha ziyadə təşidid elədi. Hökumət tərəfindən tənzim və təklif olunan bir neçə qanun layihələrini Duma rədd etdi. Əfali-cinaiyyənin mətbuatda mədh və sənəsi əleyhindəki qanun layihəsi böylə rədd olunanlar qəbilindəndir. Lakin hökuməti ən ziyyəda Duma haqqında şübhə və vəsvəsəyə ilqə edən atidəki məvəddir.

Məlumdur ki, bir müddətdən bəri Dumanın sağ fırqələri tələb ediyordular ki, Duma, Rusiya ölkəsinin hər tərəfində hökməfarma olan terrora, yəni tədhiş və ixafə niyyətilə edilən əfala qarşı bəyani-nifrat edib bunları zəm və təqbih etsin. Duma isə bu xüsusda əsla əcəle göstərmiyordi. Nəhayət, mayısın 16-da Duma 146 rəyə qarşı 215 rəyin əksəriyyətilə qərar verdi ki, “terrorun zəm ve təqbihinə dair olan təklifi mütalio və müzakirə etmək maddəsi Duma vəzaifinin xaricindədir. Bu surotlə Duma məzkur məsələ haqqında bir növ bitərəfliyi iltizam edib bəyani-əskardan istinkaf etdişə də, şübhəsizdir ki, Dumanın bu hərəkəti nə saqlara və nə də hökumətə xoş gəlmədi... Zətən ötədən bəri iki bir-birinə təmamilə zidd olan fırqə II Dövlət Dumasının dağıdılmasını istiyorlardı. Bunlardan birisi başçıları Pruşkeviçlər, Kruşevanlar, Bobrinskilər olan monarxistlərdir. Bunlar keçən ay Moskvada ictimia edib orada şəşəlli mövkiblərlə qüvvətərəfliyi aləmə göstərmək istədilər. Lakin neticə məmullarının xilafına çıxdı. Alom bunların qayət qüvvətsiz və zəif bulunduğularını anladı. Bunların ümidi etdikləri yüz minlərcə cəmaət yerinə mövkiblərinə beş-altı mindən ziyadə iştirak edən adam bulunmadı. Bununla bərabər Dövlət Dumasının dağıdılması üçün bunlar orada əllərindən gəldiyi qədər bağırıb çağırıldılar. Dumanın dağılmamasını arzu edən digər fırqə isə sosial-demokratlardır. Hökumət monarxistləri himaya etdiyi halda bunların Rusiyada ictimaiə razı olmadığından bunlar da məməlikə əcnəbiiyyədə diyarbədiyər dəlaşib, nəhayət, ingilis hürriyyətin-dən bilistifikasi London şəhərində ictimia edə bildilər. Bu ictimaiə Dövlət Dumasının sosial-demokrat əzələrini iştirak etdiyi kimi məclislərinin İtaliyadan məşhur rus ədibi Qorki dəxi gəlmış idi. Bunları rus hökuməti xəfiyyələri fövqəladə bir diqqətlə təqib və təcəssüs etməklə bərabər müzakiratlarının nədən ibarət bulunduğu iycə anlaşılamadı. Lakin bunlar da ayrı bir nöqtəyi-nəzərdən şimdiki Dumanın davamını istəmirdilər. Hətta Peterburq şəhərinin Dumadakı vəkili Aleksinskinin şu Londra ictimaiında “Böylə bir Duma bizə lazım deyildir” dediyi məlumdur. Bu kibi əhval göstərirdi ki, əqsayı-eser

fırqələri kadetlərə rəğmən Dumanın bəqa və davamı uğrunda hərəkatı-mötədilanədə bulunmayıb təriqi-ifratpərvəranəyə sapacaqlar. Lakin ən ziyyədə “böylə Duma lazım deyildir” – deyib qeylü qal çıxaranlar sağlar idi. Axıruləmr bu Dumanın hökumətə də lazım olmalıdırı anlaşılaraq II Duma, iyunun üçündə südər edən iradeyi-imperatori ilə yeni intixabata qədər tətil olundu.

* * *

İran haqqında, İran inqilabı haqqında da bir fikir edinmək istədik. İran inqilabı bir inqilabi-təzəlzüldür dedik. Bu təzəlzülün nəticəsi isə İranın bu an bir xaos, bir həyula halına girməsidir. Məlum, ya həyula hər bir şəkili-müəyyəndən mübərradır. Şəkli olmayan bir maddeyi tövşif və tərifin nə qədər müşkül olduğunu təsəvvür buyurunuz. Nə qanuni-əsasidə bir şəkili-müəyyən var, nə intizami-daxili idən məhrum olan məclisi-millinin mücahidatından bir nəticə və nə də ruhsuz, odsuz olan “Məclis” qəzetəsində yazılan şeyllərdən bir məna çıxarmaq oluyor. İkidi, birdə şəhərlərdə ixtilallar, gurultular, patırtılar, tətillər oluyor, dükan-bazar bağlanıyor. Xalq postaxanalar, telegraf başlarına qoşuyor, səbirsizliklə Tehrandan bir xəber gözlüyor. Sonra bir telegraf gəliyor ki, şah “qanuni-əsası”yi imzaladı. Anlamıyoruz ki, bu qanuni-əsasi kaç dəfə daha imzalanacaqdır! Hökumət bir gün məşrutə, bir gün məşruə oluyor, daha sonra nə məşrutə və nə də məşruə oluyor. İran həyulayı-ixtilaliyyəsi içinde xəyal-məyal seçilən bir şey varsa, o da köhnə təbəqənin onqazitəzəlzülü altında qalmaqdən qorxan müstəhasələrin çapalayıb durması, yəni hənüz canlı, ziheyat bulunmasıdır. Bu müstəhasələrin ən irisi şimdiki sədr-əzəm Atabəgi-Əzəm Mirzə Əlosgər xandır. Bu müstahaseyi-istibdad Paris muzexanalarını təzyin etmək lazım gelir-kən İran torpağına nəql olundu. İranın bütün asarı-ətiqəsi şimdiyə qədər heç bahasına gəmilər dolusu ilə Firengistana nəql olunurkən, şimdə İran aylıb asarı-ətiqəsini, müstəhasələrini artıq Avropaya vermək istəmədiyindən Atabəyin öz muzexanalarında bulunmasına lüzum gördü. Məhəmmədəli şah məiyyətilə düşündü, daşındı, ətrafinda guya adam qəhetliyindən naşı Atabəy əzəmi nəzdinə cəlbə məcbur oldu. Nə qədər ki, Atabəy İran torpağına əyaq basmamışdı, İranda təcəddüdat və isləhati-nizami dairəsində yavaş-yavaş gurul-dusuzca, qansızca yolunda davam ediyordi. Lakin bu müstəhasəyi-

əzimə İrana daxil olur olmaz, hər tərəfdə ixtilal atəşləri alovlanıb bu atəşlərin hərareti ilə sair müstəhasat da yenidən canlanıb rollar oynamağa başladılar... İran gəmilərindən daima və rus gəmilərindən də keçən ay tətil nəticəsində müvəqqətən məhrum olan Kaspi dənizinin üzərində günün birində "Baryatinski" adlı bir vaporun hərəkət etdiyi göründü. Bu vapor Petrovsk şəhərindən İrana qayət mühüm bir müstəhasə nəql ediyordu. Eyni zamanda Bakıda bir müstəhasə muzesi bina etmək istəyən İran mücahidləri səhvən Mirzə Abbas xanı Baryatinsk gəmisində səyahət edən müstəhasəyə bənzədərək bu zati yaraladılar... Lakin ötdə Baryatinski gəmisi kəmali-əmniyyətlə Ənzəliyə vasil oldu. Ənzəli cəmaəti isə müstəhasənin hənuz canlı olmasından təvəhhüs edərək gəmiyi tüsəngle, xəncər-bıçaqla qarşılıyib iskəleyə yanaşmağa müsaidə etmədilər... Sonra işo Məclisi-milli müdaxili elədi. Məclis Ənzəli cəmaətinə dedi ki, İran paytaxtin böylə bir müstəhasə ilə zinətlənməsi əlzəmdir. Ənzəllər məclis əzasına etimad edib ona yol verdilər...

Bir müddətdən sonra eçitdik ki, Ataboy Əzəm yenidən Məhəmmədəli şah tərəfindən sedr-Əzəm nəsb olundu və yeni bir kisve ilə məclisi-milliyə gəlib məbusanə dedi ki, mən artıq mamut müstəhasəsi degiləm, şimdi fil oldum. Xortum və dişlərimə diqqət ediniz. Bunlar istibdad dövrünə aid şəkildən çıxıb hürriyyət təbəqəsinə məxsus bir hala girmişdir. Mən də hürriyyət və məşrutiyyyət dövrü məxluqatından oldum... Artıq mamut kibi vəhşilik etməyib fil kibi yük daşıyacağam. Məclis də buna inandı.

Nəticədə, İran müstəhasələri hər tərəfdə canlandılar, canlandılar da, cəmaətin başına bəla kəsildilər... Hər tərəfdən bir vəyeyladır qopuyor, hər tərəfdə bir vəhşətdir hökmərma oluyor. İsfahan, ağayı-Nəcəfilərin, Şiraz Qəvamülmülklərin, Axund Hacı ağa Möhsünlərin, Azərbaycan əkinçiləri Hacı Möhəmməd Tağıların Təbriz xalqı şahın imarətində guya həbs olunan Qaradağlı Rəhim xan və oğlu övnəsinin, Ənzəli Ərfəüssəltənələrin, Zoncan Əsədüddövlələrin, Xorasan Asəfüddövlələrin zülm və istibdadından bizardırlar.

Rəştə, Qəzvinə varincaya qədər bütün İran şəhərləri şuriş və ixtilal içindədir. Səbr və təhəmmülü qalmayan cəmaət çox yerlərdə vəhşətamız hərəkata möcbur oluyor. Təbrizdən qovulan müctəhid Mirzə Həson yaxayı ucuz qurtardı. Əxirən Hacı Qasım Ərdəbili adlı xəsis bir tacir yenə köhnə üsul ilə bugdanı anbarlara həbs edib zəxairin bahalanmasına çalışmaq istiyordi. Kəndisində bu xüsusda bəzi

ixtitatda bulunan əncümən əzasını təhqir etdiyindən xanənin pəncərəsindən cşıyə atılıb nəşri təhəvvürə gelən cəmaət tərəfindən parça-parça edildi.

Lakin İran ölkəsinə açılan yaraların ən təhlükəlisi Girmanşah ilə, İrəvan sərhədində yaxın Maku xanlığından gəliyor. Lurustan hakimi olan şahın bəradəri Salarüddövlə həm İrana, həm İranın qanuniyyəsəsindən, həm mənsub bulunduğu xanədani-qacarıyo xəyanətdə bulunaraq, elani-üşyan edib başına 20000 qədər əşqiya cəmilə bütün o tərəfləri bir hərb meydانına çevirmişdir. Bu son teleqraflara görə guya Tehrandan göndərilən əsakir hökumətə qarşı müqavimət edə-miyərək ricət ediyormış... Maku xanlığına gəlincə İran hökumətinin burada şimdiyə qədər heç bir tədbir ittixaz edəməməsi ciddən şayani-təessüfdür. Bilinməyən ki, Səniüssəltənələr, Səddüddövlələr, Təbatəbailər, bu xüsusda nə düşündürler. Halbuki, burada məsum olan biçarə cəmaətin qanları sel kibi axıyor. Arvad-uşaq vətəndən dər-bədər düşüb min məsaib içində hüdudu keçərək, rus torpağına iltica ediyorlar. Şu Maku xanlığı müsibətlərində, şu hövlnak faciələrdə İqbalüssəltənələr, İzzətullah xanlar, Əliəkbərxan Əkrəmüddövlələr, Pənah xanlar bir taqim şübhəli rollar oynayorlar. Bunların ən ədəbsizi, ən xunxarı isə keçənlərdə Makudan tərd olunan Murtuzaquluxandır. Bu hərif gəlib 40 güne qədər İrəvanda qaldıqdan sonra başına min qərib kurd topladı və bunlarla yenidən Makuya övdət edib Makuya mühəsirə etdi. Nəticədə əhaliyə edilməyən zülm və sitəm qalmamışdır. Aldığımız xəborlərə görə əhalidən və hürriyyət mücahidlərindən beş yüzə qədər adam qırılmışdır ki, bunların içində millət mücahidi məşhur Həbibbəy Asinli də şəhid olmuşdur.

Bütün bu əhvaldən İran müstəhasələrinin hənuz canlı bulunaraq İran ölkəsinə anarxiya təriqilə məhv və inqiraz uçurumlarına sürük-lədikləri anlaşılıyor... Lakin eyni zamanda da hər tərəfdən bir "Ya sahibüzzəman!" fəryadıdır qopuyor.

Ə.H.

"Füyuzat", 1907, №19

DAVAMI